

CƏLİL KƏRİMÖV
AYAZ ORUCOV
TAHİRƏ KƏRİMÖVA

*Ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının
85 illik yubileyinə ithaf edilir.*

BEYNƏLXALQ
İQTİSADI
TƏŞKİLATLAR

Dərs vəsaiti

Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 21 may
2008-ci il tarixli 594 nömrəli
əmri ilə dərs vəsaiti kimi
təsdiq edilmişdir.

BAKİ – 2008

*Kitabın nəşrinə göstərdiyi
köməkliyə görə müəlliflər
Orucov Akif İsmayıł oğluna
təşəkkür edirlər.*

ELMİ REDAKTOR: Müzəffər MƏMMƏDOV
iqtisad elmləri namizədi, dosent.

RƏYÇİLƏR: Qəzənəfər SÜLEYMANOV
iqtisad elmləri doktoru, professor;
Fikrət RƏHİMLİ
iqtisad elmləri namizədi, dosent.

MƏSLƏHƏTÇİLƏR: Gəncəli GƏNCİYEV
iqtisad elmləri doktoru, professor;
Müşfiq ATAKİŞİYEV
iqtisad elmləri doktoru, professor.

Cəlil Kərimov, Ayaz Orucov, Tahirə Kərimova. Beynəlxalq iqtisadi təşkilatlar, Bakı, "Nurlan" nəşriyyatı, 2008, 212 soh.

K 4603000000 Qrifli nəşr
N-098-2008

© C.Kərimov, 2008

ÖN SÖZ

Beynəlxalq məqyasda ictimai-iqtisadi əlaqələrin artması Beynəlxalq iqtisadi münasibətlərin inkişafını genişləndirmişdir. Dövlətlərarası, müəssisələrarası, birliliklərarası münasibətlər çoxalmışdır. Bu hərtərəfli əlaqə, əməkdaşlıq və münasibətlərin artması onların tənzimlənməsi prosesinin olmasına tələb edir.

Odur ki, müəyyən hüquq və normalar əsasında dövlətlərarası beynəlxalq institutlar, qurumlar yaradılır. Bu institutlardan biri də Beynəlxalq iqtisadi təşkilatlar hesab edilir.

Beynəlxalq iqtisadi münasibətlər çoxtərəfli olduğu kimi Beynəlxalq iqtisadi təşkilatlar da çoxtərəflidir. Dövlətlərarası, ərazilər üzrə, ayri-ayrı sahələr üzrə, əmtəə qrupları üzrə və s.

Bu təşkilatların üzvləri bərabərhüquqlu dövlətlərdən ibarətdir. Onlar öz dəmi fəaliyyət göstərən orqanları vəsitsilə, xüsusi siyasi normalar əsasında dövlətlərin iqtisadi siyasetlərinin həyata keçirilməsinə köməklik edirlər.

Təqdim olunan bu dərs vəsaiti "Beynəlxalq iqtisadi münasibətlər" dərs vəsaitinin davamı kimi onun tənzimlənməsinə həsr edilmişdir. Burada bütün Beynəlxalq iqtisadi təşkilatlar deyil, onların müəyyən qruplarının fəaliyyəti barədə açıqlama verilmişdir.

Bu barədə azərbaycan dilində demək olar ki, elə bir dolğun material yoxdur. Odur ki, güman etmək olar ki, təqdim edilmiş dərs vəsaiti oxucular üçün çox faydalı olacaqdır.

I FƏSİL

BEYNƏLXALQ İQTİSADI MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN OBYEKTİV ƏSASLARI

Beynəlxalq iqtisadi təşkilatlar (BİM-lər)

1. BİM-in tənzimlənməsinin zoruriliyi.
2. BİM-lər haqqında ümumi anlayış.
Onların yaradılması və təsnifatı.
3. BİM-lərin yaranması mərhələləri.
4. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində regional iqtisadi təşkilatların rolu.

1. BİM-in tənzimlənməsinin zoruriliyi

Müasir şəraitdə Dünya birliyinin və eləcə də vahid dünya təsərrüfatı sisteminin mövcud olması qlobal problemlərin inkişafını daha da artırılmışdır. Hazırda qloballaşma proseslərinin inkişafı dövlətlərarası əlaqələrin və qarşılıqlı asılılıqların artmasını surətləndirir.

Ümumdünya təsərrüfatında yaranan və inkişaf edən bu yeni proseslər və amillər dünya təsərrüfatının gündəlik tələbatına çevrilmişdir.

Bu amillərin bir çoxu daha ümumi, qlobal, bir qismi isə konkret və daha zoruri olmaları ilə seçilirlər. Bütün bu amillər bir tərəfdən BİM-in genişlənməsini sürətləndirir, digər tərəfdən isə onun tənzimlənməsini tələb edir. Burada daha ümumi hesab edilən amillərdən aşağıdakılardır qeyd etmək olar:

1. **BƏB-in daha da dərinləşməsi**, dünya iqtisadiyyatında və beynəlxalq təsərrüfat əlaqələrində beynəlmiləşmənin güclənməsi. Bu proses intensiv artıma və məhsuldar qüvvələrlə istehsal komplekslərinin hərtərəfli inkişafına osaslanır. Nöticə

etibarı ilə bir çox sahələrin inkişafı milli çərçivədən kənara çıxaraq, regional və beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin yaradılmasına səbəb olurlar. Əlbəttə, belə inkişaf istehsal, texniki, ticarət-iqtisadi və s. kimi əlaqələr üzrə beynəlmilət tənzimləmə mexanizmlərinin olmasını tələb etməyə bilməz.

2. **Elmi-texniki inqilabın** hərtərəfli inkişafı, onun nüfuz dairəsinə yeni ölkələrin və ərazilərin cəlb edilməsi, elmi nailiyyətlərin mönimşoniləşməsinin bahalaşması - kommersiya xarakteri alması, həmin sahədə qüvvələrin birleşdirilməsini, hərtərəfli təsir dairəsinə malik olan mexanizmlərin yaradılmasını tələb edir.

3. **Bir çox qlobal problemlər** yaranır. Bunlardan: ekoloji problemlər, ərzəq problemi, yoxsulluq və achiq, enerji problemi, demografiya, təbii sərvətlərdən səmərəli istifadə edilməsi.

Eləcə də xarakter etibarilə qlobal olmasa da, ərazilərə münasibətlərdə böyük əhəmiyyət kəsb edən qabaqcıl texnologiyanın yayılması, xarici borelar problemi və s.

4. **İstehsalın ictimailəşmə səviyyəsinin artması, beynəlxalq miqyasda kommunikasiyanın yaranması.**

5. **BİM-in bütün formalarının intensiv inkişaf yoluna keçməsi.**

6. **BİM-in hərtərəfli tənzimlənməsi** sisteminin perspektiv inkişafında dünya sistemindəki dəyişikliyin də böyük əhəmiyyəti vardır. Belə ki, dünya bazarda iki əks sistemin (sosializm və kapitalizm) mövcud olması vahid tənzimləmə mexanizmlərin yaranmasını çətinləşdirirdi.

7. Eləcə də "üçüncü dünya" adlanan inkişaf etməkdə olan ölkələrin özündə də müəyyən dəyişikliklər nəzəri cəlb edir. Bu ölkələrin bir çoxu "yeni sənaye ölkələri" kimi dünya bazarda öz nüfuzlarını artırmışdır. Bu inkişaf etməkdə olan ölkələr öz iqtisadi gücərini və mövqelərini möhkəmlətməyə çalışır və iqtisadi əməkdaşlığının müxtəlif mərhələlərində iştirak etməyə söz göstərirlər.

Bütün bu kimi amillər bir tərəfdən BİM-in genişlənməsinə zəmin yaradır, digər tərəfdən isə onun tənzimlənməsi

mexanizminin olmasını tələb edirlər.

8. Belə global-ümumi problemlərlə yanaşı BİM-in hərtərəfli tənzimlənməsi sistemini təmin edən digər amillər və proseslər də mövcuddur. Məsələn, regional iqtisadi integrasiyanın inkişafı iqtisadi tənzimləmə sistemində böyük rol oynayır. İnteqrasiya birliyinə daxil olan ölkələrdə qarşılıqlı güzəştlər həyata keçirilir. Bu ölkələrdə istehsal amillərinin sərbəst hərəkəti xarici ticarətin və digər iqtisadi əlaqələrin inkişafı eyni zamanda həmin çərçivədə iqtisadi münsibətlərin tənzimlənməsini asanlaşdırır.

9. BİM-in hərtərəfli tənzimlənməsində liberallaşma prosesinin də böyük rolu vardır. Əmtəə və xidmətlərin Beynəlxalq ticarətində himayədarlıq deyil, liberallaşdırma üstünlük verilməsi ticarət üzrə iqtisadi siyasətin əsasını təşkil edir.

10. Onu da qeyd etməliyik ki, BİM-in müasir şəraitdəki inkişafı transmilli korporasiyaların rolunun və əhəmiyyətinin artması ilə qırılmaz bağlıdır.

Belə ki, hazırda transmilli korporasiyaların fəaliyyət dairəsi **70 min TMŞ-ri və 800 mindən** artıq filial qız müəssisəsini əhatə edir. Bu filial və müəssisələrin artımı hər bir ölkənin nəinki yalnız iqtisadiyyatına, hətta iqtisadi siyasətinə, beynəlxalq ticarət-iqtisadi mübadilə münasibətlərindəki norma və hüquq qaydalarının hazırlanması məsələlərinə də təsir edə bilirlər. Ona görə də Transmilli Korporasiyaların özünün davranışı, işgüzar fəaliyyəti barədə 1970-1980-ci illərdən etibarən dəfələrlə müvafiq qanunlar hazırlanmışdır (TMK-ların davranış kodeksi).

11. BİM-in çoxtərəfli tənzimlənməsi sisteminin daha da inkişaf etdirilməsinin aktuallığı birdə ondan irəli gəlir ki, beynəlxalq iqtisadi əlaqələrdə daha yeni sahələr sürətlə artır. Burada xidmətlər ticarətinin yeni növləri olan informasiya texnologiyası ("elektron ticarəti"), kosmosun mənimsənilməsində, nüvə enerjisindən sülh məqsədilə istifadə edilməsində, dünya okeanı cəhiyalarının mənimsənilməsi və s. də əmək-

daşlıq edilməsi artmışdır.

Bütün bunların nəticəsində BİM-in subyektləri son vaxtlar daha sürətlə genişlənmişdir. Ona görə də BİM-in beynəlxalq məqyasda tənzimlənməsi obyektiv zərurətə çevrilmişdir.

BİM-in dövlətlərarası tənzimlənməsində əsas vozifo beynəlxalq əməkdaşlıq qaydalarının, hüquq normalarının hazırlanmasından ibarətdir. Bu əsasda da hər bir ölkə öz qarşılıqlı münasibətlərini qurur, bir-birinə müəyyən güzəştlər nəzərdə tuturlar. Bu prosesdə **BİM-in müxtəlif formaları dövlətlərarası tənzimlənmənin obyekti** hesab edilirlər.

Dövlətlərarası tənzimlənmənin subyektləri isə milli dövlətlərin qurumları, qarışiq inhisarçı dövlət müəssisələri, beynəlxalq dövlətlərarası orqanlar hesab edilirlər.

BİM-in tənzimlənməsi Beynəlxalq müqavilələr, konfranslar, ittifaqlar, birliliklər, danışıqlar, görüşlər, forumlar, diplomatik danışıqlar və s. kimi yüksək səviyyəli tədbirlər vasitəsilə həyata keçirilir.

Bu danışıqlarda hər bir ölkənin milli müstəqilliyinə toxunmadan, ona zərər gətirmədən bir çox problemlər çoxtərəfli qaydada tənzimlənir. Burada "Beynəlxalq" hüquqi tənzimləmə sistemindən istifadə edilir. Beynəlxalq hüquq normaları əsas götürür. **Beynəlxalq hüquq dedikdə** – beynəlxalq münasibətlərin subyektləri olan dövlətlərin qarşılıqlı hüquq və vozifələrinin müəyyən edilməsi yolu ilə, bu münasibətlərin tənzimlənməsini həyata keçirən xüsusi hüquq normaları sistemi nəzərdə tutulur. **Beynəlxalq hüquqda bu normaların yaranması** beynəlxalq müqavilələrə və beynəlxalq ənənələrə əsaslanır.

Bu beynəlxalq hüququn əsas məzmunu onun subyektlərinin (elcə də dövlətin) hüquq və vozifələri ilə əks olunur.

Bütün bu kimi Beynəlxalq problemlər milli çərçivədən üstünlənən və daimi fəaliyyət göstərən institutlar, qurumlar, mexanizmlər yaradılması zərurətini doğurmuşdur.

Məhz belə mexanizmlərdən biri də Beynəlxalq iqtisadi təşkilatların (BIT) yaradılmasıdır

2. Beynəlxalq iqtisadi təşkilatlar haqqında ümumi anlayış. Onların yaradılma qaydası və təsnifatı

Qeyd etmək lazımdır ki, bütövlükdə Beynəlxalq təşkilatlar anlayışı ilə xalis iqtisadi təşkilatları cyniləşdirmək olmaz. Beynəlxalq iqtisadi təşkilatlar adından da göründüyü kimi osasən iqtisadi problemlərlə bağlı olur. Ona görə də bizim məqsədimiz bütövlükdə beynəlxalq təşkilatlar barədə deyil, ancaq beynəlxalq iqtisadi təşkilatlar barədə müəyyən açıqlama verməkdən ibarətdir.

Beynəlxalq iqtisadi təşkilatlar müvafiq müqavilələr osasında yaradılır və müəyyən məqsəd nözərdə tuturlar. Bu təşkilatların daimi fəaliyyət göstərən orqanlar sistemi mövcud olur. Bütün bu orqanlar təşkilata üzv olan subyektlərin nümayəndələrindən ibarətdir.

Beynəlxalq iqtisadi təşkilatlar müxtəlif ad altında fəaliyyət göstərirler. Məsələn, sadəcə olaraq təşkilat, fond, bank, itifaq, agentlik və s. **Ümumi şəkildə Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq əməkdaşlığın təşkilati formasıdır.**

Hazırda dünya miqyasında beynəlxalq təşkilatların sayı **5000-dən** artıqdır.

Bu təşkilatların böyük bir qismi dövlətlərərəsi beynəlxalq iqtisadi təşkilatlardan ibarətdir (onların sayı 300-dən artıqdır).

Beynəlxalq iqtisadi təşkilatların yaranması da eyni qaydalara əsaslanır.

Daha doğrusu dövlətlərərəsi beynəlxalq iqtisadi təşkilatlar hər bir dövlətin könüllü razılığı ilə beynəlxalq müqavilə əsasında yaradılır. Ancaq dövlət Beynəlxalq təşkilatın üzvü ola bilər. Onun hər hansı bir orqanı beynəlxalq təşkilatın üzvü ola bilməz.

Burada ümumi prinsip nözərdə tutulur.

Beynəlxalq iqtisadi təşkilatların təsnifatına bir neçə səpkidə yanaşmaq olar.

Məsələn: — Dövlətlərərəsi təşkilatlar.

Qeyri dövlətlərərəsi (böyük birliklər, firmalar, elmi cəmiyyətlərərəsi) təşkilatlar

Təşkil olma prinsipinə görə

1. BMT - sistemində daxil olan beynəlxalq iqtisadi təşkilatlar.
2. BMT sistemində daxil olmayan beynəlxalq iqtisadi təşkilatlar.
3. Ərazi üzrə iqtisadi təşkilatlar.

Çoxtərəfli tənzimləmə baxımından Beynəlxalq iqtisadi təşkilatları aşağıdakı qruplara bölmək olar:

1. Iqtisadi və sonaye üzrə əməkdaşlığı və dünya təsərrüfatı sahələrini tənzimləyən beynəlxalq iqtisadi təşkilatlar.
2. Dünya üzrə ticarəti tənzimləyən beynəlxalq iqtisadi təşkilatlar.
3. Dünya təsərrüfatını tənzimləyən ərazi üzrə olan iqtisadi təşkilatlar.
4. Sahibkarlıq fəaliyyətini tənzimləyən beynəlxalq və ərazi üzrə iqtisadi təşkilatlar.

5. Beynəlxalq təsərrüfat əlaqələrinin inkişafına köməklik göstərən beynəlxalq qeyri-dövlət təşkilat və birləşmələri və s.

Iqtisadi təşkilatların oksoriyyəti dövlətlərərəsi təşkilatlarından ibarət olub, dövlətlərərəsi əməkdaşlıq münasibətlərini tənzimləyir.

Bunlarla yanaşı milli dövlətdən üstün hüquqi statusa malik olan təşkilatlar da mövcuddur. Məsələn Aİ-nin dövlətlərərəsi orqanları belə statusa malikdirlər.

Beynəlxalq iqtisadi təşkilatlar əsasən üç funksiyani yerinə yetirirler.

1. Tənzimləyici funksiya – daha vacib vəzifə hesab edilir. Müəyyən qərarlar qəbul etməklə hər bir dövlətin hərəkətinə təsir edir.

2. Nəzarət vəzifəsi – ilə öz qərarlarına əməl edilməsinə çalışır.

3. Əməli-funksiya (çeviklik hərəkət etmək və məqsədə nail olmaq). Bu dərs vəsaitində təqribən 100-o qədər iqtisadi təşkilatın iqtisadi mözmunu açıqlanmışdır.

3. Beynəlxalq iqtisadi təşkilatların yaranması mərhələləri

Bir çox qlobal problemlərin və BİM-in ayrı-ayrı formalarının artması ilə bağlı olaraq beynəlxalq iqtisadi təşkilatların yaranması və artması obyektiv zərurətə çevrilmişdir.

Aydındır ki, ayrı-ayrı dövrlərdə beynəlxalq proseslər cənətərzdə cərəyan etmir. Məsələn, müstəmləkəçilik siyasəti dövrü, dünya müharibələri dövrü, müharibələrdən sonrakı bərpa dövrləri, milli azadlıq hərəkatının artdığı dövrlər, 90-cı illərdə sosializm dünyasının parçalandığı dövrlər və s.

Ona görə də başqa ictimai-iqtisadi proseslər kimi beynəlxalq iqtisadi təşkilatların yaranmasını da müəyyən dövrlərə mərhələlərə ayırmak olar.

Onu da qeyd etməliyik ki, ayrı-ayrı təşkilatların yaranması zəruriliyini səthi göstərməklə kifayətlənəcəyik. Daha geniş açıqlama isə ayrı-ayrı təşkilatlara həsr edilmiş mövzularda veriləcəkdir.

BİT-lərin yaranmasının birinci mərhələsi (1945-1950-ci illər). Məlum olduğu kimi İkinci Dünya Müharibəsinə qədər də bir çox beynəlxalq qurumlar olmuşdur. Lakin dünya iqtisadiyyatı vahid şəkildə formalasdıqca milli dövlətlərin birgə iqtisadi strategiya və çoxtərəfli tənzimləmə sistemi yaradılmasına ehtiyacı da artırdı.

İkinci dünya müharibəsi (1941-1945) dünya miqyasında böyük dəyişikliklər yaratmışdır. Ayrı-ayrı ölkələr, ərazilər, xalqlar arasında olan ənənəvi əlaqələr, münasibətlər müəyyən mənada pozulmuş, hardasa öz məzmununu dəyişmiş (məsələn bir çox ölkələrin sosializm sistemini qoşulması), yeniləşmiş və başqa xarakter almışdır.

Ona görə də pozulmuş iqtisadi münasibətlərin bərpa edilməsi və genişləndirilməsi ABŞ-in təşəbbüsü və himayəsi ilə ön plana çəkilirdi.

Bələ qlobal problemləri tənzimləmək üçün geniş miqyasda

beynəlxalq iqtisadi təşkilatlar yaradılması obyektiv zərurətə çevrilirdi.

Elə bu məqsədlə də **1945-ci ilin iyun ayında** ABŞ-in Kolforniya Ştatının San-Fransisko şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) təsis konfransı olmuşdur. Konfransda SSRİ, Böyük Britaniya, ABŞ və Çinin adından BMT-nin nizamnaməsi qəbul edilmişdir. 50 dövlət təsisçi olmuşdur. BMT-nin nizamnaməsi 1945-ci ilin oktyabr ayının 24-də təsdiq edilmişdir.

Beləliklə ən ümumi-universal Beynəlxalq təşkilat olan BMT yaradılmışdır. O dövrdə valyuta-maliyyə və ticarət münasibətlərinin tənzimlənməsi də daha çox əhəmiyyət kəsb edirdi.

Odur ki, 1944-cü ildə Amerikanın Bretton-Vuds şəhərində BMT-nin Beynəlxalq Konfransı keçirilmişdir. Konfrans o dövrdə daha möhkəm-sabit valyuta olan "dollar standartı"na əsaslanan valyuta sistemi yaradılması barədə qərar qəbul etmişdir.

Bununla yanaşı ixtisaslaşdırılmış əlaqələndirmə valyuta orqanları olan Beynəlxalq valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı (BY və IB) yaradılması qərara alınmışdır. 1944-cü ildə BVF, 1945-ci ildə isə BY və IB - yaradılmışdır.

1947-ci ildə xüsusi Beynəlxalq Təşkilat olan "Ticarət və Taarif dərəcələri üzrə Baş razılaşma" (QATT) yaradılmışdır.

Yenə 1948-ci ildə "Avropa İqtisadi əməkdaşlıq təşkilatı" yaradılmışdır. 1961-ci ildə bu təşkilat öz fəaliyyətini dayandırılmışdır.

Xüsusilə qeyd etməliyik ki, 60-cı illərin əvvəllərinə dək beynəlxalq iqtisadi təşkilatların yaradılması, daha doğrusu dünya təsərrüfat əlaqələrinin çoxtərəfli tənzimlənməsi sistemi demək olar ki, tamamilə inkişaf etmiş sənaye ölkələri çərçivəsində baş verirdi. Bu tənzimləmədə də ABŞ aparıcı rol oynayırdı. Tənzimlənmə əsasən ticarətin liberallaşdırılmasını xarici ticarət üzrə öhtəçiliklərin azaldılmasını, kapitalın sərbəst hərəkəti və sairəni nəzərdə tuturdu.

İkinci mərhələ 60-cı illərdən başlanmışdır. Bu dövrdə

artıq dünya təsərrüfatında qüvvələr nisbəti döyişirdi. 1957-ci ildə Avropa iqtisadi Birliyinin yaradılması və Yaponianın inkişafı ilə dünya miqyasında inkişaf etmiş ölkələrin üç mərkəzinin formalasdırılmasına zəmin hazırlanırdı.

Həmin mərhələdə müstəmləkəcilikdən azad olan ölkələrin sayı sürətlə çoxalırdı. Bu isə dünya miqyasında iqtisadi və siyasi həyatın subyektlərinin artmasına səbəb olurdu. Bu ölkələrin çoxu BMT-nin, BVF-in BY və İB-in, Ticarət və Tarif dörsələri üzrə baş razılaşmanın (QATT) üzvülüyünə daxil olmuşlar. Bütünlükdə bu kimi təşkilatlarda inkişaf etmiş sənaye ölkələrinin say tərkibi 25%-dən artıq deyildi. Odur ki, bir çox təşkilatlarda müəyyən qərarlar qəbul edilməsində səs çoxluğu inkişaf etmiş sənaye ölkələrinin xeyrinə olmurdu.

Yaranmış bozı ziddiyətlər nəticə etibarı ilə ona səbəb olmuşdur ki, inkişaf etmiş sənaye ölkələri iqtisadi problemlərin həllini yalnız milli çörçivədə həyata keçirə bilirdilər. Odur ki, onlar özləri arasında və eləcə də inkişaf etməkdə olan ölkələrlə xarici iqtisadi siyasetlərini əlaqələndirməyi ön plana çıkmışlar.

Bütün bu kimi vəziyyətlər əlaqədar olaraq 1961-ci ildə ABŞ-in təşəbbüsü ilə "**İqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatı**" yaradılmışdır. Əsas beynəlxalq institutlardan biri kimi bu təşkilat "bazar iqtisadiyyatı" ölkələri üçün vahid iqtisadi siyaset hazırlamağa və onları əlaqələndirməyə başlamışdır.

Bu təşkilat çörçivəsində "**Beynəlxalq energetika agentliyi**" və eləcə də "**Atom enerjisi üzrə Agentlik**" də yaradılmışdır.

Beləliklə 60-ci illərdə BMT-nin səyi ilə beynəlxalq təşkilatlar ailəsi və coğrafiyası xeyli artmışdır.

Beynəlxalq ticarətin genişləndirilməsi məqsədi ilə, ticarət sahəsində hökumətlərin siyasetlərini əlaqələndirmək və bu sahədə iqtisadi inkişafa nail olmaq üçün **1964-cü ildə BMT-nin "Ticarət və Inkişaf üzrə Konfransı"** yaradılmışdır. Sənayenin inkişafı və inkişaf etməkdə olan ölkələrin sənaye yeləşdirilməsinin sürətləndirilməsinə kömək etmək, ayrı-ayrı layihələri maliyyələşdirmək və milli kadrlar hazırlamaq üçün

1967-ci ildə BMT-nin "Sənaye üzrə Təşkilatı" (YNİDO) yaradılmışdır. Həmin ildə "**BMT-nin İnkişaf Programı**" (PROON) yaradılmışdır. Bu qurum BMT-nin Baş Assambleyasının köməkçi orqanı hesab edilir və texniki əməkdaşlıq programının əlaqələndirilməsinə köməklik göstərir.

Üçüncü mərhələ 70-ci illərdən başlanır. Bu dövrə müstəmləkə sistemi tamamilə dağılmışdı. İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındaki qarşılıqlı əlaqələr (bəzən də ziddiyətlər) güclənmişdir.

Dünya təsərrüfatında quruluş böhranları (enerji, xammal, orzaq, valyuta-maliyyə sahəsində) baş vermiş, inflasiya və işsizlik artmışdır.

Bir çox beynəlxalq iqtisadi təşkilatların qarşıya qoyduğu vəzifələr o qədər də effektivli yerinə yetirilə bilmirdi.

Bu ondan irəli gəldi ki:

1. Bu təşkilatlara daxil olan dövlətlər inkişaf soviyyəsinə görə, ideoloji və siyasi baxışlarına, milli mənafəclarınə görə koskin forqlənlərlər. Səsvermədə isə bərabər hüquqa (BVF və BY və İB-dən başqa) malikdirlər. Belə şəraitdə razılığa gəlmək, təsirli qərarlar qəbul etmək çətin olurdu.

2. Bir çox hallarda müəyyən qərarların həyata keçirilməsi maddi və maliyyə çətinlikləri ilə də möhdudlaşırırdı.

3. Bir çox təşkilatların dar çörçivədə ixtisaslaşdırılması daha mürəkkəb dünya iqtisadi sistemində problemlərin kompleks həllinə zəmin yarada bilmirdi.

4. Bu təşkilatlara daxil olan ölkələrin sayının çox olması da müəyyən çətinliklər yaradırdı. Demokratik, kollektiv qərarlarla effektli olmasına o qədər də töminat verilmirdi. 70-ci illərin ortalarındaki böhran vəziyyətində "**İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı**" ölkələri çörçivəsində iqtisadi siyasetlərin əlaqələndirilməsi və razılaşdırılması imkanları nisbətən asan idi.

Bütün bu cəhətlər bəzən də daha az saydan ibarət ölkəni bir-ləşdirən beynəlxalq təşkilatlar, qurumlar yaradılmasını tələb edirdi (inkişaf soviyyəsinə görə nisbətən oxşar ölkələrin birliyi).

Dünyanın iqtisadi və siyasi hadisələrindəki əsas istiqamətləri müəyyən etmək üçün bir müddət 4 ölkənin, sonralar 5 ölkənin nümayəndələri (ABŞ, İngiltərə, Fransa, Almaniya sonra isə Yaponiya) Ağ evdə məsləhətləşmələr aparardılar.

Sonralar bu məsləhətləşmə qrupu - 1975-ci ilin noyabr ayında (İtaliyanın da iştirakı ilə) Parisdə-Rambuyedə ilk rəsmi görüş keçirmişlər.

Rambuye görüşündə bu qrupun statusu? iş metodu, qəbul edilmiş qərarların xarakteri, xarici aləmə münasibət qaydaları və digər cəhətləri özündə əks etdirən Bəyannamə qəbul edilmişdir.

Bələliklə, 1975-ci ildə daha güclü təsir dairəsinə malik olan “**Yeddilər**” qrupu yaradılmışdır (1976-ci ildə Kanada, 1986-ci ildə Rusiya da bu qrupa qoşulmuşlar). Bu “**Səkkizlər**” qrupunun qərarları tam möcburi, qəti olmasa da, şüar xarakteri də daşıdır. Müəyyən sahədə əldə edilmiş razılaşmalar BMİT, ÜTT, BVF, BY və İB, İƏ və İT, BƏT, FAO, YUNESKO və bu kimi beynəlxalq təşkilatların fəaliyyətində ön plana çıxılır.

Onu da qeyd etməliyik ki, bu “8-lər” qrupunun qərarlarının həyata keçirilməsi işində müəyyən məsələlərin həllinə maraqlı olan dövlət rəhbərlərinin dəvət edilməsi təcrübəsi də həyata keçirilir. Hətta son dövrlərdə bu cür “Liderlər Klubu” şəkilində beynəlxalq qurumlar yaradılması məsələləri də müzakiroyo çıxarıılır.

Bələliklə 1975-ci ildəki Rambuye bəyannaməsi program sonnıcı kimi 30 ildən artıqdır ki, müvəffəqiyyətə həyata keçirilir. “Liderlər klubu” iqtisadi inkişafın bir çox sahələri ilə yanaşı aşağıdakı sahələrin dinamik inkişafını ön plana çəkmişdir.

- beynəlxalq ticarət sistemində açıqlığa üstünlük verilməsi və qiymətlərin sabitliyinin möhkəmləndirilməsi; ticarətin liberallaşma səviyyəsinin artırılması; taarif dərəcələrinin azalılması; kənd təsərrüfatı məhsulları satışının çoxaldılması və s.
- beynəlxalq valyuta-maliyyə sistemi sabitliyinin gözlənilməsi;
- İEOÖ-də sosial-iqtisadi problemlərin həllinə yardım edilməsi;
- qərb ölkələri iqtisadiyyatının enerji ehtiyatları ilə təmin

edilməsinə yardım göstərilməsi.

Ölkələrin biri-birindən asılılığını nəzərə alan “Liderlər qrupu” ayrı-ayrı dövlətləri anlaşıqlı dialoqa çağırılmışdır. Bütövlükdə hazırkı dövrədək “Liderlər Klubunun” 31 yüksək zirvəli görüşü olmuşdur. Bu görüşlərdə ayrı-ayrı işçi qruplarının quruluşu, qarşıda dayanan məsələlər müəyyənləşdirilmişdir. Son görüş 2006-ci ildə Sankt-Peterburqda Rusiya prezidenti V.V.Putinin sədrliyi ilə keçirilmişdir.

Onu da qeyd etməliyik ki, son dövrlərdə dünya iqtisadi proseslərinin tənzimlənməsində yeni təşkilatların yaradılmasına deyil, bir çox hallarda onların fəaliyyətinin yenidən qurulmasına daha çox üstünlük verilir.

1990-ci illərdən sonra Keçid iqtisadiyyatı ölkələri də bu kimi beynəlxalq və eləcə də ərazi üzrə olan təşkilatlara qoşulurlar.

Tədricən bu “böyük səkkizlər” qeyri-formal institutdan dövlətlərərək təşkilatların bir çox cəhətlərinə xas olan bütöv bir sistemə çevrilmişdir.

Qeyd etdiyimiz ümumi-iqtisadi təşkilatlarla yanaşı bir çox sahələr üzrə, əmtəə istehsalı və satışı üzrə də iqtisadi təşkilatlar yaradılmışdır (gələcək mövzularda onların fəaliyyəti dəha müsəssələr açıqlanır).

4. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində Regional iqtisadi təşkilatların rolü. (Burada ineqrasiya xarakterli birliklər nəzərdə tutulur)

Ümumdünya miqyasında olduğu kimi, ayrı-ayrı ərazilər üzrə də müəyyən iqtisadi təşkilatlar, birliklər, qurumlar fəaliyyət göstərirlər.

Iqtisadi təşkilatlarla (institutlarla) yanaşı müəyyən növ məhsullar üzrə və yaxud ərazi üzrə ineqrasiya birlikləri də yaranır.

Aydındır ki, bütün bu birliklərin yaranması BİM-in ineqrasına xidmət edir.

Lakin bu mövzuda müəyyən birliklərin yaranması tarixi, o qədər də geniş verilmir, burada ancaq BİM-in tənzimlənməsi baxımından açıqlama aparılır. Çünkü bu birliklər özlüyündə BİM-in obyektidirlər. İqtisadi münasibətlərin Regional iqtisadi qruplaşma şəklində tənzimlənməsi iqtisadi integrasiya prosesi vasitəsilə həyata keçirilir. İqtisadi əməkdaşlığın formalarından asılı olaraq iqtisadi integrasiya dərəcəsi də inkişaf edir, formalasır və təkmilləşir.

Son illərin məlumatına əsasən Beynəlxalq ticarətin 60 faizdən artığı regional səviyyədə mövcud olan azad ticarət mexanizmi ilə həyata keçirilir.

Məsələn, Dünya ticarətinin 24%-i Asiya Sakit Okean iqtisadi əməkdaşlıq (ATES), 23%-i Aİ; 8%-i Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) tərəfindən həyata keçirilir. Deməli ticarət sahəsindəki iqtisadi münasibətlərin böyük bir qismi bu qurumlar vasitəsilə tənzimlənir.

Ümumdünya miqyasında ÜTT-nin rolunun artmasına baxmayaraq 1940-cı illərdən başlayaraq regional əsasda ticarətin liberallaşdırılması genişlənmişdir.

Regional iqtisadi qruplaşmalar əsasında integrasiya və əməkdaşlığın aşağıdakı formaları yaranmışdır:

– **Azad ticarət birlüyü.** Burada üzv olan ölkələr öz aralarında olan bütün maneələri məhdudlaşdırır, ancaq xarici taarif dərəcələrini saxlayırlar. Daxili ticarətdə heç bir taarif fərqi olmur, bura daxil olmayan ölkələrlə həməyədarlıq siyaseti saxlanılır.

– **Gömrük ittifaqı.** Bütün üzv olan ölkələr digər ölkələrdən idxlə məhsulları üçün vahid taarif tətbiq edirlər. Deməli bütün daxili taariflər vahid xarici taariflərə əvəz edilir.

– **Ümumi bazar.** Gömrük ittifaqının bütün bu kimi cəhətləri Kapitalın, işçi qüvvəsinin, xidmətlərin (bütün istehsal amillərinin) sərbəst hərəkəti ilə tamamlanır.

– **İqtisadi əməkdaşlıq.** İqtisadi integrasiyanın bu mərhələsinin də daha sabit inkişafə nail olmaq üçün iqtisadi siyasetlər razılışdırılır, regiondaxili ticarət genişlənir, mərhələlər üzrə ümumi

bazar, azad ticarət zonası yaradılır, iqtisadi və sosial məsələlərin həlli üçün ümumi müddəalar hazırlanır. Buradan da tam iqtisadi ittifaqa keçidə zəmin hazırlanır. Belə bir dinamiklik və klassik ardıcıl gediş (tam iqtisadi integrasiya) hələki Aİ üçün xarakterikdir.

Üzv ölkələrin iqtisadi strategiyasını və siyasetini, istehsal amillərinin azad hərəkətini nəzərdə tutan **iqtisadi ittifaq** kimi formalar inkişaf etmişdir. Tam iqtisadi ittifaq zəminində kredit pul münasibətləri, sosial siyaset, iqtisadi inkişaf stratejiyası, vergi qoyulması yeni əsasda həyata keçirilir, milli hüquqdan üstün olan qurumlar əmələ gelir və bu ittifaqın bütün üzvləri üçün məcburi olur.

Bələliklə, iqtisadi ittifaq müəyyən dərəcədə siyasi integrasiyanın yaranmasını şərtləndirir.

Bu mənada Avropa İttifaqında Avropa parlamentinin təsis edilmosi Avropanın siyasi cəhətdən birləşməsi istiqamətində çox mühüm bir addimdır.

Ümumdünya miqyasında Ümumdünya ticarət təşkilatının rolunun artmasına baxmayaraq, 1940-cı illərdən başlayaraq regional əsasda ticarətin liberallaşması genişlənmişdir.

Bələliklə, iqtisadi integrasiya istehsal ehtiyatlarının bölgüsü effektivini artırır, istehsala və istehlaka təsir edir və bazarın həcmiinin dinamik inkişafına zəmin yaradır.

Notıco etibarı ilə integrasiya milli təsərrüfatlar arasında iqtisadi əlaqələrin inkişafına yeni vüsət verir.

Ümumdünya ticarət təşkilatının baş direktoru R.Rudjero hələ 1996-cı ildə ÜTT-in foaliyyəti çörçivəsində Beynəlxalq ticarət üzrə siyasetdən danışarkən göstərmişdir ki, son 15 ildə ayrı-ayrı qrup ölkələr arasında iqtisadi əməkdaşlığın və beynəlxalq əlaqələrin daha yetkin formaları genişlənmişdir.

Regional iqtisadi təşkilatların fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Üzv olan ölkələr arasında birgə fəaliyyət göstərilməsi, əmək və kapitalın sərbəst hərəkəti;

Daha aparıcı sahələrin, o cümlədən – sənaye, kənd təsərrü-

fati, maliyyə, nəqliyyat və s. inkişaf planlarının əlaqələndirilməsi;

– Ayri-ayri ölkələrdə və qrup ölkələrdə investisiya və innovasiya fəaliyyətinə köməklik göstərilməsi;

– Ayri-ayri müəssisələrdə sahibkarlığın inkişafına zəmin yaradılması, istehsal amillərinin sərbəst hərəkətinin, mülkiyyət hüququnun təmin edilməsi və s.

Regional İqtisadi Əməkdaşlıq sistemi **1940-1960**-cı illərdən sonra öz inkişafını bank işində də tapmışdır. Belə ki, **1949**-cu ildə Amerika ölkələrarası inkişaf Bankı yaradılmışdır.

Bu Bank 16 inkişaf etmiş və 27 inkişaf etməkdə olan ölkəni özündə birləşdirir.

1964-cü ildə Amerika inkişaf bankı yaradılmışdır. Bura həmin regionun 50 inkişaf etməkdə olan ölkəsi, 25 inkişaf etmiş ölkəsi daxildir.

1966-cı ildə Asiya inkişaf bankı yaradılmışdır. Bu bank 31 inkişaf etməkdə olan, 14 inkişaf etmiş ölkəni özündə birləşdirir.

Regional inkişaf Banklarının xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, bu banklar maliyyələşmədə eyni məqsəd və metoda əsaslanırlar.

İnşaat sahəsinin, avtomobil yolunun modernləşdirilməsi, dəniz limanlarının, təyyarə limanlarının kreditləşdirilməsi daha çox üstünlük təşkil edir.

Regional inkişaf banklarının əsas məqsədi – inkişaf etməkdə olan ölkələrin iqtisadi əməkdaşlığına və inteqrasiyasına nail olmaq və onların xarici asılılığını aradan qaldırmaqdan ibarətdir.

1980-ci illərdən sonra ayri-ayri regionlarda daha əlverişli investisiya şəraiti yarandığına görə struktur döyişkiliyinə və islahatlar keçirilməsinə kredit verilməsi xeyli genişlənmişdir.

Bu banklar həm dövlət bölməsi ilə, həm də xüsusi bölmə ilə əməkdaşlıq edirlər.

Avropa yenidənqurma və İnkışaf Bankı isə xüsusi bölmə ilə daha geniş əməkdaşlıq edir. Burada xüsusi sahibkarların bank qarşısındaki öhdəciliklərini məsuliyyətlə yerinə yetirmək üçün Beynəlxalq Maliyyə Korporasiyasının praktikasından istifadə edilir.

II FƏSİL

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ (BMT) YARADILMASI VƏ BEYNƏLXALQ İQTİSADI MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNDƏ ONUN ROLU

1. BMT-nin yaradılması tarixinə dair
2. BMT-nin əsas vəzifələri, onun quruluşu və iqtisadi funksiyaları
3. BMT-nin Baş Assambleyası
4. İqtisadi və Sosial Şura
5. BMT-nin İnkışaf programı və Azərbaycanla onun əməkdaşlığı

1. BMT-nin yaradılması tarixinə dair

Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi sisteminin formallaşması ikinci dünya müharibəsindən sonrakı illərdə özünü daha aydın göstərirdi. Hər bir beynəlxalq qurumun konkret olaraq BMT-nin hansı sahələri tənzimləməsi barədə kifayət qədər danışıqlar, görüşlər, müqavilələr həyata keçirilmişdir. Beynəlxalq miqyasda mübadilə münasibətlərinin inkişafına öhdəcilik tərəfdən amillərin aradan qaldırılmasına səyər yüstorılırdı. BİM-in tənzimlənməsində bir sistem yaratmaq məqsədi ilə **1920-ci ildən 1933-cü ildək 5 Ümümdünya İqtisadi konfrans** olmuşdur. **1920-ci ildə Brüsseldə "Maliyyə və Xarici Ticarətə Dair"; 1922-ci ildə Genuyada "Avropada İqtisadiyyatın Bərpası və Himayədarlığın Azaldılmasına Dair"; 1927-1930-cu illərdə Çenevrədə "Himayədarlıq və Gömrük Dərəcələrinin Azaldılmasına Dair"; 1933-cü ildə Londonda "Milli Valyutanın Sabitləşdirilməsi və Ticarət**

Siyasəti Barədə Məhdudiyyət Problemlərinə Dair" və bu kimi digər razılaşmaları qeyd etmək olar. Qeyd etməliyik ki, sadaladığımız konfranslar və digər görüşlər o qədər də konkret nöticə verə bilmirdi. Bu da ondan iroli gəlirdi ki, hələ o vaxtlar dövlətlər arasında iqtisadi inkişaf baxımından fərqlər və koskin ziddiyyətlər vardı. Müəyyən iqtisadi razılaşmalar beynəlxalq əmək bölgüsü sisteminin inkişafına əsaslanırdı.

Eləcə də 1919-cu ildə yaradılmış "Millətlər Həmrəyliyi" təşkilatı da BİM-in çoxtərəfli tənzimlənməsi işinə kifayət qədər soy göstərmişdir. Lakin "**Millətlər Birliyi**"nin, onun iqtisadi komitəsinin və həmin ildə yaradılmış "**Beynəlxalq Əmək Təşkilatı**"nın söyləri heç bir nöticə verməmişdir.

Beləliklə tam inamlı deyə bilərik ki, BİM-in hərtərəfli tənzimlənməsi sistemində BMT-nin yaranması keyfiyyətə yeni mərhələ təşkil etmişdir. Qeyd etməliyik ki, BMT-nin yaranması da tarixi baxımdan bir çox mülahizələr və müzakirovlərə bağlıdır. Belə ki, 1942-ci ildə **Vaşinqtonda** 26 dövlətin iştirakı ilə faşizm əleyhinə dövlətlərin və xalqların qüvvələrinin birləşdirilməsi barədə qətnamə qəbul edilmişdir (Bu sənəd BMT-nin qətnaməsi adı ilə möşhurdur). **1943-cü ilin oktyabrında SSRİ, ABŞ, Böyük Britaniya və Çinin** xarici işlər nazirləri Moskvada qətnamə qəbul etmişdilər. Bu qətnamədə göstərilir ki, bütün müstəqil dövlətlərin hüquq, sülh və təhlükəsizliyi prinsiplərini qoruyan ən ümumi bir beynəlxalq təşkilat yaradılması zərurət təşkil edir.

1943-cü ildə (28.XI-1-XII) ABŞ, SSRİ və Böyük Britaniyanın hökumət başçılarının Tehran görüşündə qəbul edilmiş qətnaməyə əsasən bütün millətlər birliyinin sülhün həyatı keçirilməsində əməkdaşlığının zəruriliyi əks etdirilmişdir.

1945-ci ildə Krim (Yalta) konfransında BMT-nin nizamnaməsinin hazırlanması qərara alınmışdır.

Beləliklə, SSRİ, ABŞ, Böyük Britaniya və Çin nümayəndələrinin San-Fransisko (ABŞ) konfransı 26 iyun 1945-ci ildə BMT-nin Nizamnaməsini qəbul etmişdir. 1945-ci il 24

oktyabrda **SSRİ, ABŞ, Böyük Britaniya, Fransa və Çin tərəfindən Nizamnamə** təsdiq edilmişdir. Beləliklə, on ümumi və nüfuzlu təşkilat olan BMT yaranmışdır. Bütün bu kimi yüksək soviyyəli görüşlərdən sonra dünya miqyasında baş verən hadisə və proseslərin vahid bir mərkəzdən tənzimləməsini həyata keçirə bilən ümumi bir təşkilatın yaradılması mümkün olmuşdur.

Ictimai-iqtisadi həyatın bütün sahələrində BMT çox geniş fəaliyyət göstərir. Biz BMT-nin bütün fəaliyyətini deyil, ancaq iqtisadi fəaliyyətini araşdıracaqıq. Aydındır ki, BMT-nin iqtisadi fəaliyyəti onun iqtisadi qurumları tərəfindən həyata keçirilir. Odur ki, bu mövzuda müəyyən ümumi mühəhizolərin verilməsi ilə kifayətlənəcəyik. Ayrı-ayrı qurumların fəaliyyəti isə sərbəst mövzular şəklində şərh edilir.

BMT-nin Nizamnaməsində onun iqtisadi vəzifələri ilə vanaşı beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, millətlərlərə dəstləq münasibətlərinin inkişafı, xalqların öz müqəddərətinin həll edilməsi, iqtisadi, sosial, mədəni, humanitar xarakterli beynəlxalq problemlərin həlli kimi məsələlər də vardır. Bütün bu problemlərin həllində BMT, onun səlahiyyətli qurumları, eləcə də bir çox digər institut və təşkilatların birgə qarşılıqlı əməkdaşlığı mövcud olur. Beləliklə BMT-nin yaranması bütün başqa sahələrlə birlikdə iqtisadi sahədə də beynəlxalq əməkdaşlığın əsas prinsiplərini formalasdırmaqla yanaşı bir çox beynəlxalq təşkilatların, institutların yaranmasına yol açmışdır. Bu kimi konkret qurumlar isə BİM-in Konkret bölmələrinin tənzimlənməsini genişləndirə bilməşdir.

2. BMT-nin əsas vəzifələri, onun quruluşu və iqtisadi funksiyaları

On ümumi və nüfuzlu Beynəlxalq təşkilat olan Birleşmiş Millətlər Təşkilatının Nizamnaməsi Konstitutsiyalı bir sənəd olub bu təşkilatın bütün həyat fəaliyyətini tənzimləyir. Daha

doğrusu Kollektiv təhlükəsizlik sisteminin formalaşması, hərbi, siyasi, iqtisadi, ekoloji, humanitar və bütün digər sahələrdə hər bir dövlətin özünü necə aparması barədə özünəməxsus qanun (Kodeks) hazırlayır.

BMT-nin Nizamnaməsi əsasında yüzlərlə çoxtərəfli müqavilə sistemi yaranıbdır.

Hazırda BMT-nin 185 üzvü vardır. Əslində bütün dünya dövlətləri BMT-nin üzvüdürler. Ümumi şəkildə BMT-nin əsas vəzifələri aşağıdakılardan ibarətdir.

1. Kollektiv tədbirlər və münaqişələrin sülh yolu ilə həlli əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi;

2. Ayrı-ayrı xalqların özünü təyin etmək və bərabərlik prinsipi əsasında dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi;

3. İqtisadi, sosial, mədəni, hümanitar və digər sahələrdə yaranan beynəlxalq problemlərin həllində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və insan hüquqlarına hörmət edilməsi;

4. Ümumi məqsədə nail olmaq üçün ayrı-ayrı ölkə və xalqların öz qüvvələrini birləşdirmək işində mərkəz rolunu oynaması və s.

Bu kimi vəzifələrin yerinə yetirilməsində BMT aşağıdakı prinsipləri nəzərdə tutur;

- öz üzvlərinin müstəqil bərabərliyi;
- nizamnaməyə əsasən götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsi;
- Beynəlxalq münaqişələrin sülh yolu ilə həlli;
- Beynəlxalq münasibətlərdə başqa dövlətlərə qarşı güc işlətməmək;
- Başqa ölkələrin daxili işlərinə qarışmamaq;
- Bu prinsiplər əsasında bu təşkilatın üzvlərinə hər hansı bir köməklikdə iştirak etmək.

Bütün bu kimi prinsiplər əsasında BMT müəyyən təkliflər, tədbirlər, konvensiyalar (beynəlxalq saziş) və s. işləyib hazırl-

lavır və müoyyən normativ aktlara uyğun olaraq həyata keçirir.

BMT sistemi əsas və köməkçi orqanlarla birlikdə BMT-nin özünü, 18 ixtisaslaşdırılmış müəssisəni, atom enerjisi üzrə Beynəlxalq agentliyi (MAQATE) və bir sıra program, şura və komissiyaları əhatə edir.

BMT-nin nizamnaməsinə uyğun olaraq əsas orqanlar sırasına **Baş Asambleya; Təhlükəsizlik Şurası; İqtisadi və Sosial şura; Beynəlxalq məhkəmə və Katiblik daxildir**.

Köməkçi qurumlar isə yuxarıda qeyd etdiyimiz kimi müxtəlif proqramlar, şuralar və komissiyalarдан ibarətdir.

Qeyd etdiyimiz kimi BMT ən nüfuzlu, ümumi, daha çoxtərəfli problemlərin həlli ilə məşğul olan bir təşkilatdır. Bütün bu problemlər BMT sisteminə daxil olan qurumlar tərəfindən həyata keçirilir.

Ona görə də dünya iqtisadiyyatında, Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində böyük rolu olan bəzi ixtisaslaşdırılmış qurumları sadalamaq olar:

İqtisadi və Sosial Şura;
Ümumdünya intellektual mülkiyyəti təşkilatı;
Beynəlxalq inkişaf birliyi;
Beynəlxalq dəniz təşkilatı;
Beynəlxalq mülkü aviasiya təşkilatı;
Beynəlxalq əmək təşkilatı;
Beynəlxalq Maliyyə Korparasiyası;
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı;
Beynəlxalq Valyuta fondu;
Beynəlxalq kənd təsərrüfatının inkişafı fondu;
Investisiya təminatı üzrə çoxtərəfli agentlik;
BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı (YUNESKO)

BMT-nin sənayenin inkişafı üzrə təşkilatı
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı

Bu təşkilatların bir çoxunun fəaliyyəti ayrı-ayrı mövzularda daha geniş öyrəniləcəkdir.

BMT-nin iqtisadi funksiyaları da elə bu kimi ixtisaslaşdırılmış qurumlar tərəfindən həyata keçirilir. BMT-nin Nizamnaməsinə uyğun olaraq onun iqtisadi sahədə də fəaliyyəti genişdir. Bu sahədə də çoxtərəfli əməkdaşlığın həyata keçirilməsinə zəmin yaradır.

BMT Sisteminin iqtisadi funksiyaları (ümumiləşdirilmiş şəkildə) aşağıdakı sahələri nəzərdə tutur:

- müasir dövrün qlobal iqtisadi problemləri;
- inkişafa yardım edilməsi;
- zəif inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafına köməklik göstərmək;
- təbiətin mühafizəsi və otraf mühitin qorunması;
- fövqəladə hallarda humanitar yardım göstərilməsi və s.

Qlobal iqtisadi problemlərdə əhali artımı, statistika, elm və texnika, dövlət idarəciliyi və maliyyə sahələri üzrə yaranan çətinliklərin həllinə daha çox diqqət verilir. Qlobal inkişafa yardım barədə 90-cı illərdə olduğu kimi müasir şəraitdə də çox güclü yardım göstərilir. Burada yardım edən (donor) ölkələrin sosial sahələrə olan diqqəti artırılır.

Qeyd etmək kifayətdir ki, müəyyən fondlar və BMT-nin inkişaf programı (PROON) tərəfindən göstərilən əvəzsiz yardımalar hər il təqribən 4-5 mlrd. dollar təşkil edir. Aydınlaşdır, belə yardımalar əsasən kasib ölkələrə göstərilir.

Hazırda təkcə inkişaf programının fəaliyyəti 150-dən artıq ölkəni əhatə edir. Bu ölkələrdə 7 minə qədər layihə həyata keçirilir.

Azərbaycan BMT-yə daxil olduqdan sonra 1992-ci ilin payızında İnkişaf Programı Bakıda öz nümayəndəliyini açmışdır. Həmin program çərçivəsində **1994-2003-cü illərdə** Azərbaycanda **65** layihənin yerinə yetirilməsi xətti ilə **36** mln. dollardan artıq yardım göstərilmişdir.

Son vaxtlar BMT-nin iqtisadi sahədə apardığı tədbirlər sırasında keçid iqtisadiyyatı ölkələrinin dünya təsərrüfatına inqərasıya işinə və bazar iqtisadiyyatı institutları yaradılma-

ına köməkliyi də xüsusi rol oynayır.

Eləcə də BMT-nin təbiətin mühafizəsi foaliyyəti də çox əməklişdir. Burada BMT-nin "Ətraf mühitin mühavizəsi" programı mövcuddur. BMT-nin sabit inkişaf Komissiyası bu programla birlikdə ətraf mühitin qorunması, ekoloji norma və standartlar hazırlanması sahəsində (qlobal iqlimin mühafizəsi, torpağın erroziyaya uğraması, havanın, dənizlərin, okeanların çökklənməsinə qarşı mübarizə, tullantıların zərərsizləşdirilməsi, meşələrdən qənaətlə istifadə edilməsi və s. sahədə) əməkliş iş aparılır.

Bu sahədə enerjidən, nəqliyyatdan sabit istifadə edilməsi, içməli su ilə tominat, xammala qənaət edilməsi modelinin yaradılması da vacib problemlər kimi ön plana çəkilir. Fövqəladə hallarda zərər çəkən əhaliyə ildə 3-4 mlrd. dollar vəsait təxəlonur.

3. BMT-nin Baş Assambleyası

BMT-nin əsas orqanlarından biri Baş Assambleyadır (Baş Məclis). Bu Məclis BMT-nin üzvü olan bütün dövlətlərin nümayəndələrindən ibarət təşkil olunur. BMT-nin nizamnaməsi çərçivəsində hər bir məsələni müzakirə etmək və müvafiq qərar çıxarmaq hüququna malikdir. Baş Məclisin qərarları o qədər də məcburi hüquqi qüvvəyə malik deyildir. Bununla yanaşı hər halda dünya ictimaiyyətinin fikirlərini əks etdirdiyi üçün çox böyük əhəmiyyət kəsb edir. Baş Məclis BMT-nin əməkliyətini və programını müəyyən edir, bütçəni təsdiq edir, foaliyyətin əsas istiqamətini hazırlayır və müxtəlif yığıncaqları keçirir.

Nizamnaməyə uyğun olaraq Baş Məclis beynəlxalq əməkdaşlığı dair araşdırırmalar aparır və dəyərli təkliflər verir. Bu təkliflər:

Siyasi sahədə daha mütorəqqi beynəlxalq hüququn inkişafına həvəs oyatmaq və onun sistemləşdirilməsini həyata keçirmək;

– İqtisadi, sosial, mədəni, təhsil, sohiyyə sahələrində və ir-qindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq insanlarin hüquq azadlığının həyata keçirilməsini əhatə edir. Bu baxımdan Beynəlxalq sənədlərin və hüququn hazırlanmasında Baş Məclis böyük təcrübə qazanmışdır. Bu təcrübəyə əsasən hər hansı bir məsələ barədə əvvəlcə bəyannamə (rəsmi bildiriş) qəbul edilir. Sonra isə bu bəyannamə əsasında beynəlxalq müqavilə və saziş hazırlanır. Onu da qeyd etməliyik ki, bu günədək Baş Məclis beynəlxalq hüququn sistemə salınmasına dair **10** mindən artıq qətnamə qəbul etmişdir.

Baş məclisdə **6** əsas komitə mövcuddur:

- tərksilah və beynəlxalq tohlükəsizlik üzrə;
- iqtisadi və maliyyə məsələləri üzrə;
- sosial, humanitar və mədəni məsələlər üzrə;
- xüsuslu siyaset və müstəmləkəcilik əleyhinə məsələ üzrə;
- inzibati və büdcə məsələləri üzrə;
- hüquq məsələləri üzrə. Aydındır ki, bunlardan əlavə cari işlərə baxan komitələr, daimi fəaliyyət göstərən komitələr, işçi qrupları, xüsuslu qruplar da mövcuddur.

Baş Məclisin quruluşunda iqtisadi məsələlərlə aşağıdakı qurumlar məşğul olur:

- iqtisadi və maliyyə işləri üzrə komitə;
- Beynəlxalq ticarət hüququ üzrə BMT-nin komissiyası;
- Beynəlxalq hüquq üzrə komissiya;
- İnvestisiya üzrə komitə.

Bu komitələrin hər biri öz sahəsi üzrə təkliflər hazırlayırm, qətnamə işləyir və Baş Məclisin müüzakirəsinə təqdim edirlər.

1. İqtisadi və maliyyə məsələləri üzrə komitə – Bu komitə əsas komitələr sırasına daxildir, iqtisadiyyat və maliyyə üzrə olan məsələlərlə məşğuldur.

2. Beynəlxalq ticarət hüququ üzrə komissiya – 1966-ci ildə yaradılıbdır. Beynəlxalq ticarətdə eyni-bərabər hüquq normalarına rəayət edilməsinə köməklik göstərir.

Bu komissiya BMT-nin "ticarət və inkişaf" üzrə komis-

iyası (YUNKTAD) ilə əməkdaşlıq edir. **36** üzvü vardır. Bunlardan – **9** nümayəndə Afrikanın; **7-si** Asyanın, **5-i** Şərqi Avropa ölkələrinin; **6-sı** Latin Amerikası və Karib hövzəsinin; **9-u** Qərbi Avropa və ABŞ-in payına düşür.

3. Beynəlxalq hüquq üzrə Komissiya. Bu komissiya 1947-ci ildə yaradılıbdır. Əsas məqsədi Beynəlxalq əməkdaşlıq, beynəlxalq hüququn inkişafı və sistem halına salınmasıdır.

Komissiyanın **34** üzvü vardır. Bunlardan – **8** nümayəndə Avrika ölkələrinə; **7-si** Asiya ölkələrinə, **3-ü** Şərqi Avropa ölkələrinə; **6-sı** Latin Amerikası və Karib hövzəsi ölkələrinə; **8-u** Qərbi Avropa və ABŞ-a məxsusdur. Komissiya Beynəlxalq hüquqa dair məsələlər üzrə layihə işləyib hazırlayır.

4. İnvestisiya üzrə komitə – 1947-ci ildə yaradılıbdır. Bu komitə BMT-nin nəzarəti altında olan pensiya fondu və digər xüsusi fondlar hesabına olan vəsaitin investisiya kimi yerləşdirilməsinə köməklik göstərir. İldə 4-5 iclas keçirir (adətən Nüvə Yorkda) **9** üzvü vardır.

4. İqtisadi və Sosial Şura (İ və SŞ)

Iqtisadi və Sosial Şura BMT-nin Əsas orqanlarından biridir. **1946-ci** ildə yaradılıbdır. Bu şura Baş Məclis ilə birlikdə və onun rəhbərliyi altında BMT-nin bir çox vəzifələrinin verilmə yetirilməsində məsuliyyət daşıyır.

Iqtisadi və Sosial şuranın **54** üzvü (ölkə) vardır. Bunlardan **14-ü** Avrika ölkələri; **11-i** Asiya ölkələri; **6-sı** Şərqi Avropa ölkələri; **10-u** Latin Amerikası və Karib hövzəsi ölkələri; **13-u** Qərbi Avropa ölkələri və ABŞ-dan ibarətdir.

Bu üzvlərin hər il **30%-ə** qədəri dəyişir – **3** illiyə yenidən seçülür. Şura ildə bir dəfə təşkilati, iki dəfə növbəti sessiya keçirir. Bu mənada İ və SŞ-daimi orqan hesab edilmir. BMT-nin cari büdcə vəsaitinin **70%-ə** qədəri bu şuranın payına düşür.

Beynəlxalq İqtisadi Əməkdaşlığın inkişafı baxımından İ və

SŞ BMT-nin iqtisadi, sosial mədəni və hümanitar sahələri üzrə olan siyasetində aparıcı rol oynayır.

Bələ ki, o BMT-nin iqtisadi və sosial fəaliyyətini digər ixtisaslaşdırılmış müəssisələrin və institutların fəaliyyəti ilə əlaqələndirir.

BMT sistemi üzrə və bütövlükdə qlobal və sahələrarası iqtisadi-sosial xarakterli problemlərin müzakirəsində, təkliflər hazırlanmasında mərkəz rolunda çıxış edir.

– **İ və SŞ çərçivəsində** tədqiqat işlərinin hazırlanması iqtisadi, ekoloji, sosial, mədəniyyət, təhsil, sohiyyə, həvəsləndirilmə, hörmət və insan hüquqlarına riayət edilməsi sahəsində olan beynəlxalq məsələlər üzrə geniş iş aparılır və məruzələr hazırlanır. Baş məclisdə olduğu kimi burada da ayrı-ayrı dövlətlər üçün iqtisadi və valyuta-maliyyə məsələləri üzrə hazırlanmış qətnamələr təklif xarakteri daşıyır.

Bütün bunlarla yanaşı İ və SŞ ümumiləşdirilmiş şəkildə əsasən aşağıdakı məsələlərlə məşğul olur:

– Dünya üzrə iqtisadi və sosial vəziyyətin durumu barədə əsaslandırılmış təhlil və xülasələr hazırlamaq (BMT-nin universiteti – 1972 və Elmi-tədqiqat institutu – yunitar – 1965 tərəfindən hazırlanır);

– **Beynəlxalq ticarətin** vəziyyətini təhlil etmək. Bu iş BMT-nin ticarət və inkişaf konfransı – və eləcə də beynəlxalq ticarət üzrə hüquq tərəfindən öyrənilir və əlaqələndirilir;

– **Ətraf mühit problemi.** Bu problem ətraf mühit programı (YUNEP – 1972) və təbii fəlakət zamanı yardım göstərilməsi üzrə BMT-nin əlaqələndirmə Bürosu tərəfindən öyrənilir.

– **Inkişaf etməkdə olan** ölkələrə iqtisadi və elmi-texniki yardım göstərilməsi. Bu problem BMT-nin inkişaf programı – PROON – 1966, inkişaf etməkdə olan ölkələrdə sənayenin inkişafı üzrə komissiya – YUNIDO – 1967 və Beynəlxalq Kond Təsərrüfatının inkişafı fondu – 1976 tərəfindən öyrənilir.

Müxtəlif səpkidə ərzaq problemləri. Bu problem Dünya Ərzaq Programı (1961), Ümumdünya Ərzaq Komitəsi (1974),

Ərzaq və Kond Təsərrüfatı Təşkilatı – FAO (1945) tərəfindən öyrənilir.

Sosial-iqtisadi Statistika Problemi: Bu problem Statistika Komissiyası (1946) tərəfindən tədqiq edilir.

Əhali artımı və yaşayış məntəqələri problemi: Bu problem əhali artımı sahəsində BMT-nin Fondu – 1967, Beynəlxalq Əmək Təşkilatı – 1946, Qaçqınların işi üzrə Ali Komissarlıq İdarəsi – 1949, BMT-nin Uşaq Fondu – 1946 və Ümumdünya sohiyyə təşkilatı – 1946 tərəfindən öyrənilir.

Təbii Ehtiyatlar problemi: Bu problem Təbii Ehtiyatlar üzrə Komitə – 1970, eləcə də Enerji Mənbələrinin Mənimşənləməsi və istifadə edilməsi Komitəsi – 1982 tərəfindən öyrənilir.

Planlaşdırılma və maliyyə ehtiyatlarının səfərbər edilməsi problemi: Bu problem BVF, BY və İB, BMK, BİB kimi maliyyə Təşkilatları tərəfindən öyrənilir.

Sosial iqtisadi sənədlərin proqramlarının hazırlanması və onların həyata keçirilməsinə nəzarət edilməsi.

Regional əməkdaşlıq problemi: Qeyd etməliyik ki, İ və SŞ çərçivəsində 5 ərazi Komissiyası fəaliyyət göstərir.

Avropa İqtisadi Komissiyası, 1947 (30 Avropa ölkəsini, eləcə də ABŞ və Kanadanı birləşdirir) – katibliyi Cenevrədədir.

Asiya və Sakit okean üçün İqtisadi-Sosial Komissiya – 1947, 35 ölkəni birləşdirir – katiblik Banqkondadır (Tailand).

Afrika üçün İqtisadi Komissiya – 1958, 50 ölkəni birləşdirir.

Latin Amerikası üçün İqtisadi Komissiya – 1948, 40 ölkəni birləşdirir;

Qərbi Asiya üçün İqtisadi Komissiya – 1974, 14 ölkəni birləşdirir;

Bu regional Komissiyaların əsas məqsədi dönyanın ayrı-ayrı orazilorində iqtisadi və texnoloji problemlərin öyrənilməsi, onların iqtisadi və sosial inkişafına yardım etmək, birgə işyasaşet yeritmək və s.-dən ibarətdir.

Bunlardan əlavə İ və SŞ-in tərkibində iqtisadi məsələlərlə məşğul olan komitələr, xüsusü qruplar da az deyildir.

Belə ki, 6 işlək komissiya və yarım komissiya mövcuddur.

Bunlar – Sosial inkişaf üzrə:

Narkotik vasitələr üzrə;

Elm və texnika üzrə;

Inkişaf üzrə;

Sabit inkişafa köməklik üzrə;

Statistika üzrə;

Transmilli Korporasiyalar üzrə

2 daimi Komitə fəaliyyət göstərir – Program və əlaqələndirmə üzrə; Qeyri dövlət təşkilatları üzrə.

7 ekspert orqanı fəaliyyət göstərir.

Bunlar: Planlaşdırılmanın inkişafı;

Vergiqoyma üzrə beynəlxalq əməkdaşlığı dair xüsusi ekspertlər qrupu;

Təhlükəli yüklerin daşınmasına dair komitələr;

Iqtisadi, sosial və mədəni hüquqa dair;

Milli ehtiyatlara dair;

Enerji mənbələrinin bərpası və istifadəsinə dair;

Dövlət idarəciliyi və maliyyə üzrə ekspertlərin görüşlərinə dair.

Onu da qeyd etməliyik ki, İ və SŞ çərçivəsində Transmilli Korporasiyalar barədə də Komissiya yaradılıbdır. Bu komissiya Transmilli Korparasiyaların daha işlək olması üçün beynəlxalq müqavilələr bağlanmasına köməklik göstərir.

KATİBLİK

BMT-nin əsas orqanlarından biri katiblidir. Katibliyə baş katib rəhbərlik edir. Baş katib əsas inzibati vəzifəli şöxs hesab olunur. Katibliyin tərkində 7 departament fəaliyyət göstərir. Bunlardan ancaq biri iqtisadi problemlərlə məşğuldur.

"İqtisadi və Sosial Məsələlər üzrə Departament" - bu deportament 1977-ci ildə yaradılıbdır. Beynəlxalq İqtisadi

Əməkdaşlıq sahəsindəki problemlərin hərtərəfli həllinə və eləcə də BMT-nin bütün digər qurumlarının qarşılıqlı fəaliyyətinə xidmət edir. Bunlarla yanaşı Katiblik inkişaf sahəsi üçün program işləyib hazırlanır. Elm və texnika sahəsinin inkişaf istiqamətini öyrənir. Beynəlxalq ticarət, nəqliyyat, sənaye və inşaat statistikası barədə məlumatlar toplayır və təhlil edir, Standartlaşdırılma və Statistika baxımından təsnifat hazırlayır.

5. BMT-nin inkişaf programı (BMTİP) və Azərbaycanla onun Əməkdaşlığı

Iqtisadi problemlərin tənzimlənməsi sistemində fəaliyyət göstərən əsas qurumlardan biri də BMT-nin inkişaf programıdır (PROON). Bu təşkilat 1966-cı ildən fəaliyyət göstərir. BMT-nin "Geniş texniki yardım və xüsusi fondunu" özündə birləşdirir. Bu qurum BMT sistemində iqtisadiyyatın çoxşaxəli maliyyələşdirilməsində və texniki yardım sahəsində fəaliyyət göstərən ən böyük təşkilatlardan biri hesab edilir.

Inkişaf Proqramının (IP) 48 üzvü var. IP-in rəhbər orqanı İcra Şurasıdır. İcraedici şura 3 ildən bir seçilir. BMT-nin Baş katibi İP-ə 4 illiyə inzibati rəhbər təyin edir. İcraedici Şura IP-in layihələrinə baxır, onu təsdiq edir, maliyyə vəsaitini bölüşür, ümumi rəhbərlik prinsipləri və direktiv göstərişlər hazırlayıır.

Bütün bunlar barədə icraedici şura BMT-nin İqtisadi və Sosial Şurasına (EKOSOSA) vaxtaşırı məruzə təqdim edir. Sonra bu məlumat Baş Asambleyaya çatdırılır.

Bu təşkilatın əsas məqsədi inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi inkişafına texniki yardım göstərmək və öhalinin həyat səviyyəsinin artmasına kömək etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün BMTİP öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

– ayrı-ayrı ölkələrdə yerli mütəxəssislərə məsləhətlər verir, seminarlar keçirir və onlara ekspert xidməti göstərir;

– bir çox qlobal problemlərə dair qəbul edilən qərarların ye-

rinə yetirilməsi yollarını müəyyənləşdirir. Məsələn, **1992-ci** ildə ətraf mühitə və inkişafə dair RİO-de-Janero-da keçirilən forum; **1994-cü** ildə əhali artımı və inkişafə dair Qahirə Görüşü; **1995-ci** ildə sosial inkişafə dair Kopenhagen forumu; Qadınların vəziyyətinə dair 1995-ci il Pekin forumu; yaşayış məntəqələrinə dair **1996-ci** il İstanbul forumunun qərarları və s. göstərmək olar;

– İdarəcilikdə milli kadrların hazırlanmasına, iqtisadiyyatın dövlət bölməsində islahatların və iqtisadi siyasetin həyata keçirilməsinə, eləcə də xüsusi bölmənin inkişafına şərait yaradılmasına köməklik göstərir;

– İnsan inkişafına, Yoxsuluğun ləğv edilməsinə möşgulluğun artmasına, ətraf mühitin yaxşılaşdırılması və s. problemlərin həllinə yaxından köməklik edir.

Qeyd etmək lazımdır ki, BMT müxtəlif adlı fondları və programları vasitəsilə hər il 4-5 mlrd. dollar əvəzsiz yardımalar həyata keçirir.

BMTİP üzrə olan müxtəlif təyinatlı yardımalar çox vaxt uzun müddətə – 5 ilə nozorda tutulurlar. Məsələn, 1992-1996-ci illər üçün illik yardım fondu (büdcə) təqribən 1 mlrd. dollar təşkil etmişdi. Bu vəsaitin yaranmasında əsas donor ölkələri inkişaf etmiş sonucə ölkələrindən ibarət olmuşdur.

Cədvəl:1

Dövlətlər	İllik donor. mln. dollar	Dövlətlər	İllik donor. mln. dollar
ABS	199,5	Norvez	75,2
Yaponiya	98,1	Hindistan	5,1
Niderland	97,4	Çin	2,8
Danimarka	92,8	Səud. Ərəbistan	2,0
İsveç	79,2	Tailand	1,9
Almaniya	61,5		

Aydındır ki, donor ölkələrinin sayı dəyişməz deyil, artır, onların ayırdığı yardım da iqtisadi artımla bağlı olaraq artıb-azalır.

1997-ci ildən başlayaraq beşilliyin əvvəlindən inkişaf programının mərkəzi bütçəsinin 55%-i ölkələrdə əhalinin hər nəfərinə düşər ÜDM-in həcmində görə, 11,8%-i regional principlərə görə, 1,6% BMT-nin xüsusi maliyyə qurumları tərəfindən (programma əsasən), 0,5% inkişaf etməkdə olan ölkələrdə texniki əməkdaşlıq xətti ilə ödənilir.

Bunlarla yanaşı İnkışaf Programı bir çox digər beynəlxalq təşkilatların birgə fəaliyyəti zəminində çoxtərəflə fondlardan istifadə edir. Bunlardan:

- "Qlobal ekoloji fond"u;
- "XXI əsrin potensialı";
- "BMT-nin qadınlar üçün inkişaf fondu";
- "BMT-nin Kapital inkişafı fondu";
- "Müəyyən xəstəliklərə qarşı mübarizə fondu" və s. qeyd etmək olar.

Bütün bunlarla yanaşı BMTİP öz strategiyasında ardıcıl olaraq əlavə cəhiyat mənbələrini də səfərbərliyə alır, iqtisadi və insan cəhiyatlarından səmərəli istifadə edilməsində öz təcrübəsinə osaslanır.

Hazırda İP-in fəaliyyəti 150-dən artıq ölkəni əhatə edir. Bu ölkələrdə 6500-dən çox layihə həyata keçirilir. Qeyd etməli ki, Azərbaycanın BMT-yə daxil olmasından bir qədər sonra, 1992-ci ilin payızında BMTİP Bakıda öz nümayəndəliyini vəratmışdır. BMTİP öz fəaliyyətinin ilk mərhələlərində humanitar yardıma, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsindən zororçokonlara fövqələdə humanitar yardıma üstünlük verirdi. Lakin vaxt keçdikcə BMTİP-in Azərbaycandakı fəaliyyəti yenilənmişdi.

Beləliklə BMTİP öz fəaliyyətində yoxsulluğun azaldılması, insan hüquqlarının təşviqi, ətraf mühitin mühafizəsi, torpaqların minalardan tömizlənməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin artması və s. kimi problemlərə daha çox üstünlük verir.

Bu kimi problemlərin həlli üçün BMTİP **1994-2003-cü**

illərdə **65** layihənin yerinə yetirilməsi xətti ilə **36 mln.** dollardan artıq yardım etmişdir.

Bu vəsaitin 30 faizi iqtisadi böhranların qarşısının alınması və bərpa işlərinə; 28%-i demokratik idarəciliyin inkişafına; 22%-i enerji və ətraf mühitin qorunmasına; 12%-i yoxsulluğun azaldılması işlərinə, 6%-i informasiya və kommunikasiya texnologiyalarına sərf edilmişdir. Son vaxtlar Azərbaycanda inkişaf programının daha dinamik və ardıcılığı artmışdır. Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə **milli Agentlik (ANAMA)** yaradılmışdır. Elə həmin vaxtdan bu sahədə milli program hazırlanmış və ərazilərin minalardan təmizlənməsi məqsədilə 7 mln. dollar maliyyə vəsaiti sərf edilmişdir. BMTİP, son dövrlərdə Azərbaycanda baş verən inkişafi və müoyyən dəyişiklikləri müşahidə etmək məqsədilə 1995-ci ildən başlayaraq, milli insan inkişafı üzrə hesabat da hazırlayır (Azərbaycan 1994-cü ildən BMTİP-in İnsan İnkişafı Konsepsiyasına qoşulubdur). İnkişaf Programının əsas nəşri olan bu hesabat Azərbaycanın humanitar yardımından insan inkişafına doğru olan dəyişiklikləri özündə əks etdirmişdir.

1990-cı illərin ortalarından etibarən iqtisadi tərəqqi və siyasi sabitlik hesabına ölkədə daxili vəziyyət xeyli yaxşılaşmışdı. Başqa sahələrə nisbətən neft sektorunu əhəmiyyətli dərəcədə inkişaf etmiş və nəticədə neft fondu yaradılmışdır.

Neft sektorunu ilə Qeyri-Neft sektorunu arasındaki fərqi azaltmaq məqsədilə BMTİP-in Azərbaycandakı nümayəndəliyi "qara qızılın" "insan qızılına" çevriləməsi ideyasını irolu sürmüştür. Bu fikir ilk dəfə 2002-ci ilin aprel ayında keçirilən BMTİP-in yoxsulluq və məşğulluq məsələləri üzrə olan konfransda səslənmişdir. BMTİP-in rezident nümayəndəsi cənab Marko Borsotti demişdir ki, sürətlə inkişaf edən Şərqi Asyanın bəzi ölkələri kimi Azərbaycan da insan potensialının inkişafına kapital qoyuluşunu artırmalıdır. Bu məqsədə nail olmaq üçün neftdən əldə edilən gəlirdən müxtəlif istiqamətlərdə istifadə etmək olar. Məsələn, xarici texnologiyalardan istifadə

həmçinin öyrənilməsi üçün minlərlə Azərbaycanlı xaricə gələnlərimiz olar. Bu isə insan Kapitalının inkişafını təmin edəcək.

BMTİP-in nümayəndəliyinin bu konsepsiyasına əsaslanan Azərbaycan yoxsulluğun azaldılmasına dair milli strateji hazırlamış və 2002-ci ilin oktyabr ayında Dövlət programını toqdim edilmişdir. Beləliklə BMTİP özünü bu programın həmsənə yardım göstərmiş hesab edir. Bütün bu kimi nailiyyətlər noticə etibarı ilə "qara qızılın" "insan qızılına" çevriləməsi həmdə əsas vasitə sayır.

BMTİP bütün başqa sahələrdə olduğu kimi bu problemin həmsənəda ardıcıl və dinamik iş aparılmasına köməklik edir. Hələ ki, məsələn, yoxsulluğun azaldılması üzrə 2002-2003-cü illər üçün 366169 min dollar ümumi vəsait sərf edilmişdir. Bu vəsaitin 319669 min dolları BMTİP bütçəsi, qalanı isə digər mənşələr hesabına ödənilmişdir.

2003-2004-cü illər üçün isə yenə də yoxsulluğun azaldılması məqsədilə BMTİP üzrə "Əmək statistikası və regional inkişaf sahəsində Azərbaycana texniki yardım" layihəsi hazırlanmışdır. Bu layihənin həyata keçirilməsi üçün 265100 dollar vənəklət xərclənməsi nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi BMTİP ən çoxşaxəli maliyyələşdirilmə sisteminə malik olan qurumlardan biridir. Bu mənşədə həmin təşkilatın "fövqəladə halların qarşısının alınması və bərpa" üzrə də kifayət qədər layihələri həyata keçirilir.

Bu layihə "Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə Programı" adı altında həyata keçirilir. Layihə 1999-2003-cü illər əhəmiyyətli etmişdir. Bu layihənin maliyyələşdirilməsi üçün 6 048 340 dollar vəsait ayrılmışdır.

Bu vəsait aşağıdakı mənbələr hesabına həyata keçirilir:

I Avropa komissiyası	1.600.000 dol.
II ABŞ	1.521039 dol.
III BMTİP	1.013436 dol.

4. Azərbaycan	600000 dol.
5. Yaponiya	486725 dol.
6. Beynəlxalq əməkdaşlıq departamenti	450000 dol.
7. İtaliya	200000 dol.
8. Norveç	112140 dol.
9. Kanada	65000 dol.

Bu layihənin köməkliyi ilə 4.250000 kv.m şübhəli orazi minalardan təmizlənib, 3000 ədəddən çox partlamamış mərmilər, 53 tank əleyhinə mina möhv edilmişdir.

Bütün bu işlərin görülməsi üçün 10 nəfərdən ibarət texniki yoxlama dəstəsi və 106 nəfərdən ibarət minalardan təmizləmə dəstəsi yaradılıb və tam gücü ilə fəaliyyət göstərmişdir.

BMTİP-in fəaliyyətində həyata keçirilən layihələrdən biri də "Enerji və ottraf mühit" problemidir. Bu layihə "Xəzər Ekoloji Proqramı çərçivəsində Transsərhəd Ətraf Mühit Problemlərinin həlli" adlanmışdır. Bu layihə 1999-2003-cü illəri əhatə edir. Layihənin ümumi büdcəsi 5574124 dollara bərabər olmuşdur. Bu vəsaitin 5274603 dolları Qlobal Ekoloji Fond tərəfindən ödənilmişdir.

BMTİP həyata keçirdiyi layihələrdə "Inkişaf üçün milli informasiya Kommunikasiya texnologiyaları Strategiyası" və onun ilkin mərhələdə icrası" layihəsi də mərkəzi yerlərdən birini tutur. Bu layihə 2002-2004-cü illər üçün nəzərdə tutulmuşdur. Layihənin icrası üçün 1200000 dollar (BMTİP - 600000 dol., Azərbaycan - 600000 dol.) nəzərdə tutulmuşdur.

Onu qeyd etməliyik ki, BMTİP çərçivəsində və yaxud birgə fəaliyyət şəraitində BMT-nin "Qaçqınlar üzrə Ali Komissarlığının"; "Ümumdünya Ərzaq Proqramının"; "BMT-nin uşaq fondunun"; "BMT-nin Əhali fondunun"; "BMT-nin İctimai İnformasiya departamentinin"; "Beynəlxalq Migrasiya təşkilatının"; "Ümumdünya Səhiyyə Təşkilatının"; "Qadınlar üçün inkişaf fondunun" və bu kimi qurumların böyük rolü vardır.

III FƏSİL

TİCARƏT ÜZRƏ BİM-IN TƏNZİMLƏNMƏSİ, BEYNƏLXALQ İQTİSADI TƏŞKİLATLAR

1. Ticarət üzrə BİM-in tənzimlənməsinin iqtisadi məzmunu.
2. Ticarət üzrə BİM-in tənzimlənməsində beynəlxalq iqtisadi təşkilatların yaradılmasının zoruriliyi.
3. Ümumdünya ticarət təşkilatının (ÜTT) fəaliyyəti.
4. Beynəlxalq ticarət mərkəzi.
5. BMT-nin ticarət və inkişaf üzrə konfransı (ЮНКТАД).

1. Ticarət üzrə BİM-in tənzimlənməsinin iqtisadi məzmunu

Dövlətlərarası tənzimləmə dedikdə, ayrı-ayrı sahələr üzrə dövlətlərin (hökumətlərin) birgə qərarı - razılığı əsasında həyata keçirilən iqtisadi siyaset nəzərdə tutulur.

Beynəlxalq miqyasda xarici ticarətin tənzimlənməsi də möhz bu cür birgə dövlətlərin işləyib hazırladıqları ümumi hüquqi müddəələrə, normalara, qarşılıqlı razılışdırılmış əhdəliklərə, təkliflərə və s. əsaslanır.

Dünya ticarətinin dövlətlərarası çoxtərəfli tənzimlənməsi dövlətlər arasında ticarət-iqtisadi və istehsal-texniki əlaqələrin daha da inkişafına güclü təsir edir.

Qeyd etməliyik ki, iqtisadi problemlərin çoxtərəfli tənzimlənməsi barədə müəyyən bir sistem yaradılması həmişə

maraq dairəsində olmuşdur. Belə ki, 1900-cu illərin əvvəllərindən, daha doğrusu **1920-1933-cü illər** ərzində də bu məqsədlə 5 dəfə ümumdünya iqtisadi konfransı keçirilmişdir:

1920-ci ildə Brüsseldə (Belçika) "Maliyyə Məsələləri və Xarici Ticarətə" dair;

- 1922-ci ildə Genuyada (İtaliya) "Avropa İqtisadiyyatının Bərpə edilməsi və Himayədarlığın Zəiflədilməsinə" dair;

- 1927-ci ildə Cenevrədə (İsvəçrə) "Gömrük Yükünün Azaldılmasına" dair;

- 1930-cu ildə Cenevrədə (İsvəçrə) "Himayədarlığın Məhdudlaşdırılmasına" dair;

- 1933-cü ildə Londonda (İngiltərə) "Valyutanın tənzimlənməsi və ticarət-siyasi məhdudiyyətlərin ləğv edilməsinə" dair.

Eləcə də həmin illərdə "Millətlər Birliyi (1919-1939)" və onun iqtisadi komitələri də çoxtərəfli tənzimləmə sisteminin yaradılmasına cəhd etmişlər.

Həmin mərhələdə çoxtərəfli tənzimləmə işində müəssisələr səviyyəsində **kartel müqavilələri** də müəyyən rol oynayırdı.

İkinci mərhələ İkinci Dünya müharibəsindən sonrakı dövrü əhatə edir. Bu mərhələdə beynəlxalq ticarətin tənzimlənməsində liberallaşmaya, ticarət məhdudiyyətlərinin ləğv edilməsinə üstünlük verilirdi.

2. Ticarət üzrə BİM-in tənzimlənməsində beynəlxalq iqtisadi təşkilatların yaradılmasının zəruriliyi

İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə başqa sahələrdə olduğu kimi beynəlxalq ticarətin tənzimlənməsi yolunda da müvafiq qurumlar, institutlar yaradılması problemi ön plana çəkilirdi. Odur ki, **1946-ci ildə BMT-nin "İqtisadi**

və Sosial Şurası" boyannamə qəbul etmişdir. Bu bəyannaməyə əsasən BMT-nin "**ticarət və məşgulluq**" probleminə dair konfrans çağırılması zərurətə çevrilmişdir.

Konfransın çağırılması üçün hazırlıq komitəsi də yaradılmışdır. Bu komitə yaradılması nəzərdə tutulan Beynəlxalq ticarət təşkilatının nizamnaməsini hazırlanmış və bu çərçivədə gömrük dəroçolarının azaldılmasına dair danışıqlar aparmışdır. Beləliklə, 1947-ci ildə (oktyabrda) konfrans keçirilmişdir. Konfransda "**Taarif və Ticarət üzrə baş razılaşma**" (**QATT**) yaradılması barədə yekun aktı qəbul edilmişdir. Bu sənədi 30 oktyabr 1947-ci ildə Cenevrədə (İsvəçrə) 23 ölkənin nümayəndəsi imzalamışlar. Müqavilə 1948-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişdi. Qəbul edilmiş sənədə görə bu "Baş razılaşma" Beynəlxalq ticarət təşkilatının (BTT) nizamnaməsi yaranan müddətə qədər ticarət münasibətlərini tənzimləyən müvəqqəti bir razılıq hesab edilirdi.

Burada BTT-in nizamnaməsinin layihəsinə uyğun olaraq ticarət siyasetinin tənzimlənməsi məsələləri də öz əksini tapırı.

Bununla yanaşı həmin konfrans 1947-ci ilin noyabr ayından 1948-ci ilin mart ayında Havanada (Kuba) "**Ticarət və məşgulluq**" barədə yekun aktı qəbul etmişdir. **Bu sənəd Havana Xartiyası** – (yazılı sənəd) BMT-nin nizamnaməsi adlanırdı. Həmin sənəd ticarət siyasetindən başqa iqtisadi inkişaf, tam məşgulluq, işgüzar fəaliyyətdə müəyyən məhdudiyyət, kapital qoyuluşu, beynəlxalq əmtəə müqavilələri, inzibati-hüquqi müddəalar və digər məsələləri də özündə oks etdirirdi.

Bütün bunlara baxmayaraq BTT-in nizamnaməsini ABŞ təsdiq etmədiyi üçün o qüvvəyə minə bilməmişdi.

Beləliklə, "Baş razılaşma" beynəlxalq ticarətin tənzimlənməsi sahəsində yeganə çoxtərəfli sonəd kimi (**Baş razılaşma - 47**) qərarlaşmışdı.

Bu təşkilatın fəaliyyətində aşağıdakı prinsiplər əsas götürülmüşdür:

rülmüşdür:

1. **Ticarətin həyata keçirilməsində** ayrı-seçkiliyə yol verilməməsi, daha əlverişli şərait qaydası, milli şəraitin əsas götürülməsi;
2. **Milli istehsalçıların** mənafeyinin müdafiə edilməsi, gömrük rüsumlarının müəyyən edilməsi və tədricən qeyri taarif tənzimləmə vasitələrindən imtina edilməsi;
3. **Gömrük dərəcələrinin** ixtisar edilməsinə nail olmaq;
4. **Ticarət sahəsindəki** müəyyən problemləri tənzimləmək üçün üzv ölkələrinə lazımi məsləhətlər vermək;
5. **Ədalətli-düzgün** rəqabət əsasında beynəlxalq ticarətin inkişaf etdirilməsi;
6. **İnkişaf** etməkdə olan ölkələrə güzəştli şərtlər qoymaq;
7. **Ərazilər üzrə ticarət** müqavilələrinin bağlanması;
8. **Parça və paltar** ticarətinin tənzimlənməsi üçün xüsusi əlahiddə normalar müəyyən edilməsi və s.

"**Taarif və Ticarət üzrə Baş Razılılaşma**" ikili statusa malik olmuşdur: **Bir tərəfdən** o beynəlxalq təşkilat kimi fəaliyyət göstərirdi. **Digər tərəfdən** isə bu təşkilat beynəlxalq ticarətin və eləcə də üzv olan ölkələrdə ticarətin dövlət tərofından tənzimlənməsinin əsas normaları, prinsipləri və qaydaları barədə çoxtorəfli razılıqdan ibarət olmuşdur. Bu təşkilatın on fərqli cəhətlərindən biri ondan ibarətdir ki, onun üzvləri daha tez razılığa gəlirdilər.

Bura daxil olan hər bir ölkə öz milli ticarət sistemini dəyişmək, yenidən qurmaq barədə öhdəlik götürmüşlər. Yarandığı vaxtdan ilk 30 ildə "Baş razılışma" öz fəaliyyətində Beynəlxalq ticarətin liberallaşmasının artmasına daha çox üstünlük verirdi. Burada qarşılıqlı **Gömrük-Taarif** dərəcələrinin aşağı salınması əsas götürüldü. Belə ki, idxlə məhsulları üçün taarif dərəcələri 40-ci illərin axırlarından 1970-ci illərin əvvəllərinə olan müddətə 40-50%-dən 8-10%-dək, 1990-ci illərin əvvəllərinə isə 4-5%-dək azaldılmışdır.

Çoxtorəfli dövlətlərərəsə tənzimləmə sisteminin yaradıl-

ması prosesində tarixi baxımdan **1950-1960-ci illər üçüncü mərhələ təşkil edir**. Bu mərhələdə çoxtorəfli tənzimləmənin əsas obyekti maddi-əşya formasında idxlə olunan əmtəələr-dən ibarət olmuşdur. Burada sənaye məhsulları və xammal üstünlük təşkil edirdi.

Həmin dövrə çoxtorəfli tənzimləmə sisteminde dünya bazarında rəqabətin genişlənməsi tədbirləri artırdı.

1955-ci ildə "Baş razılışmanın" nizamnaməsində müəyyən dəyişikliklər edilmiş və yeniyə olavolər də nəzərdə tutulmuşdur.

1970-ci illər çoxtorəfli tənzimləmənin 4-cü mərhələsi hesab edilir.

Bu mərhələdə dünya və təsərrüfat əlaqələrinin quruluşunda ciddi dəyişikliklər baş verirdi. İstehsalın **beynəlmiləlləşməsi**, transmilli kompaniyaların rolü artırdı. Inkişaf etməkdə olan ölkələr təsərrüfat əlaqələrinə qoşulurdur.

Bu mərhələdə çoxtorəfli tənzimləmə sisteminde əsas princip "**yığcam-təşkil olunmuş azad ticarət**" prinsipindən ibarət idi. **Bu prinsipdə əsas obyekt** – Milli səviyyədə istehsalın quruluşunun tənzimlənməsi idi. Eləcə də ixracın nisbətən məhdudlaşdırılması da ön plana çəkilirdi.

Həmin mərhələdə Şərqi ilə Qərbi arasında iqtisadi əməkdaşlığın genişlənməsi də diqqəti cəlb edirdi. Bu əməkdaşlıqda sənaye və onun inkişafı, ticarət mübadiləsi üzrə əsas prinsiplər, ticarət üzrə maneələrin məhdudlaşdırılması, hüquqi əməklər hazırlanması və s. əsas götürüldür.

BMT-nin Avropa İqtisadi Komissiyası (1947) çərçivəndə ekspertlərin seminarlar, məşvərətlər keçirmə praktikaları, fikir mübadilələri əməkdaşlığı dair qərarlar çıxarılmasına köməklik edirdi.

Həmin vaxtlar Avropada təhlükəsizlik və əməkdaşlığı dair keçirilən müşavirlərdə (Helsinki, Belqradda, Madriddə, Vyanada) ümumavropa ticarət-iqtisadi əməkdaşlığının əsas istiqamətləri və vəzifələri müəyyənləşdirilirdi. Bu mərhələdə baş möclisin qətnaməsində əsasən **1964-cü ildə** BMT-nin

daimi orqanı olan "Ticarət və İnkışaf üzrə Konfransı - YÖHKTAD yaradılmışdır".

Bu konfransdan sonra "Baş razlaşma"nın fəaliyyəti daha da artmışdı. Onun fəaliyyətinə ticarət və inkişaf üzrə müøy-yən əlavələr edilmişdi.

Beləliklə, əməkdaşlıq formaları, tənzimləmə sistemi, beynəlxalq təşkilatlar artdıqca ümumi hüquqi məkan formalaşırı. 1970-ci illərdən belə bir proses daha intensiv xarakter almışdır.

Son dövrlərdə çoxtərəfli tənzimləmə sistemi daha böyük əhəmiyyət kəsb edərək dövlətlərarası əməkdaşlığıın bir çox sahələrini əhatə edir. Bu mərhələdə istehsalın beynəlmilər xarakteri, ixtisaslaşma və kooperasiya, milli iqtisadiyyatların qarşılıqlı asılılığı, elmi-texniki tərəqqinin güclənməsi prosesi genişlənmişdir.

Beləliklə, "Baş Razlaşma"nın bütün fəaliyyəti ümumiləşdirilmiş şəkildə aşağıdakı istiqamətlərdə həyata keçirilmişdir.

1. Çoxtərəfli beynəlxalq ticarət danışçıları;
2. Ticarət münəaqişələrinin tənzimlənməsi;
3. Milli siyasetlərin izlənilməsi;
4. İnkışaf etməkdə olan ölkələrlə iş aparılması və s.

Ticarət üzrə çoxtərəfli beynəlxalq danışçıları tarixi ardıcılıqla açıqlamaq daha çox maraq doğurur.

Göstərməliyik ki, 1994-cü ilədək 8 dəfə danışq turu keçirilmişdir.

1947-1961-ci illərdə keçirilən ilk 5 turda gömrük dərəcələrinin azaldılması üzrə razılıqlar əldə edilmişdir.

Bu konfranslar belə adlanırlar:

1947-ci ildə Cenevrədə (İsvəçrə) 23 dövlətin iştirakı ilə Cenevrə raundu;

1949-cu ildə 13 dövlətin iştirakı ilə keçirilən Annesi (Fransa) konfransı;

1950-ci ildə 38 dövlətin iştirakı ilə keçirilən Torki (Böyük Britaniya) konfransı;

1956-cı ildə 26 dövlətin iştirakı ilə keçirilən Cenevrə sveçrə) konfransı;

1960-1961-ci illərdə 26 dövlətin iştirakı ilə Cenevrədə keçirilən - "Dillon-raundu".

1964-1967-ci illərdə 62 dövlətin iştirakı ilə Cenevrədə keçirilən 6-ci "Kennedi-raundu";

1973-1979-cu illərdə Cenevrədə 102 dövlətin iştirakı ilə keçirilən 7-ci "Tokio-raundu"; və s.

"Tokio raundu" gedisində bir çox taarif güzəştləri qəbul dilmiş, qeyri-taarif dərəcələri və "Baş razlaşma"nın fəaliyyətinin təkmilləşdirilməsi barədə razılıqlar əldə edilmişdir. Lindən artıq sənaye və kənd təsərrüfatı məhsullarının taarif orəcələri azaldılmışdır. Bəzi hazır məhsulların gömrük üsümləri 34% azaldılmışdır. Sənaye ölkələri kofe, çay, akao, ədvayıyat və digər yarımemal məhsullar üzrə taarif dərəcələrini azaltmışlar. Bütün bunlardan əlavə "Baş razlaşma" ərçivəsində inkişaf etməkdə olan ölkələr üçün müəyyən mətiyazlar nəzərdə tutan razılıqlar da əldə edilmişdir.

Bunlardan:

1. Əmtəələrin gömrük qiymətləri barədə razılıq;
2. "Baş razlaşma" üzrə dempinq əleyhinə kompleksə yenilik baxılması;

3. Mülki aviasiya üzrə təyyarə ticarəti barədə;

Bu razılığa əsasən 1980-ci il yanvar ayının birindən mülki aviasiya təyyarələri və onlara aid hər cür ehtiyat hissələrinin bütün gömrük rüsumlarından azad olması barədə sənaye əməkdləri razılığa gəlmişlər.

4. Dövlət satınalması barədə razılıq;

5. Mal ətinin ticarətinə dair razılıq;

Bu razılığa əsasən mal ətinin beynəlxalq ticarətinin artırılması, liberallaşdırılması, sabit xarakter alması və bu sahədə beynəlxalq əməkdaşlığıın genişləndirilməsi nəzərdə tutulurdu.

6. Süd məhsulları üzrə beynəlxalq razılıq.

"Tokio raundunda baş verən bütün bu kimi yeni proseslər

açıq-aydın onu göstərir ki, "Baş razılaşma" öz fəaliyyətində tam yeni mərhələyə qədəm qoymuşdur.

Bələliklə "Baş razılaşma"nın növbəti 8-ci raundu Uruqvayın Punto-deleste şəhərində açılmışdır. 8-ci raund 1986-1994-cü illəri əhatə etmişdir. Bu raund-Uruqvay raundu adlanır. Bu raundun əsas danışqları Cenevrədə keçmişdir. Danışqların aparılması dövründə 590-dən artıq rəsmi iclas keçirilmişdir. Bu iclaslarda 1500-ə qədər təklif və işçi qruplarının hazırladıqları sənədlər müzakirə obyekti kimi təhlil edilmişdir. Bu danışqların əsas mərkəzi aşağıdakı problemlər otafında qərarlaşırıdı.

- Gömrük mancəciliyklərinin azaldılması;

- "Baş razılaşma" sisteminin təkmilləşdirilməsi (bir çox qeyri-taarif tədbirlərinin azaldılması və ləğv edilməsi, parça, kənd təsərrüfatı məhsulları, təbiət mənşəli məhsulların dünya ticarətinin, Baş razılaşmanın fəaliyyət dairəsinə verilməsi və s.);

- Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yaradılması barədə razılaşma;

Beynolxalq Xidmət ticarətini tənzimləmək üçün xidmət üzrə "Baş razılaşma" işləyib hazırlamaq;

- İntellektual mülkiyyət hüququnun ticarət cəhotini aydınlaşdırmaq;

- İnvəstisiya siyasəti tədbirləri.

"Uruqvay raundu"nda 111 ölkə iştirak edirdi.

Bələliklə 1993-cü ilin dekabr ayının 15-də ümumdünya ticarət təşkilatı (ÜTT) yaradılması barədə yekun aktı qərara alınmışdır.

Bu akt 1994-cü il aprel ayının 15-də Mərakeşdə 120 ölkənin nümayəndəsi tərəfindən imzalanmış və təsdiq edilmişdir.

Çoxtərəfli ticarət danışqlarının "Uruqvay raundu"nun nəticələri üzrə yekun aktı aşağıdakı müddəələri özündə oks etdirir:

1. Bütün qərarları, danışqları, bəyannamələri nəzərə alaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yaradılması razılığı;

2. ÜTT yaradılması barədəki razılığı öz aidiyiyatı orqanları qarşısında dəstəkləmək və nazirliklərin bəyannamələrini qəbul etmək;

3. Üzv olan iştirakçı dövlətlər ÜTT-nin yaradılması barədəki razılıqların və ona əlavə edilən ticarət üzrə çoxtərəfli razılaşmaların təsdiq edilməsi barədə öhdəlik götürmüştərlər.

4. ÜTT-nin yaradılması barədəki razılaşma bütün iştirakçıların imzalaması məqsədi ilə 2 il müddətinə açıq qalır.

5. ÜTT-nin yaradılması barədəki razılaşma çoxtərəfli danışqların on məhsuldar və zəruri nəticəsi hesab edilir. Uruqvay raundundan sonra Beynolxalq Əmtəə ticarətinin liberallaşdırılması çörçivəsində 12 yeni çoxtərəfli razılaşma əldə edilmişdir. Mərakeş protokoluna (1994) əsasən İEÖ 5 il müddətinə sonaye məhsulları üzrə (yanacaqdan başqa) idxlə taarif dərəcələrinin - 38%, o cümlədən ABŞ və Yaponiya 33%, Al-

38%, Kanada 45% azaldılmasına söz vermişlər. Bundan əlavə 11 əmtəə qrupu üzrə (inşaat, kənd təsərrüfatı və tibbi avadanlıqlar, dərman preparatları, qara metallar, kağız, pivə və s.) gömrük rüsumlarının ləğv edilməsi nəzərdə tutulmuşdur.

3. Ümumdünya ticarət təşkilatının (ÜTT) fəaliyyəti

Bələliklə ÜTT Baş Razılaşmanın hüquqi əsası kimi 1995-ci ilin yanvar ayının 1-dən fəaliyyət göstərir.

ÜTT - Baş razılaşmanın bütün səlahiyyətlərini yerinə yetirməklə yanaşı, bir çox yeni razılaşmalar, müqavilələr və qərarları da əhatə edir. Həmçinin "Xidmət ticarəti üzrə Baş razılaşma" (QATS) və elcə də ticarət baxımından intellektual mülkiyyət hüquq da (TRIPS) bura daxildir. ÜTT daim fəaliyyət göstərən beynolxalq təşkilatdır.

Baş razılığın bir çox sənədləri ÜTT-də dəqiqləşdirilmiş və tamamlanmışdır. Bu sənədlərin oksoriyyəti üzv olan ölkələr üçün cəni dərəcədə məcburidir. Hazırda bu təşkilatın 148

üzungü var. Otuzdan artıq ölkə bura birləşmək barədə müraciət ediblər.

Öz sələfindən fərqli olaraq ÜTT BMT-nin ixtisaslaşmış müəssisəsi hesab edilir, hüquqi şəxs statusuna malikdir.

ÜTT-in əsas məqsədi beynəlxalq ticarətin liberallaşdırılması, ona sabit xarakter verilməsi, iqtisadi artımın təmin edilməsi, insanların rifah halının yüksəldilməsindən ibarətdir.

ÜTT-in fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir:

- bu təşkilatın hüquqi əsasları olan çoxtərəfli ticarət müqavilələri üzərində nəzarət;
- ticarət üzrə çoxtərəfli danışçılar aparılmasında forum rolunu yerinə yetirmək;
- üzv olan ölkələr arasındaki hər cür ticarət münaqişələrini tənzim etmək;
- üzv olan ölkələrin ticarət siyasetinə nəzarət etmək;
- beynəlxalq ticarət mexanizmi və ticarət siyasetinin inkişaf etdirilməsi üzrə informasiya toplamaq, təhlil etmək və öyrənmək.

ÜTT demək olar ki, beynəlxalq ticarət siyasetinin bütün sahələrini və eləcə də beynəlxalq kommersiya təcrübəsinin xeyli hissəsini əhatə edir, daha doğrusu: gömrük taarifinin tənzimlənməsini; deməniq əleyhinə tənzimləmə; subsidiya və qarşılıqlı ödəmələrdən istifadə edilməsi; qeyri-taarif məhdudiyyətləri; idxlə və ixracın miqdarının tənzimlənməsi; idxlə və ixracın qadağan edilməsi; dövlət ticarət müəssisələrinin fəaliyyəti; gömrük ittifaqları və azad ticarət zonaları; daxili vergilərin yiğilması qaydası; ticarətdə mühafizə tədbirləri; ticarətdə texniki maneələr; sanitariya tədbirləri; omtəələrin mənşəyinin dəqiqliyi; xidmətlərin ticarəti; intellektual mülkiyyətin ticarəti qaydası; saxta omtəələrin ticarəti; parça və paltar, kənd təsərrüfatı mallarının satışı; dövlət satınalmasının həyata keçirilməsi; mülkü aviatexnika satışı; satış baxımından investisiya tədbirləri; beynəlxalq ticarət və azad mühit.

ÜTT bütün bu kimi geniş fəaliyyətini reallaşdırmaqdə müəyyən prinsiplərdən istifadə edir. Bu prinsiplərdən aşağıdakılardır qeyd etmək olar.

1. Hər bir üzv olan ölkə üçün əlverişli şəraitin yaranması, ayrı seçkiliyə yol verilməməsi.

2. Milli rejim prinsipi. Bu prinsipə görə xarici mallar və milli mallara eyni vergi, sərəncam, qayda-qanun tətbiq edilməlidir.

3. Milli sənayenin müdafiəsi prinsipi. Bu prinsipə əsasən milli sənayenin müdafiəsi üçün ancaq idxlə ola gömrük dərəcələrini dəyişmək təsirindən istifadə etmək olar. Digər ticarət-siyasi tədbirlər, qadağalar, məhdudiyyətlərə icazə verilmir.

4. Ticarətə sabit əsas yaratılması. Bu prinsipə əsasən mənşət dərəcələrinə sözsüz riayət edilməsi nəzərdə tutulur.

5. Ədalətli rəqabət yaradılmasına kömək etmək. Bəzən idxləsala və ixracata subsidiya verilməsi ilə onlar dünya bazasında müəyyən üstünlüyü malik ola bilirlər. Odur ki, ÜTT bu cür himayədarlıq məqsədi güdən tədbirləri yolverilməz hesab edir.

6. İdxalın miqdar cəhətdən məhdudlaşdırılmasının qadağan edilməsi. Bu kimi məhdudlaşdırımlar bu vaxtadək kənd təsərrüfatı məhsullarının, parça, polad və s. məhsulların satışına çox təsir etmişdir. Ancaq tədiyyə balansını müdafiə etmək məqsədi ilə, ölkədən xarici valyuta axınının qarşısını almaq məqsədi ilə belə tədbirlər həyata keçirilə bilər.

7. Daimi ticarət müqavilələri bağlanması prinsipi. Bu təşkilata daxil edilməsindən asılı olmayaraq ayrı-ayrı qrup dövlətlər öz aralarında ərazi üzrə gömrük ittifaqı, azad iqtisadi zona və s. yarada bilərlər.

8. İnkişaf etməkdə olan ölkələr üçün sosial şərait yaradılması prinsipi. Bu prinsipə əsasən həmin ölkələrin omtəələrinin dünya bazarına çıxması üçün daha əlverişli şərtlər tətbiq edilir.

9. Bəzi məhsullara müəyyən istisna şərtlər qoyulması.

Parça, geyim şeyləri, bir çox lif növləri üzrə (rəqabət qabiliyyətli inkişaf etməkdə olan ölkələrdən) idxala müəyyən kvotalar qoyulması nəzərdə tutulur.

Təşkilatı baxımdan ÜTT-nin ali orqanı konfransdır. Konfrans iki ildən bir çağırılır. Birinci konfrans 1996-ci ildə (dekabr) Sinqapurda, ikinci konfrans 1998-ci ildə Cenevədə (İsvəçrə) keçirilmişdir.

Cari işlərin yerinə yetirilməsi ÜTT-in Baş Şurası tərəfindən həyata keçirilir. Burada:

1. Əmtəə ticarəti üzrə şura;
2. Əmtəə baxımdan intellektual mülkiyyət üzrə şura;
3. Xidmət ticarəti üzrə şura mövcuddur.

Baş Şuraya dörd komitə hesabat verir: ticarət və inkişaf üzrə; tədiyyə balansı ilə bağlı olaraq məhdudiyyət problemləri üzrə; büdcə, maliyyə və inzibati məsələlər üzrə.

ÜTT-in büdcəsi üzv olan ölkələrin üzvlük haqları hesabına formalaşır.

4. Beynəlxalq Ticarət Mərkəzi (BTM)

Beynəlxalq Ticarət Mərkəzi 1964-cü ildə Taarif və Ticarət üzrə Baş razılığın (QATT) üzvü olan ölkələrin razılığı ilə yaradılmışdır. Bu mərkəzin yaradılmasında əsas məqsəd xarici ticarət barədə beynəlxalq kommersiya fəaliyyəti sahəsində və texniki xidmət göstərilməsində geniş informasiya əldə etmək, məsləhət xidməti göstərmək və konkret layihələr həyata keçirməkdən ibarətdir.

1968-ci ildən "Ticarət və İnkışaf üzrə Konfrans" da ticarət mərkəzinin iştirakçısı kimi Taarif və Ticarət üzrə Baş razılığa - (QATTa) qoşulmuşdur.

1995-ci ildən isə bu mərkəz ÜTT-in mərkəzi adlanır. Ona görə də bu mərkəzin özünün əlahiddə üzvləri yoxdur. Yuxarıdakı təşkilatların üzvləri bu mərkəzin də üzvləridirlər.

1973-cü ildən BMT-nin İqtisadi və Sosial Şurasının qətna-

şası zamanı bu mərkəzə mərkəzi orqan funksiyası verilmişdir. Daha doğrusu ticarətin inkişafına köməklik göstərmək üçün şeydən əvvəl inkişaf etməkdə olan ölkələrin üzvləri üzrə mərkəzi orqan.

1995-ci ildən bu mərkəzə "**İnkışaf programının tərcümə agentliyi**" statusu verilmişdir. Deməli BMT öz öhdəti məsələn əsas vəzifələri əsas **programı olan "Ticarətə və təcəümə inkişafına kömək"** programı çərçivəsində yerinə təqdim edir. Bundan əlavə BTM "**Zəif inkişaf etmiş ölkələr ilə təcəümə məsələdə işbirliyi**" və "**Milli ticarət palataları ilə texniki işbirliyi**" proqramları əsasında da iş aparır.

1995-ci ildə İqtisadi və Sosial Şuranın - İ və SŞ qətnaşmasında əsas BTM-nin fəaliyyətində altı əsas həllədici sahə təqdim edilmişdir:

1. Məhsulun keyfiyyətinin və marketinq fəaliyyətinin təqdim edilməsinə yardım etmək;
2. Ticarət əməliyyatlarının həyata keçirilməsinə texniki yardım göstərmək;
3. Beynəlxalq ticarətin vəziyyəti barədə informasiya təqdim etmək;
4. Xarici ticarətin effektivliyinin artırılması məqsədi ilə təcəümə hərəkətinə köməklik göstərmək;
5. İdial üzrə əməliyyatların həyata keçirilməsinə köməklik göstərmək;
6. Tətobatların müəyyən edilməsi və ticarətin inkişafı programının işlənməsinə köməklik göstərmək.

Ovud etmək lazımdır ki, **BTM** öz fəaliyyətinin bütün istiqamətlərində zəif inkişaf etmiş ölkələrə daha çox diqqət vəm.

1995-ci ildə BTM **Birləşmiş texniki yardım "programı"** təqdim etmişdir. Burada "**Uruqvay Raundu**" bazası əsasında Vəstiorossi ticarət sistemi çərçivəsində "**Afrika üzrə texniki işbirliyi proqramı**" nəzərdə tutulur. Bu proqramda beynəlxalq ticarətdə Afrika ölkələrinin və inkişaf etməkdə olan

digər ölkələrin iştirakı ilə onların rəqabət qabiliyyətinin artırılmasına qayğı eks etdirilir.

Afrikanın 8 ölkəsi artıq bu programın reallaşdırılmasına qoşulubdular. Bunlar – Benin, Burkina-Faso, Got-d'İvuar, Qana, Keniya, Tanzaniya, Tunis, Uqandadan ibarətdirlər.

Bu mərkəzin rəhbərlik prinsiplərinin ÜTT-nin Baş şurası və ticarət və inkişaf üzrə şura müəyyən edirlər. Mərkəzin dövlətlərarası işinə isə Birleşmiş Məsləhət Qrupu nəzarət edir. Məsləhət qrupunun sessiyaları arasındaki müddətdə isə mərkəzin cari fəaliyyətinə Katiblik cavabdehdir.

BTM-nin fəaliyyətinin maliyyələşdirilməsi hər iki təşkilatın eyni miqdarda vəsaiti hesabına həyata keçirilir. Eləcə də İnkışaf Programının (PROON) vəsaiti hesabına BTM-nin inkişaf etməkdə olan ölkələr və keçid iqtisadiyyatı ölkələrinə texniki əməkdaşlıq fəaliyyəti maliyyələşdirilir.

5. BMT-nin ticarət və inkişaf üzrə konfransı (YUNKTAD)

BMT-nin ticarət və inkişaf üzrə konfransı **1964-cü ildə yaradılıb**. BMT-nin xüsusi orqanı kimi fəaliyyət göstərir. Bu çoxtərəfli nüfuzlu iqtisadi təşkilatdır. İqamətgahı Cenevrədədir (İsveçrədə), 191 üzvü var.

BMT-nin Ticarət və İnkışaf üzrə Konfransı adlanan bu təşkilatın osas vəzifəsi: Beynəlxalq Ticarətin (xüsusi olaraq inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında) genişləndirilməsinə maraq oyatmaq; beynəlxalq iqtisadi münasibətlərin inkişafına dair problemlər üzrə təkliflər hazırlanmaq; iqtisadi inkişaf və ticarət məsələləri barədə ayrı-ayrı hökumətlərin və qruplaşmaların siyasetlərinin razılışdırılmasında mərkəzi rol oynamamaq; BMT-nin Beynəlxalq ticarət üzrə olan digər müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsinə köməklik göstərmək və s.

ÜTT-nin yaradılması ilə bu təşkilatın qalib-qalmaması

läsətədə müxtəlif fikirlər mövcud olmuşdur. Lakin bununla əlaqədən aydınlaşdırılmış da hasil olmuşdur ki, ÜTT xalis təşkilatının məsələləri ilə məşğul olduğu halda, bu təşkilat dünya iqtisadiyyatının inkişafına dair bir çox ümumi ticarət-siyasi əməkdaşlığı hazırlayıb.

"Ticarət və İnkışaf üzrə Konfrans"ın işi üç əsas məqsəddə qurulmuşdur:

1. Üzv olan ölkələr arasında aktual məsələlərə dair əməkdaşlıq və müzakirələr aparmaq;

2. Tətakçı nümayəndələr üçün informasiya (analitik işləri təqdim etmək, müzakirə olunası məsələlərin xülasəsinin təqdim etməsi) xidməti göstərmək;

3. İnfrastrukturda olan ölkələr üçün, son illərdə isə keçid iqtisadiyyatı ölkələri üçün texniki köməklik proqramları təqdim etmək və hazırlanmaq.

Tətakçı etmək lazımdır ki, bu təşkilatın qərarları hüquqi əhəmiyyətə malikdir. ÜTT-nin qərarlarına nisbətən o qədər də məcburi deyil. Bu qərarlar beynəlxalq ticarətin yaxşılaşdırılmasına əməkdaşdır.

ÜTT-nin "Ticarət və İnkışaf üzrə Konfransının" fəaliyyəti əsaslı tətakçı istiqamətlərdə həyata keçirilir.

1. Dövlətlərarası ticarət və iqtisadi münasibətlərin tənzimlənməsi. Burada Beynəlxalq ticarət münasibətləri və ticarət etmək istənən ölkələrin prinsiplərin işlənib hazırlanması daha böyük rolü malikdir. Bu prinsiplərdə – ölkələrarası münasibətlərdən tərəfədardır. Daxili işlərə qarışmamaq, ölkənin müstəqil həmkarlıq etmək, iqtisadi təzyiq metodlarına imkan verəməmək, inkişaf etməkdə olan ölkələrə müəyyən güzəştlər verəmək, qabaqcıl ölkələrin inkişaf etməkdə olan ölkələrə tətakçı və texniki yardımına zəmin yaratmaq və s.

2. Nüvələlər məhsullarına dair beynəlxalq ticarətin tənzimlənməsi üzrə tədbirlər işlənib hazırlanması;

3. Ticarət siyaseti və iqtisadi əməkdaşlıq üzrə tədbirlər və mətbəət vasitələr hazırlanması;

4. İnkişaf etməkdə olan ölkələrə iqtisadi əməkdaşlığın inkişafına xüsusi köməklik göstərmək;

5. Dünya ticarətinin və bununla bağlı digər problemlərin həlli üçün siyasi dairələr, ekspertlər arasında yığıncaqlar, diplomatik danışıqlar, konfranslar keçirmək;

6. Bir çox problemlər üzrə təhlil işləri aparmaq. Bu sahədə həmin təşkilatın IX sessiyası 1996-cı ildə dörd əsas problemin təhlilini vermişdir:

- Qloballaşma və inkişaf problemi;

- İnvestisiya, müəssisələrin və texnologiyanın inkişafı;

- Əmtəə və xidmətlərin beynəlxalq ticarəti;

- Xidmət dairəsində infrastrukturun inkişafı.

7. Beynəlxalq iqtisadi münasibətlərə dair bir çox problemlərin həllində forum rolu oynamamaq;

8. BMT çörçivəsində beynəlxalq ticarət, dünya təsərrüfatı əlaqələrinin inkişafı, digər ərazi komissiyaları ilə əməkdaşlıq və bu kimi problemlər üzrə fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirmək;

9. Bir-birini tökrərlənməməq və öz fəaliyyətlərində razılıq yaratmaq üçün Beynəlxalq iqtisadi təşkilatlarla (xüsusi ilə ÜTT və Beynəlxalq ticarət mərkəzi ilə) əməkdaşlıq edir. Bu təşkilatın ali orqanı Konfransdır. Konfransın sessiyası dörd ildə bir dəfə keçirilir. Cəmisi 11 sessiya keçirilibdir.

I sessiya – 1964-cü ildə Cenevrədə (İsvəçrə);

II sessiya – 1968-ci ildə Dehlidə (Hindistan);

III sessiya – 1972-ci ildə Santyaqoda (Çili);

IV sessiya – 1976-ci ildə Nayrobidə (Keniya);

V sessiya – 1979 -cu ildə Manilidə (Filippin);

VI sessiya – 1983-cü ildə Belqradda (Yuqoslaviya);

VII sessiya – 1987-ci ildə Cenevrədə (İsvəçrə);

VIII sessiya – 1992-ci ildə Kartaxendə (Kolumbiya);

IX sessiya – 1996-ci ildə Midrandedə (CAR);

X sessiya – 2000-ci ildə Tailandda keçirilmişdir.

XI sessiya – 2004-cü ildə Braziliyada (San-Pauli)

keçirilmişdir.

Deməli, bu təşkilatın sessiyası BMT çörçivəsində keçirilən vətəndaşlıq iqtisadi forum hesab edilir.

Təraedici orqan ticarət və inkişaf üzrə Şuradır. Konfransın sessiyalararası işini Şura həyata keçirir. Hər il bu şura öz fəaliyyəti barədə **Baş Assambleyaya məruzə** edir.

Ticarət və İnkişaf üzrə Şura hər il payızda 10 gün müdafiətində sessiya keçirir. Bundan əlavə bir çox problemlər üzrə ayıri ayrı komissiyaların, orqanların iclasları, yığıncaqları da keçirilir.

Qeyd etdiklərimizdən aydın olur ki, Konfransın fəaliyyəti həc də xalis ticarətlə möhdudlaşdır. Bu konfrans daha ümumi universal xarakterə malik beynəlxalq bir təşkilat olub sosial-iqtisadi, siyasi və ticarət siyaseti istiqamətlərində iş aparır.

Aydındır ki, bir mövzuda "Konfransın bütün fəaliyyətini işləpləməq mümkün deyildir.

Ödül ki, daha ümumi – həllədici problemləri verməklə tətayutlanırıq:

Bəlo ki:

1. 1960-cı illərdə "Beynəlxalq ticarət münasibətləri və ticarət siyaseti prinsipləri" işlənib hazırlanmışdır.

2. 1971-ci ildə ümumi imtiyaz sistemi barədə razılıq əldə edilmişdir. Burada İEOÖ-dən İEO-ə məhsul ixracında müəyyən güzəşt qaydası nəzərdə tutulur. Bu güzəstdən İEOÖ-lor ildə 70 mlrd. dollar gəlir əldə edirlər.

3. 1976-ci ildə "Dövlətlərin iqtisadi hüququ və vəzifələri Nartiyası"nın əsaslarını təşkil edən prinsiplər işlənib hazırlanmışdır.

4. 1980-ci ildə işgüzarlıq əməliyyatlarında müəyyən möhdüdüyyət qaydalarına əməl edilməsi razılaşmaları qorarlaşdırılmışdır.

5. 1989-cu ildə İEOÖ-lö qlobal sistemdə ticarət üzrə imtiyaz nəzərdə tutulması razılaşmaları olmuşdur.

6. 1976-ci ildə bir çox əmtəə növləri üzrə beynəlxalq razı-

laşmalar əldə edilmişdir (məsələn, kakao, şəkər, kauçuk, hind kəndiri, tropik ağaclar, qalay, zeytun yağı, buğda və s.). Bu razılıqlar əsasında həmin məhsullar üzrə beynəlxalq təşkilatlar fəaliyyət göstərirler.

7. 1976-ci ildə xammal məhsulları üzrə integrasiya proqramları işlənib hazırlanmışdır.

8. Xammal məhsulları üzrə (dəmir filizi, volfram, mis, nikel və s. daxil olmaqla) dövlətlərarası tədqiqat qrupları yaradılmışdır.

9. Xammal ömtəələri üzrə integrasiya proqramlarını həyata keçirmək üçün 1989-cu ildə ümumi fond yaradılması, beynəlxalq bufer ehtiyatlarının maliyyələşdirilməsi işinin qoyuluşu başlanılmışdır.

10. İEOÖ-in borclarının ödənilməsinə dair müəyyən güzəştə-getmə halları barədə razılıqlar əldə edilmişdir (50-dən artıq ölkə borcların ödənilməsindən azad edilmişdir). Ümumi məbləğ – 6,5 mlrd. dollara bərabər olmuşdur. 1980-ci ildə borcların ödənilməsi barədə beynəlxalq prinsiplər hazırlanmışdır.

11. 1992-ci ildə Kolumbiyada – Kartaxendə "Konfransın" VIII sessiyasında "optimal idarəcilik", "iqtisadi inkişafda bazarın rolü", "yoxsulluq problemi məsələləri", "demokratiya və insan hüququ" və bir çox məsələlər müzakirə olunaraq öhdəlik qəbul edilmişdir.

12. 1996-ci ildə CAR-da Konfransın IX sessiyası dünya iqtisadiyyatının qloballaşması şəraitində artıma və sabit inkişafa yardım məsələləri, ölkələr arasında yardım məsələləri, ölkələr arasında yaxın əməkdaşlıq yolları tədqiq edilmişdir.

13. 2000-ci ildə Tailandın paytaxtı Bangkokda konfransın X sessiyasında qloballaşma məsələləri bir daha müzakirə olunmuş və qətnamə qəbul edilmişdir.

IV FƏSİL

DÜNYA ƏMTƏƏ BAZARININ ÇOXTƏRƏFLİ TƏNZİMLƏNMƏSİ SİSTEMİ

1. *Dünya əmtəə bazarının tənzimlənməsinin iqtisadi mahiyyəti.*
2. *Xammal istehsalı və ixracı üzrə dövlətlərarası təşkilatlar (OPEK).*
3. *Əmtəə bazarı üzrə bəzi beynəlxalq təşkilatlar.*
4. *Metal istehsalı və ixracı üzrə beynəlxalq təşkilatlar.*
5. *Dünya əmtəə bazarının tənzimlənməsi və beynəlxalq Şuralar.*

1. Dünya əmtəə bazarının tənzimlənməsinin iqtisadi mahiyyəti

Aydındır ki, beynəlxalq miqyasda ticarət münasibətlərinin tənzimlənməsi mövcud beynəlxalq ticarət təşkilatları tərəfinən həyata keçirilir. Bununla yanaşı ümumi əhəmiyyətinə görə bir çox əmtəə növlərinin istehsalı, idxalı və ixracı ayrılıqla tənzimləmə tələb edir. Bu tənzimlənmə də həmin məhsulların istehsalçıları ilə idxal və ixrac edən ölkələrin hökumətlərinin razılıqlarına əsaslanır. Burada müvafiq sabitlik və dinamik-ardıcılığın həyata keçirilməsi üçün beynəlxalq mexanizm və müəyyən təşkilati formaların yaradılması tətbiq təşkil edir.

Odur ki, qanuna uyğun olaraq **Dünya əmtəə bazarının tənzimlənməsi** üçün Dövlətlərarası Beynəlxalq təşkilatlar vəradılır. **Bunlara Beynəlxalq Əmtəə təşkilatı deyilir.**

Beynəlxalq təşkilatların yaranmasında əsas məqsəd,

petroleum", "Poyal dat-Şell", "Kompani Fransez de petrol").

Bu kompaniyalar Fars körfəzində və digər ölkələrdə neft çıxarılmasından satışınadək olan bütün əməliyyatlara demək olar ki, tam nəzarət edirdilər. On illərlə bu kartelin siyaseti dünya bazارında neftin qiymotini aşağı salmaqdan ibarət olmuşdur. Bir barrel neftin qiyməti 1948-ci ildə 2,27 dol., 1960-ci ildə 1,8 doll. təşkil etmişdir. Bunun nəticəsində dünya üzrə energetikanın inkişafı duru yanacağa istiqamətlənirdi. İlkən enerji mənbəsi istehsalında neftin xüsusi çökisi 1950-ci ildəki 31%-dən 1976-ci ildə 52%-ə çatmışdır. Bir məsələni də qeyd etmək maraqlıdır ki, dünya miqyasında 1900-cu ildə cəmi 20 mln. ton neft çıxarıldığı halda, 1960-ci ildə 1 mlrd. ton, 1969-cu ildə 2 mlrd. ton, 1974-cü ildə isə yenə xeyli artdığı halda, neft kartelinin siyaseti dəyişmədiyi üçün, neftin qiyməti də döyişməmişdir.

Göstərilən dövrlərdə neft çıxarılmasının artımı əsasən inkişaf etməkdə olan ölkələrin hesabına baş vermişdir. Bu isə Qorb dövlətlərinin öz-özünü təmin etmək imkanlarını koskin azalmışdır. Belə ki, 1950-1970-ci illərdə dünya üzrə neft çıxarılmasında Qorb dövlətlərinin xüsusi çökisi 53%-dən 25%-ədək, ABŞ-in xüsusi çökisi isə 51%-dən 21%-ədək azalmışdır.

Yuxarıda qeyd etdiyimiz bütün asılılıqların nisbətən azalmasına, ədalətli qiymətlər yaradılmasına, töbii sərvətlərin talan edilməsinin qarşısının alınmasına nail olmaq üçün müxtəlif ölkələrin kollektiv birliyi tələb olunurdu. Hazırda bir çox məhsul növlərinin satışı üzrə dövlətlərərəsi beynəlxalq birliliklər fəaliyyət göstərir. Bunlardan – neft, mis, boksidlər, hind kəndiri, dəmir filizi, volfram, civə, qalay, gümüş, fosfat, töbii kauçuk, pambıq, qara bibər, kakao, kofe, çay, şəkər, banan, araxis və s. göstərmək olar.

Bu birliliklərdən daha çox gözə çarpanı neft istehsalı və ixracı ilə məşğul olan bəzi ölkələrin yaratdığı birlilikdir.

1960-ci ildə Asiya, Afrika və latin Amerikasının neftçi-

varan bəzi ölkələri birləşərək neft ixrac edən ölkələr (OPEK) təşkilatını yaradmışlar (Bağdad konfransında), İqamətgahı Vyanadadır (Avstriya), Bura 12 ölkə daxildir:

Olcəzair, İraq, Liviya, Venesuela, İran, Nigeriya, Qabon, Ootor, BƏƏ, İndoneziya, Küveyt, Səudiyyə Ərəbistanı.

1995-2000-ci illərin məlumatına görə bu təşkilata daxil olan ölkələr cəmi neft istehsalının 60%-ni, ixracın isə 80%-ni əllərində cəmləmişlər.

Bu təşkilatın yaradıldığı ilk vaxtlardan neft karteli qiymətlərin azaldılmasını dayandırmışdır. 1973-cü ilin oktyabr ayında osas ölkələrdə neftçixarılması milliləşdirilmişdi. Odur ki, OPEK ölkələri qeyri-şərtsiz yeni qiymətlər müəyyən etmişlər. 1972-1981-ci illərdə neftin qiyməti – 14,5 dəfə, yanacağın qiyməti – 13,5 dəfə, bütünlükdə mineral xammallar isə isə 12,5 dəfə artmışdır.

OPEK ölkələri neftin qiymətini lazımi səviyyədə saxlamaq məqsədi ilə onun çıxarılması höcmi barədə kvota razılığına mal olmuşlər. Odur ki, bu ölkələrdə neft çıxarılması uzun müddət 70-ci illərin səviyyəsində saxlanılmışdır.

Natıco etibarı ilə qiymətlərin aşağı olması xammal ixrac idən ölkələrin iqtisadiyyatına zərər vurdugu kimi, yuxarı ələməsi da onu idxlə edən ölkələrin işini çətinləşdirirdi. **Odur ki, 70-ci illərdə yanacaq-xammal böhranları baş vermişdir.** Bu isə faydalı qazıntılarından səmərəli istifadə edilməsi probleminə, mineral xammalların çıxarılması və istifadə edilməsində ekstensiv metoddan intensiv metoda keçirilməsinə sənədli yaratmışdır.

Bu təşkilatın əsas məqsədi aşağıdakılardan ibarətdir:

təşkilata üzv olan ölkələrin neft siyasetinin əlaqələndirilmesi;

onların mənafclorının müdafiə edilməsində daha əmərli kollektiv və ya fərdi vasitələrin müəyyən edilməsi;

dünya bazarında neftin qiymətinin sabit saxlanılmasında əmərli vasitələrdən istifadə edilməsi;

- neft istehsal edən ölkələrin mənafeyini müdafiə etmək üçün onların sabit golirinin təmin etdilməsi;
- neft istehlak edən ölkələrin vaxtında və dinamik təchizatının təmin edilməsi;
- neft sonayesinə kapital qoyuluşunu maraqlandırmaq;
- ətraf mühitin mühafizəsinin təmin edilməsi;
- OPEC-in üzvü olmayan ölkələrlə əməkdaşlığı təmin edilməsi.

1991-ci ildən OPEC bir çox digər təşkilatların əlaqələndirmə görüşlərində iştirak edir. Neft ixrac edən müstəqil təşkilatla (OPEC), Aİ ilə, Beynəlxalq energetika agentliyi ilə və digər sahələrdə əlaqələr yaradır.

OPEC-in ali orqanı konfransdır. Konfransın iclası iki il-dən bir çağrılır. OPEC-in siyasetinin əsas istiqamətini konfrans müəyyən edir. OPEC-in baş katibi və katiblik fəaliyyət göstərir. Katibliyin tərkibində 3 departamentdən ibarət tədqiqat şöbəsi var – energetika tədqiqatı; iqtisadiyyat və maliyyə; məlumatlar bankı departamenti.

1976-ci ildə OPEC Beynəlxalq inkişaf fondu (OPEC fondu) yaratmışdır. Bu fond çoxtərəfli maliyyə institutu hesab olunur. OPEC-in üzvü olan ölkələrlə inkişaf etməkdə olan digər ölkələrin əməkdaşlığına yardım edir.

OPEC-in üzvləri eyni zamanda fondun üzvüdürler. Öz fəaliyyəti ilə (OPEC-in üzvü olan və olmayan) inkişaf etməkdə olan ölkələrə fayda verən hər bir beynəlxalq institut fondun köməkliyindən istifadə edə bilər.

Bu fondun əsas məqsədində – OPEC üzvü olan ölkələrlə inkişaf etməkdə olan digər ölkələr arasındakı maliyyə əməkdaşlığının həyata keçirilməsinə daha çox üstünlük verilir.

Beləliklə fondun fəaliyyəti bir çox istiqamətlərdə həyata keçirilir. Bunlardan 1. Güzəştli şərtlərlə (aşağı faizlə) borc və subsidiya verilməsi. Bu borclar üç növdə olur:

- a) Konkret inkişaf layihələrinin yerinə yetirilməsi üçün. Eləcə də kiçik və orta müəssisələrin maliyyələşdirilməsi

məqsədi ilə milli banklara kredit xətti ilə borc verilir;

b) Xammal, avadanlıq və bir çox zəruri malların alınması üçün, iqtisadiyyatın sahələrində modernləşdirmə və bərpası aparılması üzrə proqramların maliyyələşdirilməsi üçün;

c) Tədiyyə balansının maliyyələşdirilməsi üzrə borc verilir. Ərzaq məhsulları və istehlak malları istehsalı üçün avadanlıqları alınmasının maliyyələşdirilməsi həyata keçirilir.

Bu kimi borclardan əlavə müəyyən tədqiqat işlərinə, kadr hazırlanmasına, texniki köməklik edilməsinə, ərzaq köməkliyinə subsidiya şəklində maliyyə yardımı göstərilir.

Bu beynəlxalq İnkışaf Fondu (OPEC-in üzvlərindən başqa) inkişaf etməkdə olan bütün ölkələrə növbə ilə yardım edir. Daha az inkişaf etmiş ölkələrə üstünlük verir.

Şəhər, energetika, nəqliyyat, kənd təsərrüfatı, su təchizatı, kanalizasiya, səhiyyə və bu kimi digər sahələrin inkişafına dair layihələrin həyata keçirilməsinə də borc verilir.

Bu fondun maliyyə ehtiyatları əsasən üzv olan ölkələrin üzvlük haqqı, investisiya və borclardan olan gəlirlər, OPEC-in üzvü olan ölkələrin ikitorəfli və çoxtərəfli kanallardan əldə edilən vəsaitlər hesabına yaranır. Fond dünya bazarından borc almır.

Yarandığı vaxtdan fondun fəaliyyəti müvəffəqiyyətlə gedir. İlk dövrlərdə fondun fəaliyyətində yanacaq ehtiyatının çıxarılmasına daha çox üstünlük verilmişdir. Bu təşkilat 1973-cü illərin ortalarından Afrikanın, Asyanın, Latin Amerikanın, Karib hövzəsi və Avropanın 93 ölkəsində fəaliyyət göstərmişdir. Bütün bunlarla yanaşı bazı beynəlxalq təşkilatların

məsələn OPEC-in iştirakçısı olan ölkələrin inkişaf agentliyinin (sosial və iqtisadi inkişafa dair Küveyt fondu, Ərəb fondu və s.) donoru və yaxud kreditoru kimi də çıxış edir.

Afrika, Asiya və Amerikanın ərazi üzrə inkişaf bankları da bu fonddan maliyyə vəsaiti alırlar. 1994-cü ilin məlumatına görə fonda daxil olan vəsait 4277 mln. dollar, fondun verdiyi vəsait isə 3182 mln. dollar təşkil etmişdir.

Fondun fəaliyyətinin on əsas prinsiplərindən biri də ondan ibarətdir ki, o digər donor dövlətlərlə də əməkdaşlıq edir. Burada Beynəlxalq Yenidənqurma və İnkışaf Bankının, orası üzrə inkışaf banklarının əməkdaşlığını qeyd etmək olar.

Bu fondun fəaliyyətində maliyyəloşdirilən layihələrin keyfiyyətinin yaxşılaşdırılmasında ciddi dəyişikliklər həyata keçirilir. Belə ki, əvvəllər borc alan ölkələrin energetika sahəsində tədiyyə balanslarında olan kəsirin bərpasının maliyyəloşdirilməsinə üstünlük verilirdi, son vaxtlar sosial əhəmiyyətli sahələr -- acliğın, Afrikada quraqlığın nəticələrinin aradan qaldırılması və bu kimi problemlərə kreditlər verilməsi ən plana çökilmişdir. Aydındır ki, sosial layihələr böyük investorlar üçün o qədər cəlbedici deyildir.

Ona görə də fond faktiki olaraq bu çatışmamazlığı aradan qaldırmaga çalışır, sohiyyə, təhsil və s. sahələrə köməklik göstərilməsinə diqqəti artırır.

Bəzi mülahizələrə görə OPEC-in fəaliyyətində müəyyən qeyri-qənaətbəxş cəhətlər də müşahidə olunur. Dünya üzrə bəzən neftin qiymətlərinin artıb-azalması da buna əyani misaldır.

Odur ki, müəyyən çatışmazlıqların aradan qaldırılması məqsədilə və eləcə də Fars körfəzinin neft çıxaran ölkələrinin dünya bazarına mənfi təsiri imkanlarına qarşı tədbir olaraq OPEC-in buraxılması kimi tələfliflər irəli sürürlür. Bunun müqabilində isə neft ixrac edən ölkələrin daha effektli birliyinin yaradılması təklif edilir. Bu birliyə aşağıdakı ölkələrin daxil edilməsi növərdə tutulmuşdur:

Səudiyyə Ərəbistanı, Meksika, Rusiya, Venesuela, İran, BƏƏ, Çin, Küveyt, Nigəriya.

Bununla yanaşı neft ixrac edən Ərəb ölkələrinin birləşdirilməsi ideyası da mövcuddur. Buna **OAPEC** deyilir. Yəni Neft İxrac edən ərəb ölkələrinin təşkilatı.

OAPEC – 1968-ci ildə Küveyt, Liviya və Səudiyyə Ərəbistanı hökumətlərinin arasındaki razılığı əsasən yaradılmış-

du. Onların nizamnaməsinə əsasən milli gəlirin əsas hissəsi məhdud olduqda, hər hansı bir ərəb ölkəsi bu təşkilatın üzvlüyüne qəbul edilə bilər. Beləliklə Əlcəzair, Bəhreyn, Misir, İraq, Qətər, BƏƏ, Suriya, Tunis də bu təşkilata qoşulmuşlar.

II. ölkədən ibarət olan bu təşkilatın əsas məqsədi:

- neft sənayesinin müxtəlif sahələrinin iqtisadi inkışafında əməkdaşlıq etmək;
- neft sənayesinin inkışafında həmin ölkələrin mənətələrinin qorunması yollarını müəyyən etmək;
- üzv olan ölkələrin neft satışında bərabər hüquqlu və mütləkü şəraitə nail olmaq;
- bu ölkələrin neft sənayesinə kapital axımına və texniki tətbiqlərin ötürülməsinə olverişli şərait yaradılmasını həyata keçirmək;
- BMT sistemindəki BİT-lərlə və OPEC ilə əməkdaşlıq etmək.

OAPEC-in ali orqanı Nazirlər Şurası hesab edilir. Bu şura həmin ölkələrin neft sənayesi nazirləri nümayəndələrinin ibarətdir. Aydındır ki, təşkilatın əsas fəaliyyəti və siyaseti direktiv qərarlar qəbul etməsi, şura tərəfindən həyata keçirilir.

Cari işlərin icra edilməsi üçün, təkliflər hazırlanması, məsləhin gündəliyinin tərtibi və s. üçün İcraedici büro yaradılır. Həyəkatibin rəhbərliyi altında Katiblik inzibati vəzifələri həyata keçirir. Bu kitablik dörd departamentdən ibarətdir. Bunu maliyyə və inzibati məsələlər; iqtisadiyyat; texniki işlər; informasiya və kitabxana işləridir. Energetika sahəsində Ərəb Əməkciat Mərkəzi və Neft üzrə ekspert aparatı da departament daxildir.

3. Əmtəə bazarı üzrə Beynəlxalq Təşkilatlar

Beynəlxalq təşkilatlar əməkciat növləri üzrə beynəlxalq razılıqlar əsasında yaradılmışdır. Bu təşkilatlar müəyyən sub-

yek hñuquna malik olub, konkret məqsəd daşıyırlar. Hazırda BMT sistemində yüzlərlə bu cür Beynəlxalq Təşkilat fəaliyyət göstərir (Kakao, kofe, təbii kauçuk, şəkər, taxıl, hind kəndiri üzrə və s.).

Bu təşkilatlar öz təşkilatı quruluşuna görə demək olar ki, cənni tiplidirlər. Daha doğrusu Beynəlxalq Şura, İcraedici Komitə və İcraedici direktordan ibarətdirlər. Beynəlxalq şura ali orqan olub müqavilənin bütün üzvülərini əhatə edir. O, ardıcıl olaraq sesiyalar keçirir, müqavilənin yerinə yetrilməsi vəziyyətini müzakirə edir.

İcraedici Komitə ali icra orqanıdır. Şuranın rəhbərliyinə tabedir və ona hesabat verir. Eləcə də icraedici komitə dünya bazarında Konyukturanın vəziyyətini izləyir və müəyyən təkliflər hazırlayır. Bəzi məhsul növləri üzrə yaradılmış Beynəlxalq təşkilatların fəaliyyətinin şorhi ilə bu problem barədə daha anlaşıqlı açıqlama vermək olar.

Kakao üzrə "Beynəlxalq" təşkilat. Bu təşkilat 1972-ci ildə yaradılıbdır. Sonrakı illərdə (1975, 1980, 1987, 1993) bu müqaviləyə baxılmış və yenidən öz qüvvəsini saxlamışdır. Bu təşkilat dövlətlərarası qurum olub dünya miqyasında kakao-nun iqtisadiyyatı, idxlə və ixrac ölkələri arasındaki iqtisadi münasibətləri tənzimləyir.

1993-cü ildə Kakao üzrə Beynəlxalq sazişdə bu təşkilatın məqsəd və vəzifələrinə bir daha baxılmışdır. 2000-ci ilin məlumatına görə 16 ölkə ixrac, 21 ölkə idxlə ölkələri sırasına daxildirlər. Bunlar – Kot-d'Ivuar, Braziliya, Qabon, Qana, Kamerun, Nigeriya, Toqo, Trinidad və Tobaqo, Ekvador və s. ölkələrdən ibarətdir. Bu təşkilatın fəaliyyəti ilə Kakao üzrə qiymətlərə nəzarət edilir, istehlakçılar tərəfindən sabit və ardıcıl ixraca zəmin yaradılır.

1975, 1980, 1987-ci illərdəki, müqavilələrə (razılığa) əsasən Kakao üzrə "bufer ehtiyatı" deyilən qayda nəzərdə tutulmuşdur. Bu qayda ilə Kakaonun qiymətinə müəyyən təsir etmək imkanı yaranmışdır. Lakin Kakao istehsalı artlığı

1987-ci ildə qiymətlərin sabitləşdirilməsi cəhdə baş tutmamışdı. Odur ki, "Bufer ehtiyatı" ilə alış dayandırılmışdır. Bu isə təşkilatın işində böhrana səbəb olmuşdur. Ona görə də bu vəziyyətdən çıxmaq üçün 1987-ci ildə əldə edilmiş anlaşmaların bəzi müddəaları dayandırılmışdır. Bir çox müddəalar qalmışla və Kakaoya olan tələb və təklif arasındaki məbəti saxlamaqla 1993-cü ildən müəyyən döyişikliklər həsatı keçirilmişdir. Burada aşağıdakı cəhətlər daha ön plana çıxmışdır:

Kakao üzrə dünya iqtisadiyyatının bütün sahələrində Beynəlxalq əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töməkklik göstərmək;

Kakao istehsalçılarının hər birinin mənafəcini gözləməklə bu sahədə dünya bazarının sabitləşməsinə zəmin yaratmaq, qiymətlərin soviyyəsini optimallı saxlamaq, Kakao-nun Beynəlxalq ticarətinin artırılmasına şərait yaratmaq;

Kakao sahəsində elmi işlər və axtarışlar aparılmasına həttəroflı köməkkiliklər göstərmək;

Kakao iqtisadiyyatına dair bütün problemlərin müzakirəsi və zəmin yaratmaq.

Bütövlükdə 1993-cü il razılaşmasının əsas mögzi komitə istehsalın tənzimlənməsi planını hazırlanmadan ibarət olmuşdur. İxrac və idxlə edən ölkələr də "İstehsalın tənzimlənməsi proqramı"nın üzvüdürər və istehsalçı kimi onlar da müsuliyyət daşıyırlar. Lakin bu plan və program əsasən ixrac edən ölkələr tərəfindən maliyyələşdirilir. Həmin programın istehsal üzrə olan komitə bu sahədə milli siyasetləri və programları əlaqələndirir və müəyyən təkliflər hazırlayırlar.

Bələdiyli komitə müəyyən proqnozlar əsasında kakao istehsalının illik soviyyəsini müəyyənləşdirir, tələb və təklif aranında tarazlıq yaradır. Müqavilənin bəzi müddəalarına əsasən bir çox digər ölkələrdə də kakao istehlakının yayılması, tələb istehlakı komitəsi yaradılması nəzərdə tutulmuşdur. Tələb idxləçiləri isə bu sahədə daxildə olan maneçilikləri

aradan qaldırmağa çalışırlar.

Daxili vergilərdə və Gömrük dərəcələrində müəyyən çotinliklər müşahidə olunurdu. İstehlak üzrə olan komitə də müəyyən konkret programlar hazırlamaq üçün özlüyündə əlavə komitə yarada bilər. Bu program iştirakçıların könüllü maliyyələşdirilməsinə əsaslanır. Bundan əlavə müqavilənin şərtlərinə əsasən kakao iqtisadiyyatında açıqlığın artmasına da xüsusi fikir verilir. Bu mənada xüsusi olaraq qeyd edilmişdir ki, müqavilonun iştirakçıları hər il təsərrüfat ilinin axırına (30 sentyabr) kakao ehtiyatı barədə məlumat versinlər.

Müqavilənin ayrı-ayrı müddəalarında qiymətlərin aşağı və yuxarı həddinin tənzimlənməsi də öz əksini tapmışdır. Qiymətlər aşağı həddə düşdükdə satış bufer ehtiyatı hesabına həyata keçirilir. Burada Bufer ehtiyatı 250 min ton nəzərdə tutulmuşdur. Bununla yanaşı Bufer ehtiyatının 100 min ton artırılması da planlaşdırılmışdır. Bufer ehtiyatının həyata keçirilməsi əməliyyatı da idxlə və ixrac edənlər tərəfindən maliyyələşdirilir. Bu ödəniş hər ton üçün 30-45 dollara bərabərdir. Ödənişin əsas hissəsi ixrac ölkələri tərəfindən həyata keçirilir. Idxlə edən ölkələr isə müqavilonun iştirakçısı olmayan ölkələrdən Kakao alıqdə müəyyən ödəniş verirlər.

Bütün bunlarla yanaşı 1993-cü ildən Bufer ehtiyatı ləğv edilmişdir. Qeyd etdiyimiz kimi Beynəlxalq Kakao Təşkilatı (BKKT) öz funksiyasını BKKT-in şurası vasitəsi ilə həyata keçirir.

Şuranın nəzdində İcra, Maliyyə, Statistika komitələri fəaliyyət göstərir.

Bunlarla yanaşı:

1. İstehsal sahəsi üzrə siyaset;
2. İstehlak sahəsi üzrə siyaset;
3. Katiblikdə İcraedici direktorun dəftərxanası;
4. İqtisadi tədqiqatlar bilməsinin iqtisadiyyat şöbəsi;
5. İnzibati xidmət şöbəsi, maliyyə-hesab şöbəsi və s.-də mövcuddur.

Kofe üzrə Beynəlxalq Təşkilat (BKT). Bu təşkilat 1962-

ildə yaradılıbdır. 2000-ci ilin məlumatına görə 54 dövlət bu təşkilata daxildir. Bunlardan 18 dövlət ixrac, 36 dövlət isə idarəəl dövlətidir. Son illərin məlumatına görə 11 dövlət – Anqola, Benin, Braziliya, Kot-d'Ivuar, Qabon, Qana, Keniya, Kolumbiya, Kosta-Rika, Meksika, Salvador cəmi kofe istehlakının və ixracın **80 faizini** öz ollarində cəmləmişlər.

Kakao üzrə olduğu kimi Kofe təşkilatı da ardıcıl olaraq göndərlər keçirir, müəyyən şərtlərə yenidən baxırlar və yeni tədbirlər planı hazırlanırlar. Son dövrlərdə bu təşkilatın qarşıya qoymduğu **vəzifələr aşağıdakılardan ibarətdir:**

Dünyada kofe ticarəti üzrə əməkdaşlığın inkişafına töhfə yaratmaq;

Dövlətlərarası görüşlər və danışıqlar aparılmasını təşkil etmək, münasib qiymətlər əsasında tələblə təklif arasındaki məbləği saxlamaq;

Dünya Kofe bazarı və qiymətinə dair statistik məlumatlar toplamaq, reklam etmək, ticarəti genişləndirmək;

Kofe bazarı barədə məlumat toplamaq, nəşr etdirmək vəndə mərkəz rolü oynamamaq;

Kofe istehlakinin artmasına maraq yaratmaq;

Kofe üzrə Beynəlxalq Təşkilatı (BKT) da öz vəzifələrini Beynəlxalq Şura, İcra Komitəsi, İcraedici direktor və Katiblik vəzifəsi ilə həyata keçirir.

Beynəlxalq Şura bu təşkilatın ali orqanı hesab edilir və təşkilatın dövlətlərlə əldə edilən bütün razılıqlar da nəzərə alınır. Beynəlxalq Şura ildə iki sesiya keçirir. Təşkilatın tənzimlənmə mekanizmində **Kvota və Kofe istehlakının inkişafı tətbiqində köməklik göstərilməsi** əsas götürülür. Tənzimlənmə mekanizmində qiymətlərin sabitliyi yaradıla bilmədikdə Kvota üsulundan istifadə edilmir (Məsələn 1976-cı illərdə belə olmuşdur). 1980-ci illərdə bu sistem yenidən dəyişdirilmişdir. Dünya kofe bazarında iki sistem yaradılmışdır. Təşkilatın üzvü olan ölkələr üçün **Kvota sistemi**, təşkilatın üzvü olmayan ölkələr üçün isə **Kvotasız sistem nəzərdə**

tutulmuşdur. Bütövlükde Kofe istehlakinin inkişafına köməklik fonda möcburi olaraq ixrac ölkələri tərəfindən maliyələşdirilir.

İdxal edən ölkələr isə könüllü olaraq müəyyən ödəniş həyata keçirirlər. Fondun vəsaiti əsasən kofe istehlakinin artırılması məqsədilə keçirilən kompaniyalara, eləcə də bəsahədə olan tədqiqat işlərinə, araşdırımlara sərf edilir. Büt kimi tədbirlərə sərf edilən vəsaitin 50%-ə qədəri fond tərəfindən maliyyələşdirilir.

Bu fondun fəaliyyətini fondun komitəsi həyata keçirir. Bu işə icraedici direktor rəhbərlik edir. Fonda üzvülük haqq köçürən bütün iştirakçılar komitənin tərkibinə daxildir. Odur ki fondun vəsaitinin xərclənməsində tam dəqiqlik möveuddür.

Qeyd etməliyik ki, kofe üzrə daha bir neçə qurum fəaliyyət göstərir:

-- **Ümumdünya Kofe təşkilatı.** Anqola, Kot-d'İvuar Braziliya və Kolumbiya dünya üzrə Kofe istehsalı və ixracının 50%-nə sahibdirler.

-- **Kofe üzrə Afrika ölkələrarası təşkilat.** Bura Anqola Benin, Kot-d'İvuar, Burundi, Qabon, Qana, Zair, Kamerun Geniya, Konqo, Liberiya, Madaqasqar, Ruanda, Syerra-Leone Tanzaniya, Toqo, Uqanda, MAR və Həboşistan daxildir.

-- **Amerika Kofe federasiyası.** Bura Venesuela, Qvatemala, Honduras, Dominikan respublikası, Kosta Rika, Meksika, Nikaraqua, Panama, Salvador, Ekvador daxildir. Kofe istehsalı və ixracının 20%-nə sahibdirler.

-- **Afrika-Malaqasiya Kofe təşkilatı.** Bura – Benin, Kot-d'İvuar, Qabon, Kamerun, Konqo, Madaqasqar, Toqo, MAR - daxildirlər. Cəmi istehsal və ixracın 10%-nə sahibdirler.

Təbii Kauçuk üzrə Beynəlxalq Təşkilat (BTKT). Təbii Kauçuk Beynəlxalq Təşkilatı 1980-ci ildə yaradılmışdır. Bu təşkilat BMT-nin ticaret və inkişaf üzrə Konfransının (ЮНКТАД) xammal üzrə integrasiya programı çərçivəsində bağlanmış müqaviləyə əsaslanır. 1995-ci ildə Cenevrədə ke

gülən Beynəlxalq Konfransda yenidən müqavilə bağlanmışdır. 1987-ci il müqaviləsinə nüvbətən 1995-ci il müqaviləsində bu təşkilata daxil olan ölkələrin sayı artmışdır.

Dövvolco bu təşkilata – Vyetnam, Hindistan, İndoneziya, Malaiziya, Papua – Yeni Qvineya, Sinqapur, Tailand, Şri-Lanka – daxil olmuşlar.

Bu ölkələr cəmi istehsalın 90; ixracın 95 faizini sahibdirlər. İdxalin isə 50 faizə qədəri Al ölkələrinin payına düşür. 1996-ci ildə idxl ölkələrinin sayı artmışdır. Al – ölkələrinin payı 25%-ə enmişdir.

1979 və 1987-ci illərdə olduğu kimi 1995-ci il müqaviləndə də qiymətləri sabit saxlamaq üçün Bufer cətiyatından istifadə edilir. O vaxtlar Bufer cətiyatı **550 min** ton nəzərdə tutuldu. 1995-ci il müqaviləsinə əsasən isə adı Bufer cətiyatı **400 min** ton, fövqəladə cətiyat isə **150 min** ton olmuşdur.

Təbii kauçuk üzrə Beynəlxalq razılıqda aşağıdakı vəzifələr nəzərdə tutulmuşdur:

Təbii kauçuka olan tələb və təklif arasında tarazlıq yaratmaq, bu sahədə olan müəyyən çatışmazlıqların aradan qaldırılmasına köməklik etmək;

Daha sabit ticarətə nail olmaq üçün qiymətlərin tez-tez dəyişilməsinə imkan verməmək, istor qısa müddətə və istərsə də uzun müddətə bazarın inkişaf meylini müəyyənləşdirmək və istehsalçılarla alıcıların mənafelərinin gözlənilməsinə tömin yaratmaq; bununla da sabit artımı tömin etmək;

Təbii Kauçukun və ondan hazırlanan hazır məmulatların Beynəlxalq ticarətinin genişlənməsinə və bazarın yaxşılaşmasına nail olmaq;

Təbii Kauçuk üzrə olan problemlərin tədqiqatını genişləndirmək və onun rəqabət gücünü artırmaq;

Təbii Kauçukun emalının və satışının təşkilini yaxşılaşdırmaq;

Kauçukun tələb və təklifinə təsir edən problemlərə dair Beynəlxalq əməkdaşlığın və məsləhətlərin genişləndiril-

məsini təmin etmək;

- Kauçuk üzrə tədqiqat işləri proqramlarının əlaqələndirilməsini həyata keçirmək və s..

Bir çox digər təşkilatlarda olduğu kimi Kauçuk üzrə Beynəlxalq Təşkilatda da yuxarıdakı vəzifələr kauçuk üzrə **Beynəlxalq şura, icraçı direktor** və sabit ehtiyat yaratmaq üçün təşkil edilən idarə tərəfindən həyata keçirilir.

Burada da **Beynəlxalq şura ali orqan hesab edilir**. Beynəlxalq Şura hər il iştirakçı dövlətlərdən ibarət sədr və müavin seçilir. Beynəlxalq şura ildə iki növbəti sessiya keçirir.

Beynəlxalq şuranın tərkibində aşağıdakı komitələr fəaliyyət göstərir:

- İnzibati məsələlər üzrə Komitə;
- Digər ehtiyat əməliyyatları üzrə Komitə;
- Statistika üzrə Komitə;
- Digər məsələlər üzrə Komitə.

Qeyd etdiyimiz kimi Bufer ehtiyatı (sabitləşmə ehtiyatı) əsas tənzimləmə mexanizmi hesab edilir.

Şəkər üzrə Beynəlxalq Təşkilat (BŞT). BŞT barədə ilk saziş 1937-ci ildə bağlanmışdır. Lakin ikinci Dünya Müharıbosinin başlaması ilə bu təşkilatın fəaliyyəti dayanmışdır. Sonra BMT-nin şəkər üzrə konfransı bu sahədə yeni Beynəlxalq müqavilə bağlanması üçün material hazırlamış və 1954-cü ildə 5 il müddətinə razılaşma əldə edilmişdir. Bu müqavilədə 23 dövlət iştirak etmişdir (SSRİ-də daxil idi). 1959-cu ildə yenidən 5 illiyə razılıq əldə edilmiş, lakin 1961-ci ildə onun fəaliyyəti faktiki olaraq dayandırılmışdır.

1968-ci ildən BMT-nin Konfransında yenidən Beynəlxalq razılıq əldə edilmişdir (5 ilə). **Müqavilənin əsas məqsədi ixrac kvotası yolu ilə dünya bazarında qiymətlərin sabit saxlanılmasından ibarətdir.**

Demək olar ki, hər beş ildən bir müqavilonin şərtlərinə yenidən baxılır. Şəkər üzrə Beynəlxalq müqavilə 1974-1977-ci illərdə nisbətən yeni şərtlər əsasında fəaliyyət göstərmiş-

du. Sonra 1978-1984-cu illər üçün müqavilə bağlanmışdır. Bu müqavilədə 44 ixrac ölkəsi, 15 idxlər ölkəsi iştirak etmişdir.

1983-1984-cü il danişqlarında bu sahədə o qədər də razılıq əldə edilməmişdir. Xüsusilə Aİ – ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasındaki qeyri müəyyənlik bu sahədə tənzimləmə mexanizminə malik razılaşma əldə edilməsinə imkan vermişdi.

Bələdliklə, 1987-ci ildən başlayaraq hər beş ildən bir yeni müqavilə bağlanmışdır.

Bu təşkilatın əsas məqsədi aşağıdakılardan ibarətdir:

inkişaf etməkdə olan ölkələrin ixracdan olan gəlirini artırmaq məqsədi ilə Beynəlxalq miqyasda şəkər ticarətini artırmaq;

istehsalçılarla istehlakçıların mənafəinə uyğun ədalətli qiymətlərin müəyyən edilməsi;

şəkərə olan tələb və təklif arasında tarazlıq yaradılması;

şəkərin istehlakının artırılması;

Şəkər üzrə dünya bazarı barədə informasiya mübadiləsinə genişləndirmək;

şəkərin satışı üzrə ayrı-ayrı ölkələrin siyasetlərini əldən qoşlaşdırmaq və s.

BŞT öz fəaliyyətini Beynəlxalq Şura, icraçı direktor, ehtiyat fondunun maliyyələşdirilməsi idarəsi və katiblik vəzifəsilə həyata keçirir.

BŞT-nin Şurası ildə iki sessiya keçirir. Şura – cari ildə və növbəti ildə şəkər istehsalı və istehlakına dair hesablama aparır.

Şəkər istehsalı sənayesinin inkişafına dair problemləri işlədirir, izləyir, bu sahədə tədqiqat işləri aparır;

ayrı-ayrı sahələrdə şəkərdən istifadə və onun əvəzlənməsi barədə informasiya yığıb ümumiləşdirir;

Şəkər bazarı barədə ardıcıl olaraq nəşrlər olunmasını həyata keçirir.

Bütün bu kimi vəzifələri həyata keçirmək üçün aşağıdakı vəzifələr mövcuddur.

İcraedici Komitə; Statistika Komitəsi; Şəkər İstehlakı üzrə Komitə; Qiymət Komitəsi; Xüsusi Kvota ehtiyatı Komitəsi; Mandat Komitəsi; Maliyyə Komitəsi. Bu müqaviləyə birləşmək üzrə iş aparan işçi qrupu və s.

BŞT-nin maliyyələşdirilməsi onun üzvlərinin ayırmaları hesabına həyata keçirilir.

4. Metal istehsalı və ixracı üzrə Beynəlxalq təşkilatlar

Neft istehsalı və ixracı sahəsində yaradılmış təşkilatların digər sahələrdə də birliklər yaradılmasına böyük təsiri olmuşdur. Belə ki, 1960-ci illərdə metal bazarı sahəsində yeddi Beynəlxalq birlik yaradılmışdır.

Mis ixracı üzrə hökumətlərarası Şura, **Boksid** çıxarılması üzrə Beynəlxalq birlik, **Civə** istehsalı üzrə ölkələr birlüyü, **Gümüş** ixracı üzrə birlik, **Dəmir filizi** ixracı üzrə, **Qalay** ixracı üzrə və **Volfram** ixracı üzrə yaranan ölkələr birlüyü və s.

Bu birliklərin hamisinin ali orqanı hər il çağırılan konfrans hesab edilir.

İştirakçı ölkələrin nazirləri səviyyəsində konfrans keçirilir və müvafiq qorarlar qəbul edilir. Aydındır ki, hər bir təşkilat ölkələrin sayına, dünya miqyasındaki mövqeyinə görə fərqlənlərlər. Ona görə də onların fəaliyyətinin nəticələri də fərqlənlər. Bu təşkilatların hər biri haqqında qısa məlumat verək:

1. Mis ixracı üzrə hökumətlərarası Şura – SİPEK – 1968-ci ildə yaradılıbdır. Bu Şura Mis Kartelinin dağılmışından sonra yaradılmışdır. Əvvəlcə bura Mis çıxaran dörd ölkə daxil idi – Zair, Zambiya, Peru, Çili. (Bunlara "böyük dörtlük" deyilir). Sonralar İndoneziya, Mavritaniya (1979-cu ildən burada mis çıxarılmır) və ayrıca birlik kimi Avstraliya, Papua-Yeni Qvineya və Yuqoslaviya da bu birliyə daxil olmuşlar.

Bura daxil olan doqquz ölkə dünya üzrə Mis istehsalının toqribən **50%-ni**, **ixracın isə 60%-ni** öz əllərində cəmləşdirmişlər.

Bu birlik həmin ölkələrdə Mis çıxarılması və satışı üzrə öz tətbiyyətçilərini birləşdirmək yolu ilə, öz ölkələrinin iqtisadi və əmək inkişafına zəmin yaradırlar.

Bülliyn əsas məqsədi:

• Mis ixracından olan golirlərin dinamikliyini tömin etmək üçün Mis istehsalı və satışı üzrə üzv olan ölkələrin siyaset və tətbiyyətçilərinin əlaqələndirilməsini tömin etmək;

• Bu ölkələrin iqtisadi və sosial inkişafı üçün ehtiyatların artırılmasına zəmin yaratmaq;

• Mis istehsalı və satışı üzrə həmin ölkələrə dəqiqlik statistik vətəndaş məlumatlar verilməsini həyata keçirməkdən ibarətdir.

2. Boksid çıxaran ölkələrin Beynəlxalq birlüyü – (MABS). Bu təşkilat 1974-cü ildə yaradılıbdır. Alüminium inhişləri ilə ixrac edən ölkələrin birlüyüdür. Bu birlik 11 ölkəni təmsil edir. Buna görə də ölkələr birləşdirir. Haiti, Qayana, Qana, Qvineya, Dominikan Respublikası, İndoneziya, Surinam, Syerra-Leone, Yamayka, Yuqoslaviya, Avstraliya.

Dunya üzrə Boksid çıxarılmasının **80%-i**, ixracın isə **90%-i** bu ölkələrin payına düşür. (Qlinozem – torpaqdə olan alüminium oksid istehsalı və ixracının da 45%-i həmin ölkələrin payına düşür).

Bu təşkilatın fəaliyyəti göstərir ki, o mineral xammal təsərrüfatında on fəal əmtəə birliklərindən biridir.

Bu təşkilat öz praktiki fəaliyyətində boksidçixarma sənayeinin inkişafına kömək etmək, boksidlərin istismarı, emalı və tətbiyyəti sahəsində düzgün, ədalətli şərait yaratmaq, bu sahədən Beynəlxalq alüminium inhişlərinin təsirini məhdudlaşdırmaq, informasiya mübadiləsinə nail olmaq və bu kimi problemləri ön plana çəkir. Boksid çıxaran dövlətlər ilə alüminium inhişləri arasında mənfəətin daha ədalətli bölgüsünə nail olmaq üçün ilkin metallara olan qiymətlərlə boksidlərə və qlinozemlərə olan qiymətlər arasındakı asılılıqlar dəqiqləşdirilir. Bütün bunlara baxmayaraq bu birliyin dünya alüminium xammalı bazarma olan təsiri o qədər də güclü deyil.

Bu da ondan irəli gəlir ki, alüminium sənayesində geniş integrasiya əlaqələri mövcuddur və bu sahədəki TMK-rin və digər xarici firmaların mövqeləri daha güclüdür.

Bu birliyə üzv olan ölkələrin iqtisadi inkişaf baxımından, siyasi və sosial vəziyyəti baxımından bir-birindən kəskin fərqlənməsi də onların fəaliyyətinə mənfi təsir göstərir.

3. Civə istehsal edən ölkələrin birlüyü – (AMPK). Bu təşkilat 1974-cü ildə yaradılıbdır. Əlcəzair, İspaniya, İtaliya, Meksika, Türkiyə və Yuqoslaviyanı özündə birləşdirir. Civə istehsalının təqribən 70%-i, ixracın isə 50%-i bu ölkələrə məxsusdur (Yuqoslaviya istisna edilir).

Birliyin yaradılmasında əsas məqsəd bu məhsulun istehsalının həcmini tənzim etmək və bazar qiymətlərinin aşağı düşməsinə imkan verməməkdən ibarətdir.

Lakin bu təşkilatın bəzi üzvlərinin o qədər də ardıcıl olmamaları üzündən qiymətərin sabitləşdirilməsi sahəsində effektivli şərait yarada bilmirlər. Mütərəqqi tənzimləmə mexanizmində malik deyillər. İstehsalın həcminin məhdudlaşdırılmasında könüllü fəaliyyətə üstünlük verirlər.

4. Gümüş ixracı birlüyü ölkələri. Bu birlilik 1974-cü ildə yaradılıbdır. Bu metalın istehsalı və ixracı üzrə on qabaqcıl ölkə olan **Meksika və Perunu** özündə birləşdirir. Dünya üzrə **Gümüş istehsalının 38%-i, İxracın isə 16%-i** bu birliyə məxsusdur. Bu ölkələrin o qədər də böyük xüsusi çəkiyə malik olmaması üzündən Birlik bu sahədə Bazarnın konyukturasına güclü təsir edə bilmir. Lakin həmin sahə üzrə vəziyyət barədə informasiya mübadiləsi tədbirləri həyata keçirilir.

5. Dəmir filizi ixracı ölkələri birlüyü. Bu birlilik 1975-ci ildə yaradılıbdır. Aşağıdakı 11 ölkəni özündə birləşdirir. Avstraliya, Əlcəzair, Venesuela, Hindistan, Tunis, Liberiya, Mavritaniya, Peru, Syerra-Leone, Çili, İsviçərə.

Dünya üzrə çıxarılan cəmi dəmir filizinin 45%-i, ixracın isə 54%-i birliyin payına düşür. Birliyin iştirakçısı olan ölkələr bu sahədə öz mənafelərini möhkəmlətmək, ixracın artırıl-

mağı imkanlarını araşdırmaq, dəmir filizinin çıxarılması və ətriyindən ədalətli gəlir əldə etmək və öz ölkələrinin iqtisadiyyat inkişafına zəmin yaratmağa çalışırlar.

Bu çox problemlərdə Avstraliya və İsviçərə daha həllədici inqüтив siyaset yeridirlər. Beləliklə bu birliyin daha fəal bir təşkilata çevrilməsinə imkan verirlər. Bu təşkilata "fikir mübadiləsi forumu" kimi baxırlar.

6. Volfram ixracı ölkələri təşkilatı – OTEK. Bu təşkilat 1975-ci ildə yaradılıbdır, Avstraliya, Boliviya, Braziliya, Zair, İspaniya, Peru, Portuqaliya, Ruanda, Tailand və Fransanı özündə birləşdirir.

Dünya filiz çıxarılmasının 55%-ə qədəri, volfram filizi və koncentratın isə 70-75%-ə qədəri bu təşkilata daxil olan ölkələrin payına düşür.

Bu təşkilatın yarandığı ilk vaxtlardan onlar volfram koncentrat üzrə olan qiymətlərin sabitləşdirilməsini dair təsirli idarətçi işləyib hazırlamışlar.

Bu məqsədlə də perspektiv gələcəkdə volfram konsentratları üzrə yüksək və aşağı qiymət həddinin müəyyən edilməsi üçün hökumətlərarası müqavilə bağlanması hazırlığı nəzərdə tutulmuşdur. Lakin müəyyən fikir müxtəlifliyi üzündən belə müqavilə bağlanması baş tutmayışdır.

Ödül ki, bu təşkilatın fəaliyyəti də statistik məlumatlar yığılması, mübadiləsi və bazarın vəziyyətinin öyrənilməsi ilə məhdudlaşır.

7. Qalay istehsalı ölkələri birlüyü – ASPO. Bu təşkilat 1983-cü ildə yaradılıbdır. Qalay üzrə Beynəlxalq razılaşmaya daxil olmayan qabaqcıl qalay istehsalçıları ölkələrinin əkinçilik vətəni bu birliyin üzvüdürler.

Bu birliyin yaradılmasının təşəbbüskarları Cənubi-Şərqi Asiya ölkələri – Malayziya, İndoneziya və Tailand olmuşlar. Sonra da Boliviya, Nigeriya, Zair, Avstraliya da bura qoşulmuşlar.

Lakin bu birliyin rəsmi nümayəndələri də dəfələrlə qeyd etməklə ki, birlilik Qalay üzrə Beynəlxalq razılaşmaya aid olan

vəzifələri yerinə yetirməməlidir, ancaq öz fəaliyyətləri ilə **bu vəzifələri** tamamlaya bilərlər.

Bu birliyin fəaliyyəti aşağıdakı istiqamətləri növərdə tutur:

-- Qalayın istehsalı və istehlakı üzrə elmi-tədqiqat işlərinin təşkili;

-- İnkışaf etməkdə ölkələrin istehsalda, satışda və üzv olan ölkələrin özündə bu metalın emalını və istehlakını artırmağı daha çox fikir verilməsi.

5. Dünya əmtəə bazarının tənzimlənməsi və Beynəlxalq Şuralar

Övvəlan onu qeyd etmək lazımdır ki, Beynəlxalq təşkilatlardan fərqli olaraq **Beynəlxalq şuralar subyekti hüququna malik deyillər və ona** görə də bazarın tənzimlənməsinə o qədər də güclü təsir göstərə bilmirlər.

Onlar müəyyən əmtəələr üzrə olan müqavilələrin iştirakçıları barədə, qiymətlər barədə, bazarın vəziyyəti barədə, iqtisadi münasibətlər yaradılması barədə məlumatlar toplayır və tədbirlər sistemi hazırlanırlar.

Hazırda Zeytun yağı, Taxıl, Qalay və bir çox məhsullar üzrə Beynəlxalq şuralar fəaliyyət göstərir.

Zeytun yağı üzrə Beynəlxalq Şura (BZYŞ). Məlumdu ki, 1956-cı ildə zeytun yağı üzrə Beynəlxalq razılıq əldə edilmişdir. Bu razılıq çərçivəsində 1959-cu ildə Zeytun yağı üzrə Beynəlxalq şura yaradılmışdır. Bu sahədə olan razılıqlar ardıcıl olaraq (hazırkı dövrədək) bir neçə dəfə yeni müddəələrlə zənginləşmişdir.

Nəhayət son dəfə 1994-cü ildə Aİ ilə şuranın 9 üzvü arasında kollektiv razılıq əldə edilmişdir.

Bu razılıq 2000-ci ilədək dinamik fəaliyyət göstərmis, sonrakı dövrlərdə də ardıcıl olaraq təzələnmişdir.

Zeytun yağı üzrə Beynəlxalq şura bu sahədə olan bütün dəməşqlərin, təklif və şərtlərin yerinə yetirilməsini izləyir, bütün

əməkdlər Zeytun yağı istehsalı və istehlakının artırılmasına, Beynəlxalq ticarətin genişlənməsində köməklik göstərir.

Lakin Zeytun yağı üzrə dünya bazarının, qiymətlərin tənzimlənməsi bu şuranın səlahiyyətinə daxil deyildir. Bu sahədə şura inadətli razılaşmanın iştirakçılarına müəyyən təkliflər verə bilir. Beynəlxalq şuranın aşağıdakı işçi qurumları mövcuddur:

Suranın plenar sesiyası;

İqtisadi komitə;

Texniki komitə;

Zeytun yağı üzrə kimyəvi komitə;

Orzaq üçün zeytunun ekspert komitəsi;

Zeytunun istehlakı üzrə təbliğat komitəsi və s.

Qalay üzrə Beynəlxalq Şura. Bir çox məhsullar üzrə iddialı kimi Qalay istehsalı və satışının tənzimlənməsi məqsədi ilə Beynəlxalq razılıqlar əldə edilmişdir. 1953-cü ildə UNITE nin konfransında bu məsələyə baxılmış, 1956-cı ildə 5 iddialı müqavilə bağlanmışdır. Sonralar yardımçı olaraq hər 5 ildən bir bu razılıq yeni müddəələrlə təzələnmişdir.

Son illərin məlumatına görə bu Beynəlxalq razılığı 6 istehsal edən, 19 istehlak edən ölkə daxildir.

Bu şuranın əsas məqsədi aşağıdakılardır:

Qalay üzrə qiymətlərin tez-tez dəyişməsinin qarşısının alınmasına köməklik etmək;

Dünya üzrə Qalay istehsalı və istehlakı arasında tarazlıq yaratmaq;

Qalay çatışmazlığı baş verdiyi hallarda, onun istehsalının artırılması və ədalətli bölgüsünə dair zoruri tədbirlər görmək və s.

Beynəlxalq şura həmin razılığın ali orqanı hesab edilir. Vüdudur ki, razılığın üzvləri şuraya daxildirlər.

Beynəlxalq şura ildə 4 şura keçirir. **Bu şura öz funksiyalarını həyata keçirmək üçün qiymətləri tənzimləyən iqtisadi komitə, inzibati komitə, bufer ehtiyatını maliyyələşdirən komitə, qiymət və xərclər komitəsi, statistika komitəsi və fəaliyyət göstərir.**

Bu kimi qurumların vasitəsilə Beynəlxalq şura qalay istehsalı və satışı üzrə mövcud olan bütün problemlər barədə dolğun məlumat toplayır və təhlil edir.

Müxtəlif dövrlərdə Qalay üzrə Bufer cəhiyatı 20-25-30 min ton həcmində müəyyən edilmişdir.

Burada da Bufer cəhiyatı tənzimləyici mexanizm rolu oynayır. Bufer cəhiyatı kifayət etmədikdə Qalay ixracı məhdudlaşdırılır.

Taxıl üzrə Beynəlxalq Şura. Taxıl (xüsusi silə buğda) üzrə ilk dəfə 1933-cü ildə müqavilə bağlanmışdır. Bu vaxtdan sonra hər 3-5 ildən bir müqavilə təzələnmişdir. 1986-ci ildək bu razılıq buğda üzrə, 1995-ci ildən isə sadəcə olaraq taxıl üzrə razılıq adlanmışdır.

Müəyyən vaxtlarda bu razılıq ticarət və taarif üzrə Baş razılışma (QATT), Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) çörçivəsində, 1971-ci ildən sonra isə BMT-nin ticarət və inkişaf konfransı çörçivəsində fəaliyyət göstərir. Bu razılışma iki müstəqil hüquqi sənəddən ibarətdir: **Buğda ticarəti üzrə və ərzaq köməkliyi üzrə razılıq.**

Taxıl ticarəti üzrə razılıqda 1995-ci il müddəalarına görə aşağıdakı məqsəd əsas götürülmüşdür.

- Ərzaq üçün taxila dair müddəalar əsasında taxıl satışı barədə Beynəlxalq əməkdaşlığın artırılması;

- Taxıl satışına dair bəzi məhdudiyyətlərin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrə xüsusi güzəştlər edilməsi;

- Beynəlxalq Taxıl bazarının sabitləşdirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi;

- Taxıl satışına dair məlumat mübadiləsinin artırılması.

Bu müqavilənin hər bir üzvü şurada cyni səsə malikdirlər.

Şura ildə iki dəfə sessiya keçirir. Şuranın icraedici komitəsi də bazarın konyukturasına nəzarət edir.

Beynəlxalq əmtəə bazarının tənzimlənməsi işində və eləcə də BİM-in inkişafında komitə təşkilində yaradılan Beynəlxalq məsləhət təşkilatları, Beynəlxalq tədqiqat qrupları və digər qurumlar da böyük rola malikdirlər.

V FƏSİL

BEYNƏLXALQ MALİYYƏ TƏŞKİLATLARI VƏ İQTİSADI ƏMƏKDAŞLIĞIN TƏNZİMLƏNMƏSİNDE ONLARIN ROLU

- 1) Beynəlxalq Valyuta Fondu (BVF).
- 2) Ümumdünya Bankı qrupu:
- 3) Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı (BYIB).
- 4) Beynəlxalq İnkışaf Birliyi (BIB).
- 5) Beynəlxalq Maliyyə Korporasiyası (BMK).
- 6) Investisiya Təminatı üzrə Beynəlxalq Agentlik (ITBA).
- 7) Investisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz (IMTBM).
- 8) Beynəlxalq hesablaşmalar Bankı.
- 9) Paris klubu, London Klubu.

1. Beynəlxalq Valyuta Fondu (BVF)

Ümumiyyətlə cəmiyyətin ictimai-iqtisadi inkişafında Maliyyə sisteminin düzgün qurulması, valyuta-kredit münasibətlərinin hərtərəfli inkişafı, maliyyə ehtiyatlarından səmərəli istifadə olunması böyük əhəmiyyət kəsb edir. Əlbəttə bütün bunlar Beynəlxalq maliyyə institutlarının yaranmasını şərtləndirir.

1929-1933-cü illərdə baş verən iqtisadi böhranlar dünya iqtisadiyyatındaki tarazlığı pozmuşdur. Minlərlə banklar müfləşmiş, əmanətlər qaytarılmaq ümidiyi itirmiş, kənd təsərrüfatı məhsullarının qiymətləri maya dəyərindən aşağı düşmüş, ənənəvi qiyməti azalmış, zavodlar dayanmış, işsizlik artmışdır.

Bütün bunlarla yanaşı beynəlxalq maliyyə sistemində, alıcıya birjalarında da tarazlıq kökündən pozulmuşdur. Kağız əllərə olan inamın azalması qızılıa olan tələbatı artırırırdı. Odur

ki, maliyyə orqanlarında olan qızıl chtiyatı da çoxalırdı. Bu vəziyyətin təsiri altında başda Böyük Britaniya olmaqla bəzəl dövlətlər qızıl standartından imtina etmişlər (hər vahid valyutanın dəyəri müəyyən qədər qızılı oks etdirirdi).

Ayri-ayrı dövlətlər arasındaki mübadilə münasibətlərində pul vahidlərinin mübadiləsində qızıl standartından imtina edən və imtina etməyən ölkələrin olması, vahid sistemin olmaması ümumi vəziyyəti mürəkkəbləşdirirdi.

Bəzi hökumət orqanları milli pul vahidlərinin xarici pulları dəyişdirilməsini köskinləşdirərək barter mübadiləsinə üstünlük verirdilər.

Pul ilə əmtəələrin dəyəri arasındaki nisbat osaslı surətdə pozulmuşdur. 1929-1932-ci illərdə dünya üzrə qiymətlər 48%, dünya üzrə ticarətin həcmi isə 63% azalmışdır. Belə vəziyyətdə hər hansı bir yarımqıq qərar kifayət etmirdi. Bura da bütün millətlərin birliyinin, daha yeni valyuta sistemi və beynəlxalq maliyyə institutlarının yaradılması, güclü maliyyə nəzarətinin olması tələb edildi.

Dünya valyuta sistemi məsələlərinin həlliinə dair 30-cu illərdə bir neçə dəfə beynəlxalq konfranslar keçirilsə də müəyyən nəticələr əldə edilməmişdi.

1940-ci ilin əvvəllərində ABŞ-dan Xarri Dekster Uayıt və Böyük Britaniyadan Con Meynard Keyns demək olar ki, eyni vaxtda çox cəsarətli addım ataraq təklif etmişlər.

Bir çox danışıqlardan sonra Beynəlxalq Valyuta Fondu (BVF) təşkilatı yaradılması töklifi qərarlaşmışdı.

1944-cü ilin iyul ayında Bretton-Wuds (ABŞ-Nyu-Xem-pşir ştatı) şəhərində BMT-yə daxil olan (ABŞ-in Maliyyə Naziri Q.Morqentaunun rəhbərliyi ilə) 45 dövlətin Beynəlxalq Valyuta-Maliyyə Konfransı keçirilmişdir.

Odur ki, bu konfrans tarixə **Bretton-Wuds Konfransı kim daxil olmuşdur.**

Konfransda qəbul edilmiş qərara əsasən 1945-ci ilin dekabr ayında BMT-nin iki xüsusi iləşdirilmiş (İxtisaslaşmış) təşkilatı

əsas edilmişdir. Bu təşkilatlar **Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkışaf Bankıdır.**

BVF – 1946-ci ilin may ayından (Vaşinqtonda) fəaliyyətə başlamışdır.

Hər iki təşkilat həm qlobal miqyasda (dünya iqtisadiyyatı əməkdaşlığında), həm də regional miqyasda (ayrı-ayrı ölkələr əməkdaşlığında) maliyyələşmə işləri aparırlar.

Bu təşkilatın iqamətgahı **Vaşinqtondadır.** Hazırda bu təşkilatın üzvlərinin **sayı – 185-dir.**

Fondun ali orqanı Müdirlər Şurasıdır. Bu şura üzv olan ölkələrin nümayəndələrindən (Maliyyə Nazirləri və yaxud Mərkəzi Bankın müdirləri və müaviniylərindən ibarətdir) təşkil olunur. Bu şura beş illiyo seçilir. İldə bir dəfə yığıncaq keçirirlər.

Burada üzvlüyə qəbul edilmə məsələləri, üzv olan ölkələrdə valyuta bərabərliyində olan dəyişikliklər, Kvotaya tətbiq, fondun xalis gəlirinin bölgüsü, icraedici direktorluğun seçiləməsi və digər maliyyə məsələləri müzakirə edilir.

Fondun əməli fəaliyyəti icraedici şura (Direktorluq-direktorlar Şurası) tərəfindən həyata keçirilir.

Icraedici şura 24 icraedici direktordan ibarətdir. Bundan 5 nəfər Kvotası çox olan qabaqcıl ölkələrin, 3 nəfər inşaatın böyük ölkələrin (Rusiya, Çin, Səudiyyə Ərəbistanı), 16 nəfər digər ölkələrin payına düşür.

Icraedici Şura sərəncam verən direktor seçilir (bu bir qayda olmaq avropanı olmalıdır), bu Şuranın sədri sıfətində çıxış edir.

BVF-in tərkibi 5 departamentdən ibarətdir:

1. Vergi məsələləri üzrə;
2. Hüquqi məsələlər üzrə;
3. Üzvülük məsələləri üzrə;
4. Əməliyyat, hesablaşma xidməti məsələləri üzrə;
5. Valyuta və mübadilə dəyişdirilmə məsələləri üzrə.

Fondun maliyyə vəsaiti üzv olan ölkələrin üzvlük hüquqlarından (kvota) ibarətdir.

BVF-in -- maliyyə əməliyyatlarında xüsusi əvəzətmə

hüquq deyilən SDR valyuta vahidindən istifadə edilir (SDR-BVF – tərəfindən buraxılır, beynəlxalq ödənişlərdə və ehtiyat vəsaiti kimi istifadə edilir).

Qeyd etməliyik ki, 1969-cu ilə kimi qızıl və ABŞ – dollardan istifadə edilmişdir. Lakin BVF-in üzvü olan ölkələr istəmirdilər ki, belə bir beynəlxalq təşkilat və qlobal problem qızıl istehsalından və müəyyən dövrlərdə dollar bazarının dəyişilməsindən asılı olsun. 2003-cü ilin məlumatına görə 1 SDR = 1,41995 dollara və yaxud 1 dollar = 0,704249 SDR bərabərdir. Aydındır ki, bu nisbət dəyişilməz deyildir. Hər beş ildən bir SDR səbətinə daxil olan valyutaların vəziyyəti – alıcılıq qabiliyyəti tədqiq edilir (Hazırda bu səbətə ABŞ – dolları, Fund Sterling, yapon yeni və avro daxildirlər).

BVF-in hər bir üzvü 250 baza səsinə malikdir. Bundan əlavə hər üzv ölkə öz kvotasının hər yüz min SDR-ə bərabər olan hissəsi üçün də bir səs qazanır.

Hər bir ölkə üçün kvota müəyyən edildikdə – ölkənin ümumi iqtisadi vəziyyəti, dünya iqtisadiyyatındaki və beynəlxalq ticarətdəki xüsusi çəkisi əsas götürülür.

Kvotanın 25%-i dönerli valyuta və SDR ilə, 75%-i isə milli valyuta ilə ödənilir. Ən çox kvota ABŞ-a (17,5%), yaponiyaya (6,3%), Almaniyyaya (6,1%), Fransa və Böyük Britaniyyaya (hər biri – 5,1%) məxsusdur.

Azərbaycan 1992-ci il sentyabr ayının 18-də BVF-in üzvülüyünə qəbul edilibdir. Üzvülük haqqı – kvotasi 160,9 mln. SDR-dir (əvvəlcə 117 mln. SDR olmuşdu). Bu ümumi kvotaların 0,08%-inə bərabərdir. Hazırda BVF-in – cəmi kvotası 217,7 mlrd. SDR (280 mlrd. ABŞ dolları) təşkil edir.

Ayri-ayrı ölkələrin milli valyutaları BVF-in balansında (qeyd etdiyimiz kvotanın 75%-i) olsalar da ölkədən kənarda istifadə edilə bilmirlər. Cəmisi təqribən 20 valyutaya müəyyən ehtiyac olur. Odur ki, hər bir borc alan ölkə dönerli valyuta almağı nəzərdə tuturlar. Aydındır ki, hər bir ölkənin götürmək istədiyi kredit kvotanın həcmindən artıqdır. Odur ki, BVF – çox

vaxt öz üzvlərinə kredit vermək üçün özü də ayrı-ayrı ölkələrdən və yaxud pul-kredit orqanlarından kredit götürməli olur.

BVF-in əsas məqsədi:

1. Beynəlxalq valyuta sistemi əməkdaşlığına köməklik göstərilməsi;
2. Beynəlxalq ticarətin genişlənməsinə və balanslaşdırılmış artımına köməklik göstərmək. Məşğulluğun artmasına və iqtisadi şəraitin yaxşılaşdırılmasına zəmin yaratmaq;
3. Üzv olan ölkələrin valyuta siyasətlərini əlaqələndirmək və razılışdırmaq. Bununla da beynəlxalq valyuta sisteminin tətbiyyətini təmin etmək və milli valyutaların valyuta məzənnəsinə və valyuta dönerliyinə yardım göstərmək;
4. Valyutaların bərabərliyinin və valyuta məzənnəsinin müəyyən edilməsi yolu ilə hər hansı bir valyutanın rəqabət əntənliliyünü yol verməmək;
5. Üzv olan ölkələr arasında çoxtərəfli ödəniş sisteminin təmin edilməsinə köməklik göstərmək və valyuta məhdudiyyətini aradan qaldırmaq;
6. Üzv olan ölkələrdə tədiyyə balanslarının tənzimlənməsi və valyuta məzənnəsinin sabitloşdırılmasına üçün onlara xarici valyuta şöklində borc və kredit verilməsini təmin etmək;
7. Üzv olan ölkələrdə maliyyə və valyuta məsələlərində məskənlət yardımı edilməsi;
8. Beynəlxalq valyuta münasibətlərində davranış kodeksini riyat edilməsinə nəzarətin həyata keçirilməsi.

Qeyd etdiyimizdən tam belə bir nöticə çıxarmaq olar ki, BVF – Əməli olaraq beynəlxalq valyuta sisteminin institutsional olmasıdır. O bütün fəaliyyəti ilə dövlətlərərəsi valyuta hesablaşmaları münasibətlərinin tənzimlənməsini həyata keçirir.

BVF ümumi məqsədi və kreditləşmə şəraitindən asılı olaraq müxtəlif kreditləşmə mexanizmlərindən istifadə edir. Aydındır ki, bütün hallarda müəyyən limit və məbləğin həddi müəyyənləşdirilir.

Bu mexanizmləri 4 qrupa bölmək olar:

1. Adı mexanizm.
2. Xüsusi qarşılıqlı ödənişə əsaslanan mexanizm.
3. Fövqəladə yardım.
4. Aşağı golirə malik olan ölkələrə yardım mexanizmi.

Bütün bu mexanizmlər kreditin hansı sahoyə, nə məqsədə, neçə müddətə, neçə faizlə, kreditin həcmi və digər prinsipləri özündə əks etdirir. Hər halda kredit verilməsində aşağıdakı siyasi-iqtisadi şərtlər əsas götürülür.

1. Fondun verdiyi vəsaitin vaxtında qaytarılması. BVF-in vəsaiti onun bütün üzvlərinin əmlakıdır. Odur ki, onların hamısı kredit götürmək hüququna malikdirlər.

2. BVF – kredit verməzdən əvvəl öz qurumları vəsítəsilə vəsaitin qaytarılma imkanlarını müəyyənləşdirir. Bu məqsədə bərc alan ölkə ilə razılaşma sənədi hazırlanır və icraedici şuraya təqdim edilir.

3. Borc alan ölkə müəyyən edilmiş vaxtdan faiz də daxil olmaqla krediti ödəməyo başlayır. Faiz norması bazar normalarından aşağıdır.

BVF – ardıcıl olaraq özünün Kreditloşmə sistemini təkmil-ləşdirir. 1970-ci illərin sonundan başlayaraq yoxsulluğun azaldılması və iqtisadi inkişafa nail olmaq üçün ayrı-ayrı ölkələrə yardımçılar edir, aşağı faiz dərəcələri ilə quruluş yenidənqurması (ESAF) fondu hesabına kredit verilir.

1999-cu ildə bu sahədə yenə olavə tədbirlər nəzərdə tutulmuşdur. 1999-cu ildən bu quruluş yenidənqurma kreditləri yoxsulluğun azaldılması və iqtisadi artımın maliyyələşdirilməsi kreditləri ilə əvoz olunmuşdur.

Azərbaycan BVF ilə çox yaxından əməkdaşlıq edir. 1995-ci ildən başlayaraq ardıcıl olaraq müxtəlif təyinatlı kreditlər almışdır. Məsələn, 1995-ci ildə trasformasiya sistemi üzrə (STF) 29,25 mln. SDR (46 mln. dollar) kredit almışdır. Yenə 1995-1996-ci illərdə islahatlar programını həyata keçirmək üçün 58,5 mln. SDR (88 mln. – dollar) qısa müddətli tədiyyə balansları çətinliyi (STED-bay) üzrə 87,8 mln. SDR (132 mln.

dollar) kredit götürmüştür.

Bunlardan əlavə yeni (1996-2000-ci illər üçün) təyinatlı 73,6 mln. SDR, 2001-2004-cü illər üçün 80,45 mln. SDR kredit ayrılmışdır.

2006-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5985,7 mln. manat məbləğində investisiya yönəldilmişdir.

Əsas kapitala yönəldilmiş xarici investisiyanın bütün əməyədəki xüsusi çökisi 54,0% və yaxud 3229,6 mln. manat təsdiq etmişdir. BVF – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə çox yaxından əməkdaşlıq edir.

2. Ümumdünya Bankı qrupu

Ümumdünya Bankı qrupu bir-biri ilə qarşılıqlı əlaqədə olan beş institutdan ibarətdir. Bura daxildir:

- a) **Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)**
- b) **Beynəlxalq İnkişaf Birliyi (BİB)**
- c) **Beynəlxalq Maliyyə Korporasiyası (BMK)**
- d) **İnvestisiya Təminatı üzrə Beynəlxalq Agentlik (İTBA)**
- e) **İnvestisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz (İMTBM)**

a) **Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB).** Bu bir dövlətlərarası, investisiya qrupu dünyada ən böyük investisiya insitutuna çevrilmişdir.

Bu bank öz fəaliyyətində ilk əvvəllər qərbi Avropa dövlətlərinin iqtisadiyyatının bərpasını ön plana çəkirdi. 1960-ci illərdən sonra İEOÖ-rin iqtisadi inkişafı diqqət mərkəzinə rotulmuşdur. 1990-ci illərdən isə keçmiş sosialist ölkələrinə hərəkətli köməklik göstərilməsinə diqqət artırılmışdır.

Bu institutların ümumi məqsədi inkişaf etmiş sənaye

ölkələrinin inkişaf etməkdə olan ölkələrə maliyyə köməkliyi göstərmək, yoxsulluğa qarşı mübarizə və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yardım etməkdən ibarətdir. **Bu məqsədlə də BYİB üzv olan ölkələrə kreditlər verir, iqtisadi siyaset məsələləri üzrə təkliflər hazırlayır, informasiya mübadiləsi üzrə köməklik və xidmətlər göstərir və s.**

Bütün dövlətlərərətərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılan illik vəsaitin təqribən 50%-ə qədəri məhz Dünya Bankının payına düşür. Dünya Bankı üzv olan bütün ölkələrin dünya sisteminin əsas mərkəzləri ilə iqtisadi integrasiyasına köməklik edir. Dünya Bankı qrupunda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı daha böyük rola malik olan bir institutdur. Bu bank **1945-ci ildə yaradılmışdır (1944-cü ilin iyulunda Amerikanın Bretton-Vuds şəhərində 28 ölkənin razılığına əsasən). İqamətgahı** Vaşinqtonda yerləşir. 185-dən artıq ölkəni birləşdirir.

Bank ilə BMT arasında münasibətlərin xarakterinə dair müddəalar, razılıqlar 1974-cü ildə BMT-nin Baş Assambleyasında təsdiq edilmişdir. Orada göstərilmişdir ki, Nizamnaməyə əsasən Bankın üzərinə düşən öhdəliklərin və müddəələrin xarakterinə görə o, müstəqil beynəlxalq təşkilat kimi fəaliyyət göstərə bilər. Razılığa müvafiq olaraq BMT-nin Baş Assambleyasında, İqtisadi və Sosial Şurada, BMT-nin İnkişaf Programında, eləcə də orazi üzrə iqtisadi komissiyalarda Bankın nümayəndəliyi vardır.

Beləliklə, bu Bank BMT-nin ixtisaslaşdırılmış müəssisəsi hesab edilir.

Nizamnaməyə əsasən bu Bankın üzvü olan ölkələr ancaq BVF-nin üzvlərindən ibarət olmalıdır.

Bankın ali orqanı Rəhbərlər Şurasıdır. Hər bir ölkənin bir nümayəndəsi Şurada təmsil olunur (onlar nazir səviyyəsindədirlər).

Bankın ümumi siyaseti, yeni üzvlər qəbul edilməsi, Bankın Nizamnamə kapitalının həcmi barədə qərar qəbul edilməsi, xalis gəlirin bölgüsü və s. bu kimi qlobal problemlər Şura

u vələri tərəfindən həyata keçirilir.

Bankın icraedici orqanı Direktorluq hesab edilir. 24 direktor (səroncam verən) mövcuddur. Bunlardan 5-i daha çox əlin sahibi olan Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və İaponiyadır. Qalanları isə qoyduqları vəsaitin həcmində görə müvafiq olaraq seçilirlər (məsələn, ABŞ-in 17% səsi var, bu məsələdən etməkdə olan 140 ölkəyə bərabərdir).

Bankın prezidenti Direktorluq tərəfindən seçilir. **Direktorluğun beş komitəsi vardır:**

- 1 Birgə auditor komitəsi;
- 2 Kadr siyaseti məsələləri üzrə komitə;
- 3 Müəyyən reglament (qayda-qanun, üsul) hazırlayan komitə;

- 4 Xorclorin və bütçə praktikasının effektivliyi üzrə komitə;
- 5 İnzibati məsələlər üzrə olan komitə.

Bankın əməli fəaliyyətində aşağıdakı cəhətlər əsas götürülür:

1 Üzv olan ölkələrdə istehsal təyinatlı kapital qoyuluşunun artırılması vəsaiti ilə yenidənqurma və inkişafa köməklik etdirilməsi.

2 Xüsusi xarici kapital qoyuluşuna zəmin yaratmaq.

3 Beynəlxalq ticarətin artmasına köməklik göstərilməsi və s.

Bütün bu kimi geniş miqyaslı problemlərin həll edilməsi üçün **Bank öz fəaliyyətini aşağıdakı istiqamətlərdə aparır:**

İnkişaf etməkdə olan ölkələrə istehsalın inkişafı üçün müddəəti borc və kreditlər verir. Bu kredit kənd təsərrüfatının və kənd rayonlarının, energetikanın inkişafına üzv olan ölkələrin borçlarının ödənilməsinə təminat yaradılmasına, konkret layihələrə borc verilməsinə xidmət edir.

İnkişaf etməkdə olan ölkələrdə infrastrukturun yaradılmasına borc verilməsini həyata keçirir. Burada şose və dəmir yollarının, elektrik rabitəsinin, şəhər limanlarının, eləcə də təhsilin, kadr hazırlığının inkişafı nəzərdə tutulur.

Bu kimi borçlar bir çox hallarda TMK-ın fəaliyyətinə

olverişli şorait yaradılması, milli valyutanın devalivasiyası (qiymətdən düşmüş kağız pulların tədavüldən götürülməsi - dəyişdirilməsi), ixrac üzərində nəzarətin liberallaşdırılması, xarici kapital sahiblərinin əmanot qoyuluşunun vergidən azad edilməsi, mənfəətin sərbəst aparılmasına zəmin yaradılması və s. möqsədilə də verilir.

- Faiz dörocələrini ödəyə bilməyən ölkələrə də borc verilir.

- Bankın üzvü olan ölkələrə və cləcə də xüsusi firmalara uzunmüddətli borc və kreditlər verir.

- İnkışaf etməkdə olan ölkələrə texniki köməklik göstərir.

- İqtisadi və elmi-texniki problemlər üzrə tədqiqat işləri aparılır. Bu tədqiqat işlərində konkret proqramlar hazırlanması və hayata keçirilməsi, kredit siyaseti məsələləri, investisiya qoyuluşu siyaseti və texniki yardım göstərilməsi, tədqiqat potensialının artırılması işində inkışaf etməkdə olan ölkələrə köməklik göstərilməsi problemləri daha ön plana çəkilir.

Onu qeyd etmək maraqlıdır ki, bu **Bank 40 digər** təşkilatla birlikdə kənd təsərrüfatı tədqiqatı ilə məşğul olan **18 beynəlxalq** mərkəzə köməklik göstərir. Bu mərkəzlərdə digər problemlərlə yanaşı ərzəq istehsalında daha müasir soviyyədə yüksək effektivli texnologiyaya keçiləməsi işlənib hazırlanır.

- Ətraf mühitin qorunmasında inkışaf etməkdə olan ölkələrə maliyyələşdirmə köməkliyi göstərilir.

- İnkışaf etməkdə olan ölkələrin nümayəndələri üçün seminarlar keçirilir, tədris kursları təşkil edilir. Tədris materialları nöşr edilib yayılır.

- Kreditor ölkələrin fəaliyyətini əlaqələndirmək möqsədi ilə **Kanada, Fransa, Niderland və ABŞ** birlikdə məsləhətverici orqan yaradıbdır. Bank bu orqanın üzvü kimi inkışaf etməkdə olan ölkələrin proqramının maliyyələşdirilməsini adıçıl həyata keçirir.

Ayri-ayrı ölkələrin inkışaf proqramı barədə öz üzvlərinə hərəkətli məlumatlar verir. **BYİB, BVF** ilə yaxından əmək-

dışılıq edir. Onların fəaliyyəti İnkışaf Komitəsi çərçivəsində işləniləndirilir.

Bankın maliyyə vəsaiti üzv olan ölkələrin üzvlük hissələri, beynəlxalq borc və bank mənfəəti hesabına yaradılıb. Hər bir ölkə ÜDM-in müəyyən hissəsini üzvlük haqqı ilə (əsas) kimi ödəyirlər. Bu kvotanın 18%-i milli, 82%-i isə donanlı valyuta ilə ödənilir.

BYİB-in Nizamnamə kapitalı ilk əvvəllər 10 mlrd. dollar-dan artıq deyildi. Lakin bu Bankın fəaliyyətində daha geniş bu əraziyə malik inkışaf etməkdə olan ölkələrin ön plana çəklənilən kredit ehtiyatlarının artırılmasına daha ciddi zərurət əmələndirdi. Odur ki, Nizamnamə Kapitalı ardıcıl olaraq 1959, 1960-1988-ci illərdə artırılmışdır. **1997-ci ildə bu kapital 182 mlrd. dollar təşkil olmuşdur. 2002-ci ilin sonuna isə 191 mlrd. doll. olmuşdur.**

Bankın təkliflərində iqtisadiyyatın xüsusi bölməsinin inkışafını və inkışaf etməkdə olan ölkələrə xarici kapitalın cəlb edilməmənin daha çox üstünlük verilir. Kredit istəyən hər hansı bir ölkə bu təlimi təklifləri qəbul etmədikdə həmin kredit dayandırılır.

Onu da qeyd etmək lazımdır ki, verilən kredit hər hansı bir obyektkə lazıim olan vəsaitin ancaq **30%-ni təmin edə bilir**, əslan vəsait isə daxili ehtiyatlar və yaxud digər xarici mənbələr hesabına ödənilir. BYİB-nin fəaliyyətində nəqliyyat, rəsəd, energetika və bu kimi infrastruktura obyektlərinin finanslaşdırılmasına üstünlük verilir.

80-ci illərdən sosial sahələrin inkışafına, xüsusilə yoxsulluğun qarşı mübarizə işlərində kredit artırılmışdır. Səhiyyə, torpaq, ailənin planlaşdırılması, kənd təsərrüfatının inkışafı, ətraf mühitin mühafizəsi, özəlləşdirmə problemləri kimi sahələrə kredit artırılır.

2003-cü ilin məlumatına görə bu bankın cəmi kreditinin həcmi **383 mlrd. dollar** təşkil edir. Təkcə 2003-cü il üçün kreditləşmənin həcmi **11,2 mlrd** dollar nəzərdə tutulmuşdur. Həm möqsədilə 99 yeni əməliyyat həyata keçirilmişdir.

Bütövlükde BYİB öz mənfəətini artırmağa o qədər də cəhd göstərmir. Lakin 1948-ci ildən başlayaraq hər il bank xalıq gəlir götürür. Həmin mənfəət hesabına müəyyən fəaliyyət növlərinin maliyyələşdirilməsi həyata keçirilir.

Azərbaycan Respublikası 1992-ci ilin sentyabr ayında Dünya Bankının üzvülüyünə qəbul edilmişdir. Bu bankın həm bir ölkədəki fəaliyyətinin istiqamətləndirilməsi üçün əsasənənəd olan "Ölkəyə Yardım Strategiyası"nın (ÖYS) illər variantı **1996-ci ildə** müzakirə olunmuşdur. Həmin vaxtdan etibarən Dünya Bankı qrupu Respublikanın ictimai-iqtisadi inkişafına dəstək verir. Burada əsasən aşağıdakı istiqamətlər qeyd etmək olar:

- Bazar iqtisadiyyatına keçidə yardım;
- Makroiqtisadi sabitləşdirməni və neft gəlirlərinin idarə olunmasını nəzərdə tutan iqtisadi islahatlar programının həyata keçirilməsində ölkəyə yardım göstərmək;
- Qaçqın və məcburi köçkünlərin problemlərinin həllində infrastrukturun bərpa olunmasında, səhiyyə və təhsil xidmətləri göstərilməsində;
- Enerji sektoruna xarici investisiyanın cəlb edilməsində;
- Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində, kənd təsərrüfatında, qeyri-neft sektorunda, bütövlükde iqtisadi artımın və məşğulluq imkanlarının təmin olunmasında köməklik göstərilməsi həyata keçirilir.

b) Beynəlxalq İnkışaf Birliyi (BİB). Bu birləşik 1960-ci ildə yaradılmışdır. Formal olaraq müstəqil Nizamnaməyə və maliyyə bazasına malikdir. Lakin əslində bu vəsait BYİB-in fondu, BİB isə onun filialı hesab olunur. BYİB-in prezidenti eyni zamanda BİB-in prezidenti sayılır. BİB BMT sistemində ixtisaslaşdırılmış müəssisə kimi fəaliyyət göstərir. BYİB və BİB arasında fərqli cəhət ondan ibarətdir ki, bankın maliyyə vəsaiti, qeyd etdiyimiz kimi, əsasən dünya maliyyə bazarından daxil olur və aşağı faizlə inkışaf etməkdə olan ölkələr

əmək muddətə borc kimi verilir. BİB isə donor ölkələrin üzvülüyünə haqqı hesabına inkişaf etməkdə olan ölkələrə faizsiz kredit verir. 2001-ci ildən hər nəfərə düşən ÜDM 885 dollar olub az olan ölkələrə faizsiz borc verilir və texniki yardım ödülü BİB-in tərkibinə **164** ölkə daxildir (2005). Onun da 28-i inkişaf etmiş sənaye ölkəsindən, 136-sı isə nisbətən az inkişaf etmiş ölkələrdən ibarətdir.

BİB in əsas məqsədi yoxsul ölkələrə uzun müddəli kredit vermək, birliyin üzvü olan yoxsul ölkələrin iqtisadi inkişafını və halının həyat şəraitinin yaxşılaşmasına kömək etməkdir ibarətdir.

BİB 50 il müddətinə kredit verir. Kreditin ödənilməsi 10 ilənən sonra başlanır. İlk başlangıçda ikinci 10 il müddətində ilk kredit 1% hesabı ilə, son 30 ildə isə 3% ilə qaytarılır. Kredit faizsiz verilir. Lakin bank xərclərini ödəmək üçün əldənən haqqı olaraq 0,75% nəzərdə tutulur.

Kredit xarici valyuta ilə verilir. Bununla da xaricdən olan məntəqə idxləri və xidmətlərin ödənilməsi mümkün olur.

Vəhidindir ki, əldə edilmiş razılaşmala uyğun olaraq BİB kredit verdikdə hər hansı bir ölkədən müəyyən əmtəə alımmasını təkid edə bilməz. Kreditin xərclənməsi ticarət, turizm və s. vasitəsi ilə həyata keçirilməlidir.

Kredit verilən ölkələrdə dörd meyar, cəhət əsas götürülür:

- Hər nəfərə düşən illik gəlirin həcmi 1305 dollardan yüksəltməlidir.
- Uzunmüddəti kreditdən səmərəli istifadə edilməsi üçün illər ərzində iqtisadi, maliyyə və siyasi sabitlik olmalıdır.
- Ölkədə tədiyyə balansının vəziyyəti aşağı olmalıdır.
- Ölkənin əsas siyaseti iqtisadi inkişafa istiqamətlənməlidir.

Bu kimi tələblərin təsiri altında faktiki olaraq BİB-nin əmək muddəti kreditin demək olar ki, əsas hissəsi hər nəfərə düşən illər ərzində gəlirin həcmi 800 dollaradək olan ölkələrə verilir.

"Xüsusi köməklik programı" çörçivəsində daha aşağı gelir və borcu çox olan ölkələrə köməklik göstərilir.

Bu birliyin maliyyə vəsaitinin əsas hissəsi üç mənbə hesabına formalasılır:

1. BYİB-in mənəfətindən köçürmələr;
2. Üzv olan ölkələrin kapitalı;
3. BİB-in üzvü olan varlı və orta səviyyəli ölkələrin üzvlük haqları.

BYİB-in rəhbər işçiləri elə bu birlikdə də müvafiq vəzifələri yerinə yetirirlər.

Göstərməliyik ki, bu birliyin həyata keçirdiyi cəmi kreditləşdirmə **142 mlrd. dollara** bərabərdir. Təkcə **2003-cü ildə** kreditləşdirmənin həcmi **7,3 mlrd. dollar olmuşdur**. Həmin ildə 55 ölkədə 141 maliyyə əməliyyatı həyata keçirilmişdir.

BİB-in maliyyə ehtiyatlarının köməkliyi sayəsində milyonlarla uşaq ibtidai təhsil almağa nail ola bilmişlər. Təhsil, səhiyyə, su təchizatı və digər sahələrdə xidmət işlərinin yaxşılaşdırılması həyata keçirilir.

Bu birliyin büdcəsinə üzvlük haqqı kimi olan köçürmələr, Ümumdünya Bankına imkan verir ki, ildə 7-8 mlrd. dollar kredit verə bilsin.

2003-cü ildə həmin kredit 81 yoxsul ölkəyə yüksək güzəştli şərtlərlə verilmişdir. Çox kasib ölkələrə BİB faizsiz kredit verir. Bəzən də qaytarmamaq şərti ilə köməklik edir.

v) **Beynəlxalq Maliyyə Korporasiyası (BMK).** BMK 1956-ci ildə yaranmışdır. Müstəqil hüquqi şəxs olmaqla özünün Nizamnaməsi və maliyyə vəsaiti vardır. İqamətgahı Vaşinqtondadır (ABŞ). Bundan əlavə onun bir neçə bürosu fəaliyyət göstərir: Almaniyada (Frankfurt), Böyük Britaniyada (London), Fransada (Paris), Yaponiyada (Tokio).

Lakin faktiki olaraq BYİB-nin filialı və BMT-nin ixtisaslaşdırılmış müəssisəsi hesab edilir. Maliyyə təşkilati olmaqla Ümumdünya Bankı qrupuna daxildir. 175 ölkəni özündə birləşdirir.

IMK BYİB-dən forqlı olaraq ölkə üzrə deyil, müəssisə üzrə maliyyələşdirmə aparmaqla "mikrosviyyədə" fəaliyyət göstərir.

Hələliklə, BMK inkişaf etməkdə olan ölkələrdə xüsusi Kapital qoyuluşu layihələrini birbaşa maliyyələşdirən dünyadakı böyük mənbə hesab olunur. Deməli:

Xüsusi sahibkarları maliyyələşdirir;

İstər yerli investisiya və istərsə də xarici kapital hesabına qazandılmış müəssisələrin idarə edilməsinə köməklik göstərir; istehsal sahələrinə xüsusi kapitalın axmasına maraq göstərir.

IMK-nin 102 ölkənin maliyyələşməsinə qoyduğu cəmi Kapitalı 1997-ci ilə 84,3 mlrd. dollara bərabər olmuşdur. 2003-cü ildə 64 ölkədə 204 layihə üzrə 3,9 mlrd. dollar həcmində vəsait xərclənmişdir.

Nüansılıq vurğulamaq lazımdır ki, BMK xüsusi bölmənin idarəetmə dəha çox üstünlük verir. Xüsusi bölmədə öz fəaliyyətinə genişləndirməklə, dövlət təminatına o qədər də ehtiyac doğurur. BMK öz müştərilərinə səhm kapitalı və uzunmüddəli bərə verir, investisiya risklərinin idarə edilməsinə köməklik edir və məsləhət xarakterli xidmətlər göstərir.

Bu birliyin əsas maliyyələşdirmə mənbəyi üzv olan ölkələrin üzvlük haqları və Nizamnamə kapitalı (2,4 mlrd dollar), BYİB-nin kreditləri, mənəfətindən ayırmalar, kreditlərin qaytılmasından yaranan vəsait və cləcə də beynəlxalq maliyyə həcmindən colb olunan vəsaitlər hesab edilir.

Beynəlxalq Maliyyə Korporasiyası krediti 5-15 il müddətinə yüksək rentabelli xüsusi müəssisələrə verir. BYİB-dən burjularaq burada hökumət kreditlərə təminat vermir.

Hələliklə, BMK xüsusi bölmələrdə həyata keçirilən layihələrin əlavə olaraq maliyyələşdirilməsinə köməklik etmiş olub. BMK hər hansı bir konkret layihənin dəyərinin 25%-i vəyaxındı öz iştirakını məhdudlaşdırır.

Bu vaxtlar BMK özünün əsas vəzifəsi olan xüsusi kapital qaytılışının genişləndirilməsi ilə yanaşı texniki yardım sahəsində də öz fəaliyyətini artırmışdır. Burada əsasən iqtisadiy-

yatda, idarəcilikdə müəyyən yeniliklər, bilik əldə edilməsinə köməklik edilməsi, müəssisələrə məsləhətçilər göndərilməsi ilə yardım göstərilməsi nəzərdə tutulur. Bu sahənin maliyyə loşdırılması texniki yardım fondu tərəfindən həyata keçirilir.

BMK-nin fəaliyyətinin əsas istiqamətləri. Beynəlxalq Maliyyə Korporasiyasının fəaliyyəti onun möqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində həyata keçirilir. Burada aşağıdakı istiqamətləri qeyd etmək olar:

Bu təşkilata daxil olan ölkələrdə (xüsusilə inkişaf etməkdə olan ölkələrdə) xüsusi kampaniyalara borc verilməsi yolu ilə onların maliyyələşdirilməsini həyata keçirmək, sahibkarlığın inkişafına zəmin yaratmaq, öz xüsusi vəsaiti hesabına investisiya qoyma (bu borclar 7-12 il müddətinə verilir);

emal və hasilat sənayesi, kənd təsərrüfatı müəssisələri və turizm sahələrinə öz xüsusi vəsaiti hesabına investisiya qoyuluşunu həyata keçirir;

- infrastruktura və otraf mühitin mühafizəsinin inkişafı üçün xüsusi maliyyə vəsaitlərinin colb olunmasına köməklik edir;

- xarici tərəfdəşlərlə birlikdə müştərək müəssisələrin yaradılmasına, kiçik biznesdən ibarət sahibkarlığın inkişafını köməklik edir, texniki və məsləhət xarakterli yardım göstərir;

- istehsal təyinatlı obyektlərin layihəsini hazırlayır, qiymətləndirir, investisiyaya olan tələbatı müəyyən edir, xüsusi investorlar axtarılmasına köməklik göstərir;

- xüsusi və qarışq kapital əsasında yaradılmış müəssisələrə müasir idarəcilik metodlarının mənimşənilməsində köməklik göstərir;

- üzv olan ölkələrin milli strateji inkişaf məsələlərində maliyyə bölməsində, vergiqoyma sistemində BYİB ilə əməkdaşlıq edir;

- iqtisadi inkişafın və iqtisadi siyasetin hazırlanması, sahibkarlıq fəaliyyətlərinin əsas məqsədinin müəyyən edilməsi, marketinq planlarının tərtibi, xüsusi bölmənin inkişafı üçün maliyyə mənbələrinin müəyyən edilməsi, texniki yardım al-

maq imkanlarının öyrənilməsi və bu kimi problemlərin öyrənilməsində üzv olan ölkələrin hökumət və işgüzar dairələrinə məsləhətlər verir;

BMK çərçivəsində yaradılan "**Texniki yardım fondu**" tərəfindən maliyyələşdirilən xüsusi firmalara texniki yardım edir.

BMK-nin fəaliyyəti barədə yeni layihələr, yeni bazarlar tərəfdən informasiya fəaliyyəti həyata keçirir.

BMK-nin ali orqanı Müdirlər şurası hesab edilir. BYİB-nin Müdirlər Şurasının üzvləri eyni zamanda həmin Şuranın üzvü hesab edilirlər. BYİB-nin prezidenti BMK-nın da prezidenti sayılır.

Idarəedici Direktorlar da BYİB və BMK-da eyni vəzifəni icra edir. BMK-nın ümumi idarəciliyi və cari əməliyyatlar 5 ərazi sahəsi və bir əməli departament tərəfindən həyata keçirilir.

Ərazi departamentləri aşağıdakı qrup dövlətlər üzrə bələd olunur:

- 1. Səxaradan Cənuba olan Afrika;
- 2. Asiya;
- 3. Orta Asiya; Yaxın Şərqi və Şimali Afrika;
- 4. Avropa;
- 5. Latin Amerikası və Karib hövzəsi.

Sahələr üzrə olan departamentlər isə müəyyən fəaliyyət sahələri üzrə qruplaşdırılır. Burada:

- 1. Aqrar sahə üzrə sahibkarlıq;
- 2. Kimya, neftkimya, gübrə üzrə olan sahələr;
- 3. Infrastruktura sahələri;
- 4. Neft, qaz və qaz-mədən sənayesi sahələrini qeyd etmək olar.

Funksional baxımdan olan departament isə Kapital bazarı və corporativ Maliyyə Xidməti kimi dövlət müəssisələrinə və həlumətə özəlləşdirmə üzrə, xüsusi kampaniyalara isə təkmilləşdirmə məsələləri üzrə pullu məsləhət xidməti göstərir.

BMK-nin idarə heyəti BYİB-nin məsləhət şurasının nüma-

yondolari ilo vaxtasiri goruslор kecirir vo BMK-nin siyaseti vo foaliyyeti islonib muzakiro edilir.

BMK-nin maliyye vosaiti əsasən üzv olan ölkələrin üzvlük haqqlarından, bore verilməsi müqabilində alınan faizdən səhmlərin satışından olan gəlirlərdən, xidmət haqqlarından BYİB-nin maliyyə yardımı vo kreditlərdən ibarətdir.

q) İnvəstisiya Təminatı üzrə Beynəlxalq Agentliyi (İTBA). Bu Agentlik Dünya Bankının filialı hesab edilir. 1980-ci ildə yaradılmışdır. Lakin maliyyə cəhətdən asılı deyildi, iqtisadaşdırılmış müəssisə kimi BMT sistemində daxildir.

Beynəlxalq Agentliyin ali orqanı Müdirlər Şurası hesab olunur. Agentliyin işinin operativ fəaliyyətinə Direktorluq cavabdehdir.

Direktorluq 209 üzvdən ibarətdir. BYİB-nin prezidenti direktorluğun sədrindir. BYİB-nin vəzifəli şəxsləri və ştat üzrə işçiləri bu Agentlikdə rəhbər işlərdə işləyirlər.

Agentliyin 164 üzvü vardır (2005). Agentliyin əsas məqsədi aşağıdakılardan ibarətdir:

- istehsal məqsədi ilə həyata keçirilən invəstisiyaları təminat verilməsi;
- qeyri-kommersiya risklərindən sığortalanmanı həyata keçirmək;
- hər hansı bir ölkənin tələbatına uyğun olaraq müəyyən layihələrin işlənməsi və iqtisadi cəhətdən əsaslandırılması təmin edilməsi;
- inkişaf etməkdə olan ölkələrə xarici kapital axınının stimul yaradılması məqsədi ilə texniki yardım göstərilməsi;
 - informasiya fəaliyyətinin həyata keçirilməsi;
 - invəstisiyanın birgə sığortalanmasını təmin etdir;
 - Beynəlxalq Konvensiyalara təminat verir;
 - inkişaf etməkdə olan ölkələrə təminat verilməsi üçün layihələr və sifarişlər hazırlanmasına, bu sifarişlərin texniki-iqtisadi, ekoloji cəhətdən əsaslandırılmasına köməklik göstərir;
 - inkişaf etməkdə olan ölkələrə birbaşa xarici kapitalı

əməsi üçün lazımlı olan xidmətlər göstərir, yeni invəstisiya tədbiləri barədə informasiya yayır, marketinq proqramları təqdimmasına köməklik göstərir və s.

Bütün bu məqsədləri üçün BIA çərçivəsində invəstisiya marketinqi xidməti yaranıbdır. Bu marketinq xidməti vasitəsi ilə invəstorlar və üzv olan ölkələr arasında əlaqələr qurulur, zəruri tədbirlər həyata keçirilir.

Onu da qeyd etmək lazımdır ki, yerli valyutanın döndərilməsi üzündən yaranan çətinliklər zamanı, mülkiyyətin obi edilməsi hallarında, yerli ixtiashaşlar üzündən dəyər məndələr, yerli ölkə tərəfindən müqavilənin pozulması və bu təməl hallarda Agentlik təminat verməyi öz öhdəsinə götürür.

Agentliyin maliyyələşdirilmə mənbəyi üzv olan ölkələrin əmək haqqlarından ibarət Əsas Kapital hesab olunur.

d) İnvəstisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz (İMTBM). Bu Mərkəz 1966-cı ildə yaradılıbdır. Dünya bankı qrupuna daxildir. 2003-cü ildə 139 ölkə özündə birləşdirir. Bu vaxta qədər 129 mübahisəli məcəllənin (arbitraj) həllinə baxılmışdır.

Mərkəz əsasən xarici invəstisiyaların artımını stimullaşdırır, onların beynəlxalq tənzimlənmə mexanizminə malikdir, invəstisiyaları üzrə mübahisələrin həllini arbitraj yolu ilə həyata keçirir.

Öndə ki, invəstisiya barədə bir çox beynəlxalq razılaşmalar bu mərkəzin arbitraj yolu ilə araşdırılmalarına arxalanırlar.

Bu mərkəz arbitraj hüququ və qanunvericiliyi (xarici invəstisiyanın tənzimlənməsi barədə) sahəsində tədqiqat ilə və mövzular ilə də məşğul olur.

3. Beynəlxalq Hesablaşmalar Bankı (BHB)

Dünya miqyasında valyuta sisteminin tənzimlənməsində BHB böyük rola malikdir. Bu Bank Dünya Bankı və BVF-dən sonra ikinci yaranmışdır. Deməli daha köhnə maliyyə qurumu hesab edilir.

BHB 1930-cu ildə Bazeldə (İsveçrədə) (Niderlandda-Haaqada) 6 ölkənin razılığı əsasında yaradılmışdır (Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya). Faktiki olaraq bu bank həmin ölkələrin mərkəzi bankları tərəfindən yaranmışdır. Bunlarla yanaşı burada ABŞ-nın bəzi xüsusi kommersiya bankları da iştirak etmişlər. ABŞ-in federal ehtiyat bankı, Nyu-Yorkun federal ehtiyat bankı bu bankın işində yaxından iştirak edir. Dünya bankı və BVF-dən fərqli olaraq burada ABŞ deyil, **Avropa ölkələri liderlik edir**. Səhim kapitalının çoxu Avropa dövlətlərinin iri mərkəzi banklarına məxsusdur.

1931-1932-ci illərdə yenidən Avropa dövlətlərinin **19** mərkəzi bankı bu banka birləşmişdir. 2001-ci ilin axırlarına həmin bankın tərkibində 50-yədək bank səs hüququna malikdirlər. Bunlar aşağıdakı dövlətlərin mərkəzi banklarından və yaxud maliyyə qurumlarından ibarətdir:

Argentina	İspaniya	S.Ərəbistanı
Avstraliya	İtaliya	Sinqapur
Avstriya	Kanada	Slovakiya
Belçika	Çin	Sloveniya
Bolqarıstan	Koreya	ABŞ
Bosniya və Həroqovina	Latviya	Tailand
Braziliya	Litva	Türkiyə
Böyük Britaniya	Makedoniya	Filippin
Macarıstan	Malayziya	Fransa
Almaniya	Meksika	Xorvatiya
Yunanistan	Niderland	Çexiya
Hon-Kong	Norveç	İsveç
Danimarka	Polşa	İsveçrə
Hindistan	Portuqaliya	Estoniya
İrlandiya	Rumınıya	Yuqoslaviya
	Rusiya	C.Afrika

Bu bank səhmdar cəmiyyəti hüququna malikdir, öz səhmlərini buraxmaq hüququ almışdır. Lakin Haaqa razılığının əsasən Beynəlxalq təşkilat kimi Beynəlxalq hüquq normaları

incivosində fəaliyyət göstərir.

Bankın Isveçrədə yerləşməsinə baxmayaraq o, Bazelin tətbiq edilmir və Bazelin federal qanunçuluğuna əsaslanır.

BHB-nin yaradılmasında və fəaliyyətində əsas məqsəd cəmiyyətlərdən ibarətdir:

mərkəzi banklar arasında əməkdaşlığın inkişafına təməkkət etmək;

beynəlxalq maliyyə əməliyyatlarının təmin edilməsini həyata keçirmək;

tüvəz olan tərəflər arasında ehtibarlı hüququ şəxs kimi tətbiq etmək və s.

Bu məqsədlər də bank mərkəzi bankların təqdimatına əsasən müəyyən əməliyyatlar aparır, qızılın alınıb-satılması, tətbiq olunması, saxlanması, eləcə də xarici valyutaların tətbiq olunması kağızlarının alınıb-satılmasını həyata keçirir.

Bütün bunlar üçün bu bank mərkəzi banklardan cari hesablılara və əmənətə vəsait qəbul edir, onların qısa müddətli maliyyətələşməsini həyata keçirir.

BHB-in ali orqanı səhimdərlərin ümumi icası hesab edilir. Aydındır ki, ancaq mərkəzi bankların nümayəndələrinin tətbiq ilə hər il çağırılan yığıncaqlar keçirilir. Səslərin qədəri müqavilə vaxtı ayrılan vəsaitin həcmindən görə müəyyən edilir. Tətbiq ilə vaxtı sahib olduğu səhimdərlərin həcmi rol oynamır. Hər il ümumi yığıncaq Bankın maliyyə hesabatını təsdiq edir. **Bankın idarə edilməsi direktorlar** şurası tərəfindən həyata keçirilir. Direktorlar Şurası **13 mərkəzi bankın** idarə müdürü tətbiqində müəyyən edilir. Demək olar ki, yarandığı dövrdən BHB-nin işində mütərəqqi təkmilləşdirmələr həyata keçirilir.

Bank geniş miqyasda maliyyə üzrə tədqiqat işləri aparır. Məliyyə-kredit müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün "Bank nəzarəti üzrə Bazel komitəsi" yaradılmışdır.

Beynəlxalq və daxili ödəniş və hesablaşma sisteminin möhkəmənəsi və cətibarlı olması tədbirləri hazırlanmaq məqsədi ilə "Ödəniş və hesablaşma sistemi üzrə Komitə"

fəaliyyət göstərir. Dünya maliyyə bazarını qısa və uzun müddətə təhlil etmək üçün "Qlobal Maliyyə sistemi üzrə komitə" mövcuddur.

Beləliklə Dövlətlərarası Beynəlxalq İnstıtut kimi BHB-in tənzimləyici rolü ardıcıl olaraq genişlənmişdir.

1960-ci illərdən BHB Avropa valyuta sisteminin sabitliyinin saxlanması üçün müxtəlif razılaşmaların, danişqların mərkəzinə çevrilmişdir.

1970-ci illərdən bu bank avropa valyuta əməkdaşlığı fondu vəsaitini özündə saxlayır və Avropa valyuta sistemi daxilində valyuta kursunun sabitliyinə kömək edir.

1982-ci ildən BVF-dən kredit almaq istəyən ölkələrin banklarına müəyyən müddət üçün təminat verməyi və lazımlı kredit verəcəyi öz öhtesinə götürmüştür. Belə bir krediti Macarıstan, Meksika, Braziliya, Argentina, Yuqoslaviya götürmişlər.

BHB – Avropa Kömür-Polad Birliyinin, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa valyuta insti tutunun agenti rolü oynayır və beynəlxalq valyuta Kliringi (dövlətlərarası bankların nəqdsiz əməliyyatlarında) vasitəsi kimi çıxış edir.

Bank mərkəzi bankların müdirlərinin ardıcıl görüşlərinin təşkil edir və bununla da dünya valyuta və kredit siyasetinin əlaqələndirilməsinə yardım göstərir.

Bank BVF və Dünya bankı ilə yaxından əlaqə saxlayır.

Faktiki olaraq BHB beynəlxalq valyuta-kredit təşkilatını çevrilmişdir.

1998-ci ildən BHB və "bank nəzarəti üzrə Bazel Komitəsi"nin birgə gücü ilə "Maliyyə Sabitliyi İnstıtutu" yaradılmışdır. Bu institut vasitəsi ilə dünya maliyyə sisteminin yaxşılaşdırılması və möhkəmləndirməsinə köməklik göstərilir.

1998-ci ildə "Maliyyə sabitliyi forumu" (Mərkəzi) yaradılmışdır. Bu mərkəz vasitəsi ilə beynəlxalq maliyyə institutlarının, maliyyə bazarlarının, mərkəzi bankların agentlərinin tənzimlənməsi həyata keçirilir.

4. Paris Klubu

Kreditlər ölkəsi adlanan **Paris Klubu** iqtisadi ədəbiyyatında "Onluqlar ölkəsi" kimi də vurğulanır. Bu Klubun təzahürü 1956-ci ildə Argentinanın xarici borc böhranı ilə də olacaqdardır. Bu dövlətlərarası təşkilat **1961-ci ildə** Beynəlxalq valyuta fondu Müdirlər Şurasının qərarı ilə **Parisdə və adlıbdır**.

AŞŞ, İngiltərə, Fransa, Yaponiya, Almaniya, İtaliya, Belçika, Niderland və İsveç nümayəndələri imzaladıqdan sonra **1962-ci ilin** oktyabrından bu müqavilə qüvvəyə minmişdir.

1964-cü ildən **Kanada**, 1982-ci ildən isə **İsveçrə** həmin qrupa daxil olmuşdur. Hazırda 19 dövlət daxildir. 1997-ci ildə Ucrayna da bura daxil olmuşdur. Üzv olan ölkələrin Maliyyə nazirləri növbə ilə klubun sədri seçilirlər.

Bu qrupun ilkin Kredit fondu **6 mlrd. dollar** təşkil edirdi.

Sonralar bu vəsait bir neçə dəfə artmışdır. Bu qrupun yaradılmasının əsas məqsədi BVF-in valyuta-kredit ehtiyatlarını artırmaqdan ibarətdir.

"**Onluqlar qrupçası**" o qədər də müntəzəm fəaliyyət etməyən. Bura üzv olan ölkələrin maliyyə nazirləri, mərkəzi bankların idarə müdirləri, İsveçrə bankının prezidenti İƏ və İİ mən Baş Katibi, Aİ Komissiyasının sədr müavini və digər vəzifəli şəxslərin iştirakı ilə yığıncaqlar keçirirlər. Yığıncaqlar çox moxvi keçirilir.

Faktiki olaraq demək olar ki, bu qrup Qərb ölkələrinin valyuta-maliyyə çətinliklərini aradan qaldırmağa və BVF-in siyasetinə köməklik göstərir.

Ocud etmək lazımdır ki, BVF-in bir çox qərarları, o cümlədən valyuta kursunun müəyyən edilməsi, BVF-in qızıl ehtiyatının satışı, borc və kredit verilməsi şərtlərinin müəyyən edilməsi və s. bu qrupun təsdiqindən sonra qəbul edilir. Bütün bunları yanaşı son vaxtlar 7-lər ölkəsinin iqtisadi məsələlərə dair apardığı danişqlar həmin qrupun rolunu nisbətən azaltmışdır.

London Klubu

Bəzi Kəmərsiya bankları Paris klubunun təcrübəsindən istifadə edərək hər hansı bir ölkənin xarici borclarının bu və ya digər formada tənzimlənməsi məqsədi ilə belə bir razılığa gəlmişlər. London Klubuna 400-ə qədər böyük xüsusi kredit institutu daxildir. Bu klub 1980-ci illərin əvvəllərində yaranmışdır. Bu klub da BVF ilə yaxından əlaqə saxlayır. Paris klubuna nisbətən London klubu ilə müəyyən əlaqə yaradılması, dənişiq aparılması daha çotındır. Çünkü bunun üzvləri demək olar ki, tamamı ilə xüsusi banklardan ibarətdir.

VI FƏSİL

İQTİSADI ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF TƏŞKİLATI – İƏ VƏ İT

- 1. *İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatının yaradılması zəruriliyi.*
- 2. *İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatının əsas idarəcilik qurumları.*

1. İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatının yaradılması zəruriliyi

İBM-in hərtərəfli tənzimlənməsi sistemində 1960-1970-ci illərdə yaradılmış ən böyük beynəlxalq iqtisadi təşkilatlardan biridən iqtisadi əməkdaşlıq və inkışaf təşkilatıdır. Bu təşkilat İMF-nin tərkib hissəsinə daxil olmasa da hər halda onun əsas pəncəpləri çörçivəsində fəaliyyət göstərir. Bu təşkilat beynəlxalq dövlətlərarası iqtisadi təşkilatdır.

Oeyd etməliyik ki, hələ 1948-ci ildə "Marşal planının" muddəbalarının həyata keçirilməsinə köməklik göstərilməsi məqsədilə Avropa iqtisadi əməkdaşlığı təşkilatı yaradılmışdır. Bu təşkilat ABŞ-in köməkliyi əsasında Avropa dövlətləri iqtisadiyyatının ikinci dünya müharibəsindən sonrakı dövrdə bərpa edilməsi işlərinin həyata keçirilməsi məsələlərini öyrəndi. Bir müddətdən sonra bu təşkilatın fəaliyyətinin genişləndirilməsinə obyektiv zərurət yaranmışdı. **Dünyada sabit iqtisadi artımın təmin edilməsi, beynəlxalq ticarətin genişləndirilməsinə şərait yaradılması, inkışaf etməkdə olan ölkələrin iqtisadi inkışafına köməklik göstərilməsi və bu kimi dillər problemlərin tədqiq edilməsi tələb olunurdu.** Belə dənəvi problemlər Avropa iqtisadi əməkdaşlıq təşkilatı çörçivəsindən kənara çıxırdı. Odur ki, elə siyasi, hüquqi və iqtidari baxımdan bu təşkilatın bazası əsasında başqa təşkilat

turizm üzrə; dəniz noqliyyatı üzrə;

beynəlxalq investisiya və çoxmillətli müəssisə yaradılmasına dair; enerji siyaseti; elmi və texnoloji siyaset; kompüterləşdirmə və kommunikasiya; təhsil işləri üzrə, işçilər qüvvəsi və sosial siyaset məsələləri üzrə dövlət idarəciliyi məsələlərinə dair;

ətraf mühitin mühafizəsi üzrə; kənd təsərrüfatı üzrə; balıqlılığa dair; əmtəələr üzrə və s.

Deməli, həmin təşkilatın bütün işləri praktiki olaraq **bu** komitələr torofindən həyata keçirilir. Məhz komitələr **üzv** olan ölkələrin ümumi iqtisadi siyasetini müəyyən edirlər.

onların iqtisadi və maliyyə vəziyyətlərini izləyirlər;

bu ölkələr barədə hər il iqtisadi yekun məlumatları hazırlayırlar;

iqtisadi proseslərin beynəlxalq dövlətlərərası tənzimlənməsi problemləri üzrə təkliflər hazırlayırlar;

inkişaf etməkdə olan ölkələrə borc verilməsi, subsidiyaların ayrılması və digər maliyyə vəsaiti verilməsi, texniki köməklik göstərilməsi barədə **üzv** olan ölkələrin hökumətlərinə məsləhət xidmətləri göstərilərlər.

İƏ və İT öz fəaliyyətində daha hərtərəfli işlər görmək üçün müəyyən mərkəzlər də yaratmışdır. Bunlardan:

1. **1962-ci ildə yaradılmış inkişaf mərkəzi.** Bu mərkəz **üzv** olan ölkələrin iqtisadi inkişafə dair bilik və təcrübələrinin birləşdirir, iqtisadi yardım barədə ümumi siyaset hazırlayıb həyata keçirir. Bütün **üzv** olan ölkələr həmin mərkəzin **də** üzvüdürler.

2. **1968-ci ildə yaradılmış təhsil sahəsində tədqiqat və yenilik mərkəzi.** Bu mərkəz isə təhsil sahəsində tədqiqat və yeniliyin artırılması işlərinə yardım edir.

3. **1990-ci ildə yaradılmış Avropa dövlətlərinin keçid** iqtisadiyyatı ölkələri ilə əməkdaşlıq mərkəzi. Bu mərkəzin osas məqsədi İƏ və İT ilə Şərqi Avropa ölkələrinin əlaqələrini artırmaqdır.

Bu mərkəz hazırda iki istiqamətdə iş aparır.

1. Təşkilatın işində bir qrup ölkələrin açıq iştirakı programını həyata keçirir – bura 13 ölkə daxildir:

Albaniya, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Mongolustan, Rumınya, Rusiya, Slovakıya, Sloveniya, Ucrayna, Estoniya

Müvafiq razılıqlarla həmin təşkilatla əlaqə yaratmaq

əlavə digər ölkələr üçün program. Mərkəz bir çox problemlər üzrə, o cümlədən – iqtisadi inkişafda quruluş dəyişikliyi etmək, rəqabət, əmək bazarı, banklar və sosial siyaset, bank işi və maliyyə sistemi, vergi qoyma, ticarət, inşasıya, sənaye, kənd təsərrüfatı, energetika, təhsil, ətraf mühit, statistika və ya bu kimi sahələrin problemləri barədə seminarlar keçirir, kadrlar hazırlayır.

İƏ və İT bir çox beynəlxalq təşkilatlarla rəsmi əlaqələri var. Bunlardan – Beynəlxalq Əmək Təşkilatı – BƏT; UNESCO; BVF; ÜTT və s. qeyd etmək olar.

Bu təşkilatın maliyyələşdirmə fəaliyyəti **üzv** olan ölkələrin əmək haqqı hesabına həyata keçirilir. İƏ və İT-in şurası 1993-cü ildə bu təşkilata yeni üzvlərin qəbul edilməsi barədə əmək qorar qəbul etmişdir. İqtisadi inkişaf səviyyəsindən asılı olmamışa qədər bu təşkilata qoşulmaq imkanları artmışdır. Üzv olan ölkələrin sayının artması isə onun vəzifələrinin əməkəndələndirilməsinə zəmin yaratmışdır.

Bu təşkilat çörçivəsində mövcud olan cəhiyatlardan səmərəli istifadə edilməsi, elmi tədqiqatların və təhsilin genişləndirilməsi, maliyyə sabitliyi barədə öhtəçilik götürülmüşdür. İƏ və İT – üzvlərinin daxili və xarici siyasetlərinin əlaqələndirilməsi beynəlxalq sazişə əsaslanır.

BİM-in hərtərəfli tənzimlənməsi işində bu təşkilatın qəbul etdiyi qorarlardan biri kimi kapitalın beynəlxalq hərəkətinin libeallaşdırılması aktı da böyük əhəmiyyət kəsb edir.

İƏ və İT öz fəaliyyətində 40-dan artıq hüquqi qərar və 100-dən artıq təklif, bəyannamə və razılaşmalar həyata keçiribdir.

turizm üzrə; dəniz noqliyyatı üzrə;

beynəlxalq investisiya və çoxmillətli müəssisə yaradılmasına dair; enerji siyaseti; elmi və texnoloji siyaset; kompüterləşdirmə və kommunikasiya; təhsil işləri üzrə, işçilər qüvvəsi və sosial siyaset məsələləri üzrə dövlət idarəciliyi məsələlərinə dair;

ətraf mühitin mühafizəsi üzrə; kənd təsərrüfatı üzrə; balıqlılığa dair; əmtəələr üzrə və s.

Deməli, həmin təşkilatın bütün işləri praktiki olaraq **bu** komitələr torofindən həyata keçirilir. Məhz komitələr **üzv** olan ölkələrin ümumi iqtisadi siyasetini müəyyən edirlər.

onların iqtisadi və maliyyə vəziyyətlərini izləyirlər;

bu ölkələr barədə hər il iqtisadi yekun məlumatları hazırlayırlar;

iqtisadi proseslərin beynəlxalq dövlətlərərası tənzimlənməsi problemləri üzrə təkliflər hazırlayırlar;

inkişaf etməkdə olan ölkələrə borc verilməsi, subsidiyaların ayrılması və digər maliyyə vəsaiti verilməsi, texniki köməklik göstərilməsi barədə **üzv** olan ölkələrin hökumətlərinə məsləhət xidmətləri göstərilərlər.

İƏ və İT öz fəaliyyətində daha hərtərəfli işlər görmək üçün müəyyən mərkəzlər də yaratmışdır. Bunlardan:

1. **1962-ci ildə yaradılmış inkişaf mərkəzi.** Bu mərkəz **üzv** olan ölkələrin iqtisadi inkişafə dair bilik və təcrübələrinin birləşdirir, iqtisadi yardım barədə ümumi siyaset hazırlayıb həyata keçirir. Bütün **üzv** olan ölkələr həmin mərkəzin **də** üzvüdürler.

2. **1968-ci ildə yaradılmış təhsil sahəsində tədqiqat və yenilik mərkəzi.** Bu mərkəz isə təhsil sahəsində tədqiqat və yeniliyin artırılması işlərinə yardım edir.

3. **1990-ci ildə yaradılmış Avropa dövlətlərinin keçid** iqtisadiyyatı ölkələri ilə əməkdaşlıq mərkəzi. Bu mərkəzin osas məqsədi İƏ və İT ilə Şərqi Avropa ölkələrinin əlaqələrini artırmaqdır.

Bu mərkəz hazırda iki istiqamətdə iş aparır.

1. Təşkilatın işində bir qrup ölkələrin açıq iştirakı programını həyata keçirir – bura 13 ölkə daxildir:

Albaniya, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Mongolustan, Rumınya, Rusiya, Slovakıya, Sloveniya, Ucrayna, Estoniya

Müvafiq razılıqlarla həmin təşkilatla əlaqə yaratmaq

Eləyən digər ölkələr üçün program. Mərkəz bir çox problemlər üzrə, o cümlədən – iqtisadi inkişafda quruluş dəyişikliyi etmək, rəqabət, əmək bazarı, banklar və sosial siyaset, bank işi və maliyyə sistemi, vergi qoyma, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, energetika, təhsil, ətraf mühit, statistika və ya bu kimi sahələrin problemləri barədə seminarlar keçirir, kadrlar hazırlayır.

İƏ və İT bir çox beynəlxalq təşkilatlarla rəsmi əlaqələri yaradır. Bunlardan – Beynəlxalq Əmək Təşkilatı – BƏT; UNESCO; BVF; ÜTT və s. qeyd etmək olar.

Bu təşkilatın maliyyələşdirmə fəaliyyəti **üzv** olan ölkələrin əmək haqqı hesabına həyata keçirilir. İƏ və İT-in şurası 1993-cü ildə bu təşkilata yeni üzvlərin qəbul edilməsi barədə əmək qorar qəbul etmişdir. İqtisadi inkişaf səviyyəsindən asılı olmamışa qədər bu təşkilata qoşulmaq imkanları artmışdır. Üzv olan ölkələrin sayının artması isə onun vəzifələrinin əməkəndələndirilməsinə zəmin yaratmışdır.

Bu təşkilat çörçivəsində mövcud olan cəhiyatlardan səmərəli istifadə edilməsi, elmi tədqiqatların və təhsilin genişləndirilməsi, maliyyə sabitliyi barədə öhtəçilik götürülmüşdür. İƏ və İT – üzvlərinin daxili və xarici siyasetlərinin əlaqələndirilməsi beynəlxalq sazişə əsaslanır.

BİM-in hərtərəfli tənzimlənməsi işində bu təşkilatın qəbul etdiyi qorarlardan biri kimi kapitalın beynəlxalq hərəkətinin libe rallaşdırılması aktı da böyük əhəmiyyət kəsb edir.

İƏ və İT öz fəaliyyətində 40-dan artıq hüquqi qərar və 100-dən artıq təklif, bəyannamə və razılaşmalar həyata keçiribdir.

Son dövrlordə xarici investisiya sahəsində də çoxtərəflı razılıqlar işlənib hazırlanmışdır. Bu sahədə hüquqi tənzimləmə sənədləri işlənmişdir.

İlk addım 1976-ci ildə atılmışdır. Həmin ildə "Birbaşa Xarici İnvestisiya əməkdaşlığı barədə çoxtərəfli və regional alətlər" adlı sənədə müəyyən yeniliklər edilmişdir. Investorlar və investisiya qəbul edən ölkələr üçün ədalətli rəqabət şəraiti yaradılması müəyyənləşdirilmişdir.

Bələliklə, 1995-ci ildən İƏ və İT çərçivəsində investisiyalar üzrə çoxtərəfli əlaqələr, investisiyanın liberallaşdırılması və onun qorunması mexanizmi genişlənir.

İƏ və İT çərçivəsində "**Beynəlxalq energetika agentliyi**" və "**Nüvə enerjisi üzrə agentlik**" də yaradılmışdır.

VII FƏSİL

BMT-NİN SƏNAYENİN İNKİŞAFI TƏŞKİLATI (SIT) (UNİDO)

- 1. Sonayenin İnkışafı
- Təşkilatının yaradılması
- 2. Sonayec mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı

1. Sənayenin İnkışafı Təşkilatının yaradılması

Sənayenin İnkışafı Təşkilatı (UNİDO) Baş möclisin qərarı ilə 1966-ci ildə yaradılmışdır. 1985-ci ildən BMT-nin əməkdaşlaşdırılmış müəssisəsi hesab olur. İqamətgahı Vyana-dadır (Avstriya) – 170 ölkəni özündə birləşdirir.

Bu təşkilatın aşağıdakı qurumları fəaliyyət göstərir:

Baş Konfrans:

Sənayenin İnkışafı üzrə şura;

Ebatlılıq; Baş direktor; yerlərdə SIT-in nümayəndəliyi. Böyük məscidlərlə yanaşı programlar və büdcə üzrə, eləcə də texniki komitələr də köməkçi qurum kimi fəaliyyət göstərirler.

Baş konfrans 2 ildə bir dəfə növbəti sesiya keçirir. Sesiya təşkilatın işinin əsas prinsiplərini və siyasetini müəyyən edir, bəndəni təsdiq edir və maliyyə cəhətələrinin istifadəsi üzərində nəzarəti həyata keçirir.

Sənayenin İnkışafı Şurası – 53 üzvdən ibarətdir. Bunun 33-i İnkışaf etməkdə olan ölkələrin, 15-i İnkışaf etmiş ölkələrin, 5-i dəniz keçid iqtisadiyyatı ölkələrinin nümayəndələridirler.

Şura: Təşkilatın öz möqsədindən çatmaq barədəki siyasetini və prinsiplərini işləyib hazırlayır; bu prinsiplərin həyata təqdiməsi üçün təkliflər hazırlayıb; təşkilatın fəaliyyət programına baxır və onu qəbul edir; BMT – sisteminin sənayenin inkişafı barədəki fəaliyyətinin əlaqələndirilməsi məsələlərini

müzakiro edir; təşkilatda olan ehtiyatlardan səmərəli istifadə edilməsi üzərində nəzarəti həyata keçirir.

Bələliklə noticə etibarilə təşkilatın fəaliyyəti barədə hor moruzo hazırlayıb **İqtisadi və Sosial Şura** vasitəsilə BMT-ni Baş məclisinə təqdim edir. Bələliklə, SIT-in əsas məqsədi:

- BMT – sistemində sənayenin inkişafı üzrə koordinasiyə rolunu həyata keçirir;
- Qlobal miqyasda regional, milli və eləcə də sahəvi sənaye sənayenin inkişafına və əməkdaşlıqla köməklik göstərir;
- İnkişaf etməkdə olan ölkələrdə təbii cəhiyatların işlənilməsi və infrastrukturun inkişafı da daxil olmaqla onların sənayeləşdirilməsinə köməklik göstərir;
- Keçid iqtisadiyyatı ölkələrində və inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın quruluşunun yeniləşdirilməsində və özəlloşdurmədə onlara köməklik göstərir;
- Bəzi programların həyata keçirilməsində inkişaf etməkdə olan ölkələrə exniki yardım göstərir.

Həmin təşkilat öz fəaliyyətində aşağıdakı istiqamətlər üstünlük verir:

- İEOÖ-rin sənayeləşdirilməsində iştirak edir;
- Afrika ölkələrinin sənayeləşdirilməsini daha ön plana çıxır;
- İEOÖ-də müasir istehsal metodlarının, programlaşdırılmış və idarəciliyin həyata keçirilməsinə köməklik göstərir;
- Texniki informasiyaların yayılmasına, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə, milli kadrlar hazırlanmasına müyyən sənaye layihələri üçün maliyyə vasitələri cəlb edilməsinə köməklik göstərir;

- Sənaye avadanlıqları göndərmək yolu ilə İEOÖ-yə maddi və maliyyə yardımını ilə hərtərəfli texniki köməklik gösərir. Onlara mühəndis-məsləhət və texnoloji xidməti göstərir.

Aşağıdakı sahələr üzrə texniki əməkdaşlıq həyata keçirillər:

- yeyinti, gən-dəri, parça və ağac emalı sahələri üzrə;
- kimya sənayesində – biotexnologiya, su cəhiyatlarının idarə edilməsi – əczaçılıq, inşaat materialları, üzvü kimya və

sahələri üzrə;

maşınqayırma sahələrindən – elektronika, metallımlı və adətən istehsalı, kənd təsərrüfatı maşınqayırması sahələri üzrə;

veni texnologiyalar barədə informasiya verməklə beynəlxalq miqyasda sənaye üzrə əməkdaşlıq edilməsinə köməklik göstərir;

sənaye obyektlərinin inşa edilməsində ekspertlər və mühəndishəhərçilər göndərilməsi yolu ilə texniki yardım edir;

bu təşkilat çərçivəsində **sənaye və texnoloji məlumat Bankı** fəaliyyət göstərir.

Bu bank da texniki məlumatların toplanmasında, sistemə salınmasında və sorğu əsasında yerlərə göndərilməsində iştirak edir.

UNIDO çərçivəsində İEOÖ-rin inkişaf proqramları sırasında aşağıdakı proqramları forqləndirmək olar:

1993-2002-ci illəri əhatə edən onillikdə Afrika sənayenin inkişafı;

Orta ölkələri və ASOR-u ölkələrində sənayenin inkişafına dair xüsusi program;

Latin Amerikası və Karib hövzəsi ölkələrində sənayeyinin inkişaf etdirilməsi məqsədi ilə regional əməkdaşlıq proqramı;

Daha az inkişaf etmiş 47 ölkənin sənayeləşdirilməsi proqramı;

Sənayenin inkişaf etdirilməsi prosesində qadınların integrasiyası proqramı;

UNIDO xarici investisiyanın artırılması və texnologiya və uluslararası təsərrüfatın artırılması ilə regional əməkdaşlıq proqramı;

Investisiyaya stimul yaradar belə ixtisaslaşdırılmış bürolar **Atakada, Kölində, Milanda, Farisdə, Seulda, Tokioda, Vyannda, Varşavada, Vaşinqtonda və Sürixdə** fəaliyyət göstərir.

UNIDO çərçivəsində beynəlxalq Komissiya təcrübəsinin inkişaf etdirilməsi üzrə elmi-tədqiqat işləri də aparılır. UNIDO Sənaye və Texnoloji İnformasiya Bankı ilə birlikdə

İNTİBNET vasitəsilə sənaye, biznes texnologiya məsələləri barədə hərtərəfli məlumat yayılmasını həyata keçirir.

2. Sənaye Mülkiyyətinin Mühafizəsi üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı

Sənaye mülkiyyətinin mühafizəsi problemi beynəlxalq əməkdaşlıq sistemində əsas yerlərdən birini tutur. Bu problemə əsasən beynəlxalq təşkilatlar və ilk növbədə «Ümumdünya intellektual mülkiyyəti təşkilatı» (BOİS) vasitəsilə həyata keçirilir. Bununla yanaşı sənaye mülkiyyətinin hərtərəfli tənzimlənməsində ikitərəfli, çoxtərəfli razılaşmalar və eləcə də ərazi üzrə bəzi təşkilatlar da mühüm əhəmiyyət kəsb edirlər.

Məlumdur ki, son dövrlərdə elmi-texniki inqilabın inkişaf ilə elmdə, texnikada, istehsalatda və bütün digər sahələrdə hər çox yeni nailiyyətlər əldə edilmişdir. Beləliklə, mülkiyyət hüququna malik olma obyektləri artmışdır. Buradan da sənayeinin və hüquqların qorunması zərurəti meydana çıxmışdır.

Deməli bu təşkilat yaradıcı əmək nəticələrinin mülkiyyət hüququnun qorunmasına yeganə əlaqələndirici bir beynəlxalq mərkəzidir.

ÜİMТ – universal beynəlxalq bir təşkilat olub. İntellektual və sənaye mülkiyyətinin mühafizəsi üzrə dövlətlərən beynəlxalq əməkdaşlığı bütün tərəflərini özündə oks etdirir.

Bu təşkilat BMT-nin ixtisaslıdırılmış müəssisəsi olmaqla xüsusi statusa malikdir. ÜİMТ – BMT-nin digər ixtisaslıdırılmış təşkilatları olan UNİDO, ÜNKTDAD və UTT ilə yuxarıdan əməkdaşlıq edir. Bununla yanaşı, bu təşkilatların mövcudluğu onun vəzifələrini möhdullaşdır.

Burada intellektual mülkiyyət dedikdə Sənaye mülkiyyəti və müəlliflik hüququnun obyekti nəzərdə tutulur. Hər cür ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanələri, xidmət nişanələri, firma adlanmaları sənaye mülkiyyətinə aid edilirlər.

Bu sahədə həyata keçirilən əməkdaşlıq elmi-texniki əməkdaşlıqlıda – patentlərin, lisenziyaların, Nou-Xaunun kimə məxsus olmasını əsas götürür.

Patent hüququ və sənaye mülkiyyətinin mühafizəsi sahədə bir çox beynəlxalq razılaşmalar olmuşdur. Bunlardan: «sənaye mülkiyyətinin mühafizəsi» üzrə Paris razılaşması (1883), bu Paris sazişi adlanmışdır; yenə 1883-cü ildə «Əmtəələrin mənşələri üzrə saxtakərlığa qarşı mübarizə» barədə Madrid razılaşması; 1886-ci ildə isə İsvəçrənin paytaxtı Bern şəhərində Beynəlxalq konfransda ədəbiyyat və incəsənət əsərləri üzrə mülkiyyət hüququnun qorunması barədə beynəlxalq əməkdaşlıq əldə edilmiş və Bern sazişi adlaşdırılmışdır; 1891-ci ildə «Ümiteddö Nişanələri» barədə Madrid razılaşması; 1925-ci ildə sənaye nümunələri və modelləri barədə Haaqa razılaşması; 1937-ci ildə yenə Fransada əmtəə və xidmətlərin təsnifatı barədə razılaşma; 1958-ci ildə Əmtəələrin mənşələri haqqında məlumatların qorunmasına dair Lissabon (Portuqaliya) razılaşması. 1968-ci ildə İsvəçrədə «sənaye nümunələri və modellərin beynəlxalq təsnifatı» barədə Lokarno razılaşması; 1970-ci ildə Vaşinqtonda diplomatik konfransda «beynəlxalq sifarişlərin sistem halına salınması barədə patent kooperasiyası» müqaviləsi bağlanmışdır; 1971-ci ildə Beynəlxalq patent təsnifatı müqavisi; 1973-cü ildə «Əmtəə nişanələrinin elementlərinin Beynəlxalq təsnifatı» barədə Vyana (Avstriya) müqaviləsi və bu kimi rəsmi sənədləri qeyd etmək olar.

Beləliklə 1967-ci ildə İsvəçin paytaxtı Stokholm şəhərində Paris və Bern sazişləri iştirakçısı dövlətlərinin konfransı olmuşdur. Konfransda «Ümumdünya intellektual mülkiyyəti təəddiyatının» yaradılmasına dair saziş bağlanmışdı. Konfransda 14 dövlət iştirak etmişdir. Müqavilə 1970-ci ildən qüvvətə girmüşdür. 1974-cü ildən isə həmin təşkilat BMT-nin ixtisaslıdırılmış müəssisəsi hesab edilir.

Iqamətgahı Cenevrədədir (İsvəçrə). 160-a qədər dövləti tətbiq edilir.

VIII FƏSİL

ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI – Ə VƏ KTT (FAO)

1. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılmasının zəruriliyi.
2. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının quruluşu.
3. Beynəlxalq kənd təsərrüfatının inkişafı fonda.

1. Ərzaq və kənd təsərrüfatı təşkilatının yaradılmasının zəruriliyi

Birləşmiş Millətlər Təşkilatı – sisteminin ixtisaslaşdırılmış bir müəssisi – təşkilatı hesab edilir. 1945-ci ildə yaradılıbdır.

İqamətgahı Romadadır (İtaliya). Hazırda 174 ölkəni və Alını özündə birləşdirir. Bu təşkilatın əsas məqsədi aşağıdakılardan ibarətdir:

- Kənd təsərrüfatı məhsullarının, meşə təsərrüfatının, baliqçılıq məhsullarının və bütünlükdə ərzaq məhsulları istehsalı, emalı, satışı və bölgüsünü təkmilləşdirmək;
- Aclığın ləğv edilməsinə yardım etmək və qida məhsullarının keyfiyyətini yaxşılaşdırmaq;
- Kənd təsərrüfatına kapital qoyuluşunun artmasına, inkişaf etməkdə olan ölkələrə texnologiya verilməsinə, kənd təsərrüfatında elmi-tədqiqat işlərinin aparılmasına kömək etmək;
- Texniki köməklik göstərmək və texniki əməkdaşlıq programının həyata keçirilməsinə yardım etmək;
- Kənd təsərrüfatı, meşə təsərrüfatı, baliqçılıq və digər sahələrdə investisiya layihələri hazırlanmasında inkişaf etməkdə olan ölkələrə köməklik göstərmək;
- Kənd təsərrüfatının planlaşdırılması və digər iqtisadi

ivəsət məsələlərində məsləhətverici köməkliklər göstərmək.

Bütün bu kimi məqsəd və vəzifələri həyata keçirmək üçün bu təşkilat müxtəlif istiqamətlərdə fəaliyyət göstərməli olur.

Burada:

1. Sabit inkişaf strategiyasına nail olmaq üçün təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə köməklik göstərir.

2. Kənd yerlərində yeni enerji mənbələrinin mənimşənilməsinə kömək edir.

3. İqtisadi siyaset və plandaşdırma məsələlərində xidmət məsləhətlər verilməsi üçün FAO üzvlərini maliyyələşdirir.

4. BMT-nin inkişaf programı olan PROON ilə kənd rayonları, eləcə də hökumətə texniki əməkdaşlığı köməklik edir.

5. Investisiya layihələri və inkişaf proqramları hazırlanmasında milli hökumət və digər təşkilatlarla əməkdaşlıq edir.

6. Ərzaq məhsulları üzrə hər nöfər üçün normativlər hazırlanmasında Ümumdünya səhiyyə təşkilatı ilə (1962-ci ildə yaradılıb) əməkdaşlıq edir.

FAO öz fəaliyyəti dairəsində daha aktual problemlər barədə beynəlxalq konfranslar keçirir. 1974-cü ildə Ümumdünya "Ərzaq Konfransi"; 1979-cu ildə "Aqrar İslahatı və kənd təsərrüfatının inkişafı barədə Ümumdünya Konfransi"; 1984-cü ildə "Baliq ehtiyatlarının inkişafı və səmərəli istifadə edilməsi üzrə" Ümumdünya Konfransi; 1974-cü ildə – "Qida üzrə" (Ümumdünya səhiyyə təşkilatı ilə birlikdə) Ümumdünya Konfransi; 1996-cı ildə – "Ərzaqla təmin olunma üzrə" Ümumdünya zirvə görüşü və bu kimi Beynəlxalq tədbirləri misal çəkmək olar.

7. Kənd təsərrüfatının, kənd təsərrüfatı üzrə olan iqtisadi aktivin müxtəlif problemləri üzrə kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları üzrə dünya ticarətinin həcmi və s. barədə informasiya toplayıb təhlil edilməsini həyata keçirir.

Qeyd etməliyik ki, Romada olan kənd təsərrüfatı üzrə Ümumdünya İnformasiya Mərkəzi FAO-nun bütün məlumat-

larını öyronmək, təhlil etmək üçün böyük kompüter bazasını malikdir. Bir çox məsololordə əvvəlcədən xəbərdarlıq etməkdə güclü informasiya sistemi mövcuddur. Bu sistem vasitosu ilə dünya miqyasında ərzağın vəziyyəti müəyyənləşdirilir ki, bununla da ərzaq çatışmazlığı qorxusu olan ölkələr aşkar çıxarılır. Bu isə ərzaq köməkliyi edəcək ölkələrin cətiyatlarının ölçülüb-biçilməsinə imkan verməli olur.

Bələliklə FAO ərzaq təhlükəsizliyi sistemi vasitosu inkişaf etməkdə olan ölkələrə köməklik göstərilməsində milli ərzaq cətiyatları yaradılması işinə rəhbərlik edir.

Dünya miqyasında ərzaq təhlükəsizliyi yaradılması üçün FAO hesab edir ki, keçən ilin məhsulundan dünya üzrə istehlakın 17%-i həcmində fond yaradılmalıdır. Bu iki üy müddətində istehlaka kifayət edə bilər.

Məlumat üçün qeyd etməliyik ki, 80-ci illərdə bu cətiyat-taxıl həmin səviyyədə olduğu halda, 90-ci illərdə 40 günlüyü kifayət edə biləcək həddə olmuşdur. 1995-ci ildə isə həmin taxıl cətiyatının həcmi cəmi istehlakın 14%-i həcmindən azalmışdır.

Bələliklə milli səviyyədə ərzaq təhlükəsizliyi konsepsiyanı heç də o demək deyil ki, o özünü ərzaqla təmin etməlidir.

Aydındır ki, hər bir ölkə özünü zəruri məhsullarla təmin etməlidir. Lakin müqayisəli üstünlük buna imkan vermirsə, məhsulun müəyyən hissisi idxlə hesabına ödənilə bilər.

2. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının quruluşu

FAO-nun Ali rəhbər orqanı Konfransdır. Konfrans iki ildə bir dəfə çağırılır.

Konfransın adından Şura çıkış edir. Şuranın 49 üzvü vardır,

Şura öz tərkibində 3 əsas (Programlar üzrə, Maliyyə üzrə, Qanunçuluq və Hüquq üzrə) və 5 ixtisaslaşmış komitəni (kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, umumdünya ərzaq təhlükəsizliyi komitəsi) birləşdirir:

Dünya miqyasında kənd təsərrüfatının vəziyyəti barədə məlumat hazırlamaq, kənd təsərrüfatı məhsullarının ərzağın istehsalı, bölgüsü və istehlakı ilə bağlı əmtəə problemlərlə məşğul olan dövlətlərarası təşkilatların əmək olaqolondırılməsində həmin şura məsuliyyət daşıyır. Konfrans 7 illik müddətinə direktor seçilir. O, katibliyə rəhbərdir. Katiblik 7 departamentdən ibarətdir: Kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, inkişaf, iqtisadi və sosial siyaset, umumi məsələlər və informasiya, idarəcilik və maliyyə.

FAO-nun beş ərazi şöbəsi vardır:

- Afrika üzrə;
- Asiya-Sakit okean üzrə;
- Avropa üzrə;
- Latin Amerikası və Karib hövzəsi üzrə;
- Yaxın şərq üzrə;

Bunlardan əlavə FAO - çörçivosində nisbəton kiçik şöbələr edilən Cənubi və Şərqi Afrika, Sakit Okean adaları, Şimali Avropa, Karib hövzəsi ölkələri, Şimali Amerika üçün şöbələr vardır.

FAO-nun 100-dən çox dövlətdə nümayəndəliyi vardır.

FAO-nun fəaliyyəti əsasən aşağıdakı mənbələr hesabına müdafiyyələşdirilir.

- Üzv olan dövlətlərin üzvlük haqqı.
- Üzv olan dövlətlərin trast fondu.
- Inkişaf programının yardımı.
- Umumdünya Bankının ayırmaları.

3. Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu

Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu 1976-ci ilə vəradılıbdır. 1977-ci ildən fəaliyyət göstərir. İqamətgahı Bənefadadır. Həmin fonddə 160 ölkə iştirak edir. Bunları 3

grupa bölmək olar:

1. 22 - inkişaf etmiş ölkələrdir ki, bunlara donor ölkələri deyilir.

2. 12 - inkişaf etməkdə olan ölkələr. Bunlar da donor ölkəsidir:

Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İrak, İran, Qatar, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı.

3. 126 - inkişaf etməkdə olan ölkələr.

Fondun əsas məqsədi aşağıdakılardan ibarətdir:

a) Ərzaq məhsulları istehsalının artırılması məqsədində yönəldilmiş layihə və programların maliyyələşdirilməsinə həyata keçirmək.

Fonda üzv olan ölkələrdə ərzaq istehsalı və qidanın soviyyəsinin artırılması üçün əlavə yardım göstəriməsi.

b) Aclıq və dilənciliyin ləğv edilməsinə çalışmaq, əhalinin daha yoxsul təbəqəsinə köməklik göstəriməsi.

Bu fond öz fəaliyyətini əsasən aşağıdakı istiqamətlərdə aparır:

Fonda üzv olan ölkələrdə ərzaq məhsulları istehsalının artırılmasında həyata keçirilən tədbirlər üçün güzəştli şərtlərlə borc və kredit verilməsi. Burada Kənd təsərrüfatının kompleks inkişafı layihəsi (heyvandarlığının inkişafı, məhsulların saxlanması, satışı, gübrə göndərilməsi, bölgüsüllü meliorasiya işləri, balıqçılıq və s.) nəzərdə tutulur.

Bu fondun bankı üç növdə borc verir:

1. Çox əlverişli şərt olan faizsiz borc. Bu borc 50 illiyə verilir. Ödəmə müddəti 10 ildən sonra başlanır. İllik komisyon xidmoti 1%-dir.

2. Aralıq müddətinə olan borc. Bu borc 20 illiyə verilir. İllik borc faizi 4%-dir (ödəmə vaxtı 5 il uzadıla bilər).

3. Adı borclar. Bu cür borclar 8% dərəcəsi ilə verilir. Ödəmə müddəti 15-18 ilə nəzərdə tutulur. Lazım gəlsə 3 il uzadıla bilər.

- Kənd rayonlarında yaşayış məntəqələrinin inkişafını

maliyyələşdirilməsi. Bu məqsədlə Saxaranın cənubunda yerləşən ölkələrdə quraqlıqdan zərər dəymmiş kənd təsərrüfatının bərpası üçün 1986-ci ildən xüsusi program da fəaliyyət göstərir.

Afrikanın, Asyanın, Latin Amerikasının, Karib Hövzəsinin, Yaxın şərqi və şimali Afrikanın inkişaf etməkdə olan ölkələrində kiçik fermerlərə, torpaqsız kənd əhalisinə maliyyət yardımı göstərmək və onları kənd təsərrüfatının inkişafı prosesinə çəlb etmək;

Ümumdünya bankı, ərazi bankları və eləcə də digər maliyyələşdirmə işləri ilə məşğul olan müəssisələrlə birlikdə layihələr həyata keçirmək və s.

Bu fondun ali orqanı idarə müdirləri şurası hesab olur. Bu idarə fondun bütün əməliyyatlarına rəhbərlik edir, nəzarət edir, ümumdünya Ərzaq Şurasına informasiya verir.

Prezident icradıcı şuranın və müdirlər şurasının nəzarəti altında fonda rəhbərlik edir.

Fondun tərkibi altı departamentdən ibarətdir:

- Təhlil və tədqiqat;
- Ehtiyatlara dair iqtisadi siyaset və strategiya;
- Programların idarə edilməsi;
- İdarəcilik və kadrlar məsələləri üzrə xidmət;
- Daxili audit;
- Hüquqi xidmət.

Həmin fondun fəaliyyəti əsasən bura daxil olan dövlətlərin əzvlük haqqı hesabına həyata keçirilir. Eləcə də həmin dövlətlərin xüsusi köçürmələri də vardır.

Aydındır ki, əsas donor yuxarıda qeyd etdiyimiz dövlətlər hesab edilir.

Fond ancaq bura daxil olan dövlətlərə köməklik göstərir.

1997-ci ilin əvvəlinə bu fond 461 layihənin işində iştirak etmiş və bu layihələri 110 inkişaf etməkdə olan ölkəyə davammışdır.

IX FƏSİL

Beynəlxalq Millətlər Təşkilatı – SİSTEMİ ÜZRƏ REGIONAL İQTİSADI TƏŞKİLATLAR

1. BMT-nin Avropa İqtisadi Komissiyası.
2. BMT-nin Asiya və Sakit okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESKATO).
3. BMT-nin Qərbi Asiya ölkələri üçün İqtisadi və Sosial Komissiyası.
4. BMT-nin Latin Amerikası və Karib hövzəsi üçün iqtisadi Komissiyası.
5. BMT-nin Afrika ölkələri üzrə İqtisadi Komissiyası.

1. BMT-nin Avropa İqtisadi Komissiyası

İqtisadi təşkilatların təsnifatında qeyd etdiyimiz ki BMT-nin birbaşa öz qurumları ilə yanaşı bu sistemə daxil olub və yaxud BMT çörçivəsində fəaliyyət göstərən regional iqtisadi təşkilatlar da mövcuddur. Bu təşkilatlar BMT sistəm çörçivəsində olduğu üçün xalis regional təşkilatlardan fərqlənlərlər, onlar daha geniş fəaliyyət dairəsinə malikdirlər.

Bu təşkilatlarda hökumət səviyyəsində iqtisadi siyasətlər əlaqələndirilməsi məsələləri həll edilir.

BMT-nin EKOSOS Orqanı çörçivəsində 5 regional iqtisadi təşkilat (komissiya) fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:

BMT-nin Avropa İqtisadi Komissiyası. Əvvəlcədən qeyd etməliyik ki, bu iqtisadi komissiyani Al-nin Komissiyası ilə ceyniləşdirmək olmaz.

Bu komissiya BMT Baş Assambleyasının qərarı ilə **1947-ci** ildə yaradılmışdır. **1951-ci** ildə BMT-nin daimi orqanı olmaq statusunu almışdır. Katiblik Cenevrədədir. **55 dövləti özündə birləşdirir**.

Avstriya	İtalya	Rumuniya
Azərbaycan	İsveç	San-Marino
Albaniya	İsveçrə	Slovakiya
Almaniya	Gürcüstan	Sloveniya
Andorra	Latviya	Tacikistan
Ermənistan	Litva	Türkmenistan
Belorusiya	Estoniya	Türkiyə
Belçika	Lixtenşteyn	Özbəkistan
Bolqarıstan	Kanada	Ukrayna
Bosniya və Hərsoqovinya	Lüksemburq	Finlandiya
Böyük Britaniya	Malta	Fransa
Qazaxıstan	Moldova	Xorvatiya
Qırğızıstan	Monako	Çexiya
Danimarka	Nederland	Yuqoslaviya
İsrail	Norveç	Macarıstan
Irlandiya	Polşa	Makedoniya
İspaniya	Portuqaliya	Yunanıstan
	Rusiya	

Bələdliklə, demək olar ki, Avropanın bütün ölkələri və eləcə də ABŞ, Kanada və İsrail də bu komissiyanın üzvüdürərlər.

BMT-nin üzvü olan hər bir ölkənin nümayəndəsi bu komissiyanın içində müşahidəçi və yaxud məsləhətçi kimi iştirak edə bilər.

Avropa iqtisadi komissiyasının foaliyyəti ümumavropa məkmətində baş verən proseslərlə və eləcə də Avropada təhlükəsizlik və əməkdaşlıq barədəki yığıncağın təklifləri ilə sıx bağlıdır.

Avropa iqtisadi Komissiyasının əsas məqsədi aşağıdakı rolötürələr xarakterizə edilir:

Bu komissiyanın üzvü olan ölkələr və digər dövlətlər arasında iqtisadi münasibətlərin inkişafına və möhkəmlənməsinə kömək etmək;

Regionda yeni texniki və ticarət üzrə iqtisadi əməkdrüslərin əlaqələndirilməsi;

Elm və texnika, iqtisadi proqnozlaşdırma və planlaşdırma, ticarət, ətraf mühit, energetika, sənayenin ayrı-ayrı sahələri, nəqliyyat, kənd təsərrüfatı, statistika, standartlaşdırma və digər sahələr üzrə əməkdaşlığının artırılması;

VİK iqtisadiyyat və texnika üzrə tədqiqat aparır, statistik mate-

riallar üzrə informasiya toplayır və onu yayır. Bu sahədə ayrı-~~ı~~ hökumətlərə təkliflər vermək hüququna malikdir. Lazım ~~olt~~ hallarda daha yüksək orqan olan EKOSOS ilə razılaşmalar aparın.

AİK-BMT-nin bir çox digər müəssisələri – qurumları ~~ı~~ əməkdaşlıq edir. Bu əməkdaşlıq ayrı-ayrı program və layihələr hazırlanması, informasiya mübadiləsi, müəyyən sənədlərin ~~ı~~ zırlanması təqdim edilməsi və digər sahələrdə həyata keçirillər.

AİK-in ali orqanı plenar sessiya hesab olur. Onun bütün ~~ı~~ ləri sessiyanın içinde iştirak edirlər. Regionda iqtisadi siyasət vəziyyəti ümumi şəkildə sessiyada müzakirə olunur və Komisiyanın bütün orqanlarının gələcək fəaliyyəti istiqamətləndirillər.

Plenar sessiya Komissiyanın əlaqələndirmə orqanı ~~ı~~ hesab olur. Plenar sessiya xarici işlər nazirlərinin müavini soviyyətində çağırılır.

AİK-ə katiblik xidmət edir, bu katiblik də BMT-nin katibliyinin bir hissəsi hesab edilir. AİK-in katibliyinin tərkibli daxili qurumlar daxildir:

- molumatlar sistemi qrupu;
- iqtisadi sorğu xidməti;
- ümumi iqtisadi təhlil şöbəsi;
- iqtisadi təhlil və proqnozlaşdırma şöbəsi;
- ticarət və texnika şöbəsi;
- energetika şöbəsi;
- nəqliyyat şöbəsi;
- ətraf mühit və yaşayış məntəqələri şöbəsi;
- statistika şöbəsi;
- kənd təsərrüfatı və meşə materialları şöbəsi.

AİK-in fəaliyyətində baş məsləhətçilər, işçi qrupları, ~~ı~~ ayrı komitələr, statistiklər geniş iştirak edirlər.

AİK BMT-nin tərkib hissəsi kimi EKOSOS qarşısında ~~ı~~ il hesabat verir.

Müasir dövrdə komissiyanın içinde ətraf mühitin qorunma nəqliyyatının inkişafı, iqtisadi təhlil aparılması, kənd təsərrüfatı məsəlləri üzrə standartlar hazırlanması və xarici ticarət üzrə olan |

prinsiplərin sadələşdirilməsi məsələləri üstünlük təşkil edir.

AİK çörçivəsində mərkəzi və Şərqi Avropada ətraf mühitə dən program hazırlanması, eləcə də bütünlükdə Avropada ~~ı~~ bir program hazırlanması həyata keçirilir.

Bu dövrlərdə Şərqi Avropa ölkələrində siyasi və sosial iqtisadi vəziyyətin xarakterinin dəyişməsi, eləcə də Qorbi Avropa-Asiya integrasiya proseslərinin genişlənməsi hər iki yarımqrup ərazi arasında əlaqələrin mözmununu dəyişmişdir. Bu isə özü də AİK-in işinin xarakterinin dəyişməsinə təsir etmişdir.

2. BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESKATO)

BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası **1947-ci** ildə BMT-nin İqtisadi və Sosial Təşkilatının qərarı ilə yaradılmışdır. Bu təşkilat BMT-sisteminde Asiya və Sakit okean regionu üçün iqtisadi və sosial inkişafın ~~ı~~ vahid mərkəzi hesab edilir. Bura **49** dövlət daxildir. Bunlar:

Avstriya	Kiribati	Samoa
Azərbaycan	KXDR	Sinqapur
Emiristan	Laos	Solomonov adası
Qazaxistan	Malayziya	Mikroneziya
Banqladeş	Maldiv	Birloş. Ştat.
Butan	Marşal adaları	ABŞ
Birmey	Monqolustan	Tacikistan
Vanuatu	Myanma	Tailand
B Britaniya	Nauru	Tonqo
Vyetnam	Nepal	Tuvalu
Hindistan	Niderland	Türkmenistan
Indonezia	Yeni Zelandiya	Özbəkistan
Iran	Pakistan	Ficci
Qazaxistan	Papua-Yeni	Flippin
Eamboca	Qvineya	Fransa
Qırğızistan	Koreya Respub.	Sri-Lanka
Cən	Rusiya	Yaponiya

Bunlardan əlavə başqa dövlətlərin idarəciliyində olan 10 ərazi də bura daxildir:

Şim Mariann adası, Kuka adası, Fransa polineziyası, Quam, Honq-Konq, Makao, Yeni kaledoniya, Niue, Palau, Amerika Samoası

Bu təşkilatın ali orqanı sessiya hesab olur. Sessiya hər il keçirilir. Katiblik, məsləhət şurası və komitələr fəaliyyət göstərir (Katiblik Banqokdadır - Tailand).

Programlar üzərində nəzarət və əlaqələndirmə idarəsi; kənd təsərrüfatı və kənd rayonlarının inkişafı şöbəsi; planlaşdırma şöbəsi; sənaye, yaşayış məntəqələri və ətraf mühit; Beynolxalq ticarət və turizm şöbəsi; təbii ehtiyatlar şöbəsi; sosial inkişaf şöbəsi; nəqliyyat və rabitə şöbəsi; texniki əməkdaşlıq şöbəsi və s. katiblik çərçivəsində fəaliyyət göstərirler.

Bütün bu komitələr – şöbələr ardıcıl olaraq iqtisadi və sosial problemlərin vəziyyətini öyrənir, təhlil edir və təkliflər hazırlayırlar.

1991-ci ildə Nazirlər soviyyəsində keçirilən konfranslarda bir çox problemlər üzrə, eləcə də 2000-ci ilə sosial inkişaf barədə regional strategiya programı qəbul edilmişdir. Burada osason regionda əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının (ESKATO) fəaliyyətində aşağıdakı problemlərin həlliñə üstünlük verilir:

- Regionun iqtisadi və sosial inkişafına köməklik göstərilməsi;
- Bu təşkilata üzv olan ölkələrə texniki yardım göstərməsinin təmin edilməsi;
- Regionda iqtisadi inkişaf problemlərinin öyrənilməsi;
- Regionda ticarətin inkişafına köməklik göstərilməsi və dünyanın digər regionları ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və s.

Bütün bu kimi problemlərin həlli üçün həmin təşkilat öz

əhaliyotini aşağıdakı istiqamətlərdə həyata keçirir:

Asiya, Uzaq Şərqi və Sakit okean ölkələrinin kompleks inkişaf etdirilməsi;

sonayenin, kənd təsərrüfatının və nəqliyyatın birgə inkişafı; milli inkişaf üzrə plan və proqramların əlaqələndirilməsi; sosial inkişaf, savadsızlığın və yoxsulluğun ləğv edilməsi, mənzil tikintisi, əhali artımı, işçi qüvvəsinin miqrasiyası, ətraf mühit və bu kimi problemlərin həll edilməsi;

investisiya fəaliyyətinin, texnologiya verilməsinin, əməkdaşlıq və sahibkarlığın inkişafı və s.

Bütün bunlarla yanaşı, bu təşkilat çərçivəsində qrup ölkələr arənda müəyyən əməkdaşlıq formaları həyata keçirilir.

Bunlardan aşağıdakı əməkdaşlıqları qeyd etmək olar.

1976-ci ildə inkişaf etməkdə olan 7 ölkə arasındaki (Tailand müqaviləsi, Tailand) regiondaxili ticarətin liberal化dırılması barədə müqavilə bağlanmışdır.

Bu müqaviləyə əsasən – Bangladeş, Çin, Hindistan, Koreya Demokratik republikası, Laos, Papua-Yeni Qvineya və Sri-Lanka arasında ticarətin və iqtisadi əməkdaşlığın inkişafı nəzərdə tutulmuşdur.

Mekonq çayı (Tailand) üzrə 1957-ci ildə hökumətlər arasında orqan yaradılıbdır. Aşağı Mekonq hövzəsindən istifadə əmək, tədqiqat aparmaq, nəzarət etmək və s. barədə Kamboçya, Laos, Tailand və Vyetnam arasında razılıq əldə edilibdir.

BMT Avropa İqtisadi Komissiyası (AİK) ilə birlikdə Mərkəzi Asiya üçün xüsusi program hazırlanıbdır. Burada Ortaçistan, Tacikistan, Türkmenistan və Özbəkistana texniki yardım göstərilməsi nəzərdə tutulmuşdur.

3. BMT-nin Qərbi Asiya ölkələri üçün İqtisadi və Sosial Komissiyası

BMT-nin Qərbi Asiya ölkələri üçün İqtisadi və Sosial Komissiya 1974-cü ildə yaradılıbdır. Bura 14 ölkə daxildir: Bahreyn, Misir, İrak, İordaniya, Yəmən, Qatar, Küveyt, Li-

van, BƏƏ, Oman, Fələstin, Səudiyyə Ərəbistanı, Suriya.

Bu komissiyanın əsas məqsədi:

- Qərbi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın günişlənməsi və integrasiyanın möhkəmlənməsi;
- region daxilində və digər ölkələrlə iqtisadi əlaqələrlə artmasına köməklilik göstərmək;
- iqtisadi və sosial məsələlər üzrə tədqiqat işləri aparmaq və üzv olan ölkələrə ekspertlərin məsləhətlər vermə formasında köməklilik göstərmək.

Bu komissiyanın ali orqanı hər il keçirilən sessiya hesab olur (Katiblik Əməkmandadır – İordaniya).

İcraedici Katib – katibliyə rəhbərlik edir. Aşağıdakı kəməkçi şöbələri vardır:

- İnkişafın planlaşdırılması;
- FAO ilə birləşmiş kənd təsərrüfatı; sənaye və təbii əhəmiyyətli;
 - Elm və texnika;
 - Nəqliyyat və rabito;
 - Sosial inkişaf, demoqrafiya və yaşayış məntəqələrində texniki xarakterli bir çox tədbirlər, texniki şöbələr, programlar, qruplar və cələcə də məsləhətçilər tərəfindən həyata keçirilir. Komissiyanın fəaliyyəti BMT-nin bütçəsi və ümumi ölkələrin üzvlük haqqları hesabına formalaşır.

4. BMT-nin Latin Amerikası və Karib hövzəsi üçün iqtisadi komissiyası

BMT-nin Latin Amerikası və Karib hövzəsi üçün iqtisadi komissiya 1948-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasını (EKOSOS) qərarı ilə təsis edilmişdir.

O, regional, subregional və regionlararası layihələrin məaliyyələşdirilməsi üzrə icraedici orqan kimi çıxış edir. BMT məaliyyələşdirilmə BMT-nin inkişaf programı (PROON) tərəfindən həyata keçirilir.

Bu komissiyanın tərkibinə 41 dövlət və 7 əlahiddə müsiləşmiş qurum daxildir:

Antigua və Barbuda	Dominikan	Portuqaliya
Argentina	Respublikası	Salvador
Baham adaları	Ispaniya	Sent-Vinsent və Grenadin
Barbados	İtaliya	Sent-Kits və Nevis
Beliz	Kanada	Sent-Lyusya
Boliviya	Kolumbiya	ABŞ
Braziliya	Kosta-Rika	Surinam
Böyük Britaniya	Kuba	Trinidad və Tobaqo
Venesuela	Meksika	Uruqvay
Haiti	Niderland	Fransa
Qayana	Nikaragua	Çili
Qvatemala	Panama	Ekvador
Honduras	Paraqvay	Yamayka
Örenada	Peru	Dominika

Bu komissiyanın fəaliyyəti də başqa komissiyalar kimi əsaslı iqtisadi problemləri və ictimai iqtisadi həyatın müxtəlif torulularını əhatə edir, daha doğrusu:

Orzaq və kənd təsərrüfatı sahəsi; beynəlxalq ticarət; nəqliyyat; iqtisadi inkişafın maliyyələşdirilməsi; təbii əhəmiyyətli;

- İqtisadi inkişafın maliyyələşdirilməsi; təbii əhəmiyyətli;
 - İqtisadi inkişaf şöbəsi;
 - İqtisadi proqnozlaşdırma mərkəzi;
 - Transmilli Korporasiyalar üzrə birgə qrup;

Komissiya milli və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.

Bu komissiyanın da rəhbər orqanı plenar sessiya hesab edilir. Plenar sessiya bu regionun müxtəlif ökələrində növbəti iki ildə bir dəfə keçirilir.

Katibliyə aşağıdakı şöbələr daxildir:

- Planlaşdırma və operativ xidmət programı şöbəsi;
- FAO-ilə birləşdirilmiş kənd təsərrüfatı şöbəsi;
- İqtisadi inkişaf şöbəsi;
- İqtisadi proqnozlaşdırma mərkəzi;
- Transmilli Korporasiyalar üzrə birgə qrup;

6. BMT-nin sənayenin inkişafı üzrə (YUNİDO) təşkilatı ilə birgə sənaye texnikası şöbəsi;
7. Elm və texnika qrupu;
8. Beynəlxalq ticarət və inkişaf şöbəsi;
9. Statistika və kəmiyyət üzrə təhlil şöbəsi;
10. Nəqliyyat və rabitə şöbəsi;
11. Sənədləşmə və nəşr şöbəsi.

İqtisadi və sosial inkişafın qadınların cəlb edilməsi məqsədli oları də komissiyanın gündəlik fəaliyyətində əsas yeri tutur.

Köməkçi orqanlar olan hökumət ekspertlərindən ibarət komitə regionda beynəlxalq inkişaf strategiyasının yerinə yetirilməsini təhlil edir. İnkişaf və əməkdaşlıq üzrə olara komitə milli iqtisadiyyatların integrasiyasına kömək edir. Bəzən komissiyanın fəaliyyəti BMT-nin büdcəsi və xüsusi üzvlərlə üzlük haqqları hesabına ödənilir.

5. BMT-nin Afrika ölkələri üçün iqtisadi komissiya (Af.İK)

BMT-nin Afrika ölkələri üçün iqtisadi komissiya EKOSO torofindən **1958-ci** ildə yaradılıbdır. **53** ölkəni özünə birləşdirir.

Afrika iqtisadi Komissiyasının əsas məqsədi:

- Afrikanın iqtisadi və sosial inkişafına köməklik etmək; iqtisadi və sosial inkişafın dair olan bütün fəaliyyətlərin əlaqələndirilməsi və razılaşdırılmasını həyata keçirmək;
- Afrika ölkələri arasında və eləcə də digər ölkələrin iqtisadi əlaqələrin inkişafına köməklik göstərmək;
- iqtisadi və texnoloji problemlər üzrə tədqiqat aparılmamasını genişləndirmək, informasiya yaymaq, məsləhət xidmət göstərmək, peşəkar kadrlar hazırlanmasına yardım etmək;
- regionda iqtisadi və texniki inkişaf şərait yarada bilər.

İnsət işləyib hazırlamaq.

Bütün bunları həyata keçirmək üçün digər tədbirlərlə yanaşı planlaşdırma və operativ idarəciliğin üzrə çoxmillətli mərkəz yaradılmışdır.

Bu cür beş mərkəz mövcuddur. Bunların hər biri regionun müxtəlif ölkələri, yarım qrup ölkələr üçün cavabdhılıq daşıyır:

Mosolon – Kamerunda olan mərkəz Mərkəzi Afrika üçün;

Ruandidə olan mərkəz – dəniz ölkələri adlanan Burundi, Ruanda, Zair üçün;

Mozambik Mərkəzi-Şərqi və Cənubi Afrika üçün;

Nigeriya mərkəzi – Qərbi Afrika üçün;

Morakeş Mərkəzi-Şimali Afrika üçün.

Afrika İqtisadi Komissiyasının ali orqanı Nazirlərin Konfransı hesab olunur. Konfrans hər ildə bir dəfə çağırılır.

Bundan əlavə Afrikanın iqtisadi inkişafi problemləri müzakirə edildikdə müxtəlif sahələrin Nazirlərinin görüşü təqdim olunur (maliyyə, iqtisadi planlaşdırma, sosial məsələlər, təsərrüfat, nəqliyyat və kommunikasiya və s. sahələr).

Af.İK-in Katibliyinə aşağıdakı bölmələr daxildir:

Ümumafrika sənədləri və informasiya bölməsi;

Texniki yardım göstərilməsi üzrə əlaqələndirmə bölməsi;

Siyaset və programların əlaqələndirilməsi bölməsi;

Iqtisadi əməkdaşlığın idarə edilməsi;

İdarəciliğin və Konfrans xidmət göstərmək üçün olan şöbə;

Sosial-iqtisadi tədqiqat və planlaşdırma şöbəsi;

Kond təsərrüfatı şöbəsi;

Sənaye şöbəsi;

Beynəlxalq ticarət və maliyyə şöbəsi;

Afrika ticarət mərkəzi;

Af.İK-ilə transmilli korporasiyaların birgə qrupu;

Təbii ehtiyatlar şöbəsi;

Texnika üzrə Afrika regional mərkəzi;
- Nəqliyyat, rabitə və turizm şöbəsi;
Statistika şöbəsi;
Çoxtərəfli programlaşdırma və operativ fəaliyyət mərkəzləri və s.

X FƏSİL

REGIONAL İQTİSADI TƏŞKİLATLAR VƏ BEYNƏLXALQ İQTİSADI MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNDƏ ONLARIN ROLU

Qərbi Avropa Dövlətlərinin Regional İqtisadi Təşkilatları

- 1. Avropa İttifaqının (*Aİ*) yaranması tarixi. *Aİ-nin tərkibinə daxil olan təşkilat və qurumlar.*
- 2. Avropa İnvestisiya Bankı (*AİB*).
- 3. Avropa Yenidənqurma və İnkışaf Bankı (*AVY* və *İB*).
- 4. Avropa Nəqliyyat Nazirlərinin Konfransı.
- 5. Avropa Mülki Aviasiya Konfransı.
- 6. Avropa Azad Ticarət Birliyi (*AATB*) və Avropa İqtisadi Məkanı (*AIM*).

1. Avropa İttifaqının yaradılması tarixi. *Aİ-nin tərkibinə daxil olan təşkilat və qurumlar*

Məlumdur ki, avropa dövlətləri arasında çox mütəşəkkil integrasiya birlüyü yaradılmışdır. İnteqrasiya prosesinin məlumatlılığındə BİM-in inkişafı amili kimi çıxış edir. Daha doğrusu BİM-in hərtərəfli inkişafında beynəlxalq ticarətin və ENK-ların rolunun artması ilə yanaşı integrasiya birliklərinin yaradılması da böyük əhəmiyyət kəsb edir. İnteqrasiya əlaqələrinin inkişafı özlüyündə BİM-in inkişafı deməkdir. İnteqrasi-

siya əlaqələrinin aparılması üçün yaradılan qurumlar, institutlar isə məhz tənzimləmə sistemini təşkil edirlər.

Odur ki, bu mövzuda integrasiya prosesinin şərhində o qədər də geniş yer verilmir. Ancaq istor integrasiya daxili və istərsə də digər regional təşkilatların fəaliyyəti açıqlanır.

Məlumdur ki, **1951-ci ildə Paris** müqaviləsinə əsasən **Avropa Kömür və Polad Birliyi** yaradılmışdır. Müqavilə Almaniya ilə Fransa arasında bağlandı da İtaliya, Belçika, Niderland və Lüksemburq da müqaviləyə qoşulmuşlar.

Bu müqavilə **1952-ci ildən** qüvvəyə minmişdir. Sonra bu 6 ölkə təkcə kömür və polad üzrə birlik yaradılması ilə kifayətlənməyərək **Atom enerjisi üzrə də** birləşmək barədə **1957-ci ildə mart ayının 25-də Romada** (İtaliya) müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən Avropa İqtisadi Birliyi yaradmışlar. Bu müqavilə **1958-ci ildə qüvvəyə** minmişdi. Bir müddət bu birlik qeyri-rəsmi olsa da "**Ümumi bazar**" adlanırdı. **1968-ci ildən** isə Avropa birliyi adlanmışdır.

Bələliklə, həmin vaxtdan hazırkı dövrədək Avropa dövlətləri arasında integrasiya prosesləri genişlənmiş, iqtisadi və valyuta ittifaqı formalaşmışdır. **1979-cu ildə** hesablaşma vahidi olan – **EKYU¹ (Avropa valyuta sistemi)** yaranmışdır. 1987-ci ildə Vahid Avropa aktı qərarlaşmışdı.

Nohayot, **1991-ci ilin** dekabr ayında Hollandiyanın Maastricht şəhərində Avropa şurasının sessiyası olmuşdur. Sessiyada Avropa İqtisadi Birliyinin **Avropa İttifaqı barədəki** müqavilənin mətni boyonılmış və 1992-ci il fevral ayının 7-də həmin şəhərdə üzv olan ölkələrin nümayəndələri tərəfindən təsdiq edilmişdir. Bu müqavilə **1993-cü il noyabr** ayının 1-dən qüvvəyə minmişdir. Deməli, şərti olaraq 2 ay nəzərə alınmasa, **AİB-1994-cü il yanvar ayının 1-dən Avropa İttifaqı** – Aİ adlanmışdır.

Aİ öz fəaliyyətində ilk növbədə **üç problemi** ön plana çıkmışdır.

1. EKYU - Fr. ECU. Fransanın qədim qızıl və günüñ sikkəsi.

1. 1993-cü ildən Aİ-də vahid vətəndaşlığın qəbul edilməsi.
2. Siyasi İttifaqın formalasdırılması. Burada daxili siyasetlərin yaxından əlaqələndirilməsi, integrasiyaya əsaslanan varıcı siyaset yeridilməsi, hüquqi sistemlərin yaxınlaşdırılması və Aİ parlamenti roluun artırılması nəzərdə tutulur.
3. İqtisadi və valyuta ittifaqının formalasdırılması.

Avropa İttifaqının tərkibinə aşağıdakı təşkilat və qurumlar daxildir. Buna Aİ-nin təşkilati quruluşu da demək olar:

1. Avropa Şurası – 1974-cü ildən ardıcıl olaraq fəaliyyət göstərir. 1986-ci ildə rəsmi hüquqi status alıbdır.
2. Avropa parlamenti – 1957-ci ildə yaradılıbdır
3. Aİ-nin Nazirlər Soveti
4. Avropa Komissiyası
5. Avropa Məhkəməsi
6. Avropa valyuta institutu və Avropa mərkəzi bankı (Almaniya)
7. Səhiyyə və Əməyin mühafizəsi üzrə Avropa agentliyi (İspaniya)
8. Tibbi perekətlərin ixracı üzrə Avropa agentliyi (Böyük Britaniya)
9. Ətraf mühitin mühafizəsi üzrə Avropa agentliyi (Danimarka)
10. Avropa təhsil fondu (İtaliya)
11. Avropa peşəkar təhsili inkişafı mərkəzi (Yunanistan)
12. Avropa İttifaqı tərcümə mərkəzi. Avropa patentlərinin Aİçəllyasiya məhkəməsi (Belçika) və s.

2. Avropa İnvestisiya Bankı (AİB)

Avropa İnvestisiya Bankı Avropa birliyinin maliyyə institutu hesab olur. 1958-ci ildə Roma müqaviləsinə əsasən yaradılıbdır. Bu bankın Nizamnaməsi Avropa İttifaqı Nizamnaməsinin tərkib hissəsidir. Bankın əsas vəzifəsi Avropa İttifaqının qərarlarına əsasən müəyyən edilir.

AİB Kapital bazarında öz vəsaiti hesabına əməliyyat aparmaq-

la birliyin ölkələri arasında investisiya qoyuluşunu maliyyələşdirir.

Bu bank heç də mənfəət götürməyi qarşıya məqsəd qoymur.

Layihələrin maliyyələşdiriməsinə yardım edir, borc verir, inkişaf etməkdə olan ölkələrə, mərkəzi və şərqi Avropa ölkələrinə güzəştli borc verir.

AİB-in fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edir:

-- istər dövlətə və istərsə də xüsusi sahibkarlara sənayenin, kənd təsərrüfatının inkişafına, ekologiya sahəsinə və energetika infrastrukturuna, xidmət və kommunikasiya sahələrinin inkişafına kredit verir.

- Avropa inkişaf fondu, Avropa Sosial fondu və Avropa Kənd Təsərrüfatının istiqamətləndirilməsi və təminatı fondu ilə birlikdə investisiya proqramlarının maliyyələşdirilməsini həyata keçirir.

AİB - hər bir layihənin dəyərinin 50%-ə qədərini maliyyələşdirir.

Digər maliyyə vasitəçiləri ilə məsləhətləşmələr aparmaqla daha böyük layihələri başqa borc hesabına maliyyələşdirir.

- Sənaye layihələrinin inkişafına 7-12 ilə, infrastrukturun inkişafına 20 ilə uzun müddətli borc verir.

Borcun verilməsində bəzən valyuta bərabərliyi, bəzən bir valyuta, müxtəlif valyutalar, Evro, dönerli valyutalar əsas götürülür.

AİB-in idarə heyətinin qərarına əsasən Aİ-nin üzvü olmayan, lakin xaxın əlaqələr saxlayan ölkə və birliliklərə də borc verilməsi nəzərdə tutulur.

AİB çərçivəsində "Müvəqqəti Edinburq Kreditləşmə fondu" (1992) və Avropa investisiya fondu (1994) fəaliyyət göstərir.

3. Avropa Yenidənqurma və İnkışaf Bankı (AvY və İB)

Avropa Yenidənqurma və İnkışaf Bank 1990-cı ildə yaradılmışdır. 1991-ci ildən fəaliyyətə başlamışdır. Bankın təsis edilməsində 40 ölkə iştirak etmişdir. Hazırda isə onların

sayı 57-dir. Bütöv bir qurum şəklində Avropa İttifaqı və Avropa Investisiya Bankı da bura daxildirlər.

Bununla yanaşı Ümumdünya bankı və BVF – ilə də yaxın əlaqə saxlayır. Şərqi Avropa ölkələrinə borc verilməsi barədə 1992-ci ildə bu bank ilə Yaponianın İxrac-İdxal bankı arasında razılıq əldə edilmişdir.

AvI və İB yüksək kredit reytinqi olan beynəlxalq maliyyə təşkilatı statusuna malikdir. Belə status bu banka beynəlxalq kapital bazarına çıxmaga daha geniş imkanlar verir. Beləliklə Beynəlxalq Kapital bazarından güzəştli şərtlərlə vəsait vermək imkanına malikdir. Bankın əsas məqsədi:

İlk növbədə Mərkəzi və Şərqi Avropa ölkələrində əməliyyat aparmaq; bu ölkələrin bazar iqtisadiyyatı sisteminə keçməsinə köməklik etmək;

- Həmin ölkələrdə xüsusi sahibkarlığın inkişafına yardım etmək;

- Kommersiya bankları ilə inkişaf bankının funksiyalarını əlaqələndirmək və s.-dən ibarətdir.

Bank xüsusi və özəlləşdirilmiş müəssisələrə köməklik göstərəndə onların sponsor yardımı olmasını və biznes-planı olmasına da məsləhət bilir. Xarici sponsoru olan obyektlərə daha tez kredit verir. **AvI və İB Kommersiya müəssisələrinə 10 il müddətində**

İnfrastrukturun inkişafına, nizamnamə kapitalının təşkilinə **15 illiyə kredit verir**;

Adəton bu bankın maliyyələşdirmə məbləği borc götürənin cəmi xərclərinin 35%-indən artıq olmur. Əlbəttə bu faiz dərəcəsi dəyişməz deyildir. İnfrastruktura sahələrinin maliyyələşdirilməsi üçün bankın inkişaf departamenti hökumət orqanlarından sifarişlər alır və layihənin yerinə yetirilməsində məsul şəxsi müəyyən edir.

Xüsusi bölmənin inkişafına Bank çox yaxından köməklik edir. 200-dən çox layihənin maliyyələşdirilməsinə köməklik göstərmüşdür. Bu layihələr özəlləşdirmə və quruluş islahatı,

maliyyə bölməsinin inkişafı, iqtisadiyyat bölməsi, energetika, AES-in təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat, turizm, telekomunikasiya, sosial bölmə, ətraf mühitin mühafizəsi və digər sahələri əhatə edir. Bank kapital bazarının inkişafına zəmin yaradır və qiymətli kağızların yerləşdirilməsinə töminat verir.

Avİ və İB-in tərkibinə – **9** departament (bank əməliyyatları, maliyyə üzrə, layihələrin qiymətləndirilməsi, baş iqtisadiyyat şöbəsi və s.) daxildir. Bank əməliyyatları departamenti üç şöbədən ibarətdir. Bu şöbələr aşağıdakı qrupları əhatə edir.

– **Ölkələr üzrə 10 qrup.**

1. Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmenistan
2. Baltikyanı ölkələr, Belarusiya
3. Bolqarıstan, Albaniya, Makedoniya, Sloveniya
4. Çexiya, Slovakiya
5. Macarıstan
6. Qazaxıstan, Özbəkistan
7. Polşa
8. Ruminiya, Moldava, Xorvatiya
9. Rusiya
10. Ukrayna, Ermənistan, Gürcüstan

– **Ayrı-ayrı sahələr və fəaliyyət dairələri üzrə 13 qrup mövcuddur.**

Kənd təsərrüfatı; təhsil və pcəşə hazırlığı; energetika; maliyyə institutları; təbii cəhiyatlar; nüvə təhlükəsizliyi; özəlləşdirmə; quruluş islahatları; mülkiyyət; turizm; telekomunikasiya; nəqliyyat; ekologiya infrastrukturasi və s.

– **Əməliyyata yardım qrupları.**

Bütün qrupların tərkibi Bankın üzvü olan ölkələrin dövlət və xüsusi bölmələrinin mütəxəssislərindən ibarətdir. Bankın təsis müqaviləsinə əsasən aşağıdakı fondlar yaradılmışdır:

– **Baltikyanı xüsusi investisiya fondu:** Bu fond Baltikyanı ölkələrində xüsusi bölmənin inkişafına köməklik edir.

Burada Danimarka, İslandiya, Norveç, Finlandiya, İsveç iştirak edir.

– **Baltikyanı xüsusi texniki yardım fondu.** Baltikyanı ölkələrə bazar iqtisadiyyatının inkişafına köməklik göstərir. Bu fondun işində də Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç iştirak edir.

– **Rusiya xüsusi fondu** – Xüsusi bölmədə xırda biznesin inkişafını nəzərdə tutur.

– **Rusiya xüsusi texniki yardım fondu.**

AvY və İB-in ilkin kapitalı 10 mlrd. EKYÜ və yaxud 12.8 mlrd. dollar olmuşdur.

Bankın üzvü olmaqdə – Aİ, Avropa Birliyi və Avropa Investisiya bankının kvotası 51%;

Mərkəzi və Şərqi Avropa 13,5%;

Digər Avropa ölkələri 11,3%;

Qeyri-Avropa ölkələri 24,2%; təşkil edir.

Bankın cəmi kapitalının daha çox hissəsi aşağıdakı ölkələrə məxsusdur:

ABŞ – 10%; Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Yaponiyanın hər biri 8,5% təşkil edir.

Bir qayda olaraq burada da kredit ehtiyatları adı və xüsusi ehtiyat fondlarına bölünür. Adı fonddan vəsait bazar şərtləri ilə verilir. Xüsusi fonddan isə rentabelliyi aşağı olan sahələrə, sosial infrastruktura sahələrinə kredit verilir.

Bu bank kreditinin 70%-ə qədəri xüsusi bölmənin inkişafına ayrıılır.

Şərqi Avropa ölkələrinə qoyulan cəmi birbaşa investisiyanın 15%-ə qədəri bu bankın payına düşür.

4. Avropa Nəqliyyat Nazirlərinin Konfransı (AvNNK)

Avropa Nəqliyyat Nazirlərinin Konfransı Avropa dövlətləri nəqliyyat nazirlərinin təşəbbüsü ilə 1953-cü ildə yaradılmışdır. İqamətgahı Parisdə İİT və İT-in iqamətgahı ilə bir yer-

dödir. Ona görə də hər iki təşkilatın iqtisadi məsələlər üzrə katibliyi eynidir.

Təşkilatın 31 üzvü var:

Avstriya, Belçika, Bolqaristan, Bosniya və Herseqovina, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Estoniya, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portugaliya, Rumınıya, Slovakiya, Sloveniya, Türkiyə, Finlandiya, Fransı, Çexiya, İsveçrə, İsveç.

Bunlardan əlavə – 6 ölkə birlikdə – Avstraliya, Kanadı, Yeni Zellandiya, Rusiya, ABŞ, Yaponiya da bura daxildirlər.

Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan və Mərakeş də bu təşkilatın işində iştirak edirlər. Təşkilatın əsas məqsədi;

Avropada daxili nəqliyyatın inkişafına köməklik etmək, onun beynəlxalq əhəmiyyətini artırmaq;

Avropada daxili nəqliyyatla bağlı olan beynəlxalq təşkilatların əlaqələndirilməsinə köməklik etmək.

Bu məqsədlə də aşağıdakı istiqamətlərdə iş aparılır:

nəqliyyatın inkişaf istiqamətləri işlənilər hazırlanır, investisiyaya olan tələbat dəqiqləşdirilir; 1996-cı ildə təşkilatın nazirlər soveti ekoloji nəqliyyat strategiyası barədə qərar qəbul etmişlər, bu məqsədlə dəmir yolu və çay nəqliyyatının üstünlük verilməsini xüsusi qeyd etmişlər;

- infrastrukturun inkişaf istiqamətləri işlənilər hazırlanmışdır;

- dəmir yolu, avtomobil yolu və çay nəqliyyatının inkişafı barədə konkret tədbirlər müəyyən edilmişdir

- Mərkəzi və Şərqi Avropanın Avropa nəqliyyat bazarı ilə integrasiyası probleminin həlli sürətləndirilir, bir çox cənə normalar, prinsiplər hazırlanır.

Beləliklə mərkəzi və şərqi Avropa üçün də vahid qaydaların yaradılması ilə sərnişin nəqliyyatının yaxşılaşması baş verir.

5. Avropa Mülki Aviasiya Konfransı (AvMA)

Avropa Mülki Aviasiya Konfransı Avropa Şurasının təşəbbüsü ilə 1955-ci ildə yaradılıbdır. Burada Beynəlxalq mülki aviasiya təşkilatının da fəal rolu olmuşdur.

Bu təşkilatın tərkibinə aşağıdakı dövlətlər daxildir:

Avstriya, Belçika, Bolqaristan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Estoniya, Lüksemburq, Malta, Moldova, Monako, Niderland, Norveç, Polşa, Portugaliya, Rumınıya, Slovakiya, Sloveniya, Türkiyə, Finlandiya, Fransa, Norvatiya, Çexiya, İsveçrə, İsveç.

Bu təşkilatın yaradılmasının əsas məqsədi:

Mülki aviasiyanın daha səmərəli istifadə edilməsi və təhlükəsizliyinin artırılması;

üzv olan ölkələrin təklifləri, qərarları əsasında mülki aviasiyanın inkişafı problemlərinin konkretləşdirilməsi;

Avropa ölkələrinə aid olan problemlərin həll edilməsi üçün Beynəlxalq mülki aviasiya təşkilatı ilə əməkdaşlığın artırılması və s.

Beləliklə, XXIX-əsrin axırlarına kimi avropada mülki aviasiyanın Avronoviqasiya və Avronozarət deyilən sistemlərə tam əlaqələndirilməsi programı başa çatmalıdır.

6. Avropa Azad Ticarət Birliyi (AATB)

Avropa Azad Ticarət Birliyi 1960-cı ildə yaradılmışdır. Bura əvvəlcə 11 ölkə daxil olmuşdur. Sonralar 7 ölkə çıxaraq Al-ya daxil olmuşlar. Hazırda AATB-nin tərkibində 4 ölkə var: İsveçrə, Norveç, İsləndiya, Lixtenşteyn. Əslində bu birlik hazırkı Al-ya əks mövqedə çıxış etmişdir. Lakin elə bir yüksək nəticə əldə edə bilməmişlər. Bu birliyin Al-dən fərqi ondan ibarətdir ki, burada milli çərçivədən üstün, dövlətlər-

arası əlaqələndirmə institutları yoxdur. AATB ilk növbədə ticarətin liberallaşdırılmasını və gömrük sahəsində olan mənəcəiliklərin aradan qaldırılmasını həyata keçirmişdir.

Onu da göstərməliyik ki, bu prinsiplər ancaq sənaye məhəsullarına aid edilir. Kənd təsərrüfatı məhsullarını əhatə etmir.

1972-ci ildə bura daxil olan hər bir ölkə Aİ ilə gömrük dərəcələrinin azaldılmasına dair müqavilə imzalamışlar.

AATB daxilində də vahid gömrük dərəcələri yoxdur. Hər bir ömətöönün mənşəyi baxımından taarif dərəcələri müəyyənlenmişdir.

1994-cü ildə AATB ilə Aİ arasında "vahid iqtisadi məkan" yaradılması barədə müqavilə bağlanmışdır.

Avropa İqtisadi Məkanı (AİM)

Avropa İqtisadi Məkanı 1992-ci ildə Aİ-nin 12 dövləti və AATB-in 7 üzvünün qərarı ilə yaradılmışdır. Bu razılaşma 1994-cü ildə qüvvəyə minmişdir.

Burada osas məqsəd eyni normalar və şəraitə əsaslanan qurum yaratmaqdandır ibarətdir.

Razılığa əsasən:

- ömətə və xidmətlərin, kapitalın və insanların ölkələrarası sərbəst hərəkətinə zəmin yartmaq;

- iqtisadiyyat, elmi tədqiqat, istehlak, ətraf mühit, sosial siyaset, təhsil və digər sahələrin inkişafı üzrə siyasetin razılaşdırılması;

- ümumi norma və qayda yaradılması üçün hüquqi sistem işləniş hazırlanması növərdə tutulmuşdur.

AİM haqqında razılığa əsasən Aİ ilə AvATB ölkələri arasında müəyyən kənd təsərrüfatı məhsullarının idxlə barədə, Aİ ilə İsləndiya və Norveç arasında balıq tutmaq üzrə ikitörəfli razılıq əldə edilmişdir. AİM iki tərkibdən: Ali siyasi orqan olan Şuradan və Birleşmiş Komitədən ibarətdir. İki məşvərətçi orqan mövcuddur. Məsləhətverici komitə və Birleşmiş parlament komitəsi.

XI FƏSİL

MƏRKƏZİ VƏ ŞƏRQİ AVROPA VƏ ASİYA DÖVLƏTLƏRİNİN REGIONAL İQTİSADI TƏŞKİLATLARI

1. Beynəlxalq Əməkdaşlıq Bankı.
2. Beynəlxalq İnvestisiya Bankı.
3. İqtisadi Əməkdaşlıq Təşkilatı.
4. Müstəqil Dövlətlərin Əməkdaşlığı.
5. QUAM Regional Təşkilatı.
6. Qaradəniz İqtisadi Əməkdaşlığı.
7. Qaradəniz Ticarət və İnkışaf Bankı.

1. Beynəlxalq Əməkdaşlıq Bankı

Beynəlxalq Əməkdaşlıq Bankı 1963-cü ildə yaradılmış və 1964-cü ildən fəaliyyətə başlamışdır. Həmin ildən də BMT-nin katibliyi tərəfindən qeydə alınmışdır. Bank 9 ölkəni əzində birləşdirir. Bunlar: Bolqarıstan, Vietnam, Kuba, Mongolustan, Polşa, Rusiya, Ruminiya, Slovakya, Çexiyadan ibarətdir (övvəllər Macarıstan və Almaniya da bura daxil idilər).

Bankın əsas məqsədi çoxtərəfli əməliyyatlarda həmin dövlətlərin hesablaşmalarını həyata keçirmək, qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin başqa ölkələrlə əməkdaşlığına töməklilik etmək, başqa ölkələrlə olan əmtəə gəndərmələrinə plan və hesablaşma nizamına, qarşılıqlı, öhtəciliklərə əməl etdilməsinə yardım etməkdən ibarətdir.

Bank yarandığı vaxtdan üzv olan ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına və iqtisadi inkişafaya xidmət edir.

Bank 1991-ci illərədək beynəlxalq hesablaşmaları, kreditləşmələri dönerli Rusiya pul vahidi olan **ruble** ilə həyata keçirirdi. 1991-ci ildən isə qarşılıqlı hesablaşmalar dönerli valyuta ilə aparılır.

Odur ki, Bankın fəaliyyətində müəyyən çötinliklər də yaranmışdır. Banka həvalə edilmişdir ki, üzv olan ölkələrin bazar iqtisadiyyatı sisteminə keçməsinə köməklik göstərsin. Odur ki, Bank əməliyyatlarının və Bank xidmətinin həcmi xeyli artmışdır.

Bu beynəlxalq bankı saxlamaq üçün üzv olan ölkələr onun kommersiya fəaliyyətinin artırılmasında müəyyən tədbirlər həyata keçirmişlər.

Bank kommersiya xarakterli müştərilərlə hesablaşma və kredit xidmətlərini artırmışdır. Son vaxtlardan bu bank bank müştərilərindən başqa – iri müəssisələrlə və xarici ticarət kompaniyaları ilə də geniş iş aparır.

Müştərilərin tapşırığı əsasında Bank Dünya Bankı praktiki kasında qəbul olunmuş bütün əməliyyatları aparır: Sənədləşmə əməliyyatları həyata keçirir, müştərilərin hesablaşmalarını aparır, təminat verir, depozitləri yerləşdirir, istiqrazların döyişiləmisi üzrə əməliyyat aparır, bank məsləhətləri və bəzək, çox digər xidmət növləri həyata keçirir.

2000-ci ildən bu Bankın bütün yazılmalar şəbəkəsi dən yanın müxtəlif ölkələrindən 300-dən artıq bankı əhatə edir. Burada 70 bank üzv olan ölkələrin payına düşür. Bütün yazılmalar münasibətlərində Rusiyadan – 16 kommersiya bankı, Bolqarıstandan – 12, Polşadan – 11, Çexiyadan – 7, Ruminiyadan – 7, Slovakiyadan – 5 bank iştirak edir.

2. Beynəlxalq İnvestisiya Bankı

Beynəlxalq İnvestisiya Bankı 1970-ci ildə Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvlərinin razılığına əsasən yaradılmışdır. Əsas məqsədi həmin ölkələr arasında uzunmüddətli və ortamüddətli kreditləşmə əməliyyatları aparmaqdan ibarət olmuşdur. 1991-ci ildən sonra Qarşılıqlı İqtisadi Yardım Şurasının dağıılması ilə bağlı olaraq, bu Bank çoxtərəfli əməliyyatları döñərli rublla deyil, döñərli valyuta ilə aparmağa keçmişdir. O vaxtdan da kredit münasibətlərində milli valyutaların istifadə edilmər.

Bank özündə 11 dövləti birləşdirir: Bolqarıstan, Macarıstan, Monqolustan, Polşa, Rusiya, Çexiya, Slovakiya, Rumuniya, Kuba, Vyetnam, Yuqoslaviya.

1991-ci ildən sonra bu Bankın işində də köklü dəyişikliklər baş vermişdir. Kreditləşmədə yeni mexanizmlər işlənib hazırlanmışdır. Bu məqsədlə Bankın Şurası kredit və faiz siyaseti əziz osas prinsiplər müəyyənləşdirmişdir. Burada üzv olan ölkələrin iqtisadiyyatının müasir xüsusiyyətləri və onların sarıcı iqtisadi əlaqələrinin öyrənilməsi ön plana çıkmışdır. Kreditləşmə sistemində iri müəssisələrdən müxtəlif mülkiyyətli orta və kiçik müəssisələrə, müştərək müəssisələrə, nəqliyyat, turizm sahəsi ilə məşğul olan müəssisələrə kecidə o tunluk verilmişdir.

Son illərdə Bank layihələrin maliyyələşdirilməsinə, müəssisə və təşkilatların kapitalında iştirak etmək işinə, müəyyən obyektlərin birgə maliyyələşdirilməsinə daha çox üstünlük verir.

1991-ci ildən bu bank banklararası ümumdünya kommunikasiya sisteminə daxil olmuşdur.

3. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT-EKO)

Məlumdur ki, daha ümumi, universal beynəlxalq təşkilatlar yaxşı ayrı-ayrı ərazilər üzrə də bir çox beynəlxalq institutlar – qurumlar yaradılması zorurəti artmışdır. Azərbaycan Respublikası da müstəqillik əldə etdikdən sonra fəal surətdə rəstor ümumi və istərsə də regional təşkilatlara qoşulur. Belə təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilat ilk əvvəllər – 1964-1979-cu illərdə də fəaliyyət postormışdır. "İqtisadi İnkışaf Təşkilatı" adı ilə İran, Türkiyə və PİKİSTANı birləşdirirdi. Bu ölkələr arasındakı texniki-

iqtisadi və mədəni əməkdaşlığın inkişafı nəzərdə tutulurdu. Vaxt keçdikcə həmin təşkilat çərçivəsində bu ölkələr arasında iqtisadi əməkdaşlıq daha da genişlənmişdir. Qarşılıqlı ticarətin inkişafı və sabit iqtisadi artıma zəmin yaradılması məqsədi ilə bu təşkilat **1985-ci ildən "İqtisadi Əməkdaşlıq Təşkilati"** adlandırılmışdır. 1992-ci ilin noyabrında **Azərbaycan**, Türkmonistan, Tacikistan, Qırğızistan, Özbəkistan, Qazaxıstan və Əfqanıstan da bu təşkilatın üzvüyünə qoşulmuşdur. Beləliklə hazırda bura 10 ölkə daxildir. Elə buna görə də hər il noyabr ayının **28-i EKO günü** kim qeyd olunur. Bu təşkilata daxil olan dövlətlərin 7 mln. kv. km orası və 400,0 mln. nəfərdən artıq əhalisi vardır.

İƏT-in (EKO-nun) aşağıdakı qurumları vardır:

1. Nazirlər Şurası (Bu İƏT-in ali orqanı hesab edilir) və Xarici İşlər Nazirləri şurası.
2. Müavinlər Şurası. Bu İƏT-in daimi fəaliyyət göstərən orqanı hesab edilir.
3. Regional planlaşdırma Şurası (İqtisadiyyat Nazirliyinin müaviniyərindən ibarətdir).
4. İƏT-in Katibliyi. Bu Tehrandadır. Baş katib rəhbərlik edir. Bu baş katib Nazirlər Şurası tərəfindən 4 illiyə seçilir.
5. Əməkdaşlıq üzrə texniki komitələr (İqtisadi, ticarət, nəqliyyat və rabito, sənaye, k/t-i, təhsil, elm və mədəniyyət, energetika, infrastruktura və s.).
6. İƏT-in ixtisaslaşdırılmış agentlikləri: ticarət-sənaye palatası; Sığorta Mərkəzi (Karaçi); Sığorta Kompaniyası (İstambul).
Qeyd etmək lazımdır ki, İƏT-in əsas rəhbər və texniki orqanı Tehranda yerləşmişdir. Bu orqanların görüşləri, sesi, yaları isə növbə ilə üzv olan dövlətlərin paytaxtında keçirilir.
- İqtisadi əməkdaşlıq təşkilatının əsas məqsədi:**
 1. İştirakçı ölkələr arasında taarif sistemində müəyyən mançolorin aradan qaldırılması;
 2. Sənaye sahəsində birgə müəssisələr yaradılmasında əməkdaşlığın inkişaf etdirilməsi və burada regional bazarın

əsas götürülməsi;

3. İnvestisiya bankının təsis edilməsi və iştirakçı dövlətlər xüsusi bölməni inkişaf etdirmək;
4. İştirakçı dövlətlərin siğorta şirkətinin işinin vahid hala alınmasına köməklik göstərmək;
5. Həmin ərazi daxilində turizmin inkişafına zəmin verətməq;
6. Nəqliyyat sisteminin yaradılması;
7. Qarşılıqlı surətdə texniki və ekspert köməkliyi göstəriləməsi;
8. İqtisadi Əməkdaşlıq Təşkilatının elm fondunun təsis edilməsi;
9. Bu iştirakçı dövlətlərə gənclər fondunun təsis edilməsi;
10. Mədəni əməkdaşlığın inkişaf etdirilməsi;
11. İştirakçı dövlətlər arasında kütləvi informasiya sahəsində əməkdaşlığı köməklik göstəriləməsi.

İƏT-in fəaliyyətinin müasir vəziyyəti. İƏT-in fəaliyyətinin müasir vəziyyəti əsasən aşağıdakı cəhətlərlə xarakterizə olunur.

Övvəlcədən qeyd etməliyik ki, İƏT nisbəton gənc təşkilatdır. Onun iştirakçılarının bir qismi – İran, Pakistan, Əfqanıstan, hətta Türkiyə də beynəlxalq birliklərdə o qədər də təmsil oluna bilmirlər.

2. Bu təşkilatın digər üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmonistan, Tacikistan isə açıq iqtisadiyyat sistemində yeni keçmiş ölkələrdir. Bu ölkələr məstoqillik yolunda, beynəlxalq əlaqələrdə heç bir təcrübəyə malik deyildirlər.

3. Bu ölkələrin siyasi-strateji, ticarət-iqtisadi istiqamətləri, mənafələri, iqtisadiyyatda və infrastrukturda qeyri-ardıcılıq, həzi ölkələrdə valyuta çatışmazlığı və s. kimi amillərin mövcud olması üzündən həmin təşkilatdakı əməkdaşlıq o qədər da güzə çarpa bilmir.

Bütün bunlarla yanaşı Pakistan, İran və Türkiyənin, Orta Asiya Respublikalarının bazarları uğrundakı rəqabətləri İƏT-

in qeyri-sabitliyinə gotirib çıxarır. Eləcə də **Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Xəzər Dəniz İqtisadi Əməkdaşlığı, fars dilli ölkələrin** birliyi və bu kimi paralel qurumların yaradılması da İƏT-in möhkəmlənməsinə əks təsir göstərə bilər.

Bütün bunlarla yanaşı İƏT-in işində və bu ölkələr çərçivəsində iqtisadi münasibətlərdə böyük irəliloyişlər də həyata keçirilməkdədir. Belə ki:

1. İƏT-in fəaliyyət programı qəbul edilmişdir.
2. İƏT çərçivəsində taarif dərəcələri barədə protokol imzalanmışdır.
3. Dəniz gəmiçiliyi sahəsində və eləcə də ticarət və inkişaf bankı yaradılması barədə layihələr hazırlanmasına dair razılaşmalar əldə edilmişdir.
4. Tehranda sığorta işinə dair birgə kolleç yaradılmışdır.
5. İƏT çərçivəsi daxilində tranzit ticarətə dair razılıq əldə edilmişdir (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkiyə, Tacikistan, Türkmenistan imza atmışlar).
6. İƏT-in çərçivəsində sahibkarlar üçün viza rejimi sadələşdirilmişdir (Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Pakistan, Türkiyə, Türkmenistan imza etmişlər).
7. İƏT-in gəmiçilik kompaniyasının və onun nizamnaməsinin təsis edilməsi razılaşdırılmışdır (bu sənədə Əfqanıstan, Pakistan, Türkmenistan və İran imza atmışlar).
8. Ticarət və İnkışaf Bankı yaradılması barədə razılıq əldə edilmişdir (Pakistan, Türkmenistan, İran imzalamaşlar).
9. İƏT üzrə mədəniyyət İnstitutu yaradılması barədə razılıq əldə edilmişdir – 8 ölkə imzalamaşlar.
10. İƏT üzrə elm fondu yaradılması qərara alınmışdır.
11. Sığorta kompaniyası yaradılmasına dair yazılı sənəd hazırlanmışdır (Pakistan, Türkiyə, İran imzalamaşlar).
12. İƏT ilə BMT-nin inkişaf programı (PROON) və bəzək digər qurumlar arasında qarşılıqlı anlaşmaya dair sənədlər də hazırlanmışdır.

Hazırda Alma-Ata – Daşkənd – Tehran – İstanbul marşrutu üzrə tranzit magistral dəmir yolu çəkilməsi, Yaponiya, Koreya, Çin, Mərkəzi Asiya, Avropa transkontinental dəmiryolu dəhlizi yaradılması layihələri barədə qarşılıqlı danışıqlar gedir.

İƏT – Hindistan və Çinlə əlaqələri genişləndirmək və onların bu quruma üzvülük məsələsini müzakirə edirlər.

İƏT-in nəqliyyat və kommunikasiya üzrə daimi komissiyası yaradılıbdır. Bu qurum regionda infrastrukturun inkişafının sürətləndirilməsinə xidmət edir.

İƏT-in dövlət başçıları dəfələrlə göstərmİŞlər ki, əməkdaşlıq təşkilatının rolunun güclənməsi və bu təşkilatla digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin qurulması obyektiv zorurət təşkil edir. İƏT – bir vox beynəlxalq qurumlarla – o cümlədən Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı, Asiya İnkışaf Bankı, İslam İnkışaf Bankı, BMT-nin Narkotik vəsiti olaraq Nəzarət üzrə Programı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Sohiyyə Təşkilatı və s. ilə yaxından əməkdaşlıq edir.

Bütün bu iqtisadi münasibətlərdə hər bir dövlət öz milli mənafeyi baxımından iştirak edir. İƏT-in VI zirvə görüşündə Tehranda (2000-ci il iyunun 10-da) Azərbaycanın Prezidenti H.Əliyev İƏT – çərçivəsindəki iqtisadi münasibətlərin inkişafına böyük əhəmiyyət verərək göstərmİŞlər ki, ölkəmizdə xarici investorların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Xarici kapitalın ölkəmizə cəlb edilməsi üçün əlverişli şərait vardır.

İƏT-in üzvüləri bir-birinin hər cür faydalı təcrübəsindən rəniş istifadə edirlər. 2007-ci il iyun ayının 6-da Bakıda İƏT ölkələrində özolləşdirmə təcrübəsinə dair seminar keçirilmişdir.

Bu seminarada 8 ölkənin – Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın solahiyətli dövlət qurumlarının nümayəndələri və İƏT Kətibliyinin məsul şəxsləri iştirak etmişlər.

4. Müstəqil Dövlətlər Birliyi (MDB)

Məlumdur ki, bu əməkdaşlığın üzvüləri uzun müddət təqribən 70 il cyni sosial-iqtisadi-siyasi sistemdə yaşamışlar. Vahid mərkəzləşdirilmiş planlaşdırılma mexanizminin təlobatları altında fəaliyyət göstərmişlər. 1970-ci illərdən sonra bu sistemə daxil olan ölkələrin təsərrüfatçılıq mexanizmində, planlaşdırma və idarəcilik işlərində müəyyən dəyişikliklər özünü göstərirdi.

1979-cu ildə Sovet ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi ilə SSRİ Nazirlər Sovetinin birgə qərarı olmuşdur. Bu qərarda planlaşdırılmanın yaxşılaşdırılması və iqtisadi mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulurdu. Eləcə də 1980-ci illərdən başlayaraq bir çox iqtisadi və siyasi islahatlar keçirilməyə başlanmışdır.

1986-cı ilin fevral ayından idarəcilik sistemində və iqtisadiyyatda yenidənqurma – islahatlar genişlənmişdir.

1986-cı ilin noyabr ayında fərdi fəaliyyət barədə qanun qəbul edilmişdir (29 növ fərdi əmək fəaliyyəti, o cümlədən xüsusi müəssisələrin yeri göstərilirdi).

1987-ci ilin iyun ayında "Dövlət müəssisələri" haqqında (maliyyə müstəqilliyi), **1988-ci ildə kooperativlər haqqında** (onların iqtisadi, sosial, təşkilati, hüquqi tərəfləri barədə) qanun qəbul edilmişdir.

Bütün bu kimi islahatlar – qanuni aktlar mərkəzləşdirilmiş planlaşdırma sisteminin əsasını laxladırdı.

Nəhayət **1990-ci ilin** əvvəllərində partiya və konstitusiya quruculuğunda da islahatlar keçirilməsi barədə qərarlar qəbul edilirdi.

Beləliklə, **1989-1990-ci** illərdə tənzim olunan bazar iqtisadiyyatı programı qəbul edilmişdir (bu program 1989-cu ilin axırlarında SSRİ Xalq deputatları Sovetinin 2-ci qurultayı tərəfindən qəbul edilmişdir).

Nəhayət **1991-ci ilin axırlarında (8 dekabr, 1991, Minsk)** Rusiya, Belorusiya və Ukraynanın prezidentləri (Belorusiyada) SSRİ-nin buraxılması – loğv edilməsi barədə razılığa gəlmışlər.

Aydındır ki, bu hadiso ayrı-ayrı ölkələr arasındaki istehsal-tekniki, mədəni, elmi, təsərrüfat əlaqələrinin pozulmasına səbəb olmuşdur. Geniş təhlil aparmadan tam inamla qeyd etmək olar ki, **SSRİ respublikaları arasındaki əlaqələrin və qarşılıqlı iqtisadi yardım Şurası çərçivəsindəki əməkdaşlığın birdən-birə pozulması nəticəsində dünya sosializm sisteminə dəyən zərərin** həcmini ikinci Dünya müharibəsində həmin ölkələrə dəyən zərərlə müqayisə etmək olar (C.K.). Burada bütün ictimai-iqtisadi siyasi, hərbi hadisələrin əhəmi nəzərdə tutulur. İkinci Dünya Müharibəsindən sonrakı dövrə dövrü təqribən 10 ilə qurtardığı halda bu gün 1990-cu ildən 17 il keçməsinə baxmayaraq heç bir respublika hələ ki, əvvəlki səviyyəsini tam bərpa edə bilməyibdir (C.K.).

Bir məsələni də qeyd etmək maraqlıdır ki, həddindən artıq yüksük görünən **SSRİ-nin** cəmi əhalisi Çinin əhalisinin təqribən **25%-ni** təşkil etdiyi halda, **Çin** vahid rəhbərliyi tətbiq etməklə geniş, hərtərəfli islahatlar aparmağa üstünlük verir. Bu mənada Çin modeli daha münasib model ola bilərdi.

Beləliklə Sosialist dövlətlərini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurasının dağıılması ilə (1949-cu ildə yaradılmışdı) onun üzvü olan ölkələrin ictimai-iqtisadi quruluşunda da köklü dəyişikliklər baş verirdi. Yeni müstəqil dövlətlər formalaşırıldı. Bununla yanaşı SSRİ-nin siyasi cəhətdən dağılımasına baxmayaraq bir çox sahələrdə vahid sistem qalmışdır. Bunlardan - vahid enerji sistemi, vahid nəqliyyat sistemi, telekomunikasiya, qarşılıqlı xalq təsərrüfatı kompleksləri, ümumi neft-qaz komərləri sistemi, işçi qüvvəsinin sərbəst hərəkəti, vahid texniki standartlaşdırma və s.

Ona görə də keçmiş SSRİ-nin ərazisində yeni bazar yaradılması imkanları da qalırdı.

Beləliklə yeni formalaşmış dövlətlərin rəhbərləri bu ölkə-

lər arasındaki tarixi əlaqələrin bərpa edilməsinin vacibliyini çox üstünlük vermişlər. **1991-ci ilin dekabr ayının 8-də Minsk şəhərində SSRİ-nin buraxılması aktı ilə cənə zamanda Rusiya, Belorusiya və Ukrayna** arasında yeni formada əməkdaşlıq barədə müqavilə imzalanmışdır. **Dekabr ayının 21-də isə Alma-Atada** (Qazaxıstan) Keçmiş SSRİ-nin tərkibində olan respublika rəhbərlərinin görüşü olmuş və 8 ölkə həmin müqaviləyə qoşulmuşlar.

Bunlar – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmenistan, Tacikistan, Özbəkistan, Moldova və Ermənistan (1993-cü ildə Gürcüstan da bu birliyə qoşulmuşdur) respublikalarından ibarətdir.

Beləliklə 1991-ci ilin dekabr ayında Müstəqil Dövlətlər Birliyi yaradılmışdır. Bu prosesin formalasdırılması barədə ilk təşəbbüsələr, görüşlər **1992-ci ilin mart ayında Moskvadə** həmin ilin oktyabr ayında **Bişkekdə, 1993-cü ildə** Minskdə keçirilmişdir.

21 dekabr 1991-ci il (Alma-Ata) razılaşmalarında MDB-nin quruluşu da müəyyən edilmişdir.

MBD-nin ali orqanı dövlət və hökumət başçılarının Şurası hesab edilir. 1992-ci ilin mart ayında Alma-Atada parlamentlərarası assambleya yaradılmışdır (iqamətgahı Sankt-Peterburgdadır).

1993-cü ildə (24 sentyabrda) Moskvada MDB - dövlətlərinin Müdafiə Nazirləri Şurası və Xarici İşlər Nazirləri Şurası təsis edilmişdir. Həmin ildən İcraedici Katiblik (iqamətgahı Minskdədir) fəaliyyət göstərir. Eləcə də Xarici İqtisadi Müəssisə və Təsisatlar üzrə rəhbərlər Şurası, Neft və Qaz üzrə hökumətlərarası Şura, İqtisadiyyatın dövr sahələri üzrə hökumətlərarası Şura fəaliyyət göstərir.

MDB – yarandığı vaxtdan xarici siyaset, təhlükəsizlik və müdafiə sahəsi üzrə siyaset, iqtisadi və maliyyə siyasəti kimi sahələr üzrə vahid siyaset yeridilməsi gündəlik tələbatı əvvərilmişdir.

1993-cü ildə iqtisadi ittifaq yaradılması barədə razılıq

olda edilmişdir.

Burada aşağıdakı cəhətlər nəzərdə tutulmuşdur:

Əmtəələrin, Xidmətlərin, Kapital və işçi qüvvəsinin arbəst hərəkəti;

pul-kredit münasibətlərində, büdcə, qiymət və vergiçiliklə, valyuta və gömrük dərəcələrində razılaşdırılmış siyaset etmək;

azad sahibkarlığın və investisiyanın inkişafına zəmin aratmaq, ayrı-ayrı müəssisə və sahələr arasında istehsal və operasiyasının inkişafına yardım etmək; tosorrüfatçılıq qanunlarının razılaşdırılması.

Bu razılaşmaya əsasən üzv olan ölkələr aşağıdakı beynəlxalq hüquqi prinsiplərə əsaslanmalıdır:

biri-birinin daxili işlərinə qarışmamaq, insan hüququna və azadlığına hörmət etmək;

qəbul edilmiş öhtəçiliklərə məsuliyyətlə yanaşmaq;

hər hansı bir münaqışının sülh yolu ilə həll edilməsi və hər birinə qarşı iqtisadi təzyiq tətbiq edilməməsi;

fiziki və hüquqi şəxslərə qarşı münasibətdə hər hansı bir məlli və digər olamotlara görə ayrı-seçkiliyə yol verməmək.

Bütün bu kimi cəhətlərin və prinsiplərin ümumişdirilmesi ilə MDB-nin iqtisadi İttifaqı öz məqsədini müəyyənlaşdırılmışdır:

üzv olan ölkələrdə iqtisadiyyatın sabit inkişafının formalasdırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması;

bazar münasibətləri əsasında mərhələ-mərhələ ümumi iqtisadi məkanın yaradılması;

bütün tosorrüfat subyektləri üçün bərabər imkanlar və təminat yaradılması;

ümumi mənafeyə uyğun olaraq birgə iqtisadi layihələrin həyata keçirilməsi;

ekoloji problemlərin həllində, təbii fəlakətin aradan qoşulmasında birgə səaliyyət göstərmək.

İqtisadi ittifaq bu kimi vəzifələri yerinə yetirməkələ ardıcıl olaraq integrasiya prosesini genişləndirir və aşağıdakı mərhələlərə nəzərdə tutur.

- Azad Ticarət Birliyi;
- Gömrük İttifaqı;
- Omtəo, Xidmətlər, Kapital və işçi qüvvəsi üzrə ümumi bazar yaradılması;
- valyuta ittifaqı yaradılması.

Onu da qeyd etməliyik ki, MDB daxilində müoyyon qrup dövlətlərərə integrasiya əlaqələri müxtəlif səviyyədə formalasılır. Belə ki, **1995-ci ilin yanvarında** Rusiya, Belorusiya və Qazaxıstan arasında Gömrük İttifaqı barədə müqavilə bağlanmışdır. **1998-ci ildə** Tacikistan və Qırğızıstan da bu müqaviləyə qoşulmuşlar. Bu subregion birliyi 1998-ci ildə Avropa-Asiya İqtisadi Birliyinə çəvrilmişdir.

2000-ci ilin oktyabr ayında Astanada (Qazaxıstan) Rusiya, Belorusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan **Avrasiya İqtisadi Birliyi** yaratmaq barədə müqavilə bağlamışlar. 2005-ci ildə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan ibarət Mərkəzi Asiya İqtisadi Birliyi də **Avrasiya İqtisadi Birliyinə birləşmişdi**.

5. QUAM – AVRASİA Subregional Təşkilatı

MDB ölkələri arasında yaradılan subregional qruplaşmalarından biri də QUAM təşkilatıdır. Bu təşkilat 1997-ci ildə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında yaradılmışdır.

Bəzən QUAM-in yaranmasının obyektiv əsasları aşağıdakı amillərlə izah edilir: Bu dövlətlərin MDB-də təhlükəsizlik müqaviləsində iştirak etməməsi; bu dövlətlərin hər birinin ərazisində "etnik münəaqişlərin" mövcud ləması və MDB-nin (xüsusilə Rusyanın) bu işin həllində "bitərəf" mövqeyi; bə

llərlərin ölkədaxili, regional və beynəlxalq münasibələrə təxvişlərində olan yaxınlıq; vahid iqtisadi, sosial və siyasi əməqsədlərinin mövcudluğu və s.

Bələdliklə, bu dövlətlərin başçıları ilk dəfə 1997-ci ildə Lusburq (Fransa) görüşü zamanı Nəqliyyat Enerji üzrə öz əlaqələrini birləşdirmək barədə razılığa gəlmişlər.

Bu qurumun yaradılması MDB daxilində gedən əməkdaşlığın proseslərin nəticəsi kimi qiymətləndirilir.

QUAM Qərb istiqamətli siyasetə daha çox üstünlük verir. Ən Avropa Nümunəsində siyasi, iqtisadi, sosial, mədəni və əməkdaşlıqla qasızıya nail olmağa çalışır. Türkiyə, Rumınıya, Bolqarıstan, Litva və Polşa kimi dövlətlər də bu təşkilata maraqlıdır.

QUAM ölkələri Xəzər dənizinin karbohidrogen ehtiyatları, Qərb şirkətləri ilə birgə monimsənilməsi, onun Bakı – Cəfərli – Ceyhan boru koməri ilə dünya bazarına çıxarılması, **Turq - Qərb (TRASEKA)** nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması, üzv olan ölkələr arasında təhlükəsizlik sahəsində birgə təyiholərin reallaşdırılması, sərhədlərin təhlükəsizliyi və digər məsələlərdə birgə maraqlar nümayiş etdirilir.

2000-ci ildə QUAM ölkələri başçılarının Vaşinqtonda keçirilmiş, ABŞ hökumətinin bu təşkilatın fəaliyyəti üçün 45 mln. dollar vəsait ayırması, Avropa birliyinin QUAM-ı dəstəkləməsi bu təşkilatın perspektivli olmasına zəmanət verir.

"**2001-ci ildə Yaltada** üzv dövlətlərin prezidentlərinin görüşündə **QUAM regional beynəlxalq təşkilat adlandırılmalıdır**". İmzalanmış birgə sənəddə (Xartiyada) qeyd olunmayırdı ki, QUAM öz qarşısına üzv olan ölkələr arasında regional-iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, enerji əməkhalərinin, Nəqliyyat Kommunikasiya xətlərinin birgə istifadə edilməsi, regional təhlükəsizliyin təmin olunması, terrorizmə, narkoticanətə qarşı birgə mübarizə aparılması və təhlükəsizliyini qoyur. Xartiyada qeyd olunmuşdur ki, bu təşkilat "əməkdaşlı-siyasi blok deyildir və MDB-yə qarşı qoyulmayıbdır".

QUAM-ın 2005-ci ildə Kişinyovda (Moldova) keçirilən zirvə görüşündə üzv olan dövlətlərin rəhbərləri ilə yanğı ABŞ-in Dövlət Departamentinin Avrasiya üzrə məsləhətçisi, ATƏT-in baş katibi, Ruminiya prezidenti və Litva prezidenti də iştirak etmişlər.

Dövlət başçılarının zirvə görüşündə regional problemlər, demokratik proseslərin inkişafı, Avropaya integrasiyanın sürtünləndirilməsi, terrorizm və təcavüzkar separatizmə mübarizə, regional tohlükəsizlik, quruma üzv olan dövlətlər arasında əlaqələrin gücləndirilməsi və digər məsələləri müzakirə edilmişdir.

2006-ci ildə zirvə görüşü Kiyevdə (Ukrayna) keçirilmişdir. Bu görüşdə QUAM-ın müxtəlif səviyyələrdə uğurları, konkret əməkdaşlıq iayihələri müzakirə edilmişdir.

QUAM ölkələri rəhbərlərinin 3-cü zirvə görüşü 2007-ci il iyun ayının 19-da Bakıda keçirilmişdir.

Görüşdə Azərbaycan, Ukrayna, Ruminiya, Gürcüstan, Bolqaristan, Moldova, Polşa, Litvanın dövlət və hökumət başçıları, eləcə də ABŞ, Latviya, Estoniya, Yaponiyanın nümayəndə heyətləri də iştirak etmişlər.

Görüşün iştirakçıları qeyd etmişlər ki, **hazırda QUAM-ı Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilat adlandırmaq olar.**

Burada bir çox məsələlərlə yanaşı mükəmməl nəqliyyat döhlizinin yaradılması, Tranzit imkanlarının və energetika sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, Dünya Ticarət Təşkilatının tələblərinə və normalarına əsaslanan azad ticarət zonası yaradılması məsələləri geniş müzakirə edilmişdir.

Həmin zirvə görüşündə müxtəlif sahələrdə əməkdaşlığı dair bir neçə sənəd imzalanmışdır. Bunlardan: QUAM-ın imtiyazları və immunitetlərinə dair saziş;

2007-2010-cu illərdə mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş, üzv ölkələri arasında yüksək seviyədə multimodal daşınması haqqında saziş, Nüvə və radiasiya təh-

tükəsizliyi məsələlərində qarşılıqlı yardıma dair memorandum imzalamışlar.

6. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ildən fəaliyyət göstərir. Lakin rəsmi olaraq 1998-ci ildə təsis olunubdur. QDİƏT-in inkişaf strategiyası 1995-ci ilin iyun ayında Buxarestdə (Ruminiya) və 1998-ci ilin iyun ayında Valtada keçirilən zirvə Görüşlərində müəyyən edilmişdir. Valtada (1998) təşkilatın nizamnaməsi qəbul olunmuşdur.

Azərbaycan, Albaniya, Ermənistan, Bolqaristan, Yunanistan, Gürcüstan, Moldova, Rusiya, Ruminiya, Türkiyə, Ukrayna, Serbiya – cəmi 12 dövlət bu təşkilata daxildirlər (Katiblik İstambuldadır).

İqtisadi sahədə bu təşkilatın əsas məqsədi:

Bir çox sahələrdə çoxtərəfli və ikitərəfli əməkdaşlığın inkişafı;

Sahibkəliq fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması;

Fərdi və kollektiv müəssisələrin, firmaların təşəbbüs-lərliginə maraq yaratmaq;

Aşağıdakı sahələrdə əməkdaşlığın artırılması həyata keçirilir: – energetika sahəsində; mineral xammal materiallarının hasilatı və emal edilməsində; kənd təsərrüfatı və kənd təsərrüfatı sənayesində; elm və texnika sahəsində; nəqliyyat, kommunikasiya sahəsində; turizm, ətraf mühitin qorunması, səhiyyə və ocaqçılıqda; iqtisadi və kömmersiya informasiyanın mübadiləsi sahəsində;

Elmi-texniki əməkdaşlığın inkişafına və burada xüsusi təhliminin iştirakına zəmin yaradılması və s.

Bu cür əməkdaşlığın həyata keçirilməsi məqsədi ilə **Qara-dəniz Beynəlxalq Tədqiqat Mərkəzi, QD elm fondu, Alimlər Birliyi və Elmi-texniki Tədqiqatın İnformasiya Şəbə-**

kəsi yaradılmışdır.

- Kiçik və orta müəssisələr, investorlar, sahibkarlar və sonayecilər arasında əməkdaşlıq maraq oyatmaq yolu ilə sahibkarlığın inkişafına köməklik göstərmək;

Milli infrastrukturun, nəqliyyat və rabitə sistemini inkişafına və Transavropa nəqliyyat sistemi ilə birləşdirmək; köməklik edilməsi;

Bütün bunlardan əlavə Bank və maliyyə sahəsində, vəziyyət cəlb olma məsələlərində, investisiyanın qorunması, statistika məlumatları və digər informasiya verilməsi sahəsində əməkdaşlıq edilməsi üçün işçi qrupları yaradılmışdır. 1995-ci ildə Qaradəniz Ticarət və İnkışaf Bankı yaradılmış barədə qərar qəbul edilmişdir. 2007-ci ilin iyun ayının 15-də Türkiyənin İstanbul şəhərində Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 15 illiyinə həsr edilmiş zirvə gərləşmişdir. Görüşdə 12 üzv olan ölkələr və müşahidəçi statutuna malik 13 ölkənin nümayəndələri iştirak etmişlər.

Görüşdə ABŞ-in, BMT-nin, Aİ-nin, ATƏT-in, Dünya Bankının, Dünya Ticarət Təşkilatının nümayəndələri də iştirak etmişlər.

7. Qara dəniz Ticarət və İnkışaf Bankı (QT və İB)

Qara dəniz Ticarət və İnkışaf Bankı Qaradəniz iqtisadi əməkdaşlıq təşkilatı üzvləri olan ölkələrin 1994-cü il razılığı əsasında yaradılıbdır.

Bank öz fəaliyyətində:

- Qaradəniz regionunda iqtisadi inkişafa yardım etmək;
- İnfrastruktura sahələri üzrə olan layihələrin maliyyələşdirilməsi və investisiyaların cəlb edilməsinə zəmin yaratmaq;
- Digər Beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq həyata keçirməyi əsas götürmüsdür;

Bələdiyələ Bankın fəaliyyəti aşağıdakı istiqamətlərdə

həyata keçirilir:

Qaradəniz İqtisadi Əməkdaşlıq təşkilatı çörçivəsində vəzifəli əməkdaşlıq layihəsinin kreditləşdirilməsi;

Üzv olan ölkələrdə müoyyən iqtisadi problemlərin həllinə köməklik göstərmək;

Qaradəniz hövzəsində və cləco də digər ərazidə iqtisadi inkişafə köməklik göstərmək.

Burada qaz və neftin, emaledici avadanlıqların nəqli ilə bağlı layihələrin maliyyələşdirilməsi nəzərədə tutulur. 1994-cü ildəki razılışmaya əsasən Bankın Nizamnamə fondu 1 mlrd. xüsusi əvvəzləmə hüququ olan valyutaya bərabərdir (1 375 mlrd. dollar). Ayrı-ayrı ölkələrin kvotası: Rusiya, Umanıstan və Türkiyə hər biri 16,5%; Bolqarıstan, Rumınıya və Ukrayna - hərəsi 13,5%; Azərbaycan, Ermənistan, Almaniya, Gürcüstan və Moldova hər biri - 2% təşkil edir.

Qeyd etməliyik ki, Bankın fəaliyyəti əsasən 1998-ci ildən, kredit verilməsi isə 1999-cu ildən başlanılmışdır.

XII FƏSİL

AMERİKA DÖVLƏTLƏRİNİN REGIONAL İQTİSADI TƏŞKİLATLARI

Başqa regionlarda olduğu kimi Amerikada da kifayət qədər birliklər yaradılmışdır. Lakin bu birliklərin bir çoxu ineq-rasiya birliyi kimi açıqlanmışdır. Odur ki, bu mövzudun ineqrasiya proseslərinin inkişafı deyil, ancaq tənzimləyən təşkilat kimi araşdırılma aparılır. Bu mənada aşağıdakı təşkilatlar tarixi ardıcılıqla verilir.

1. Amerika dövlətləri təşkilati.
2. Amerika dövlətlərarası inkişaf Bankı.
3. Mərkəzi Amerika iqtisadi ineqrasiya Bankı.
4. And qrupu və yaxud And paktı.
5. Karib inkişaf Bankı.
6. Karib birliyi və Karib ümumi bazarı.
7. Energetika üzrə Latin Amerikası təşkilati.
8. Latin Amerikası iqtisadi sistemi.
9. Latin Amerikası ineqrasiya birliyi.
10. Şərqi Karib dövlətləri təşkilati.
11. Amerika dövlətlərarası investisiya korporasiyası.
12. Şimali Amerika Azad ticarət zonası.
13. Cənubi Amerika Ümumi Bazarı.

1. Amerika Dövlətləri Təşkilatı (ADT)

Amerika Dövlətləri Təşkilatı 1948-ci ildə yaradılıbdu. Daha doğrusu bu təşkilat 1890-ci ildə yaradılmış Amerika dövlətlərinin Beynəlxalq ittifaqı qurumunun bazası əsasındı.

yaranmışdır. Bu təşkilat 35 dövləti özündə birləşdirir. Antigua və Barbuda, Argentina, Baham adaları, Barbados, Beliz, Boliviya, Braziliya, Venesuela, Haiti, Qayana, Qvatemala, Honduras, Qrenada, Dominika, Dominikan Respublikası, Kanada, Kolumbiya, Kosta-Rika, Kuba, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Salvador, Sent-Vinsent və Qrenada, Sent-Kits və Nevis, Sent-Lyusiya, ABŞ, Surinam, Trinidad və Tobaqa, Uruqvay, Çili, Ekvador, Yamayka. Birliyin bütün görüşlərində Amerikada üzv olan ölkələrin inkişafı naminə əməkdaşlıq prinsipləri barədə bəyannamə qəbul edilmişdir. Burada demokratiya, azad ticarət və Amerikada sabit inkişaf, Amerikada azad ticarət zonası yaradılması, ticarət və investisiya yollarının bütün maneqçılıklərdən azad edilməsi problemləri ön plana çəkilmişdir. Üzv olan ölkələrin dövlət başçılarının son 2005-ci il görüşündə Amerika birliyində demokratianın qorunub saxlanması və möhkəmləndirilməsi, iqtisadi ineqrasiya və azad ticarətin inkişafı yolu ilə həyat şəraitinin yüksəldilməsi, yoxsulluğun və ayrı-seçkiliyin aradan qaldırılması, sabit inkişafın təmin edilməsi və ətraf mühitin qorunub saxlanması problemlərini əhatə edən plan fəaliyyət göstərir.

Bu təşkilat öz tərkibində Amerika dövlətlərarası **iqtisadi və sosial Şuraya da malikdir**. Həmin şura üzv olan dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafına hərtərəfli yardım edir.

Eləcə də təşkilatın tərkibində Amerika dövlətlərarası **hüquq komitəsi də fəaliyyət göstərir**. Bu komitə Rio-de-Janeirodadır (Braziliya). Amerika dövlətlərarası telekomunikasiya Komissiyası da mövcuddur.

2. Amerika Dövlətlərarası İnkişaf Bankı (ADİB)

Amerika Dövlətlərarası İnkişaf Bankı 1959-cu ildə Amerika dövlətləri təşkilatının xüsusi komitəsi tərəfindən hazırlanmış razılaşmaya əsasən yaradılmışdır. Bankın tərkibinə 46 dövlət daxildir. Bunlardan **28** dövlət Latin Amerikası və Karib

hövzəsi ölkələridir, **18** ölkə isə qeyri regional ölkələrdir; Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İsrail, İtaliya, Kanada, Niderland, Norveç, ABŞ, Finlandiya, Fransa, İsveç, Yaponiya və s.

Bankın əsas məqsədi:

- Latin Amerikası və Karib hövzəsi ölkələrinin iqtisadi və sosial inkişafına yardım etmək;
- Həmin ölkələrin iqtisadiyyatına dövlət və xüsusi kompaniyaların investisiya qoyuluşuna köməklik göstərmək;
- Maliyyə və bütün digər ehtiyatlardan qarşılıqlı istifadə edilməsi siyasetində Bankın üzvü olan ölkələrin əməkdaşlığına nail olmaq və s.

Bank bu məqsədinin reallaşdırılması üçün öz fəaliyyətində aşağıdakı istiqamətlərə üstünlük verir:

- **Regionda** iqtisadi və sosial layihələri maliyyələşdirir. Burada sonaye, energetika, kənd təsərrüfatı və baliqçılıq, nöqliyyat, turizm və kiçik müəssisələr, infrastruktura daha ön plana çökilir. **Sosial sahədə** ətraf mühitin qorunması, elm və texnika, təhsil və sohiyyə sistemi, şəhər təsərrüfatının inkişafı problemləri üstünlük təşkil edir.
- Milli və ərazi üzrə inkişaf planı və layihələrin həyatı keçirilməsinə texniki yardım göstərir;
- Layihələrin tərtib edilməsinə, hazırlanmasına, təsdiq edilməsinə köməklik edir və reallaşdırılmasına nəzarət edir.

Bankın tərkibində 8 departament fəaliyyət göstərir. Bunlar – **bank əməliyyatları; maliyyə üzrə; iqtisadi və sosial inkişaf; layihələrin təhlili; hüquq üzrə; plan və proqramlar; inzibati sahə və katiblikdən ibarətdir.** Bankın Avropada xüsusi nümayəndəsi vardır.

Bankın maliyyə vəsaiti qarşılıqlı ödənişlər və bore veriləcək yaranan vəsait, üzv olan ölkələrin maliyyələşdirilmə fondları hesab edilir. Bank Kapitalının hərəkəti nəticəsində əmələ gələn vəsait hesabına **xüsusi əməliyyat** fondu yaradılır. Bu fond hesabına güzəştli şərtlərlə borc verilir.

Bankın işində Sosial tərəqqi üçün **Trast fondu** da vardır. **Venesuela Trast fondu, Latin Amerikası** ölkələrinə köməklik göstərmək üçün texniki əməkdaşlıq Trast fondu və s.

1993-cü ildə Bankın üzvü olan ölkələr tərəfindən çox-tərəflə investisiya fondu da yaradılıbdır. Bu fond az məbləğə börc verir.

Latin Amerikasının 26 ölkəsində və Fransada Bankın şöbələri vardır.

3. Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankı (MAİİB)

Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankı 1961-ci ildə yaradılmışdır. Öz tərkibində 7 ölkəni birləşdirir – Qvatemaia, Honduras, Kosta-Rika, Meksika, Nikaraqua, Salvador, Tayvan.

Bankın əsas məqsədi regionda Kapital qoyuluşu sahəsində siyaset yetirməklə Mərkəzi Amerika dövlətlərinin iqtisadi inkişafına və integrasiyasına yardım etməkdən ibarətdir.

Bank öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir.

Mərkəzi Amerikanın ümumi bazarı üçün əhəmiyyət kəsb edən sahələrin və eləcə də kənd təsərrüfatı bölməsinin, xidmət dairəsinin, turizmin, ətraf mühitin mühafizəsinin, insanların cəhətiyatlarının inkişafına uzun müddətə investisiya qoyuluşunun maliyyələşdirilməsi;

infrastruktura obyektlərinin maliyyələşdirilməsi;

möhkəm valyutaya cəhəyi olan, məşğulluğun artırılmasında xüsusi rolü olan istehsal müəssisələrinin maliyyələşdirilməsi;

Mərkəzi Amerika dövlətləri arasında və eləcə də bu regionun üçüncü dövlətlərlə ticarət əlaqələrinin artırılmasına köməklik göstərmək;

Sosial inkişafaya yardım etmək, bələdiyyə infrastruk-

turasını maliyyələşdirmək;

• yoxsulluqla mübarizə aparılması sahəsində sosial investisiya programının reallaşdırılması;

• Kadr hazırlığı məqsədi ilə beynəlxalq təşkilatlarla texniki əməkdaşlıq aparılmasına köməklik etmək və s.

Bankın inzibati aparatında **hüquq şöbəsi; beynəlxalq əməkdaşlıq və planlaşdırma şöbəsi; dövlət bölməsi ilə iş aparılması şöbəsi; Xüsusi bölmə ilə iş aparılması şöbəsi** fəaliyyət göstərir.

Bankın maliyyələşdirmə mənbəyi – nizamnamə kapitalı, cəhiyat kapitalı, cəlb olunmuş vəsaitlər və s. hesab edilir.

Bank aşağıdakı fondlar hesabına borc verir:

- **Adı fond** – xüsusi və dövlət bölmələrində istehsalın və infrastrukturun inkişafı üzrə layihələrin maliyyələşdirilməsini həyata keçirir;

- **Mərkəzi Amerika iqtisadi** integrasiya fondu. Üzv olan ölkələrdə infrastrukturun inkişafı layihələrini maliyyələşdirir.

- **Dövlət, yerli və bələdiyyə hakimiyət** orqanları fondu.

Bu fond hesabına muxtar hakimiyət orqanları müəssisələri və Mərkəzi Amerika təşkilatları maliyyələşdirilir.

- **Mənzil tikintisi fondu** – şəhər təsərrüfatı və mənzil tikintisini maliyyələşdirir.

- **Sosial inkişaf fondu** – şəhər və kənd rayonlarının inkişafını maliyyələşdirir.

- **Mərkəzi Amerika iqtisadi və sosial inkişaf fondu.** Bu sahələrə ayrılan kapitalın istifadəsini əks etdirir. Bütün bunlardan əlavə Bank xüsusi kapitallara malik olan bir çox digər fondların da idarə edilməsini həyata keçirir.

4. And qrupu və yaxud

And paktı

And qrupu və yaxud And paktı 1969-cu ildə Kolumbiyanın Kartaxen şəhərindəki razılığa əsasən yaradılmışdır. Bura beş ölkə daxildir – Boliviya, Venesuela, Kolumbiya, Peru, Ekva-

dor. And qrupu And integrasiya sisteminin bir hissəsi hesab edilir. Bu sistemin ikinci hissəsini isə üzv olan ölkələrin varadıqları siyasi institutlar təşkil edir (And prezidentləri şurası, Xarici işlər Nazirlərinin şurası).

And* qrupunun əsas məqsədi integrasiya və sosial-iqtisadi əməkdaşlıq yolu ilə üzv olan ölkələrin inkişafına yardım etmək, iqtisadi artımın sürətlənməsi və məşğulluğun təmin edilməsi, Latin Amerikası ümumi bazarını yaratmaq və sair problemlərdən ibarətdir.

Bu məqsədlə And qrupu üzv olan ölkələr üçün vahid iqtisadi siyaset hazırlayır, müəyyən layihələrin əlaqələndirilməsini həyata keçirir.

Qanunçuluğun üzvü sürətdə əlaqələndirilməsinə və hüquq normalarının həyata keçirilməsinə nəzarət edir.

Xüsusi sahibkarlar İttifaqı və And Əmək institutu kimi köməkçi orqanları vasitəsi ilə orazilərarası və And qrupu orqanlararası əlaqələr yaradılmasını həyata keçirir. 1990-cı ildə "And strategiyası" qəbul edilmişdir. Burada 3 məqsəd nəzərdə tutulmuşdur:

- And iqtisadi məkanın inkişafı;

- And qrupu ölkələrinin beynəlxalq əlaqələrinin genişlənməsi;

- Latin Amerikasının vahidliyinin qorunması;

Həmin ildə "Sülh aktı" da qəbul edilmişdir. Bu sənəddə And ölkələrində integrasiya prosesinin genişlənməsi, integrasiyanın ayrı-ayrı mərhələlərinin reallaşdırılması və digər tödbirlər nəzərdə tutulmuşdur. 1993-cü ildə **And qrupu ilə Aİ-nin Avropa** komissiyası arasında əməkdaşlıq haqqında razılıq olda edilmişdir.

And qrupu çörçivəsində aşağıdakı qurumlar yaradılmışdır. **And İnkışaf Birliyi (Karakas Venesuela)** 1986-cı ildə varadılmışdır. Bu birlik inkışaf bankı kimi, , eləcə də iqtisadi və

* And Cənubi Amerikada dağ sistemidir.

1985-ci ildə üzv olan ölkələrdə yerli və orazi üzrə sahibkarlığın inkişafı barədə;

1989-cu ildə Karib hövzəsində ətraf mühitin mühafizəsi, təbiətdən səmərəli istifadə edilməsi və integrasiyanın goləcək inkişafı barədə;

1991-ci ildə Karib hövzəsi ölkələrinin 2000-ci ilə inkişafı barədə boyannamələr qəbul edilmişdir.

Ümumi şəkildə KARİKOM-un əsas məqsədi üzv olan ölkələrin ümumi bazarını yaratmaq, iqtisadi integrasiyanın inkişafına yardım etmək, vahid xarici taarif sistemini keçmək, ömətələrin əsas mənşeyinə görə müəyyən edilməsi sisteminin tətbiqi, razılışdırılmış fiskal tədbirlər planının reallaşdırılması və sairədən ibarətdir.

Müqavilənin müddəələrinə əsasən demək olar ki, bütün məhsullar üzrə (çox az məhsullar istisna olmaqla) Gömrük rüsumları aradan götürülmüşdür, az inkişaf etmiş ölkələrdə bu tədbir 10 ilə nozordə tutulmuşdur. Ümumi gömrük qaydası müəyyən edilmişdir, vahid ticarət siyaseti və kənd təsərrüfatı üzrə ümumi siyaset həyata keçirilir, pul və maliyyə siyasetləri əlaqələndirilir, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti genişlənir, Turizm, Nəqliyyat və Rabitə sahəsində əməkdaşlıq artır.

Vahid Valyuta İttifaqına keçilməsi işləri genişlənir.

KARİKOM – BMT, BVF, NAFTA kimi beynəlxalq təşkilatlar və iqtisadi qruplaşmalar ilə yaxından əlaqə saxlayır.

1994-cü ildə üzv olan ölkələrin dövlət başçılarının görüşündə NAFTA ilə KARİKOM arasında əməkdaşlığın inkişafına dair rəsmi sənəd qəbul edilmişdir.

KARİKOM-un fəaliyyətinin maliyyə təminatı üçün həlo **1969-cu ildə** Karib İnkışaf Bankı yaradılmışdır.

KARİKOM-un yaranması ilə **1973-cü ildə** Karib İnvestisiya Korporasiyası yaradılmış, **1975-ci ildə isə 15 mln.** dollar Nizamnamə Kapitalı ilə fəaliyyətə başlamışdır. Burada əsasən Barbados, Qayana, Trinidad və Tobaqo, Yamayka kimi ölkələr daha çox fərqlənməklə zəif inkişaf etmiş ölkələrin

maliyyələşdirilməsinə yardım etmişlər. Elə bu məqsədlə də **1991-ci ildən Karib İnvestisiya Fondu** fəaliyyət göstərir.

7. Energetika üzrə Latin Amerikası Təşkilatı (LAET)

Energetika üzrə Latin Amerikası təşkilatı 1974-cü ildə yaradılmışdır. **Bura 25 dövlət daxildir:** Barbados, Boliviya, Braziliya, Venesuela, Haiti, Qayana, Qvatemala, Honduras, Qrenada, Dominikan respublikası, Kolumbiya, Kosta-Rika, Kuba, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Salvador, Surinam, Trinidad və Tobaqo, Uruqvay, Çili, Ekvador və Yamayka.

LAET-in əsas məqsədi energetika sahəsində əməkdaşlığın əlaqələndirməsi və məsləhətləşmələrin həyata keçirilməsindən ibarətdir.

Bunun üçün LAET – öz fəaliyyətində Energetika bolməsinin inkişafında ümumi regional proqramlar işləyib hazırlanır, həmin sahənin inkişafı üçün xüsusi və dövlət kapitalının cəlb edilməsinə yardım edir, texnologiya mübadiləsinin artmasına, kommersiya əlaqələrinin genişlənməsinə səy göstərir.

LAET – yarandığı vaxtdan ayrı-ayrı sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün bir çox problemlər barədə boyannamələr qəbul etmişdir. **Bunlardan:** **1979-cu ildə "səmərəli enerji təchizatı və enerji istehlakı"** üzrə proqramın reallaşdırılması; **1981-ci ildə "Latin Amerikası ölkələrinin energetika əməkdaşlığı proqramı";**

1986-ci ildə "Ərazi üzrə əməkdaşlığın gücləndirilməsi barədə; **1988-ci ildə "energetika bölməsində maliyyə problemi və alternativ maliyyələşdirmə mexanizminə dair";**

1990-ci ildə – "enerji ilə təchiz olunma imkanları və özünü enerji ilə təmin etmə probleminə dair".

1996-ci ildə də enerji bölməsinin inkişafı geniş müzakirə edilmiş və geniş fəaliyyət proqramı qəbul edilmişdir.

1985-ci ildə üzv olan ölkələrdə yerli və orazi üzrə sahibkarlığın inkişafı barədə;

1989-cu ildə Karib hövzəsində ətraf mühitin mühafizəsi, təbiətdən səmərəli istifadə edilməsi və integrasiyanın goləcək inkişafı barədə;

1991-ci ildə Karib hövzəsi ölkələrinin 2000-ci ilə inkişafı barədə boyannamələr qəbul edilmişdir.

Ümumi şəkildə KARİKOM-un əsas məqsədi üzv olan ölkələrin ümumi bazarını yaratmaq, iqtisadi integrasiyanın inkişafına yardım etmək, vahid xarici taarif sistemini keçmək, ömətələrin əsas mənşeyinə görə müəyyən edilməsi sisteminin tətbiqi, razılışdırılmış fiskal tədbirlər planının reallaşdırılması və sairədən ibarətdir.

Müqavilənin müddəələrinə əsasən demək olar ki, bütün məhsullar üzrə (çox az məhsullar istisna olmaqla) Gömrük rüsumları aradan götürülmüşdür, az inkişaf etmiş ölkələrdə bu tədbir 10 ilə nozordə tutulmuşdur. Ümumi gömrük qaydası müəyyən edilmişdir, vahid ticarət siyaseti və kənd təsərrüfatı üzrə ümumi siyaset həyata keçirilir, pul və maliyyə siyasetləri əlaqələndirilir, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti genişlənir, Turizm, Nəqliyyat və Rabitə sahəsində əməkdaşlıq artır.

Vahid Valyuta İttifaqına keçilməsi işləri genişlənir.

KARİKOM – BMT, BVF, NAFTA kimi beynəlxalq təşkilatlar və iqtisadi qruplaşmalar ilə yaxından əlaqə saxlayır.

1994-cü ildə üzv olan ölkələrin dövlət başçılarının görüşündə NAFTA ilə KARİKOM arasında əməkdaşlığın inkişafına dair rəsmi sənəd qəbul edilmişdir.

KARİKOM-un fəaliyyətinin maliyyə təminatı üçün həlo **1969-cu ildə** Karib İnkışaf Bankı yaradılmışdır.

KARİKOM-un yaranması ilə **1973-cü ildə** Karib İnvestisiya Korporasiyası yaradılmış, **1975-ci ildə isə 15 mln.** dollar Nizamnamə Kapitalı ilə fəaliyyətə başlamışdır. Burada əsasən Barbados, Qayana, Trinidad və Tobaqo, Yamayka kimi ölkələr daha çox fərqlənməklə zəif inkişaf etmiş ölkələrin

maliyyələşdirilməsinə yardım etmişlər. Elə bu məqsədlə də **1991-ci ildən Karib İnvestisiya Fondu** fəaliyyət göstərir.

7. Energetika üzrə Latin Amerikası Təşkilatı (LAET)

Energetika üzrə Latin Amerikası təşkilatı 1974-cü ildə yaradılmışdır. **Bura 25 dövlət daxildir:** Barbados, Boliviya, Braziliya, Venesuela, Haiti, Qayana, Qvatemala, Honduras, Qrenada, Dominikan respublikası, Kolumbiya, Kosta-Rika, Kuba, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Salvador, Surinam, Trinidad və Tobaqo, Uruqvay, Çili, Ekvador və Yamayka.

LAET-in əsas məqsədi energetika sahəsində əməkdaşlığın əlaqələndirməsi və məsləhətləşmələrin həyata keçirilməsindən ibarətdir.

Bunun üçün LAET – öz fəaliyyətində Energetika bolməsinin inkişafında ümumi regional proqramlar işləyib hazırlanır, həmin sahənin inkişafı üçün xüsusi və dövlət kapitalının cəlb edilməsinə yardım edir, texnologiya mübadiləsinin artmasına, kommersiya əlaqələrinin genişlənməsinə səy göstərir.

LAET – yarandığı vaxtdan ayrı-ayrı sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün bir çox problemlər barədə boyannamələr qəbul etmişdir. **Bunlardan:** **1979-cu ildə "səmərəli enerji təchizatı və enerji istehlakı"** üzrə proqramın reallaşdırılması; **1981-ci ildə "Latin Amerikası ölkələrinin energetika əməkdaşlığı proqramı";**

1986-ci ildə "Ərazi üzrə əməkdaşlığın gücləndirilməsi barədə; **1988-ci ildə "energetika bölməsində maliyyə problemi və alternativ maliyyələşdirmə mexanizminə dair";**

1990-ci ildə – "enerji ilə təchiz olunma imkanları və özünü enerji ilə təmin etmə probleminə dair".

1996-ci ildə də enerji bölməsinin inkişafı geniş müzakirə edilmiş və geniş fəaliyyət proqramı qəbul edilmişdir.

8. Latin Amerikası İqtisadi Sistemi (LAİS)

Latin Amerikası İqtisadi Sistemi Panama müqavilosunu osasən 1975-ci ildə yaradılıbdır. **27 dövləti** özündə birləşdirir.

Argentina, Barbados, Beliz, Boliviya, Braziliya, Venesuela, Haiti, Qayana, Qvatemala, Honduras, Qrenada, Dominikan respublikası, Kolumbiya, Kosta-Rika, Kuba, Meksika, Nikaragua, Panama, Paraqvay, Peru Salvador, Surinam, Trinidad və Tobaqo, Uruqvay, Çili, Ekvador, Yamayka. Bu təşkilatın osas məqsədi -- üzv olan ölkələrdə sosial-iqtisadi inkişafə nail olmaq üçün orazidaxili əməkdaşlığın genişlənməsinə yardım etmək, iqtisadi və sosial problemlər barədə ümumi prinsiplər, ümumi strategiya işləyib hazırlamaqdan ibarətdir.

LAİS öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

Ərazi daxili ticarətin və üzv olan ölkələrin üçüncü ölkələrə ixracının genişlənməsinə yardım etmək;

Balıqçılıq potensialının daha səmərəli istifadəsi bu sahədə üzv ölkələrin fəaliyyətlərinin razılışdırılması;

- **Ərazi** üzrə Gübrə satışının inkişafına yardım göstəriməsi;

- **Elm və texnika** sahəsində məsləhətloşmələr aparılması, təhlil və əlaqələndirmə işləri üzrə proqramların reallaşdırılmasına yardım etmək;

- **Ərazidə xırda** sənətkarlığın inkişafına zəmin yaratmaq;

Texnoloji informasiya infrastrukturاسının inkişafına köməklik göstərmək və s.

9. Latin Amerikası İnteqrasiya Birliyi (LAİB)

Latin Amerikası İnteqrasiya Birliyi **1980-ci ildə** Montevideo (Uruqvayın paytaxtı) müqavilosunu osasən yaradılıbdır. Bu müqavilə **1982-ci ildə** qüvvəyə minibdir.

Məlumdur ki, **1960-ci ildə Latin Amerikası** azad ticarət birliyi (**LAATB**) yaradılmışdır. Deməli LAİB bu təşkilatın bazasında yaradılmışdır.

LAİB – özündə Latin Amerikasının **11 ölkəsini** birləşdirir. Bunlar – Argentina, Boliviya, Braziliya, Vensucla, Kolumbiya, Meksika, Paraqvay, Peru, Uruqvay, Çili, Ekvadordur.

LAİB-in əsas məqsədi iqtisadi əməkdaşlığın inkişafı ilə bazarın genişlənməsini təmin etməkdən ibarətdir.

LAİB ərazidəki ölkələr arasında qarşılıqlı ticarəti tənzimləyir, iqtisadi, imtiyazlı zonalar yaradılmasına maraq oystaməq yolu ilə mərhələ-mərhələ Latin Amerikası ümumi bazarının əmələ gəlməsinə zəmin hazırlayıır.

10. Şərqi Karib Dövlətləri Təşkilatı (ŞKDT)

Şərqi Karib Dövlətləri Təşkilatı **1981-ci ildə yaradılıbdır**, **7 ölkəni** özündə birləşdirir. Bunlar – Antiqua və Barbuda, Qrenada, Dominika, Monserrat, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lyusiya və eləcə də ayrıca birlik kimi Virgin Britaniya adaları da bura daxildir.

Təşkilatın əsas məqsədi iqtisadi və siyasi əməkdaşlığın, iqtisadi integrasiyanın inkişafına yardım etmək və razılışdırılmış xarici siyaset yeritməkdən ibarətdir.

ŞKDT-in fəaliyyətində aşağıdakı problemlər ön plana çıxılır:

Ticarət və iqtisadi inkişaf, 1991-ci ildən qəbul edilmişİş qorara osasən ümumi bazar yaradılıbdır. Əmtəələrin sərbəst hərəkəti həyata keçirilir, valyuta ittifaqı yaradılıbdır. Bu isə kapitalın sərbəst hərəkətini artırmışdır. Ticarətin və investisiyanın genişlənməsini təmin etmək üçün aşağıdakı qurumlar varadılmışdır.

1. Şərqi Karib üzrə investisiya yardımını xidməti;
2. İxracın inkişafı üzrə şərqi Karib agentliyi;
3. Şərqi Karib Kənd təsərrüfatının hərtərəfli inkişafının

əlaqələndirmə mərkəzi.

- təbii ehtiyatların və təbiətdən istifadənin inkişafı. Bu məqsədlə **2 qrup** yaradılmışdır.

1. Təbii ehtiyatların idarə edilməsi qrupu – kənd təsərrüfatı, otaf mühit, turizm məsələləri ilə məşğuldur. Bu qrup təbii ehtiyatların idarə edilməsi üzrə layihələr işləyib hazırlayır.

2. Balıqçılıq məsələləri üzrə qrup. Bu qrup balıqçılıq üzrə əlaqələndirmə və əməkdaşlıq məsələlərinin inkişafı və qanunçuluğun əlaqələndirilməsi ilə məşğuldur.

Bu təşkilatın fəaliyyətində aviasiya daşımaları, mülki aviasiyanın tənzimlənməsi də böyük əhəmiyyət kəsb edir. Bu təşkilatın fəaliyyətinin daha mütorəqqi inkişafı üçün 1983-cü ildə **Şərqi Karib** mərkəzi bankı yaradılmışdır.

Bu bank şərqi Karib dövlətləri üçün vahid valyutanın olmasını dəstekləməkə onun beynəlxalq baxımdan nüfuzunu təmin edir və iqtisadi inkişafa yardım göstərir. Bununla yanaşı bank pul emissiyası hüququna malikdir və üzv olan ölkələr üçün banknotlar buraxılır.

11. Amerika Dövlətlərarası İnvestisiya Korporasiyası (ADİK)

Amerika Dövlətlərarası İnvestisiya Korporasiyası **1989-cu ildə** yaradılmışdır. Bu korporasiya çoxtərəfli investisiya qurumu olmaqla Amerika Dövlətlərarası İnkişaf Bankının tərkibində daxildir (hüquqi cəhətdən müstəqil təşkilatdır).

Bura – **34 dövlət** daxildir, o cümlədən eyni ərazidən olmayan Avstriya, Almaniya, İsrail, İspaniya, İtaliya, Niderland, ABŞ, Fransa, İsvəçrə və Yaponiya da bura daxildir.

Birliyin əsas məqsədi Latin Amerikası və Karib hövzəsinde ölkələrində xüsusi sahibkarlığın genişləndirilməsi, xüsusi müəssisələrin təşkili və modernləşdirilməsi yolu ilə (kiçik və orta müəssisələrin artırılması əsasında) iqtisadi inkişafı yardım etməkdən ibarətdir.

Öz fəaliyyətində aşağıdakı istiqamətləri əsas götürür:

-- **Sərbəst dənərli valyuta** ilə borc verir, Səhmdar Kapitalına investisiya qoyur, üzv olan ölkələrin iqtisadi fəaliyyətinin genişlənməsinə töminat verir;

- **Layihələrin maliyyələşdirilməsini** həyata keçirir və səhmdar kapitallarını alır. İnvestisiya birliyi layihələrinin 33%-ə qədərini maliyyələşdirir. Elə Səhmdar Kapitallarının da 33%-dən artıq alınmasına yol vermir.

İri miqayash layihələr (borc vermək və investisiya qoymaq yolu ilə) birləşdirilmiş (sindikatlaşmış) formada maliyyələşdirilir.

Nisbətən Kiçik layihələr xüsusi bölmədə olan maliyyə vasitəciliyi tərəfindən həyata keçirilir.

Bu birlik maliyyələşdiriyi layihələrdə inzibati və idarəcilik funksiyalarına qarışır. Lakin direktorlar şurasında iştirak edir;

- Digər mənbələrdən maliyyə vəsaiti cəlb olunmasında köməklik edir. Yeni texnologiyanın, Nou-Xaunun yayılmasını maliyyələşdirir. İnvestisiya birliyi Amerika Dövlətlərarası İnkişaf Bankının maliyyələşdirməsi mənbəyindən başqa ayrıca maliyyələşdirmə mənbəyinə malikdir.

Hazırda bu birliyin səhmdar kapitalı 200 mln. dollardan artıqdır.

12. Şimali Amerika Azad Ticarət Zonası (NAFTA)

Şimali Amerika Azad Ticarət Zonası 1 yanvar 1994-cü ildə yaradılmışdır. Bura Kanada, ABŞ və Meksika daxildir. Qeyd etməliyik ki, bu birliyin ilk təmolı 1965-ci ildən qoyulmuşdur. Həmin ildə ABŞ ilə Kanada arasında avtomobil sənayesi məhsullarının satışı barədə müqavilə imzalanmışdır. Sonra 1989-cu ildə yenə ABŞ ilə Kanada arasında **azad ticarət** barədə razılıq əldə edilmişdir. Nəhayət 1994-cü ildə Meksika da bu müqaviləyə qoşulmuşdur.

Muqavilənin şərtlərinə əsasən son 25 ilə – daha doğrusu 2010-cu ilədək bu ölkələr arasında bütün ticarət və investisiya möhdudiyyətlərinin aradan qaldırılması nəzərdə tutulmuşdur.

Şimali Amerikada sahibkarlıq fəaliyyotinin müxtəlif cəhətləri barədə əsaslandırılmış müddəalar sənədləşdirilmişdir. Burada - açıq bazar yaradılması, investisiya qoyuluşu, təminat, xidmət məsələləri, intellektual mülkiyyət hüququ məsələləri, dövlət alışi, standartlara rəayət edilməsi, biznesmenlərin ölkələrarası hərəkəti, münaqişələrin həlli və bu kimi problemlər müqavilənin müzmununu təşkil edirdi. Bu kimi problemlərin bir çoxu ABŞ ilə Kanada arasında daha təz öz həllini tapmışdır, Meksika ilə də qarşılıqlı, anlaşılıqlı şəraitdə irəliləyiş əldə edilir.

13. Cənubi Amerika Ümumi bazarı (MEPKOCYP)

Latin Amerikasında yaranan on böyük ticarət – siyasi ittişaflardan biri də Cənubi Amerika Ümumi Bazarıdır. Bu qurum – Argentina, Braziliya, Paraqvay və Uruqvayı özündə birləşdirir. Bu təşkilat 1995-ci ildə yaradılmışdır. Bu təşkilatın yaradılması barədə ilk müqavilə 1991-ci ildə Paraqvayın paytaxtı Asunson şəhərində həyata keçirilmişdir. Sonralar Çili və Boliviya da bu qurumun işində iştirak edirlər. Müqavilənin müddəalarına əsasən üzv olan 4 ölkədə qarşılıqlı ticarətdə bütün rüsumların və taarif məhdudiyyətlərinin aradan qaldırılması, vahid Gömrük dərəcələrinə keçilməsi, Kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rəbitə və bozi digər sahələrin inkişaf siyasətlərinin əlaqələndirilməsi, valyuta-maliyyə dairəsində razılışdırılmış strategiya əldə edilməsi nəzərdə tutulmuşdur.

Bu birliyin işində integrasiya proseslərini tənzimləmək üçün Xarici İşlər Nazirlərindən ibarət **Ümumi Bazar Şurası**, icra orqanı olan **Ümumi Bazar Qrupu** (iqamətgahı Montevideo-dadır Uruqvayda), 10 Texniki Komissiya fəaliyyət göstərir xarici ticarət; gömrük tənzimlənməsi; texniki normalar; valyuta – maliyyə və makroiqtisadi siyaset; yerüstü və dəniz nəqliyyatı; sənaye texnologiyası; kənd təsərrüfatı və energetika.

XIII FƏSİL

ASİYA VƏ SAKİT OKEAN DÖVLƏTLƏRİNİN İQTİSADI TƏŞKİLATLARI

- 1. Sakit okeanın cənub hissəsi
ölkələri komissiyası.*
- 2. Asiya və Sakit okeanda birgə iqtisadi və sosial inkişaf üzrə "Kolombo planı".*
- 3. Məhsuldarlıq məsələsi üzrə
Asiya təşkilati.*
- 4. Cənubi Şərqi Asiya dövlətləri
birliyi və Asiya Sakit okean
iqtisadi oməkdaşlığı.*
- 5. Cənubi Sakit okean forumu.*
- 6. Asiya İnkışaf Bankı.*
- 7. Cənubi Asiyanın regional
oməkdaşlığı birliyi.*

1. Sakit okeanın cənub hissəsi ölkələri komissiyası

Sakit okeanın cənub hissəsi ölkələri komissiyası 1947-ci ildə yaradılıbdır. Burada əsas məqsəd həmin ölkələrdə iqtisadi, siyasi, sosial, mədəni problemlərin yaxşılaşdırılmasında və tənzimlənməsində oməkdaşlıq etməkdən ibarətdir.

Həmin təşkilatın tərkibinə **27 ölkə** daxildir (Əvvəllər bu regiona məxsus olan adalar da bura daxildir).

Bunlar:

Avstriya, Vanuatu, Böyük Britaniya, Şərqi Samoa, Quam, Qorbi Samoa, Kiribati, Kuka adası, Marşal adaları, Nauru, Yeni Zellandiya, Niue, Palau, Papua-yeni Qvineya, Pitkern, Şimal Marin adaları, ABŞ, Mikroneziya Birleşmiş ştatları, Solomonov adaları, Tokelau, Tonqa, Tuvalu, Uollis və

Futuna, Fidci, Fransa, Fransa Polineziyası, Yeni Kaledoniya.

Bu təşkilat öz fəaliyyətində üzv olan ölkələrin birgə layihəsi əsasında aşağıdakı proqramları həyata keçirir:

kənd təsərrüfatında bitkiçiliyin və heyvandarlıqda xəstəliklərə qarşı mübarizənin genişləndirilməsi;

Balıqçılıq üzrə - sahil boyu və açıq dənizdə balıqçılığın inkişafını artırmaq;

kənd rayonlarının inkişafını genişləndirmək;

səhiyyə, təhsil, mədəniyyət və digər sahələrin inkişafına texniki yardım göstərmək.

Bütün bunlarla yanaşı bu təşkilat həmin regionun ölkələri arasında əməkdaşlığın, texnologiyanın və insanların hərəkətinin asanlaşdırılması üçün müəyyən metod və vasitələr də işləyib hazırlanır.

2. Asiya və Sakit okeanda birgə iqtisadi və sosial inkişaf üzrə "Kolombo Planı"¹

Aziya və Sakit okeanda birgə iqtisadi və sosial inkişaf üzrə "Kolombo Planı" 1950-ci ildə "Millətlər Həmrəyliyi" ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul edilibdir. Bu plan 1951-ci ildən həyata keçirilir. Planda cənubi və cənubi şərqi Aziyanın iqtisadi və sosial inkişafı barədə birgə təşəbbüs nəzərdə tutulur. İlk əvvəllər - yəni 1950-ci illərdə "Kolombo planında" imperializmin möhkəmləndirilməsi və milli-azadlıq hərəkatlarının zəiflədilməsi nəzərdə tutulurdu.

1985-ci ilin sonundan Kolombo planında 6 kreditor ölkəsi (ABŞ, Yaponiya, Böyük Britaniya, Kanada, Avstraliya və yeni Zellandiya) və 20 kredit olan ölkə (Birma, Hindistan, Pakistan və s.) iştirak edirlər.

"Kolombo Planı"na aşağıdakı 24 dövlət daxildir:

Avstriya, Əfqanistan, Banqladeş, Butan, Hindistan, İndone-

1. Kolombo Sri-Lankanın paytaxtıdır.

ziya, İran, Kamboca, Laos, Malayziya, Maldiv adları, Myanma, Yeni Zellandiya, Nepal, Pakistan, Papua – yeni Qvineya, Koreya respub., Sinqapur, ABŞ, Tailand, Filippin, Şri-Lank, Yaponiya.

"Kolombo Planı"da əsas məqsəd həmin ölkələrin iqtisadi və sosial inkişafı fəaliyyəti üzrə razılışdırılmış siyaset yarıməkdən ibarətdir.

Bu plan aşağıdakı istiqamətlərdə həyata keçirilir:

- ölkələrin biri-birinə yardım göstərməsi və texniki əməkdaşlıq etməsi. Bu yardım müxtəlif formalarda həyata keçirilir. Texniki yardım – mütəxəssislər göndərilməsi, xaricə təhsil almağa göndərmək və s.

- milli inkişaf layihələrinin həyata keçirilməsi üçün maliyyə yardımı;

- əmək formasında – ərzaq, xammal, material köməkliyi;

- müəyyən məsləhətlər (təhsil proqramları da daxil olmaqla) vermək;

- sahibkarlığın inkişafına, elm, texnika və təhsilə marağın artmasına, müəssisələrdə təşkilatlılığın və idarəciliyin yaxşılaşdırılmasına, ekoloji problemlərə və fövqəl vəziyyətlərdə köməklik göstərir;

- texniki əməkdaşlıq proqramının (müxtəlif sahələrdə biliyin və təcrübənin ötürülməsi, kadrlar hazırlığı da daxil olmaqla) reallaşdırılmasına yardım edir:

- narkotizmə qarşı mübarizə proqramı hazırlanıb həyata keçirir. Bu sahədə olan qanunvericilik aktlarının tokmilləşdirilməsi və tətbiq edilməsinə yardım edir. Bu tədbirlər könüllü üzlük haqqları və BMT-nin xətti hesabına həyata keçirilir.

3. Məhsuldarlıq məsələsi üzrə Aziya təşkilatı

Məhsuldarlıq məsələsi üzrə Aziya təşkilatı 1961-ci ildə yaradılıbdır. Dövlətlərarası regional təşkilat olub sahibkarlığın fəaliyyətində məhsuldarlığın artırılmasına və iqtisadi inkişafda əməkdaşlığın genişlənməsinə xidmət edir. Təşkilatın

tərkibində 18 dövlət daxildir: Banqladəş, Vyetnam, Hon-Konq, Hindistan, İndoneziya, İran, Malayziya, Monqolustan, Nepal, Koreya Respublikası, Sinqapur, Tailand, Tayvan, Fidci, Filippin, Şri-Lank, Yaponiya.

Bu təşkilatın fəaliyyətində üç əsas sahədə – Sənaye, Kənd təsərrüfatı və xidmətdə məhsuldarlığın artırılması üzrə program işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Təşkilat – bu fəaliyyətini məhsuldarlıq məsələləri üzrə məşğul olan milli təşkilatlar vasitəsilə yerinə yetirir.

Sənaye Xidmət sahəsində olan programlarda – məhsuldarlıq və sosial-iqtisadi inkişaf; kiçik və orta istehsal müəssisələrinin inkişafı; məhsuldarlığın ölçülülməsi; idarəcilik; keyfiyyətə nəzarət; istehsal; heyətin idarə edilməsi; marketing; texnologiyanın idarə edilməsi; informasiya təminatı və s. sahələr nəzərdə tutulur.

Kənd təsərrüfatı üzrə olan programda isə – kənd təsərrüfatının inkişafı siyaseti, cəhiyatlar, texnologiya, otrat mühitin mühafizəsi, marketing və kənd təsərrüfatı təşkilatlarının işi, aqrar sənaye kompleksi, kənd rayonlarının inkişafı və s. öz əksini tapır.

4. Cənubi-Şərqi Asiya dövlətləri Birliyi (ASEAN) Asiya – Sakit Okean İqtisadi Əməkdaşlığı (ATES)

Son 10 illiklərdə Asiya Sakit okean regionu (ASoR) beynəlxalq münasibətlər sistemində dinamik iqtisadi artıma malik olan ərazi kimi daha çox diqqəti cəlb edir. Odur ki, bu ərazidə integrasiya əlaqələri də geniş vüsət almışdır. Bu regionda Yaponiya-Çin-Yeni sənaye ölkələri – Cənubi şərqi Asiya dövlətləri Birliyindən ibarət "asiya dördbucağı" yaranmışdır.

Bu regionda iki müstəqil integrasiya Birliyi yaranmışdır. Cənubi-Şərqi Asiya dövlətləri Birliyi (ASEAN) və Asiya-

Sakit okean İqtisadi Əməkdaşlığı (ATES).

Hər iki birlik integrasiya birliyi kimi geniş araşdırılmışdır. Odur ki, bu başlıqdır onların açıqlanmasına az yer verilir.

Cənubi-Şərqi Asiya dövlətləri Birliyi. 1967-ci ildə Banqkok (Tailand) razılığına əsasən yaradılmışdır. 10 ölkəni birləşdirir: İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filipin, Vyetnam, Laos, Myanma, Kamboca, Bruney-Darüssalam.

Sosial-iqtisadi və mədəni əməkdaşlıq, sülhün və sabitliyin qorunması nizamnamənin əsasını təşkil edir. **Birliyin ali orqanı dövlət başçıları və hökumətin konfransı** hesab edilir. 11 ixtisaslaşdırılmış Komitə fəaliyyət göstərir. İldə 300-dən artıq məsləhətşəmələr və tödbirlər keçirirlər. Birlik çörçivəsində Azad Ticarət zonası barədə çərçivo müqaviləsi, **sənaye üzrə əməkdaşlıq barədə baza müqaviləsi** həyata keçirilmişdir.

Asiya Sakit okean İqtisadi Əməkdaşlığı (ATES) bu ərazidə yaradılmış ikinci daha böyük integrasiya birliyidir. Bu əməkdaşlıq 1989-cu ilin noyabr ayında yaradılmışdır. Bura 21 dövlət daxildir. Birlik çörçivəsində integrasiya prosesləri genişlənir.

5. Cənubi Sakit Okean Forumu

Cənubi Sakit Okean Forumu 1971-ci ildə yaradılıbdır. Sakit okeanın Cənub hissəsindəki ada ölkələrini özündə birləşdirir. Forumda **15 ölkə** daxildir:

Avstraliya, Vanuatu, Qərbi Samoa, Kiribati, Kuka adası, Marşal adaları, Nauru, Yeni Zelandiya, Niuye, Papua – Yeni Qvincya, Solomonov adaları, Tonqa, Tuvalu, Mikroneziya Birləşmiş ştatları, Fidci.

Dialoq aparmaqda Aİ, Kanada, Çin, Böyük Britaniya, ABŞ və Yaponiya ilə partnyorluq edir.

Bu forumun əsas möqsədi regional siyasətdə iqtisadiyyat, otrat mühit, təhlükəsizlik və digər qlobal problemlər üçün birləşmiş layihələr hazırlanmaqdandır.

Bu forumun əsas fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata

keçirilir:

- forumun ayrı-ayrı qurumlarının fəaliyyətini üzv olan ölkələrin hökumət təşkilatlarının işi ilə əlaqələndirmək;
- Cənubi Sakit okean üzrə ətraf mühitin mühafizəsi programında iştirak etmək;
- Cənubi Sakit okean regionunda ticarət üzrə razılaşmalarda və iqtisadi əməkdaşlıqda iştirak etmək. Burada bir tərəfdə forumun üzvləri, digər tərəfdə isə Avstraliya ilə yeni Zəlandiya nəzərdə tutulur.

Razılaşmalarda foruma üzv olan ölkələr arasında rüsumsuz və yaxud güzəştli ticarət əlaqələri nəzərdə tutulur.

Bu forum çərçivəsində aşağıdakı təşkilatlar yaradılıbdır:

- **Cənubi Sakit okean xətti forumu.** Bu qurum daha zoruri gəmiçilik xətlərinin istifadəyə verilməsinə yardım edir.
- **Forumun baliqçılıq üzrə agentliyi.** Bu qurum regionda və kənarda baliqçılıq üzrə olan qanunçuluq, razılaşmalar, qiymətlər, balığın daşınması, emalı və s. barədə məlumat toplayır.

Marketinqə yardım fondu. Sahibkarlara xaricə və regionda məhsul satışına köməklik göstərir.

- Cənubi Sakit okean ticarət komissiyası (Avstraliya, Sidney) və Cənubi Sakit okean Ticarət Bürosu (Yeni Zəlandiya, Oklend). Bu qurum ticarət münasibətlərinin inkişafı ilə məşğuldur.

- **Hökumətlərarası Turizm Təşkilatı** Sakit okeanın cənub hissəsində turizmin inkişafı işlərinə baxır.

- **Forumun Telekommunikasiya Programı.** Bu qurum 1989-cu ildə təsis olunmuşdur. Əsasən telekommunikasiya vasitələrinin, cələcə də bu sahədə avadanlıqların və xidmətin inkişafına köməklik göstərir.

6. Asiya İnkışaf Bankı (AsİB)

Asiya İnkışaf Bankı 1966-cı ildə yaradılmışdır.

1974-cü ildə yenidən təşkil olunaraq BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyası (ESKATO) adlandırılmışdır.

Asiya İnkışaf Bankı 56 ölkəni özündə birləşdirir. Bunlardan 40 ölkə xalis regional, 16 ölkə isə digər regionlardandır (bunlardan - Avstriya, Belçika, Büyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, ABŞ, Türkiyə, Finlandiya, Fransa, İsveçrə, İsveç).

Bankın əsas məqsədi həmin regionda inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına və əməkdaşlığına köməklik göstərməkdən ibarətdir.

Bankın fəaliyyətində əsas cəhət regional və milli layihələrin, proqramların maliyyələşdirilməsindən ibarətdir. Burada aşağıdakı sahələrə daha çox üstünlük verilir.

Kənd təsərrüfatında: İrriqasiya işləri, kənd rayonlarının inkişafı, baliqçılıq, heyvandarlıq, meşə təsərrüfatı;

Energetikada: energetika sahəsində olan layihələr Təbii Qaz və Kömür çıxarılması, neft emal edən müəssisələrin yaradılması;

Nəqliyyat və rabitə sahəsində: liman və gəmiçilik, yollar, dəmir yolları, təyyarə limanları, telekommunikasiya;

İnfrastruktura sahəsində: su təchizatı, sanitariya işləri, şəhər təsərrüfatı infrastrukturasi, təhsil və səhiyyə sahəsində olan layihələr və s.

Bunlarla yanaşı Bank kiçik və orta sahibkarlara da az məbləğdə borc verir.

Asiya İnkışaf Bankı başqa banklarla və beynəlxalq maliyyə institutları ilə birlikdə də müəyyən layihələrin maliyyələşdirilməsini həyata keçirir. Burada Almaniya, Yaponiya və Fransanın banklarını, Küveyt və Səudiyyə Ərəbistanının maliyyə institutlarını qeyd etmək olar.

Bankın maliyyə ehtiyatları üzvülüq haqqlarından, ehtiyat kapitaldan, Kapital bazarındaki qarşılıqlı əməliyyatlardan, güzəştli kreditlösələrdən, texniki yardım göstərilməsindən və digər fondlar hesabına yaranır.

Əməni kapital yaradılmasında inkişaf etmiş ölkələr 60%, inkişaf etməkdə olan ölkələr isə 40% səsə malikdirlər. Burada ABŞ 17%, Yaponiya isə 14% səsə malikdirlər.

Xüsusi bir cəhəti qeyd etməliyik ki, həmin regiondan olan ölkələrdən üzvülük haqqının müəyyən edilməsində ÜDM-in həcmi, əhalinin sayı, büdcə xorcları, ixracın həcmi və s. kimi göstəricilər osas götürülür.

Bu regiondan olmayan inkişaf etmiş ölkələrin üzvülük haqqının müəyyən edilməsində onların inkişaf etməkdə olan ölkələrə iqtisadi yardımı və beynəlxalq təşkilatlara bündənən olan yardımın həcmi nəzərə alınır.

Bələliklə Bank maliyyə vəsaiti toplayaraq region ölkələrinə borc verir. Burada çox ciddi yoxlama və yerində qiymətləndirmə, hər bir layihənin qiyməti müəyyənləşdirilir. Borcun effektivli istifadə edilməsi və s. göstəricilər şortləndirilir.

Bank vəsaiti formalışma mənbəyinə, təyinatına və verilmə şortlarını görə iki cür olur.

1. Adı vəsait fondu;
2. Xüsusi fond.

Adı fonddan Kommersiya şortları ilə məqsədli borc verilir. Bu borc 10-30 ilə verilir (2-7 il güzəştli müddət hesab edilir). Burada faiz dərəcəsi – dünya pul bazarı faiz dərəcəsinə uyğun müəyyən edilir. Bankın vəsaitinin əsasını adı fond adlandırılan hissə təşkil edir. Bu vəsait əvvəlcədən keçirilən kapital, borc vəsaitləri, borcların qaytarılmasından yaranan vəsait, kredit əməliyyatlarından olan mənfəət və s. hesabına formalışır.

Xüsusi fond isə güzəştli borc və kredit verilməsinə sərf edilir. Bu fondun vəsaiti üzvülük haqqı hesabına formalışır və ayrıca hesabda eks olunur. Buradan güzəştli şortlərlə verilən borc 40 ilə nəzərdə tutulur.

Bank öz idarəciliyini üç xüsusi fond vasitəsilə həyata keçirir.

Asiya İnkışaf Fondu. Bu fond 1974-cü ildə yaradılıbdır. Əsasən öz üzvləri olan inkişaf etmiş ölkələri özündə birloşdırır (Fransadan başqa). Burada Yaponianın payı – 52%, ABŞ - 16%, Almaniya - 9%, Kanada - 5%, Böyük Britaniya və Avstraliya hər biri 4% təşkil edir. Fond hər nəfərə düşən ÜDM-in həcmi az olan ölkələrə güzəştli şortlərlə borc verir.

Xüsusi Texniki Yardım Fondu. Bu fond əsasən üzv ölkələrin könüllü üzvlük haqqı hesabına maliyyələşdirilir. Bank əməliyyatlarına texniki yardım göstərir.

Xüsusi Yaponiya Fondu. Bu fond 1988-ci ildə Bank ilə Yaponiya arasındaki razılığa əsasən yaradılıbdır. Bu fond (Bankın üzvü olan) inkişaf etməkdə olan ölkələrə iqtisadiyyatda quruluş dəyişikliyi aparılmasına, yeni investisiya cəlb edilməsinə, ölkənin sonacyoşdırılmasına, təbii ehtiyatların inkişafına, əvəzsiz texnologiya verilməsinə, insan ehtiyatlarının inkişafına köməklik göstərir.

Qeyd etməliyik ki, Asiya İnkışaf Bankı Asiya Maliyyə İnvestisiya Birliyinin Səhmlərini öz əllərində cəmləşdirmişdir. Burada Asyanın, Amerikanın və Avropanın 25 xüsusi maliyyə institutları təmsil olunurlar.

Asiya İnkışaf Bankı BMT – sistemi ilə, xüsusən Ümumdünya Bankı, BVF, FAO, Kənd Təsərrüfatının İnkışafı fondu ilə, Aİ, OPEK-in Beynəlxalq İnkışaf Fondu və digər beynəlxalq təşkilatlarla yaxın əməkdaşlıq edir.

Məhz bu yaxın əməkdaşlığın nəticəsidir ki, Ümumdünya Yenidənqurma və İnkışaf Bankı Aİ, Avropa İnvestisiya Bankı, Beynəlxalq Kənd Təsərrüfatının İnkışafı Fondu, İslam İnkışaf Bankı, OPEK-in xüsusi fondu, Asiya İnkışaf Bankı tərəfindən maliyyələşdirilmə işi üçün vəsait buraxırlar.

1976-ci ildə Asiya İnkışaf Bankının himayəsi ilə Asiya – Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi **Institutları Birliyi yaradılmışdır**. Bu qeyri-dövlət təşkilatı olsa da, yüksək məsləhətverici statusa malik olub BMT-nin İqtisadi və Sosial Şurası (EKOSOS) tərkibinə daxildir. Bu birlilik 72 inkişaf Bankını və digər inkişafın maliyyələşdirilməsi institutlarını və 7 xüsusi qurumu, (BY və İB və AsIB) özündə birləşdirir.

AsIB-in fəaliyyəti faktiki olaraq inkişaf etmiş sənaye ölkələri tərəfindən tənzim edilir. Bankın siyasetində ABŞ və Yaponianın rolü daha böyükdür. Bu isə həmin regiona xarici xüsusi kapitalın axmasına zəmin yaratır. Yaponiya, ABŞ, Kanada, Danimarka, Niderland və digər ölkələrin AsIB-in xüsusi fon-

**AFRİKA DÖVLƏTLƏRİ ÜZRƏ
REGIONAL İQTİSADI
TƏŞKİLATLAR**

1. *Afrika Birliyi təşkilatı..*
2. *Afrika İnkışaf Bankı.*
3. *Mərkəzi Afrikanın Gömrük və İqtisadi İttifaqı.*
4. *Afrika İnkışaf Fondu.*
5. *Mərkəzi Afrika Dövlətlərinin İnkışaf Bankı.*
6. *Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi.*
7. *Şərqi Afrika İnkışaf Bankı.*
8. *Cənubi Afrika İnkışaf Birliyi.*
9. *Şərqi və Cənubi Afrikanın Ümimi Bazarı.*
10. *Qərbi Afrikanın İqtisadi və Valyuta İttifaqı.*
11. *Qərbi Afrika İnkışaf Bankı.*

Bütün başqa regionlarda olduğu kimi Afrika regionunda da müəyyən birliliklər yaranmağa başlamışdır. Burada yaranan iqtisadi integrasiyanın əsasını dörd iqtisadi ittifaq təşkil edir. Bunlardan Mərkəzi Afrika dövlətləri: Qərbi Afrika dövlətləri; Cənubi Afrika dövlətləri:

Şərqi və Cənubi Afrika dövlətləri.

Bütün bu kimi təşkilatlar iqtisadi qruplaşma olmaqla ümumi bazarla birlikdə əmtəələrin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinə zəmin yaradırlar və bu sahədə olan iqtisadi münasibətləri tənzimləyirlər.

Aydındır ki, onların müəyyən siyasi məqsədləri də vardır.

duna vəsait ayırması ilə faktiki olaraq Bankın üzvü olan digər ölkələri özlərinə bağlayırlar. Əvvəllər bu Bankdan borc alan bir çox ölkələr (yeni sənaye ölkələri) C.Koreya, Hon-konq, Sinqapur, Tayvan və s. hazırda donor ölkələrə çevrilmişlər.

1995-ci ildə bankın verdiyi borc 1,45 mlrd. doll., kredit isə 5,5 mlrd. dollara bərabər olmuşdur.

Bankın cəmi kapitalı 26 mlrd. dollardır. Hazırda bu bank regionda hərtərəfli borc verən əsas mənbə hesab edilir. 1974-1995-ci illərdə Bankın cəmi krediti **57** mlrd. dollar təşkil etmişdir. 1998-ci ildə bu göstərici **6,5** mlrd dollar olmuşdur. 2000-ci ilin məlumatına görə Asiya ölkələrinin kreditə olan ümumi tələbatı 130 mlrd. dollar təşkil edir.

Hazırda AsİB-dən borc alan on böyük dövlət Çin hesab olunur.

7. Cənubi Asiyadan Regional Əməkdaşlığı Birliyi

Cənubi Asiyadan Regional Əməkdaşlığı Birliyi 1985-ci ildə yaradılıbdır. Bura 7 ölkə daxildir – Banqladeş, Butan, Hindistan, Maldiv, Nepal, Pakistan, Şri-Lank.

Bu birliyin əsas məqsədi – üzv olan ölkələr arasında iqtisadi, elmi-texniki, sosial və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirmək, iqtisadi artımı sürətləndirmək, əhalinin həyat səviyyəsini yüksəltməyə yardım etməkdən ibarətdir.

Bu məqsədlə də əməkdaşlıq və maliyyələşdirmə barədə proqramların əlaqələndirilməsi, regional və xarici ehtiyatların səfərbər edilməsi, iqtisadi, ticarət və texniki əməkdaşlıq barədə proqram və layihələr hazırlanması tələb olunur. Bu mənəda Kompleks proqramı fəaliyyəti mövcuddur. Bu proqram 12 sahədə əməkdaşlıq nəzərdə tutur: Kənd təsərrüfatı, Kommunikasiya, ətraf mühitin mühavizəsi, Kənd rayonlarının inkişafı, elm və texnika, turizm, nəqliyyat və s. 1995-ci ildə bu birliyin üzvüləri gələcəkdə burada azad ticarət zonası yaradılması barədə müqavilə bağlamışlar, 226 növ əmtəə üzrə taarif dərəcələrinin azaldılması həyata keçirilir.

1. Afrika Birliyi Təşkilatı (ABT)

Afrika Birliyi Təşkilatı **1963-cü ildə yaradılıbdır** – **53 ölkəni** özündə birləşdirir. Digər bütün birliklər demək olar ki, bu təşkilat çörçivəsində, onun müəyyən müddəaları əsasında yaradılır.

Bu təşkilatın əsas məqsədi iqtisadiyyat, nəqliyyat, rəbitə, elm, texnika, ərzaq təminatı və digər sahələrin əlaqələndirilməsi və əməkdaşlığı əsasında ümumi yüksəlişə nail olmaqdır.

1991-ci ildə Ərəb birliyi təşkilatı üzvləri Afrika İqtisadi Birliyi barədə müqavilə imzalamışlar. Burada göstərilir ki, həmin birliyin yaranması və formallaşması 34 il çəkəcək və 6 mərhələ təşkil edəcəkdir. Beləliklə bu iqtisadi birlik Afrika Birliyi Təşkilatının əsas tərkib hissəsi olacaqdır.

2. Afrika İnkışaf Bankı (Af.İB)

Afrika İnkışaf Bankı 1964-cü ildə yaradılıbdır. Dövlətlərarası regional bank institutu olmaqla Afrika ölkələrinə kredit verir.

Bankın tərkibinə 77 dövlət daxildir. Bunlardan 53 dövlət həmin regiona məxsusdur, 24 dövlət isə digər region dövlətləridir.

Bankın fəaliyyətində nisbətən daha böyük rolü olan Afrika dövlətlərindən Nijeriya, Əlcəzair, Liviya, Mərakeş, CAR, Misir və Konqo demokratik respublikasını (Zair) qeyd etmək olar.

Digər regionlardan olan dövlətlərdən isə daha yüksək xüsusi çəkiyə malik olanları qeyd etmək olar:

Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Niderland, Norveç, Portuqaliya, Finlandiya, Fransa, İsveçrə, İsveç. Bu ölkələr cəmi səhm Kapitalının 17,3%-nə sahibdirler.

ABŞ, Argentina, Braziliya, Kanada (9,4%), Hindistan, Çin, Koreya Respublikası, Yaponiya (6,2%), Küveyt və Səudiyyə Ərəbistanı (0,5%) təşkil edirlər. Əlbəttə ümumi iqtisadi inkışaf döyişdikcə ayrı-ayrı dövlətlərin rolu da döyişir.

Belə ki, həmin 24 dövlətin Bankda olan səhm kapitalı

artaraq 1998-ci ildəki 33,4%-dən 40%-ə, 53-regional dövlətlərin payı isə 66%-dən azalaraq 60%-ə bərabər olmuşdur. Bankın əsas məqsədi aşağıdakılardan ibarətdir:

- region üzrə ölkələrin iqtisadi və sosial inkişafına köməklik göstərmək;
- Investisiya proqramları və layihələrinin maliyyələşdirilməsi;
- Dövlət və xüsusi sahibkarlar tərəfindən olan investisiya siyasetinə yardım edilməsi;
- Bank ilə ayrı-ayrı qurumların birlikdə ikitirəfli, çoxtərəfli qurmların birlikdə maliyyələşdirmə aparmasının təşkil edilməsi;
- Ayrı-ayrı ölkələrdə inkişaf layihəsi hazırlanmasına texniki yardım edilməsi;
- Afrika ölkələrinin iqtisadi inkişaf strategiyasını hazırlanmaq və s.

Qeyd etməliyik ki, hazırda Afrika dövlətləri üçün xas olan əsas problemlərdən biri də bazarın qaytarla bilməməsidir. Son illərin məlumatına görə bu məbləğ təqribən 1 trln. dollar təşkil etmişdir (Konqo Dr, Anqola, Sudan və Nigeriyanın borcu daha çoxdur).

1998-ci ildən bu bank kreditləşdirmə sistemində daha fəal, yeni tədbirlər həyata keçirməyə başlamışdır.

Afrikada aqrar bölmənin əsası olan xırda kənd təsərrüfatı istehsalçılarının kreditləşdirilməsi proqramı hazırlanmışdır. Afrika ölkələrinin maliyyələşdirilməsində yeni layihələr həyata keçirilir. Məsələn, son illər Əlcəzairdə kiçik və orta biznesin inkişafına - 136 mln. dollar;

Burundi - İqtisadiyyatın inkişafına - 55 mln. dollar;

Zambiyaya - su təchizatı sisteminin və tohsilin inkişafına - 23 mln. dollar;

Mərakeş - dəmir yolunun modernləşdirilməsinə 82 mln. dollar;

Seneqala - kənd təsərrüfatının maliyyələşdirilməsinə 14

mln. dollar;

Eritreyaya - İrriqasiya layihəsinə 12 mln. dollar maliyyə vəsaiti ayrılmışdır.

Başqa banklarda olduğu kimi burada da əsas maliyyə mənbəyi:

1. Nizamnamə kapitalına köçürürlən hissə.
2. Borc verilməsindən ildə olan gəlir.
3. Beynəlxalq kapital bazarından olan gəlirlər və digər vəsaitdən ibarətdir.

Bu bankın tərkibində **Nigeriya İnəm Fondu da fəaliyyət** göstərir. **Bu fond 1976-ci ildə yaradılıbdır.** Nigeriyanın hökumət təşkilatı hesab olunur.

Bu fond Nigeriyanın neft ixracından olan gəlirindən ayrıılır. 2000-ci ilə fondun vəsaiti 400 mln. dollardan artıq olmuşdur.

3. Mərkəzi Afrikanın Gömrük və İqtisadi İttifaqı

Mərkəzi Afrikanın Gömrük və İqtisadi İttifaqı 1966-ci ildə yaradılmışdır (Ekvatorial Gömrük İttifaqının davamı kimi). Bura 6 ölkə daxildir. Qabon, Kamerun, Konqo, MAR, Çad, Ekvatorial Qvineyasi. Bu ittifaqın əsas məqsədi Mərkəzi Afrikada mərhələ-mərhələ ümumi bazar yaratmaq və inkişaf etdirməkdən ibarətdir.

Aydındır ki, iqtisadi münasibətlərin düzgün əlaqələndiriləsi üçün üzv olan ölkələr üzrə ümumi prinsiplər hazırlanır.

Afrikanın ayrı-ayrı regional təşkilatları ilə Mərkəzi Afrika dövlətləri Bankı (Kamerun), Mərkəzi Afrika Dövlətlərinin İnkışafı Bankı (Konqo), Layihələrin Qiymətləndirilməsi Texnoloji İnstитutu (Qabon) və s. Əməkdaşlığın artırılması da bu ittifaqın fəaliyyətində böyük rol oynayır. Bu təşkilatın normal fəaliyyəti üçün ümumdünya təşkilatları ilə də qarşılıqlı əlaqələri böyük rola malikdir. 1991-ci ildə ümumdünya Bankı və BVF ilə birlikdə regionda islahat programı işlənib hazırlanmışdır. 1994-cü ildə Mərkəzi Afrikada iqtisadi və valyuta birligi yaradılması barədə qərar qəbul edilmişdir.

4. Afrika İnkışaf Fondu (Af.İF)

Afrika İnkışaf Fondu 1972-ci ildə yaradılıb. 1974-cü ildən əməliyyat aparmağa başlamışdır.

Bu fond müstəqil bir hüquqı şəxs kimi Afrika İnkışaf Bankı qrupuna daxildir.

Fondun 26 üzvü vardır – Afrika İnkışaf Bankı, 14 Avropa ölkəsi, ABŞ, Kanada, Yaponiya.

Fondun əsas məqsədi nisbətən yoxsul ölkələrə güzəştli şərtlərlə layihələri maliyyələşdirmək, texniki yardım göstərmək, əməkdaşlığın inkişafını maliyyələşdirmək, ticarəti genişləndirməkdən ibarətdir.

Fondun vəsaiti əsasən qərb ölkələrinin üzvülük haqqı hesabına formalaşır.

Fond ilk növbədə kənd təsərifatının, nəqliyyatın, ərzaq məhsullarının artırılmasına güzəştli kredit verir. Hazırda fond yeni layihələrin maliyyələşməsini həyata keçirir.

Bunlardan: Qvineyaya - təhsilin maliyyələşdirilməsinə 50 il müddətinə - 16,5 mln.dollar;

Madaqaskara - quruluş islahatı keçirilməsinin maliyyələşdirilməsinə - 46,5 mln.dollar;

Toqoya - quruluş islahatı aparılmasına BVF, BY və Yaponiya ilə birlikdə 50 illiyə 15,3 mln.dollar krediti qeyd etmək olar.

5. Mərkəzi Afrika Dövlətlərinin İnkışaf Bankı

Mərkəzi Afrika Dövlətlərinin İnkışaf Bankı **1975-ci ildə yaradılıbdır.** Bankın tərkibi 11 üzvdən ibarətdir. Bunlardan altısı Afrika dövlətləridir: Qabon, Kamerun, Konqo, MAR, Çad, Ekvatorial Qvineya (bunlar cənə zamanda gömrük və iqtisadi ittifaqın üzvüdürər); 2-si Afrika İnkışaf Bankı və Mərkəzi Afrika dövlətlərinin İnkışaf Bankıdır. 3-ü isə qeyri regional üzv - Almaniya, Küveyt, Fransadan ibarətdir.

Bankın əsas məqsədi:

- Üzv ölkələrin iqtisadi və sosial inkişafına köməklik etmək;
- İqtisadi integrasiyanın inkişafına dair layihələrin maliyyələşdirilməsi;
- Texniki-iqtisadi hesablamaları maliyyələşdirmək;
- Sənaye, kənd təsərrüfatı, energetika, infrastruktura, nəqliyyat, elmi tədqiqat işlərinin maliyyələşdirilməsi və s. həyata keçirmək;

Bank digər maliyyə institutları ilə əməkdaşlıq edir. Bankın maliyyə cəhətiyyatları – nizamnamə kapitalı, dünya kapitalı bazarından olan gəlirlər və Bankın öz xüsusi gəlirləri hesabına formalaşır.

6. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi **1975-ci ildə yaradılmış, 1976-ci ildən isə fəaliyyətə başlamışdır**. Birlik yaradılması barədəki müqavilədə siyasi sahədə də əməkdaşlıq nəzərdə tutulmuşdur.

Bu birliyin tərkibinə 16 ölkə daxildir.

Benin, Burkina Faso, Kot-d'Ivuar, Yaçıl mıs adası, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Liberia, Mali, Mavritaniya, Niger, Nigəriya, Seneqal, Syerra-Leone, Toqo

Bu birliyin əsas məqsədi:

- Qərbi Afrika dövlətləri arasında iqtisadi ittifaq yaradılmasına yardım etmək;
- İqtisadi sabitliyin möhkəmlənməsinə köməklik göstərmək;
- Milli siyasetlərin əlaqələndirilməsinə, investisiya qoyuluşunda qanunçuluğun əlaqələndirilməsinə köməklik etmək;
- Ümumi bazar, iqtisadi və valyuta ittifaqı yaradılmasına köməklik göstərmək;
- Birgə istehsal, birgə müəssisələr yaradılmasını həyata keçirməkdən ibarətdir.

7. Şərqi Afrika İnkışaf Bankı

Şərqi Afrika İnkışaf Bankı **1976-ci ildə yaradılıb**. Bankın üzvləri – Keniya, Tanzaniya, Uqandadan ibarətdir. Eləcə də Korporativ təşkilatlar, müəssisələr, institutlar, Afrika İnkışaf Bankı da bu bankın üzvüdürler.

Bankın əsas məqsədi – üzv olan ölkələrin inkişafına köməklik göstərmək, onlara məsləhət xarakterli xidmətlər göstərməkdən ibarətdir.

8. Cənubi Afrika İnkışaf Birliyi

Cənubi Afrika İnkışaf Birliyi **1992-ci ildə yaradılıb**. Birliyin tərkibinə 11 dövlət daxildir. Anqola, Botsvana, Zambiya, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Svazilənd, Tanzaniya, CAR.

Birliyin əsas iqtisadi məqsədi regional integrasiya yolu ilə iqtisadi inkişaf və sosial yüksəlişə nail olmaq, milli və regional stratejiya və proqramların həyata keçirilməsinə yardım etməkdən ibarətdir.

Ona görə də həmin ölkələrin siyasi və sosial-iqtisadi planlarının əlaqələnməsinə, əmtəələrin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinə, qabaqcıl texnologiya əldə edilməsinə, idarəciliyin təkmilləşdirilməsinə, xarici vəsaitin cəlb edilməsi və s. kimi problemlərə üstünlük verilir.

Ayri-ayrı sahələrin inkişaf programı konkret ölkələrə tapşırılır. Hər bir sahə üzrə ayrıca siyaset və strategiya hazırlanır və məsul təraf müəyyən edilir.

Məsələn - sənaye və ticarət üzrə – Tanzaniya;
Energetika sahəsinə - Anqola;
Hasılət sonayesini üzrə – Zambiya;
Ərzaq, kənd təsərrüfatı təbii cəhətiyyətlər üzrə – Zimbabve;
Dəniz balıqçılığı və dəniz ehtiyatları üzrə – Namibiya;
Daxili sututarlardan balıq ovlamamaq, meşə təsərrüfatı sahəsinə - Malavi

Nəqliyyat, rabito mədəniyyət və informasiya üzrə – Mozambik;

Turizm, ətraf mühitin mühafizəsi, torpaqdan istifadə üzrə – Leseto;

Kənd təsərrüfatı və heyvandarlıq sahəsində tədqiqat aparılması üzrə – Botsvana;

İnsan ehtiyatlarının inkişafı sahəsinə – Svazilend məsul-durlar.

Bütün bu programlara icra orqanı olan katiblik ciddi nəzarət edir və məsuliyyət daşıyır.

Bu birləşdigər beynəlxalq və regional qurumlarla yaxından əməkdaşlıq edir.

1994-cü ildə Avropa İttifaqı ilə bir çox sahələr üzrə əməkdaşlıq barədə razılaşmalar əldə edilmişdir.

9. Şərqi və Cənubi Afrikanın Ümumi Bazarı

Şərqi və Cənubi Afrikanın Ümumi Bazarı 1994-cü ildə yaradılmışdır. Öz tərkibində **20** dövləti birləşdirir:

Anqola, Burundi, Zair, Zambiya, Zimbabve, Keniya, Komor adaları, Leseto, Mavrikiy, Madaqaskar, Malavi, Mozambik, Namibiya, Ruanda, Svazilend, Sudan, Tanzaniya, Uqanda, Eritreya, Həbəştan.

Bu birliyin əsas məqsədi:

- Sabit dinamik artım və inkişafa nail olmaq;
- Daha yaxından iqtisadi əməkdaşlıq etmək üçün birgə nakroiqtisadi program və siyaset işləyib hazırlamaq;
- Xarici və yerli investisiya cəlb edilməsinə şərait yaratmaq;
- Afrika iqtisadi birliyi yaradılması tədbirlərinə üstünlük vermək;
- Beynəlxalq forumlara üzv olan ölkələrin birliyi mövqeyini saxlamaq;
- Eyni siyasi mövqedən çıxış etməkdir.

Bütün bu məqsədlərə çatmaq üçün bu təşkilat ticarətin Liberallaşması və Gömrük ittifaqı yaradılmasına çalışır. Bir çox xarici ticarət maneçiliklərini aradan qaldırır. Valyuta-maliyyə sahəsində əməkdaşlığı artırır. İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında yaxından əməkdaşlıq edir. Bir qayda olaraq xüsusi sahibkarlığın inkişafına, investisiya qoyuluşunun genişlənməsinə, sosial məsələlərə, insan amilinin inkişafına üstünlük verilir.

Odur ki, ümumi bazarın inkişafı və formallaşmasının nəticəsi olaraq İqtisadi birləşmənin keçid nəzərdə tutulmuşdur.

10. Qərbi Afrikanın İqtisadi və Valyuta İttifaqı

Qərbi Afrikanın İqtisadi və Valyuta İttifaqı 1994-cü ildə yaradılmışdır (1973-cü ildə Qərbi Afrika valyuta ittifaqı adlanırdı).

Öz tərkibində **7** ölkəni birləşdirir. Benin, Burkina-Faso, Kot-d'Ivuar, Mali, Niger, Seneqal, Toqo.

Bütün başqa birliklərdə olduğu kimi, burada da əsas məqsəd üzv olan ölkələr arasında integrasiya əlaqələrinin genişləndirmək, ümumi taarif dərəcələri tətbiq etməklə ümumi bazar yaradılmasına yol açmaq, əmtəə və xidmətlərin, insanların sərbəst hərəkətinə zəmin yaratmaq, milli iqtisadi siyasetləri əlaqələndirmək, qanunçuluqda əlaqələri genişləndirməkdən ibarətdir.

11. Qərbi Afrika İnkişaf Bankı

Qərbi Afrika İnkişaf Bankı maliyyə qurumu olmaqla 1973-cü ildə yaradılmış, 1976-cı ildə isə əməliyyata başlamışdır. Bu bankın 13 üzvü vardır. Bunlardan 7 dövlət cinsi zamanda Qərbi Afrikanın iqtisadi və valyuta ittifaqının üzvüdürler.

Bunlar – Benin, Burkina-Faso, Kot-d'Ivuar, Mali, Niger, Sengal, Toqo; Eləcə də – Qərbi Afrika dövlətlərinin Mərkəzi bankı, Afrika inkişaf bankı, Almaniya İnkışaf Korporasiyası, Avropa İnvestisiya Bankı və Belçika ilə Fransa da bu bankın üzvüdürələr. Bankın əsas məqsədi:

- Üzv olan ölkələrin taraz inkişafına köməklik göstərmək;
- Qərbi Afrikada iqtisadi integrasiyanı reallaşdırmaq;
- Yüksək əhəmiyyətli layihələri maliyyələşdirməkdən ibarətdir.

Bu məqsədlə Bank öz fəaliyyətində ayrı-ayrı sahələrin inkişafında iqtisadi siyasetlərin əlaqələndirilməsinə yaxından köməklik edir:

- Milli və regional layihələrin maliyyələşdirilməsinə töminatla kredit verir;
- Milli maliyyə institutlarının və müəssisələrin kapitalında iştirak edir;
- Texniki-iqtisadi əsaslandırma maliyyələşdirir;
- Kiçik və orta müəssisələrə yardım edir;
- Afrika İnkışaf Bankı, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi, Afrika Həmröylik Fondu, Mərkəzi Afrika Dövlətlərinin İnkışaf Bankı ilə yaxından əməkdaşlıq edir;
- BMT - sisteminə daxil olan beynəlxalq təşkilatlarla, Aİilə, Asiya, Şimali Amerika, Şimal ölkələri, Almaniya ilə əməkdaşlıq edir.

Eləcə də bank Belçika, Almaniya, Danimarka, Kanada, Niderland, Norveç, Finlandiya, Fransa, İsveçrə, İsveç, Yaponiya və digər ölkələrlə ikitərəfli münasibət saxlayır.

Bankın maliyyə vəsaiti üzv olan tərəflərin qoyduqları pay və maliyyə cəhiyatının kapitallaşması ilə arta bilər.

Bankın ali ortanı Qərbi Afrika iqtisadi ittifaqının Nazirlər Soveti hesab edilir.

XV FƏSİL

ƏRƏB DÖVLƏTLƏRİNİN REGIONAL İQTİSADI TƏŞKİLATLARI

1. Ərob Dövlətləri Liqası.
2. Ərob İqtisadi Birliyi Şurası.
3. Ərob İqtisadi və Sosial İnkışaflı fondu.
4. Ərob Bankı – Afrikanın İqtisadi İnkışafı.
5. Ərob Valyuta Fondu.
6. Fars Körfəzi Ərob Dövlətlərinin Əməkdaşlığı Şurası

1. Ərob İqtisadi Birliyi Şurası

Ərob İqtisadi Birliyi Şurası **1964-cü** ildə yaradılıbdır, öz tərkibində **12 ərəb** dövlətini birləşdirir.

Bunlar: Misir, İordaniya, Yəmən, Küveyt, Liviya, Mavritaniya, BƏQ, Fələstin, Suriya, Somali, Sudan dövlətləridir.

Həmin Şura 7 dövlətin birliyi əsasında ümumi bazar da yaradıblar (Misir, İraq, İordaniya, Liviya, Mavritaniya və Suriya).

Birliyin əsas məqsədi:

ümumi bazar yaradılması və bununla da əmtəələrin, kapitalın, insanların sərbəst hərəkətinə zəmin yaratmaq, sərbəst iqtisadi fəaliyyətə yol açmaq;

- regionda nəqliyyatın inkişafına, tranzit nəqliyyata zəmin yaratmaq;

- dəniz limanları, Mülki təyyarə limanları, digər yollar çökilişinə nail olmaq;

mülkiyyət hüququnun tömin edilməsindən ibarətdir.

Bunun üçün Ərob ölkələrində idxlə-ixrac əməliyyatları

üzrə normativ aktlar vahid hala salınırlar, sənaye, kənd tosor-rüfatı, ticarət, infrastruktur sahələri üzrə əlaqələndirilmiş siyasət yeridilir, iqtisadi inkişaf əlaqələndirilir, Kapital qoyuluşu, ikiqat vergi tutulması, investisiya münaqişələrinin tənzimlənməsi qaydası və s. vahid hala salınırlar.

Bu Şura Beynəlxalq təşkilatlarla yaxından əlaqə saxlayır.

Şura çörçivəsində birgə Ərəb cəmiyyətləri yaradılır. Belə ki, hasilat və tibbi sənaye sahəsi üzrə **İordaniyada**, heyvandarlığın inkişafı üzrə **Suriyada**, Sənaye investisiyası üzrə **Irakda**, belə cəmiyyətlər fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı şura çörçivəsində sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, idarəcilik sisteminin yaxşılaşdırılması və elmi biliklərin və təcrübə məbadiləsinin yayılması üçün bir çox ixtisaslaşdırılmış birliklər yaradılmışdır.

Bunlardan:

1. Tekstil sənayesi üzrə Ərəb İttifaqı (Suriya);
2. Cement və İnşaat Materialları üzrə Ərəb İttifaqı (Suriya);
3. Şəkər üzrə Ərəb Federasiyası (Sudan);
4. Kimyəvi gübrə istehsalçılarının Ərəb Federasiyası (Küveyt);
5. Maşınqayırma üzrə Ərəb Federasiyası (Irak);
6. Balıq Məhsulları istehsalçılarının Ərəb Federasiyası (Irak);
7. Yeyinti Sənayesi üzrə Ərəb Federasiyası (Irak);
8. Gəmiçilik üzrə Ərəb Federasiyası (Irak);
9. Ərəb Kooperativ Federasiyası (Irak);
10. Yerüstü nəqliyyat üzrə Ərəb İttifadı;
11. Tibbi pereparatlar və tibbi avadanlıqlar istehsalçılarının Ərəb Federasiyası.

2. Ərəb İqtisadi və Sosial İnkışafı Fondu

Ərob İqtisadi və Sosial İnkışafı Fondu **1968-ci ildə yaradılmış, 1971-ci ildə fəaliyyətə başlamışdır. 1974-cü ildən isə**

layihələrin maliyyələşdirilməsi üzrə əməliyyatlar aparmağa başlamışdır.

Bu fondun **21 üzvü** vardır. Ərəb Liqası dövlətləri (Komor adalarından başqa) həmin fondun üzvüdürler.

- İnkışaf fondu - üzv olan ölkələrə, istərsə də xüsusi bölmədə olan təşkilatlara, institutlara subsidiya və borc verir və beləliklə iqtisadi layihələri maliyyələşdirir.

- Ərəb dövlətlərinin iqtisadiyyatının inkişafı üçün xüsusi və dövlət tərəfindən olan investisiyanın artmasına maraq yaradır.

- İqtisadi inkişafın müxtəlif sahələrinə texniki yardım göstərir.

- Ərəb dövlətlərərəsi ticarətin maliyyələşdirilməsi proqramına yardım edir.

- Bir çox digər təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsini həyata keçirir.

Bu mənada həmin fond milli və regional inkişaf institutları arasında əlaqələndirmə qrupu kimi katiblik funksiyası yerinə yetirir.

3. Ərəb Bankı – Afrikanın İqtisadi İnkışafı

Ərob Bankı - Afrikanın İqtisadi İnkışafı Ərəb dövlətləri Birliyinin (**LİQA**) təşəbbüsü ilə **1973-cü ildə yaradılıbdır. 1975-ci ildən** əməliyyat aparmağa başlamışdır. Müstəqil bəyənləxalq institut olmaqla Beynəlxalq hüquqi şəxs statusuna malikdir.

Bank öz tərkibində **18 dövləti birləşdirir.**

Bunlar: Əlcəzair, Bəhreyn, Misir, İordaniya, Irak, Qətər, Livan, Liviya, Mavritaniya, Mərakeş, BƏƏ, Oman, Fələstin, Soud, Ərbəstanı, Suriya, Sudan, Tunis.

Bankın əsas məqsədi aşağıdakılardan ibarətdir:

- Qeyri Ərəb Afrika dövlətlərinin qitəsadi inkişafına maliyyə yardımını göstərmək;

Afrika dövlətlərinin inkişafı üçün zəruri texniki kömək-

lik göstərmək;

- Afrika dövlətlərinin inkişafı üçün Ərəb ölkələrindən investisiya axınına maraq yaratmaq.

Bu məqsədlə də bank öz fəaliyyətində aşağıdakı cəhətlərə üstünlük verir:

Milli və regional sahədə fəaliyyət göstərən maliyyə institutlarına borc və təminat verir.

- Ərəb ölkələrinin yardımının bölgüsünü və əlaqələndirilməsinə həyata keçirir.

Bu bankdan 41 dövlətin köməklik almaq hüququ vardır.

Onu da qeyd etməliyik ki, bu köməklik hər hansı bir hökumətə, müəssisə və təşkilatlara, dövlət və xüsusi birliliklərə, qarışq Ərəb-Afrika birləşmələrinə göstərilir.

- Bank sənaye, sosial və digər böyük iqtisadi layihələrin maliyyələşdirilməsində iştirak etməklə hər bir ölkənin iqtisadi inkişaf planında iştirak etmiş olur.

Bu bankın hər bir layihəyə qoyduğu vəsait layihənin dəyərinin 50%-indən artıq olmur.

Layihənin dəyəri az olduqca- 10 mln. dollaradək, bank vəsaiti 80%-ə qədər də ola bilər.

Bankın maliyyə vəsaiti ölkələrin qoyduğu ilkin kapitaldan və cəlb olunmuş borc vəsaitlərindən ibarətdir.

1973-cü ildə Bank ilə Neft ixrac edən ərəb ölkələrinin birləşdirilmiş Afrikaya köməklik fondu yaradılmışdır. Bu fond Ərəb ölkələri Liqasının idarəciliyinə verilmişdi. Lakin Afrikada olan Ərəb ölkəleri bu fonddan köməklik almaq hüququna malik deyillər.

4. Ərəb Valyuta Fondu

Ərəb Valyuta Fondu **1977-ci ildə yaradılmışdır**. Bu fondun tərkibinə Ərəb Liqası dövlətlərindən 20 üzv daxildir (Cibuti və Komor adalarından başqa). Bu fondun əsas məqsədi:

... Tədiyyə balansında çatışmazlıq yarandıqda üzv olan dövlətlərə kredit verməklə maliyyələşdirmə aparır.

- Ərəb ölkələrində valyuta kursunun sabitləşməsinə və dönerliyinə yardım edir.

- Üzv olan ölkələrdə iqtisadi integrasiyanın və inkişafın sürətlənməsinə köməklik göstərir.

- Ərəb ölkələrində maliyyə bazarının inkişafına yardım edir.

- Beynəlxalq valyuta və iqtisadi məsələlərdə üzv olan ölkələrin mövqelərinin əlaqələndirilməsini tənzimləyir.

Fond öz məqsədinə nail olmaq üçün struktur islahatları həyata keçirilməsinə kredit verir.

Bununla yanaşı 4 növdə güzəştli şərtlərlə borc verir.

1. Birbaşa - borc 3 il müddətinə verilir.

2. Adi borc - 5 illiyə verilir.

3. Qarşılıqlı əvəzlənmə formasında borc 3 ilə verilir.

4. Daha geniş miqyaslı borc - 7 ilə verilir.

Aydındır ki, borcun verilməsində sabitləşmə və iqtisadi islahatlar barədə proqramlar, borc alan dövlətlərin öhtəcilikləri, razılışmalar əsas götürülür.

Bu fondun maliyyələşdirmə mənbəyi – ilkin kapital, borc və kreditlər, ehtiyat kapitalı və s.-dən ibarətdir.

5. Ərəb Dövlətləri Liqası (Cəmiyyəti)

Ərəb Dövlətləri Liqası **1945-ci ildə** yaradılıbdır. Bura Yaxın Şərqi və Şimali Afrikanın **22 dövləti** daxildir.

Bunlar: Əlcəzair, Bəhreyn, Cibuti, Misir, İordaniya, İrak, Yəmən, Qətər, Komor adaları, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, BƏƏ, Oman, Fələstin, Səudiyyə Ərəbistanı, Suriya, Somali, Sudan və Tunisdən ibarətdir.

Bu təşkilat müstəqil ərəb dövlətlərinin könüllü birliyidir. İqtisadiyyat, maliyyə, nəqliyyat, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafı üzrə əlaqələrin, siyasetlərin nizamlanması ön plana çökilir. Əslində Liqanın fəaliyyəti əsasən

iqtisadiyyat deyil, siyasətə daha çox yönəldilmişdir. Odur ki, Liqa heç də azad ticarət zonası və yaxud ümumi bazar yaratmağı nəzərdə tutmur.

Liqanın əsas məqsədinin ana xəttlərindən biri üzv ölkələrin milli təhlükəsizliyinin mühafizəsi və onların müstəqilliyinin təmin edilməsindəki hərəkətlərinin əlaqələndirilməsindən ibarətdir.

Liqanın tərkibində – iqtisadiyyat, nəqliyyat, inzibati idarəcilik və maliyyə, valyuta siyasəti, kənd təsərrüfatı, kommunikasiya, informasiya, sosial sahələr üzrə komitələr fəaliyyət göstərir.

Liqa bir çox institutlar, ixtisaslaşdırılmış təşkilatlar, sahibkarlığın inkişafına zəmin yarada bilən qurumlar yaradıbdır.

Bunlardan:

Ərəb Mənecmentinin Təşkili;

Ərəb Əmək Təşkili;

Ərəb İqtisadi Birliyi Şurası;

Ərəb İqtisadi və Sosial İnkışafı Fondu;

Afrikada Ərəb İqtisadi İnkışaf Bankı;

Ərəb Kənd Təsərrüfatı İnkışafının Təşkili;

Ərəb Standartlaşdırma və Metrologiyanın Təşkili;

Ərəb Dəniz Nəqliyyatı Akademiyası;

Ərəb Telekommunikasiya İttifaqı;

Ərəb Valyuta Fondu;

Ərəb Neft İnstitutu.

Liqa öz nəzarəti altında olan institut və təşkilatlara maliyyə yardımını göstərir.

Liqanın tərkibində iqtisadi məsələlərə dair Şura fəaliyyət göstərir. Bu şuraya iqtisadiyyat nazirləri və yaxud onların nümayəndələri daxildirlər. Onlar üzv olan ölkələrin iqtisadi və sosial siyasətlərinin razılışdırılması işlərinə xidmət edirlər.

6. Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurası

Fars Körfəzi Ərəb ölkələrinin Əməkdaşlığı Şurası 1981-ci

ildə yaradılıbdır. Bu Əməkdaşlıq Şurası 6 ölkəni - Bəhreyn, Qabar, Küveyt, Birleşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanını özündə birləşdirir. Bu Şuranın əsas məqsədi həmin ölkələr arasında integrasiya əlaqələrini genişləndirməkdən ibarətdir. Beləliklə, bu ölkələrin maliyyə, iqtisadiyyat, ticarət, mədəniyyət sahələrində oxşar sistem yaradılması əsas götürülür. Eləcə də Şura elmi tədqiqat işlərinə, müştərək müəssisələr yaradılmasına xüsusi bölmədə əməkdaşlıq edilməsinə də yaxından köməklik göstərir. Sənayedə, ilk növbədə hasilat sənayesində, kənd təsərrüfatında, heyvandarlıqda, su təchizatı işlərində elmi-texniki tərəqqinin inkişafına çox üstünlük verir. Bu Şura çərçivəsində aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq planı hazırlanmışdır;

- iqtisadi və sosial planlaşdırma;
- maliyyə, iqtisadiyyat və ticarət üzrə əməkdaşlıq;
- nəqliyyat və rabitə üzrə;
- sonaye üzrə əməkdaşlıq;
- neft çıxarılması üzrə;
- sosial və mədəni xidmət üzrə;
- valyuta-maliyyə üzrə əməkdaşlıq.

İqtisadi əməkdaşlıqda qarşıda duran vəzifelərə nail olmaq üçün aşağıdakı razılışmalar həyata keçirilmişdir:

- 1982-ci ildə kompleks iqtisadi razılışma. Bura ticarət üzrə mübadilə, kapitalın hərəkəti, iqtisadi fəaliyyət, nəqliyyat və kommunikasiya, valyuta-maliyyə əməkdaşlığı və s. daxildir;
- 1985-ci ildə - Ərəb ölkələri Əməkdaşlığı Şurasının inkişaf planı strategiyası haqqında;
- 1985-ci ildə - vahid strateji sənayeləşmənin inkişafı;
- üzv olan ölkələrdə ümumi kənd təsərrüfatının inkişafı siyasəti (1986).

1988-ci ildə Aİ bu təşkilatın üzvü olan ölkələrlə əməkdaşlıq edilməsi barədə müqavilə bağlamışdır. Bu müqaviləyə uyğun olaraq Aİ ilə birgə Şura yaradılıbdır.

ƏLAVƏLƏR

BƏZİ BEYNƏLXALQ İQTİSADI TƏŞKİLATLAR

1. Birləşmiş Millətlər Təşkilatı - BMT

26 iyun 1945-ci ildə ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda BMT-nin yaradılması barədə Nizamnamə qəbul edilibdir. 24 oktyabr 1945-ci ildə nizamnamə təsdiq edilibdir. 190-a qədər ölkəni birləşdirir.

2. BMT-nin İqtisadi və Sosial Şurası

1946-ci ildə yaradılıbdır. 54 üzvü vardır. Bunlardan 14-ü Afrika ölkələri; 11-i Asiya ölkələri; 6-sı Şərqi Avropa ölkələri; 10-u Latin Amerikası və Karib hövzəsi ölkələri; 13-ü Qərib Avropa ölkələri və ABŞ-dan ibarətdir.

3. BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO)

1966-ci ildə yaradılıbdır. 1986-ci ildən BMT-nin ixtisaslaşdırılmış təşkilatı hesab edilir. 168 ölkəni birləşdirir.

4. Beynəlxalq Valyuta Fondu (BVF)

1945-ci ilin dekabr ayında yaradılmış və 1946-ci ilin may ayının fəaliyyəti başlamışdır. İqamətgahı Vaşinqtondadır. 185 ölkəni birləşdirir. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür.

5. Beynəlxalq yenidənqurma və İnkişaf Bankı (BY və İB)

1945-ci ildə yaradılmışdır. 185 ölkəni birləşdirir. Azərbaycan 1992-ci ildən bu bankın üzvüdür.

6. Beynəlxalq İnkişaf Birliyi

1960-ci ildə yaradılıbdır. Bİ və İB-in filialı hesab edilir. 164 ölkəni birləşdirir.

7. Beynəlxalq Maliyyə Korporasiyası (BMK)

1956-ci ildə yaradılıbdır. 175 ölkəni birləşdirir.

8. İnvestisiya Təminatı üzrə Beynəlxalq Agentik (İTBA)

1988-ci ildə yaradılıbdır. 164 üzvü vardır.

9. İnvestisiya mübahisələrinin tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz

1966-ci ildə yaradılıbdır. 139 ölkəni birləşdirir.

10. Beynəlxalq hesablaşmalar Bankı

1930-cu ildə Bazeldə (İsviçrə), Haaqada (Niderland) yaradılıbdır. 50-yədək Bankı birləşdirir.

11. Paris klubu (onluqlar ölkəsi)

1961-ci ildə Parisdə yaradılıbdır.

12. London Klubu

1980-ci ildə yaradılıbdır. 40-ə qədər kredit institutu daxildir.

13. Atom Enerjisi üzrə Beynəlxalq agentlik (MAQATE)

1957-ci ildə yaradılıbdır. 124 dövləti birləşdirir.

14. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

1945-ci ildə yaradılıbdır. 174 dövləti və Al-ni özündə birləşdirir. İqamətgahı Rimdədr (İtaliya).

15. Beynəlxalq kənd Təsərrüfatının İnkışafı Fondu (IFAD)

1976-ci ildə yaradılıb, 1977-ci ildən fəaliyyətə başlayıbdır. 160 ölkəni birləşdirir.

16. Beynəlxalq Dəniz Təşkilatı

1958-ci ildə yaradılıb, 1959-cu ildən fəaliyyət göstərir. 155 ölkəni birləşdirir.

17. Beynəlxalq Mülki Aviasiya Təşkilatı

1944-cü ildə yaradılıb, 1947-ci ildən fəaliyyətə başlayıbdır. 185 ölkəni birləşdirir.

18. Ümumdünya Turizm Təşkilatı (WTO)

1975-ci ildə yaradılıbdır (1925 və 1947-ci illərdə başqa cür adlandırılmışdır). 130 dövləti, 4 dövlət birləşməsini və 329 birliyi əhatə edir.

19. İqtisadi əməkdaşlıq və Bnkışaf Nəşkilatı

1961-ci ildə yaradılıbdır (iqamətgahı Prisdədir (Fransa) 30 ölkəni birləşdirir.

20. Beynəlxalq Energetika Agentliyi

1974-cü ildə yaradılıbdır. İƏ və İT çörçivəsində muxtarriyyət təşkil edir. İƏ və İT - ölkələrini əhatə edir (İslandiya və Meksikadan başqa) onun işində Al-də iştirak edir.

21. Nüvə Enerjisi üzrə Agentlik

1958-ci ildə yaradılıbdır.

22. Avropa Şurası

1949-cu ildə yaradılıb - 44 ölkəni birləşdirir.

23. Millətlər Liqası (Birliyi)

1931-ci ildə yaradılıbdır. 53-54 ölkəni birləşdirir.

TİCARƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ BƏZİ TƏŞKİLATLAR

24. Taarif və Ticarət üzrə baş razılaşma (QATT)

1947-ci ildə yaradılıbdır.

25. BMT-nin Ticarət və İnkışaf üzrə Konfransı (UNCTAD)

1964-cü ildə Cenevrədə (İsviçrə) yaranmışdır. BMT-nin üzvü olan 190-na dək ölkəni özündə birləşdirir.

26. Beynəlxalq Ticarət Mərkəzi

1964-cü ildə yaradılıbdır.

27. Ümumdünya Ticarət Təşkilatı (WTO)

Baş razılaşmanın bazası əsasında yaradılmış və 1995-ci ilin yanvar ayından fəaliyyət göstərir. 148 ölkəni birləşdirir.

**28. Neft ixrac edən
ölkələr Birliyi (OPEC)**

1960-ci ildə Bağdad konfransında yaradılıb. 12 ölkəni birləşdirir.

**29. Neft İxrac edən
Ərəb ölkələrinin Birliyi
(OAPEC)**

1968-ci ildə yaradılıb.

**30. Kakao üzrə
Beynəlxalq Təşkilat**

1972-ci ildə yaradılıb.

**31. Kofe üzrə
Beynəlxalq Təşkilat**

1962-ci ildə yaradılıbdır. 54 dövləti özündə birləşdirir.

**32. BMT-nin Avropa
İqtisadi Komissiyası**

1947-ci ildən fəaliyyət göstərir. 55 dövləti birləşdirir.

**33. BMT-nin Asiya və
Sakit Okean ölkələri üçün
İqtisadi və Sosial Komissiyası**

1947-ci ildə yaradılıbdır. 49 dövləti birləşdirir.

**34. BMT-nin Qərbi Asiya
ölkələri üçün İqtisadi və
Sosial Komissiyası**

1974-cü ildə yaradılıbdır. 14 ölkə daxildir.

**35. BMT-nin Latin
Amerikası və Karib hövzəsi
üçün iqtisadi komissiyası**

1948-ci ildə yaradılıbdır. 41 dövlət və 7 əlahiddə qurum daxildir.

**36. BMT-nin Afrika ölkələri
üçün iqtisadi komissiyası**

1958-ci ildə yaradılıb - 53 ölkəni birləşdirir.

**37. Ümumdünya İntellektual
Mülkiyyət Təşkilatı**

1974-cü ildən fəaliyyət göstərir. 156 ölkə daxildir.

**38. Beynəlxalq Əmək
Təşkilatı**

1919-cu ildə yaradılıbdır (Versal sülh müqaviləsinə əsasən). İqamətgahı Cenevrədədir (İsvəçrə). 170-dən çox ölkəni özündə birləşdirir. BMT sistemini daxildir.

**39. Ümumdünya İntellektual
Mülkiyyəti Təşkilatı (BOİS)**

1970-ci ildə 74 dövlətin iştirakı ilə yaradılıbdır. 1974-cü ildən BMT-nin ixtisaslaşdırılmış müəssisəsi hesab edilir. İqamətgahı Cenevrədədir (İsvəçrə).

ƏDƏBİYYAT

1. Ш.Г.Гаджиев. Азербайджан на пути к мировому сообществу: стратегия внешнеэкономического развития. Киев, Експресс-Объява, 2000.
2. S.Səfərov. Yeni Azərbaycan. İqtisadiyyat, siyaset, dinamizm. Bakı, 2003.
3. Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Dörslik. Bakı, 2005.
4. G.Gənciyev. BİM: Müasir vəziyyət və inkişaf problemləri. Bakı, 2005.
5. Q.Süleymanov. Beynəlxalq əmək bazarının inkişaf problemləri. Dörslik, Bakı, 2006.
6. Ə.Bayramov. Regional iqtisadi integrasiya. Bakı, 1997.
7. A.Ş.Şəkerəliyev. Dünya iqtisadiyyatı və Beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1999.
8. D.Vəliyev, M.Rəhimov. Beynəlxalq maliyyə. Bakı, 2000.
9. H.M.Rəcəbli, V.Ə.İbayev. Avropa Şurası. Bakı, Elm - 1999.
- 10.C.H.Kərimov, C.A.Hüseynov. Beynəlxalq iqtisadi münasibətlər (mühazirə toplusu). Bakı, Azərnəşr - 1998.
11. C.Kərimov, A.Orucov və H.İsrafilov. Dünya iqtisadiyyatı. Dörslik. Bakı - 2007.
12. И.Н.Геречикова. Международные экономические организации: регулирование мирохозяйственных связей и предпринимательской деятельности. М., 2000.
- 13.Х.А.Шренцлер. Международные экономические организации. М., 1998.
14. Под ред. И.Р.Хасбулатова. Мировая экономика и международные экономические отношения. Москва, 2006.
15. Подред. В.Е.Рыбалкина. Международные экономические отношения (учебник). Москва - 2006.
16. Е.Н.Смирнов. Введение в курс мировой экономики. Экономическая География Зарубежных стран. уч. пособия. Москва - 2008.
17. Е.П.Пузакова. Международные экономические отношения. уч. пособ. Ростов-на-Дону, 2000.
18. Под. ред. А.В.Торкунова. Международные экономические отношения. Учеб., Мос., 2001.

MÜNDƏRİCAT

<i>Ön söz</i>	<i>3</i>
I Fəsil. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsinin obyektiv əsasları. Beynəlxalq iqtisadi təşkilatlar (BİM-lər).....	4
1. BİM-in tənzimlənməsinin zəruriliyi.....	4
2. BİM-lər haqqında ümumi anlayış. Onların yaradılması və təsnifatı.....	8
3. BİM-lərin yaranması mərhələləri.....	10
4. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində regional iqtisadi təşkilatların rolü.....	15
II Fəsil. Birləşmiş millətlər təşkilatının (BMT) yaradılması və beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində onun rolü.....	19
1. BMT-nin yaradılması tarixini dair.....	19
2. BMT-nin əsas vəzifələri, onun quruluşu və iqtisadi funksiyaları.....	21
3. BMT-nin Baş Assambleyası.....	25
4. İqtisadi və Sosial Şura.....	27
5. BMT-nin İnkişaf programı və Azərbaycanla onun əməkdaşlığı.....	31
III Fəsil. Ticarət üzrə BİM-in tənzimlənməsi, beynəlxalq iqtisadi təşkilatlar.....	37
1. Ticarət üzrə BİM-in tənzimlənməsinin iqtisadi məzmunu.....	37
2. Ticarət üzrə BİM-in tənzimlənməsində beynəlxalq iqtisadi təşkilatların yaradılmasının zəruriliyi.....	38
3. Ümumdünya ticarət təşkilatının (ÜTT) fəaliyyəti.....	45
4. Beynəlxalq ticarət mərkəzi.....	48
5. BMT-nin ticarət və inkişaf üzrə konfransı (YUNKTAD).....	50

IV Fəsil. Dünya əmtəə bazarının çoxtərəfli tənzimlənməsi sistemi.....	55
1. Dünya əmtəə bazarının tənzimlənməsinin iqtisadi mahiyyəti.....	55
2. Xammal istehsalı və ixracı üzrə dövlətlərarası təşkilatlar (OPEK).....	56
3. Əmtəə bazarı üzrə bəzi beynəlxalq təşkilatlar.....	63
4. Metal istehsalı və ixracı üzrə beynəlxalq təşkilatlar.....	72
5. Dünya Əmtəə bazarının tənzimlənməsi və beynəlxalq Şuralar.....	76
V Fəsil. Beynəlxalq Maliyyə Təşkilatları və iqtisadi əməkdaşlığın tənzimlənməsində onların rolü.....	79
1. Beynəlxalq Valyuta Fondu (BVF).....	79
2. Ümumdünya Bankı qrupu:.....	85
a) Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı (BYİB)....	85
b) Beynəlxalq İnkışaf Birliyi (BİB).....	90
v) Beynəlxalq Maliyyə Korporasiyası (BMK).....	92
q) İnvestisiya Təminatı üzrə Beynəlxalq Agentlik (İTBA).....	96
d) İnvestisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz (İMTBM).....	97
3. Beynəlxalq hesablaşmalar Bankı.....	97
4. Paris klubu, London Klubu.....	101
VI Fəsil. İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı – İƏ və İT.....	103
1. İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatının yaradılması zəruriliyi.....	103
2. İqtisadi əməkdaşlıq və inkışaf təşkilatının əsas idarəcilik qurumları.....	105
VII Fəsil. BMT-nin Sənayenin İnkışafı Təşkilatı (SİT) (UNİDO).....	109
1. Sənayenin İnkışafı Təşkilatının yaradılması.....	109
2. Sənayec mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı.....	112
VIII Fəsil. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – Ə və KTT (FAO).....	114
1. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılmasının zəruriliyi.....	114
2. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının quruluşu.....	116
3. Beynəlxalq kənd təsərrüfatının inkışafı fondu.....	117
IX Fəsil. Beynəlxalq Millətlər Təşkilatı – Sistemi üzrə Regional İqtisadi Təşkilatlar.....	120
1. BMT-nin Avropa İqtisadi Komissiyası.....	120
2. BMT-nin Asiya və Sakit okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESKATO).....	123
3. BMT-nin Qərbi Asiya ölkələri üçün İqtisadi və Sosial Komissiyası.....	125
4. BMT-nin Latin Amerikası və Karib hövzəsi üçün iqtisadi Komissiyası.....	126
5. BMT-nin Afrika ölkələri üzrə İqtisadi Komissiyası.....	128
X Fəsil. Regional İqtisadi Təşkilatlar və Beynəlxalq İqtisadi Münasibətlərin tənzimlənməsində onların rolü Qərbi Avropa Dövlətlərinin Regional İqtisadi Təşkilatları	131
1. Avropa İttifaqının yaranması tarixi. Aİ-nin tərkibinə daxil olan təşkilat və qurumlar.....	131
2. Avropa İnvestisiya Bankı (AİB).....	133
3. Avropa Yenidənqurma və İnkışaf Bankı (AvY və İB).....	134
4. Avropa Nəqliyyat Nazirlərinin Konfransı.....	137

5. Avropa Mülki Aviasiya Konfransı.....	139	sosial inkişaf üzrə "Kolombo planı".....	174
6. Avropa Azad Ticarət Birliyi (AATB) və Avropa İqtisadi Məkanı (AIM).....	139	3. Məhsuldarlıq məsələsi üzrə Asiya təşkilatı.....	175
XI Fəsil. Mərkəzi və Şərqi Avropa və Asiya Dövlətlərinin Regional İqtisadi Təşkilatları.....	141	4. Cənubi Şərqi Asiya dövlətləri birliyi və Asiya Səkit ocean iqtisadi əməkdaşlığı.....	176
1. Beynəlxalq Əməkdaşlıq Bankı.....	141	5. Cənubi Səkit ocean forumu.....	177
2. Beynəlxalq İnvestisiya Bankı.....	142	6. Asiya İnkışaf Bankı.....	178
3. İqtisadi Əməkdaşlıq Təşkilatı.....	143	7. Cənubi Asiyanın regional əməkdaşlığı birliyi.....	182
4. Müstəqil Dövlətlərin Əməkdaşlığı.....	148		
5. QUAM Regional Təşkilatı.....	152		
6. Qaradəniz İqtisadi Əməkdaşlığı.....	155		
7. Qaradəniz Ticarət və İnkışaf Bankı.....	156		
XII Fəsil. Amerika Dövlətlərinin Regional İqtisadi Təşkilatları.....	158		
1. Amerika dövlətləri təşkilatı.....	158		
2. Amerika dövlətlərərasi inkişaf Bankı.....	159		
3. Mərkəzi Amerika iqtisadi integrasiya Bankı.....	161		
4. And qrupu və yaxud And paktı.....	162		
5. Karib inkişaf Bankı.....	164		
6. Karib birliyi və Karib ümumi bazarı.....	165		
7. Energetika üzrə Latin Amerikası təşkilatı.....	167		
8. Latin Amerikası iqtisadi sistemi.....	168		
9. Latin Amerikası integrasiya birlüyü.....	168		
10. Şərqi Karib dövlətləri təşkilatı.....	169		
11. Amerika dövlətlərərasi investisiya korporasiyası.....	170		
12. Şimali Amerika Azad ticarət zonası.....	171		
13. Cənubi Amerika Ümumi Bazarı.....	172		
XIII Fəsil. Asiya və Sakit Okean Dövlətlərinin İqtisadi Təşkilatları.....	173		
1. Sakit okeannın cənub hissəsi ölkələri komissiyası.....	173		
2. Asiya və Sakit okeanda birgə iqtisadi və sosial inkişaf üzrə "Kolombo planı".....	174		
		3. Məhsuldarlıq məsələsi üzrə Asiya təşkilatı.....	175
		4. Cənubi Şərqi Asiya dövlətləri birliyi və Asiya Səkit ocean iqtisadi əməkdaşlığı.....	176
		5. Cənubi Səkit ocean forumu.....	177
		6. Asiya İnkışaf Bankı.....	178
		7. Cənubi Asiyanın regional əməkdaşlığı birliyi.....	182
XIV Fəsil. Afrika Dövlətləri üzrə Regional İqtisadi Təşkilatlar	183		
1. Afrika Birliyi təşkilatı.....	184		
2. Afrika İnkışaf Bankı.....	184		
3. Mərkəzi Afrikanın Görüük və İqtisadi İttifaqı.....	186		
4. Afrika İnkışaf Fondu.....	187		
5. Mərkəzi Afrika Dövlətlərinin İnkışaf Bankı.....	188		
6. Qorbi Afrika Dövlətlərinin İqtisadi Birliyi.....	189		
7. Şərqi Afrika İnkışaf Bankı.....	189		
8. Cənubi Afrika İnkışaf Birliyi.....	189		
9. Şərqi və Cənubi Afrikanın Ümumi Bazarı.....	190		
10. Qorbi Afrikanın İqtisadi və Valyuta İttifaqı.....	191		
11. Qorbi Afrika İnkışaf Bankı.....	191		
XV Fəsil. Ərəb Dövlətlərinin Regional İqtisadi Təşkilatları.....	193		
1. Ərob İqtisadi Birliyi Şurası.....	193		
2. Ərob İqtisadi və Sosial İnkışaf fondu.....	194		
3. Ərob Bankı - Afrikanın İqtisadi İnkışafı.....	195		
4. Ərob Valyuta Fondu.....	196		
5. Ərob Dövlətləri Liqası.....	197		
6. Fars Körfozi Ərob Dövlətlərinin əməkdaşlığı Şurası.....	198		
Əlavələr	200		
Ədəbiyyat.....	206		

Cəlil Kərimov, Ayaz Orucov, Tahirə Kərimova.

Beynəlxalq iqtisadi təşkilatlar,
Bakı, 2008.

Nəşriyyatın direktoru: *Nadir Məmmədli*

Kompüterdə yiğdi: *Ruhəngiz Əlihüseynova*

Kompüter tərtibatçısı: *Ramin Abdullayev*

Korrektoru: *Veronika Məhərrəmova*
iqtisad elmləri namizədi, dosent.

Kağız formatı: 60/84 1/32

Mətbəə kağızı: №1

Həcmi: 212 səh.

Tirajı: 500

Qiyməti müqavilə ilə

*Kitab "Nurlan" nəşriyyat-poligrafiya müəssisəsində
hazır diapozitivlərdən çap olunmuşdur.*

Direktor: prof. N.B. Məmmədli

E-mail: nurlan1959@rambler.ru

Tel: 497-16-32; 850-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.